

RƏFIQ ZƏKA XƏNDAN

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ



“ŞƏRQ-QƏRB”  
BAKİ-2004

*Bu kitab "Rəfiq Zəka Xəndan. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1992)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edən:

**Aydan Xəndan**

**894.3611 - dc 21  
AZE**

**Rəfiq Zəka Xəndan. Seçilmiş əsərləri.** Bakı, "Şorq-Qərb", 2004, 360 səh.


Rəfiq Zəka Xəndan nəğməkar şairdi. Onun şeirlərinə neço-neço mahni bəstələnmişdir. Cox sayda oratoryalar, kantatalar və sütlərin metnleri də Rəfiqə məxsus idi.

Şair həm əruzda, həm də hecada cini meharətlə qələm çalmışdır. Lakin onun əruzu kimi hecası da dil və ahəng baxımından ferqliidir, o birilorma bonzəmir.

Müəllifin seçilmiş əsərlərindən ibarət olan bu kitabınə daxil edilən rəvan və ahəngdar üslublu poetik nümunələrin hər birində şairin öz sesi, öz nöfusi, öz nəğməsi var.

**ISBN 9952-418-14-8**

© "ŞƏRQ-QƏRB", 2004



## ÖN SÖZ

“Şerimizin üfüqləri ilden-ile genişlenir. Artıq Türkiyədə şairlerimizi az çox tanıyırlar. Nə yaziq ki, ister Türkiyə, isterse Azerbaycan mətbuatında dəfələrlə yazdığını, televiziya və radio vasitəsilə dəfələrlə söylədiyim əlibə problemimiz qarşımızda bir Çin səddi kimi hələ də durmaqdadır. Türk dünyasının düşməni, collad Stalin latin əsası əlibəmizi əlimizdən aldı... Bu gün altmış milyonluq Türkiyədəki qan qardaşlarımız yazımızı oxuya bilmir. Bu dəhşətdir! Bizimkiler də onların kitablarını oxumaqda çətinlik çəkir. Bu, acı gerçəkdir. Latin əlibəsinə keçmək məsəlesi barədə danışanların sayı barmaqla göstərilə bilər. Nədən bu günə qaldıq? Məgər bilmirikmi, türk qardaşlarımız dünya mədəniyyətinin bütün incilərini bircə-bircə nəşr etməkdəirlər. Məgər anlamırıqmi ki, latin əlibəsinə keçək, bizlər Türkiyə türklərini, onlar da bizi candan, könüldən mənimseyəcəklər...”

Bu sətirləri atam Rəfiq Zəka Xəndən 1990-cı ildə “Ocaqdaşlarım” kitabının ön sözündə yazmışdır. Hələ o dövrde latin qrafikasına keçmək onun üçün ən böyük bir arzu idi. Bu gün 2004-cü ildə atamın illərle içində bəslədiyi, döno-döna məqalə və çıxışlarında sesləndirdiyi bu arzusu həyata keçmişdir. Bu arzunu atamın hədsiz hörmət bəslədiyi, sevdiyi, adına “Heydər Baba” dastanını həsr etdiyi ümum-milli liderimiz, mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyev gerçəkləşdirmiş oldu. Bir çox şair və yazıçılarımızın əsərlərinin latin əsası əlibə ilə yenidən işiq üzü görməsi əhəmiyyətli bir işdir. Gələcək nəsil milləti, xalqı, vətəni yolunda misilsiz xidmətlər göstərmiş, gözəl sənət inciləri yaratmış şair və yazıçılarımızı tanıtmalıdır, onların əsərlərindən mənəvi qida almalıdır.

Atamın “Seçilmiş əsərləri” adlı bu kitabında onun müxtəlif dövrlərdə yazdığı şeirləri yer almışdır. Kitabda onun həyatı, dünyaya, doğma torpağı, sevgiye, xalqa, insanlara həsr olunmuş şeirləri toplanmışdır.

Mən də bu fikrə bütün somimiyyətimlə şərık oluram ki, həm oruzda, həm də hecada orijinal nümunələr yaranan atamın qələmindən çıxan bu poetik nümunələrin hər birisində onun bir şair kimi öz səsi, öz nəfəsi, öz nəğməsi var. Rəfiq Zəka heç bir şaire benzəmir, o, klassik

şairlerimizin nadir incilərini candan mənimsəməklə qalmamış, yeni, orijinal bir üslub əldə etmişdir:

İgid ərlər ölümlə ömrünü üzləşdirənlərdir,  
Ulusla yurdubagrında ölümsüzləşdirənlərdir!

kimi kimsə tərəfindən işlənmeyən qafiyələr Rəfiq Zəka yaradıcılığında boldur. O, söz sənətinin xarıdarıdır. Rəvanlıq, ahəngdarlıq çeviklik onun poetik üslubunun məziyyətlərindəndir.

Yaradıcılığı boyunca milletin dərdlerine yanan Rəfiq Zəka son şeirlərində belə, xalqının ağrularını qələmə almaqdan yorulmamış, ömrü boyunca türk xalqlarının milli-mənəvi birliliyi, ideyalarına sadıq qalmışdır. Ümumiyyətə atam hər zaman hər yerde həqiqətin carçası olmuş, övladlarını da yalnız bu ruhda böyütmüşdür. O, poeziyanın vurğunu idи, Füzulini, Sabiri, Müşfiqi, Cavidin dəlicəsinə sevirdi. Türk ədəbiyyatını mükəmməl bilirdi. Onun üçün şeir sənəti başqa bir əlem idi. “Şeir fikirlə deyil, duyğularla yazılığından duyğulara xıtab etməlidir” fikri atama məxsusdur. Bu fikirdən irəli çıxaraq o gerçəkdən də ahəngli, ritmli şeirlər yaratmışdı. Atamın şeirlərindən onun daxili aləmi fişqirirdi.

1999-cu ilin 7 yanvar günü mənim və ailəmin həyatında ən ağır gün idi. O gün atam qəflətən həyatdan getdi. Hessas ruhlu şair ürəyi illərle özündə daşıdığı millet, xalq dərdlərinə tab gətirə bilmədi, atam bizdən ayrıldı. Onun yazı masasının üzərindəki qeydlər dəftərcəsində son günündə yazdığı sətirləri oxuyub düşüncələrə daldım. Həyatının axır günündə belə o, ulusunu, milletini düşünmüş, bu misraları yazmışdı:

Ulus düşmənləriyle bitməyen düşmənləyim vardır,  
Bir anlıq yaptığımdan sanmayıñ peşmanlığıñ vardır!

Digər misralar isə bunlar idi:

O insan ki, ulus eşqiyla yanmış yurtda arsızdır,  
Onun ömrü bu varlıqda dəyərsizdir, tutarsızdır!

Bəli, Rəfiq Zəka ömrünün son günündə belə, yalnız millətini, yalnız xalqını düşünmüştür.

Hazırkı kitabda Refiq Zəkanın hem hecada, hem də əruzda yazdığı eserləri yer almışdır. Onun əruzunda qəliz sözlərə, tərkiblərə, izafələrə rast gəlmirik. Atamın xalqına etməğən etdiyi 100-ə yaxın şeirlər kitabı, televiziyanın alovlu çıxışları, 80-ci illərdə Türkiyədə Azərbaycan ədəbiyyatını təbliğ etməsi, bu iki dövlət arasında mənəvi körpünün ilk yaradıcılarından olması onun danılmaz xidmətləridir. O, bütün həyatını xalqına, vətənине həsr etmiş, daim yorulmadan, çalışmışdır. Ömür nə yaziq ki, çox qıсадır, ancaq önemli olan ömrü layiqincə yaşamaqdır. Eynilə atamın özünün bir vaxtlar söylediyi kimi:

Yaşadar könlünü ilham, qarışar şerə başı  
Yaşayar şair olan kəslər öləndən sonra!  
Yurd olar daima dünyada sevinci, təlaşı,  
Ulus eşqiyle onu bəslər, öləndən sonra.  
Sağlığında güler ovqatı, çatıldıqça qaşı  
Ona aşıqlər onu səslər öləndən sonra  
Yaşayar xatirələrdə ulularla yanaşı  
Ruhu, vicdanı müqəddəsler öləndən sonra!

*Aydan Xəndan*



## SİZDƏNƏM MƏN

### TÜRKDAŞLARA

Sizə mən bağlıyam, ey sevgili yurddaşlarım –,  
Ey ulus eşqinə oddan keçən oddaşlarım!

Sizə bağlı, məni candan yaşadan qayğılarım,  
Hisslerim, duyğularım, sevgilərim, saygılarım.

Sizə men bağlıyam, ey nəgməli çağdaşlarım,  
Ata ruhlu, ana şəfqətli ocaqdaşlarım!

Sizdənəm, mən ey adı dillərə düşmüş obalar,  
Ey çocuqlar, nənələr, qızlar, oğullar, babalar!

Dili bir, nəgməsi bir doğma ulusdaşlarım,  
On min il önce möhürlənmiş ulus daşlarım!

Sizdənəm, mən, qoca tarixi yazanlar, sizdən,  
Sizdənəm, ey bizim ərdəmli ozanlar, sizdən!

Ruhumun Çənlibel üstə qanad açmış Qirat!  
Hayqırır göylərə dastan, ağı, laylay, bayatı.

Haydi əmriyle Koroğlum atılıb vəcdə gələr,  
Hay verər qurd kimi ard-arda düzülmüş dəlillər.

Orda yay, qalxan, ozan, türkii, qopuz, ud vardır,  
Orda “Orxon-Yenisey” var, Dədə Qorqud vardır!

Sizdənəm, mən, eşidib söylədiyim nəgməni siz,  
Sizə yad bilməyin aləmdə, siz Allah, məni siz!

## HƏYATDA

Ölməli insanlar ölen deyildir,  
Onların dərdinə qalan tapılmaz.

Cəfənglər yazanlar ölen deyildir,  
Ərdəmli ozanlar hissə qapılmaz.

Cılızlar bu qədər olmasaydalar,  
Ulular bu qədər olmazdı yadda.

Ölməli olanlar qalmasayırlar,  
Qalmalı olanlar qalmazdı yadda.

Dünya işlərini asan görmədim,  
Min hikmət gizlənir oyunlarında.

Ha baxdım, bir kiçik nöqsan görmədim  
Dahi təbiətin qanunlarında.

Nədir alçaqların sevinci, dordi,  
Kim deyir, nadanlar qalır həyatda?!

Ölməli insanlar geldi-gedərdi,  
Qalmalı insanlar qalır həyatda.

1984

## ADİ GÜN BİLMƏYİN

Adı gün bilmeyin keçən günləri,  
Bu gün də tarixi günlərdən biri,

Dörd milyard yurddası olan bu dünya,  
Yayıl şöhretini Günəşə, Aya.

Hor gün yer üzünə min insan gelir,  
Sənətkar, filosof, qəhrəman gelir.

Bir səfa getirir bu xoş gelişlər,  
Sabah tarix olur bugünkü işlər.

Tarixə düşəcək bir sabah bu gün,  
Bu gün bir dahinin doğulduğu gün.

Bir bayram günüdür ilin hər günü,  
Hər gün bir insanın bir zəfer günü.

Bu gün sabah üçün tarixi gündür,  
Bu gün bir mahalda toydur, düyündür.

Bu gün bir ığidin ölüyü gündür,  
Bu gün bir aşiqin güldüyü gündür.

Kiminin ulduzu batacaq bu gün,  
Kimi arzusuna çatacaq bu gün.

Bu gün də tarixi günlərdən biri,  
Adı gün bilmeyin keçən günləri.

1984

## ŞAİRƏ NƏ GƏRƏK

Şairə nə geniş otaqlar gərək,  
Nə də tərifçilər, yaltaqlar gərək.

Qəlbə qəlbilərdə vuran şairin,  
Ötsün türküsünü dodaqlar gərək.

Ona mükafatlar gərək deyildir,  
Ona dağlar gərək, bulaqlar gərək.

Onun qanad çalan tərlənə ruhuna,  
Günəşlə aylanın oylaqlar gərək.

Şaire, şaire yasaq olmayan,  
Şerə yad olmayan qulaqlar gərək.

Şaire bir könül xoşluğu, bir də  
Bir qələm, bir də ağ varaqlar gərək.

Alqışlar onu göylər,  
Aləmləri cəlb eylər,  
Heyranı olan söylər:  
Dünya ulu dünyadır,  
İnsan dolu dünyadır.

1985

\* \* \*

Mənim şeirlərimdən qopan, mənim səsimdir,  
No söylərəmse, candan yüksələn həvəsimdir.

Ulus ən ulu sevgim, yurd ən müqəddəsimdir,  
Azərbaycan odumdur, suyundur, nəfəsimdir.

Onsuz gülüstan olsa qurbətdə, məhbəsimdir,  
Dünyanı dolaşmışam, öz torpağım bəsimdir!

Dünya nə demək, anlar  
Candan sevən insanlar,  
Duymaz onu nadanlar.  
Dünya ulu dünyadır,  
İnsan dolu dünyadır.

1985

1985

## DÜNYA ULU DÜNYADIR

Dünya evi, bir ev ki,  
Sənmoz odudur sevgi,  
Duyduqca onu, sev ki,  
Dünya ulu dünyadır,  
İnsan dolu dünyadır.

Qoynunda həyat çağları,  
Dağlar, dərələr, bağlar,  
Can verməli ırmaqlar,  
Dünya ulu dünyadır,  
İnsan dolu dünyadır.

Ay hüsнünə həsrətdir,  
Ulduzlara ziynətdir,  
Başdan-başa cənnətdir,  
Dünya ulu dünyadır,  
İnsan dolu dünyadır.

## GÖZƏL İZMİR, GÖZƏL BAKI

Sevincimiz aşdı, daşdı,  
Xəyalımız dağlar aşdı,  
Qardaşlarım, qardaşlaşdı  
Gözəl İzmir, gözəl Bakı.

Xəzər sevincdən ağladı,  
Araz Kür kimi çağladı,  
Ömürlük peyman bağladı  
Gözəl İzmir, gözəl Bakı.

Səsiədi dədə Qorqudu,  
Ulusun qopuzu, udu,  
Rüzgarlar, sular oxudu  
Gözəl İzmir, gözəl Bakı.

Yol uzanar, ömür gülər,  
Gedər sıtmalı bürkülər,  
Ötər qanadlı türküler  
Gözəl İzmir, gözəl Bakı.

Çinladı saz, dindi kaman,  
Amandır, görmesin duman,  
İki gözüm – iki liman  
Gözəl İzmir, gözəl Bakı.

Yazaydı Füzuli şeir,  
Qoşaydı neğmə Üzeyir,  
Bir-birinə benzeyir  
Gözəl İzmir, gözəl Bakı.

Bu nə küydür, bu nə haydır,  
Ulduzlar alay-alaydır,  
Biri günəş, biri aydır  
Gözəl İzmir, gözəl Bakı.

Yabançılar darılmasın,  
Doğma bağlar qırılmاسın,  
Bu dünyada ayrılmاسın  
Gözəl İzmir, gözəl Bakı.

1985

## QARDAŞ, OLMAZ

Duyguları sazaq olan,  
Hissləri his-pasaq olan,  
Yaxınları uzaq olan,  
Qardaşına sirdəş olmaz.  
Olmaz, qardaş! Qardaş, olmaz!

Özündən bohs edənlərdən,  
Bir ucdan üyündənlərdən,  
Öz xeyrini güdənlərdən,  
Əyri yolla gedənlərdən,  
Yoldaşlara yoldaş olmaz.  
Olmaz, qardaş! Qardaş, olmaz!

Eliyle vəcdə gəlməyən,  
Ocağıyla yüksəlməyən,  
Ana dilini bilməyən,  
Xecalətindən ölməyən,  
Adamlardan yurdaş olmaz.  
Olmaz, qardaş! Qardaş, olmaz!

1985

## MƏRDLƏR, NAMƏRDLƏR

Dünyadakı dərdləri  
Çəkər dünya mərdləri.  
Mərdlerin göz yaşları  
Güldürər namərdləri.

\* \* \*

Könlük qurban ele yar ola bilməz,  
Qəribin ürəyi bir yumaq kimi.  
Şair, ocağından ayrıla bilməz,  
Qaynağından çıxan bir irmaq kimi.

\* \* \*

Sevda bulağından su içər şairin ömrü,  
Sevməklə, sevilməklə keçər şairin ömrü.

\* \* \*

Oğulları ölen yasılı analar  
Boşluqla üz-üzə duran aynalar...

\* \* \*

Sən ey Odlar yurdun,  
Torpağın oddandır!

Hər dərən, hər yamacın,  
Hər dağın oddandır!

Odla çarpar qəlbin,  
Qaynağın oddandır!

Yandırar yad əlini,  
Bayraqın oddandır!

Bu yurddan çağlayardı bir zamanlar  
Davullar, zurnalar, sazlar, kamanlar.  
Çalınca, kükrəyərdi qəhrəmanlar,  
Davullar, zurnalar, sazlar, kamanlar.

Nə zövq almış ulusdan duyusuzlar?!  
Görünsün Qorqud avazlı oğuzlar.  
Ucalsın türkülər, udalar, qopuzlar,  
Davullar, zurnalar, sazlar, kamanlar

1985

\* \* \*

Yurdaşım, könlümün səsini dinlə,  
Dinləsan, bilsən mən nə istərəm.  
İstərəm hər zaman şeirlərimlə,  
Ulusu göstərəm, yurdu göstərəm.

\* \* \*

Yaşayar şair olanlar ölümündən sonra,  
Gözünü yer üzüñə yumduğu gündən sonra.

\* \* \*

Sən, Rəfiq, ən ulu sevdəya düşənlərdənsən,  
Ulus uğrunda qələmle döyüşənlərdənsən.

\* \* \*

Ocaq bir odlu bulaqdır,  
Tükənməz, alem içsə də.

Ocaqsızlara inanmam,  
Yerə göye and içsə də.

Ocağa bağlanmalıdır  
Hər insan oğlu; gecəsə də.

Alovlanacaq sevgisi,  
Şair dünyadan köçsə də.

Ocaq fərəh doğurmali,  
Kədərsə də, sevincəsə də.

Ocağı görərəm, gözüm  
Günəşini güclə seçsə də.

Ocağa doğru gedərəm.  
Yerimək mənə gücsə də.

Gəlsin bir sürü düşmənim,  
Ocağım almaz heç zədə.

Canımı qurban verərəm  
Ocağa, canım heçsə də.

Bu ocaq ömrümdür mənim,  
O keçməz, ömrüm keçsə də!

1971

\* \* \*

Çağlayan hisslerimin cəngi qopuzdur, uddur,  
Mənim ömrüm, günüm aləmdə ulusdur, yurddur.

Ulusum, yurdum üfüqlərdə alovudur, oddur.  
Refiq onlarsız ömürlük ulayan bir qurddur.

\* \* \*

Gərək insan olan çalışma gündə,  
Çalışan ərənlər sırasındadır.  
Ölüm hər kes üçün bu yer üzündə  
Bu günlə sabahın arasındadır.

\* \* \*

Ulusuya öyünənlər ulusuya sevinor,  
Yurdunun carçası yurdaşlara candan güvənər.

\* \* \*

Ulusuñdur insanlığın aynasında qalan ulus,  
Ulusuñdur Füzulisi, Üzeyiri olan ulus.

\* \* \*

Ey Xəzər, dalğalarınla dəli könlümsən sən,  
Ey Bakı, ömrümü nurlatmışan, ömrümson son.

\* \* \*

Anadan iblis olan insan yox,  
İçi xalis pis olan insan yox.

\* \* \*

Su ilə canlanır bu torpaq ana,  
İnsanlar, canlılar bağlıdır ona.  
Yarpaqsız, çiçeksiz, otsuz olmasın,  
Havasız olmasın, odsuz olmasın!

\* \* \*

Dünya gözəlləri bəzəyib saysız elləri,  
Dünyaya dağ çəkibdir o dünya gözəlləri.

\* \* \*

İnsanın qüdrəti öyrənməkdir,  
Diləyi, xılqəti öyrənməkdir.

Ülfəti, söhbəti öyrənməkdir,  
Əməli, zəhməti öyrənməkdir.

İnsanın şöhrəti öyrənməkdir,  
Ən böyük sərvəti öyrənməkdir!

\* \* \*

Könlümə doldu ayrılıq, qardaş,  
Olmañ olsun bu ayrılıq, qardaş!

\* \* \*

Dənizin ruhu var foğana gələr,  
Ən böyük canlıdır, dəniz, oğlum.  
İnsana bağlıdır, inan ki, ölər,  
Getsə sahilərindən iz, oğlum!

\* \* \*

Ulu dağlarda gur bulaqlar var.  
Heç zaman sönmeyən ocaqlar var.  
Sıldırımlardan ildirim ürkər,  
Dağların arxasında dağlar var!

\* \* \*

Bu körpə dadlı körpədir,  
Məlek qanadlı körpədir.

19

Çiçekdir incə əlləri,  
İpəkdir incə telləri.

Bu körpə incə körpədir,  
Ətirli, qonçə körpədir.

Baxışları nə mutludur,  
Sevinclidir, umutluudur.

Deyir bu körpə sizlərə:  
Yazlıq bu körpəsizlərə!

\* \* \*


Ölümtek zamansız nədir?  
Ölümdən imansız nədir?!  
Ölüm kimseyə acımaز,  
Ölümdən amansız nədir?!

## BİR ŞEY OLMASIN

Bir həyat var, bir ölüm var,  
Ölümdən betər, zülüm var,  
Ulus adlı **bir** gülüm var,  
Gülümə bir şey olmasın.

Yer üzündə dürlü dillər,  
Dilsiz ötərmi könüllər?!  
Dilim qurusun, **ay** eflər,  
Dilimə bir şey olmasın.

Nədir bu ürəyimdəki,  
Umulmaz diləyimdəki?  
Hər şeye raziyam, təki  
Elimə bir şey olmasın!



\* \* \*

Kədər geləndə çən galər,  
Kədər qocaldar insanı.  
Kədər nedir, biliən bilər.  
Kədər ucaldar insanı.

\* \* \*

Azadlıq ilə zəfər çalırılar,  
Onsuz yaşıyanlar alçahırlar.  
Azadlıq pulla almaq olmaz,  
Azadlığı can verib, alırlar...

## ZAMAN

Ürək dileklə çağlayıb,  
Zaman-zaman gərək vura.

Ulusdaş istəməzmi ki,  
Ulusla toy-busat qura?!


Zaman keçir, yaman keçir,  
Günəş doğur, duman keçir.

Zaman durarmı bir zaman?  
Zaman saat deyil dura!

\* \* \*

Ölümü dərd edənin dərdi böyük, qorxaqdır!  
Ölümü dərd edən insan nə qədər maymaqdır!

Bu həyatda ölümü adlamayanlar sağdır,  
Ölümü adlamaq olmaz, bir aşılımaz dağdır.



\* \* \*

Bu dünya bir nağıl kimi,  
Az gedirik, üz gedirik.

Kimimiz hay-küy qopanır,  
Kimimiz sessiz gedirik.

Ürəyimiz səma olur,  
Eşqimiz dəniz, gedirik.

Bizdən qalır çağdaşların  
Xəyalında iz, gedirik.

İller gelir iller üstə,  
İller gelir, biz gedirik.

\* \* \*

Neçə yerə haçalanıb bu dünya,  
Təlaşların təlaşçısı olmalı.  
Ölkə-ölkə parçalanıb bu dünya,  
Bu dünyanın bir başçısı olmalı!

\* \* \*

Həyatı gözdən salan düşüncələr boyatdır,  
İnsanın həyatının yaraşığı, həyatdır!

### ÖLƏNDƏN SONRA

Yaşadar könlümü ilham, qarışar şerə başı,  
Yaşayar şair olan kəsler, öləndən sonra!

Yurd olar daima dünyada sevinci, təlaşı,  
Ulus, eşqiyle onu bəslər, öləndən sonra.

Sağlığında gülər ovqatı, çatıldıqca qaşı,  
Ona aşiqlər onu səslər, öləndən sonra.

Yaşayar xatirələrdə ulularla yanaşı  
Ruhu, vicedən müqəddəslər, öləndən sonra.

### GÜNƏŞ KİMİ

Bu dünyaya bahar kimi gələnləri,  
Necə duymaz bu dünyanın ərenləri?!

Ürəkləri alov saçar ateş kimi,  
Dilekleri qönçə açar günəş kimi.

Göy üzündə günəş kimi yanaları,  
Necə duymaz, yer üzünün insanları?!

### GÜNDƏLİK YAZILAR

Gündəlik mətbuat – sağ şairlərin!  
Ölən şairlərin əsəri çıxmır.  
Dövri mətbuatda dağ şairlərin  
İmzası görünmür, xəbəri çıxmır.

Nizami, Nəsimi, Füzuli vaxtı  
Nə qəzet var idi, nə də ki jurnal.  
Bizim şairlərin gətirdi baxtı,  
Qəzətlə, junralla dolub hər mahal.

Həyatdan tarixə köçən oronlər,  
Efirdə bizimlə çıkış edirmi?  
Nə deyir, onlara könül verənlər,  
Ellərlə görüşə onlar gedirmi?!

Gündəlik elanlar onların deyil,  
Tezə mövzuları yoxdur onların.  
Təltiflər, fərmanlar onların deyil,  
Bayram arzuları yoxdur onların.

Fəqət, o dəhələr könül oxşayır,  
Əsrlər adlayan əsərləriylə.  
Şən ey mətbuatdan gileyli şair,  
Nə coş, nə üz-göz ol, nə qəhər eyle!

Qəzətdə, jurnalda şerimiz çıxır.  
Bu dövran bizimdir, bu fürsət bizim.

Yazımız çıxınca, xeyrimiz çıxır,  
Sabahsa nə jurnal, nə qəzet bizim!

Hər gün üz tuturuq saysız yerlərə,  
Hər yerdə vurulur bize çəpik də.  
Misli görünmeyən cəvahirlərə,  
Dəhələr almadı qara çəpik də.

Şənət bir bədii gözəllik kimi,  
Şənətkar ilhamı xalqa xıtabdır,  
Gündəlik yazılar gündəlik kimi  
Sabah oxunacaq, qalan kitabdır...

## GÖYLƏR

Ey şair, göylər sənin sevincin, kəderindir,  
Göylərin şeriyəti göylər qədər dərindir.

## YAŞIL

Mən yaşla vurğunam, sənin yaşıl gözlərin,  
Yaşıl gözəlliyyidir baharlı gündüzlərin.

Mən yaşla vurğunam bağçalar, bağlar yaşıl,  
Çaylar, göllər, meşələr, dərələr, dağlar yaşıl.

Yaşıl-yasıl yamaclar şerimin çələngidir.  
Mən yaşla vurğunam, yaşıl murad rəngidir.

## RÜZGARLAR, DALĞALAR

Rüzgarlar dalğaların könül sırdaşı olmuş,  
Dalğalar rüzgarların ömür yoldaşı olmuş.

## BU DAĞLAR

Bu dağlar, göylərə dalar bu dağlar,  
Nurunu günəşdən alar bu dağlar.

Duman ağaranda, qaçar dumandan,  
Nehəng bir quş kimi uçar dumandan.

Meylini dağlara salar bu dağlar,  
Çağlara qələbə çalar bu dağlar.

Ölüməndən, itiməndən qorxusu yoxdur.  
Varlıqda əbədi qalar bu dağlar.

## SONSUZLAŞMAQ

Göydə açdıqca xəyalım yelkən,  
Varıram sanki bu sonsuzluğa mən.

Könlümün həsrəti sonsuzluqdur,  
Ağlımin heyreti, sonsuzluqdur.

Ah, bu sonsuzluğa dalmaq nə gözəl,  
Ucalıqlarda ucalmaq nə gözəl!

Nə gözəldir, ona candan uymaq,  
Nə gözəldir onu candan duymaq!

Ulu sonsuzluğa sevgim sonsuz,  
Yixıllar yoxluğa varlıq, onsuz.

Nə gözəldir, axıb ulduzlaşmaq,  
Maviliklər kimi sonsuzlaşmaq.

Siyrlıb sanki bir altın yaydan,  
Adlamaq ərşə güneşdən, aydan.

Alemin hikməti, sonsuzluqdur,  
Bəşorin qüdrəti, sonsuzluqdur!

## MİLYONLARIN DİLƏYİ

Yer üzündə pusqudadır min silah,  
Hər gün artır milyonların təlaşı.

Bir zorlunun işlətdiyi bir günah,  
Yurddan edir neçə-neçə yurdaşı.

Qovğalarda günlərimiz gərgin, ah,  
Nelər saxlar insanlığın yaddaşı.

Diləkləri olunduqca sürgün, ah,  
Selə döner anaların göz yaşı.

Bitəcəkmi, bu dünyada bir gün, ah,  
İnsanların insanlarla savaşı?!

## ÖYÜN

Yurdda bir zəhmətin olubsa, öyün,  
Ulusa xidmətin olubsa, öyün!  
Servetin, ziyətin nə xeyri sənə?  
Qiymətin, hörmətin olubsa, öyün!

## ŞAİRİN

Şairin sevgisi yurd, tanrısi xalq,  
Təkliyə uymaz o, gerçəklilikdə  
Yaşar insanlar içinde, ancaq,  
Nə yaratса, yaradar təklikdə.

## DÖRSLƏR

“Bitirdim dəsləri – söylədi Xəndan;  
Olarmı sahilə çıxaq, ay ata?  
Yazırsan, pozursan güneş çıxandan,  
Dəslərin bitəcək nə vaxt, ay ata?..”

Əlimdə qələmim döndü suala,  
Önündə qapandı dəftərim mənim.  
Dedim: “Geyin gedək, dur gedək, bala,  
Gedək, bitən deyil dəstlərim mənim...”

## VƏTƏN SEVGİSİ

Vətən sevgisiyle kama yetmişik,  
Vətənsiz insanların mənliyi çılpaq.  
Vətən anaların ötdüyü beşik,  
Vətən ataların yatdığı torpaq.

## DALĞALAR

Bir dalğanın ayrılıqda adı yox,  
Birləşdikcə dalgalardır adları.  
Dalğaların ögeyi yox, yadı yox,  
Kükreyincə aşırmazmı, yadları?!

## ULU SEVGİ

Ulu sevgisidir məcnun könlümün,  
İlahi bir Leyli Azərbaycanım!

Dünyada ərdəmli yurdaşlarından,  
Olmayıb gileyli Azərbaycanım!

Böyük bir ulusun böyük yurdudur  
Quzeyli, güneyli Azərbaycanım!

## DADMAQ LAZIM

Gəlir insanlar, oğul, getmek üçün,  
Dərdini çəkmək üçün dağ lazım.  
Yaşamaq zövqünü hiss etmək üçün,  
Ulusun zövqünü duymaq lazım.

## DEYİB

Mənə anam laylanı ana dilində deyib,  
Gərek insan dünyamı qana dilində, deyib.

## BAYQUŞU SUSDUR

Tarixdə qalan bir ulusa düşmən olanlar  
Kimlardır, oğul? Məsləki, vicdanı yalanlar!  
Ərdəmlilərə böhtan atıb, sözə çalanlar  
Kimlardır, oğul? Bir dağınıq tayfa olanlar!  
Kim söylesə ki, bir dağınıq tayfa ulusdur,  
Bayquşdur o, qoyma ulasın, bayquşu susdur!..

## DƏNİZDİR

Cocuqluqdan vuruldum, mənim sevgim  
dənizdir,  
Dəniz aydın, dəniz göy, dəniz göydən  
temizdir.

Üfüqden güzgü tutmuş, Günəş, Ay uldaz onda,  
Su onda, torpaq onda, səfa onda, duz onda.

O gah dalğın, gah odlu, o gah çılgın, gah üzgün,  
O gah gizlince ağlar, o gah çağlar bütün gün.

Çağıldıar ney, kaman, tar, qopuz, ud, saz  
dənizdən,

Nə şairdir, o şair ki, zövq almaz dənizdən?!

Söñer bağında, göydən düşərsə ildirimlər,  
Çaxar şimşəklər, açmaz alovlardan  
şırımlar.

Dəniz min ejdahani yenən bir ejdahadır,  
Ölümsüzdür, ölümsüz, ölümsüz bir dəhədir.

O bir şair ki, şeri cəvahirdir, cəvahir,  
Alar şairler ilham, nə şairdir o şair?!

Bu şairlər içinde dəniz dastanlıtlar var,  
Dəniz ilhamlılar var, dəniz ünvanlılar var!

Nə şairdir o şair ki, ondan ilham almaz,  
Kim ondan ilham almaz, bu dünyadan kam almaz!

Umulmaz incilər var onun alt qatlarında  
Heyat sevdası çağlar dəniz sovqatlarında.

Nə aləmdir o hikmət, nə hikmətdir o əlem,  
Təbiətdən böyük bir təbiətdir o əlem.

Dəniz bir kainatdır, dəniz əngin xəzinə,  
Dəniz sönməz, tükenməz, o en zəngin xəzinə.

Nehəng bir canlıdır, o, qocalmaz bir cəändir,  
Zaman üstündən adlar, zamansız bir cahandır.

Onun sahillerində təlaş yox, türkü yoxdur,  
Ömür vadilərində yasaq bir türkü yoxdur.

Onun köksündə çarpan misilsiz qovğalar var,  
Dəniz tufansız olmaz, dənizdə dalğalar var.

Dəniz insanlarındır, darılmaz onda heç kim,  
Cocuqluqdan dənizdir mənim sahilsiz eşqim.

## BİR ÖMÜR

Bir ömür nə qədər sürür, kim bilir?  
Nə şair, nə alim, nə həkim bilir!

Bir ömür, deyirik, yaman gödəkdir,  
Beş yaşda görmülmək bəs nə deməkdir?!

Qırxa çatmayan da, gödəkdir, deyir,  
Yüzü adlayan da gödəkdir, deyir.

Her kəsin payına bir ömür düşüb,  
Toyuna, vayına bir ömür düşüb.

Duyğu bir ömürdür, fikir bir ömür,  
Kim bilir, nə qədər çəkir bir ömür?!

Talelər çeşidli, yaşlar çeşidli,  
Ürəklər çeşidli, başlar çeşidli.

İnsan var dünyamı alır on ildə,  
Adını tarixə salır on ildə.

İnsan var yüz otuz, yüz qırx yaşında,  
Keçmişdən bir əsər yoxdur başında.

Bir ildə bir yol da hokim çağırmas,  
Üreyi ağrımaz, canı ağrımaz.

Anlamaz həyat nə, yer nə, göy nədir;  
Bu gerçek içimi yaman göynədir.

Neçin qafalılar az yaşayırlar?  
Duyğusu kötüklər saz yaşayırlar?

Neçin çox yaşayır quzğun alamlar,  
Göndəmsiz adamlar, pozğun adamlar?!

Kimlərə gərəkdir ömrü onların,  
O leş sökenlerin, o quzğunların?

Neçin bu dünyaya gələr, bilinmez,  
Neçin ömür sürər, ölər, bilinmez?!

Bir böcək ömrü də sūrməzlər onlar,  
Burnundan uzağı görməzlər onlar.

Onların burnunu qırmaq gərəkdir,  
Başının üstündə durmaq gərəkdir.

Gözü ac, mədəsi tox yaşayırlar,  
Kim deyir, alçaqlar çox yaşayırlar?!

Bir ömür yükünü daşımır onlar,  
Niye də ölsün ki, yaşamır onlar?!

1984

## GÖZƏLİM DÜNYA

### BİR ULUSUN

Bir vətənin dildir ömürdük canı,  
Bir ulusun dastanı dildir, oğult!  
Dildir, oğul insan edən insam,  
İnsan edən insanı dildir, oğul!

### ŞAİR OLANIN

Şair olanın dərdi dinəndə,  
Misraları dəhşətə qan ağlar.  
  
Bir dadlı gülüşdən sevinəndə,  
İllhamı bulaqlar kimi çağlar.  
  
Şair olanın könlüne döymek –  
Bir körpəni çəllad kimi döymek!..

1985

### ƏL ÇALAN

Uluslararası düşmeninə el çalan alçaqlardır,  
Yapalaqlarla düşüb alçaalan alçaqlardır.

\* \* \*

Heyat dolu insanlığın içinde,  
Biz ölümdən qorxmalyıq neçin də?!

32

### ULU ŞAİRLƏR

Ulu sənət bir ocaqdır, sönə bilməz, yanacaq,  
Bir gülüstan ki, xəzan yelləri əssin, solmur.  
Duymayanlar da, duyanlar da ölürər, ancaq  
Yaşayırlar da, duyanlar da ölürər, ancaq  
Yaşayırlar, ulu şairlərə bir şey olmur.

### EY ŞAİRLƏR

Ey şairlər, şeirdir  
Bu dünyada səcdəniz,

Sahilsiz eşqinizdir  
Yurdunuza mündəniz.

Ruhunuzda aylanır  
Mavi şəfəqlərdən iz.

Təhfəniz bir dənizdir,  
Suyu içilən dəniz.

1985

\* \* \*

Ağ günlər eşqinə oda yanalar,  
Bilməz yer üzündə qaranlıq nədir.  
Bədəxşlik öündə mərd dayananlar,  
Gözəlim, dünyanın ən xoşbəxtidir.

\* \* \*

Her kəsin dünyada öz dünyası var,  
Sənət dünyası var, söz dünyası var.  
Dünyada könülsüz yaşamaq olmaz,  
Könül dünyasının yüz dünyası var.

33

\* \* \*

Günəş görünərmi göz qarmaşanda,  
Qızıl şəfəqləri aşib-dاشanda?!  
Görünər dühası sənətkarların,  
Bizim gözümüzdən uzaqlaşanda.

\* \* \*

Ulusun var, elin var,  
Neçə milyon olin var,  
Eşqin var, emelin var,  
Ürəyin var, dilin var,  
Sonin nə nisgilin var?

## ŞƏKİLLƏR ALBOMU

Bir albom əlimə keçdi,  
İçində köhne şəkillər.  
Açıdim, açıla bilmədi,  
Gözümə qapalı illər.

Bir albom əlimə keçdi,  
Şəkilləri solğun, sarı,  
Tanimadım keçmişlərin,  
O tayından baxanları.

O illər xeyala dönüb,  
O çağlar qaranlıq, uzaq,  
Cavanları tanımadım,  
Qocalar yabançı, yasaq.

Bu dünyadan gedənləri,  
Yaddaşlardan zaman silir.  
Adsız ulu babaları,  
Kötükçələr hardan bilir?!

Kimdən kimi soruşsunlar,  
Tanıyan, bilən qalibm?  
Bu şəkillər kimə gərək,  
Köməyə gələn qalibm?

Hər yoxuşun enişi var,  
Biz de bir gün enəcəyik.  
Bəlkə bir gün bu gərəksiz,  
Şəkillərə dönəcəyik...

1985

## AYRILDIQ, ATAM

Bağ-bağ açılır könlümüzün bağları, bağ-bağ,  
Tağ-tağ uçulur ömrümüzün tağları, tağ-tağ,  
Sağ-sağ tutuşur ruhumun aşiqları, sağ-sağ,  
Dağ, dağ çekilir yolcuların köksünə, dağ, dağ!

Zülmət çökülür, çıxdı günəş mənzilimzdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

Kor-kor baxırıq yaşa dolan gözləre kor-kor,  
Tor-tor görünür pənbə şəfəqlər bize, tor-tor,  
Qor-qor közorir hissərimiz köz kimi, qor-qor,  
Zor, zor çekilər matəminin zilləti, zor, zor!

Dünya darılır ərşə çıxan nisgilimizdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

Yel-yel çekilir ahımızın tüstüsü, yel-yel,  
Tel-tel sökülür ruhumuzun çalğısı, tel-tel,  
Göl-göl yiğilər göz yaşımız çöllərə, göl-göl,  
Sel-sel dağilar həsrətimiz, yollara, sel-sel!

Dağlar yanılar ortadan aşqın selimizdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

Göz-göz açılıbdır yaramız, görsənə, göz-göz,  
Köz-köz yaxılır bağımızın ağrısı, köz-köz,  
Tez-tez dəyişir qəlbimizin vurğusu, tez-tez,  
Döz, döz deyir insan kimi daşlar bize, döz, döz!

Bitməz yasımız, tutmasa ruhun əlimizdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

Rəng-rəng dəyişir doğmaların çöhrəsi,  
rəng-rəng,  
Təng-təng əsir ömrün gidi rüzgarları,  
təng-təng,

Cəng, cəng edir azığın ölümün carçısı, cəng  
cəng!

Ləng-ləng aparırlar səni son mənzilə,  
ləng-ləng.

Ah, ayrılığın turküsü düşməz dilimizdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

Yar, yar ulusun köksünü, loğman kimi, yar, yar,  
Var, var sənin eşqin orada daima, var, var!  
Dar, dar geləcəkdir bu üfüqlər bize, dar, dar!  
Bar-bar bağıraq, qoy, o sağır göylərə, bar-bar!

Kimlər səni aldı obamızdan, elimizdən,  
Ayrıldığ, Atam, sən kimi can sevgilimizdən!

1984

## TÜRKMƏN QIZI

Bir türkmən turküsü dinlədim bugün,  
Çocuqtək o ki var inlədim bu gün.

Saldı hissərimi çənə bu türkü,  
Nə qədər doğmaydı mənə bu türkü!

Kəlmələr mənimdi, sözler mənimdi,  
Yollar dikilən gözlər mənimdi.

Göl kimi durulan baxışlar mənim,  
İldirimlər mənim, cəxışlar mənim.

Nələr söyləyirdi o türkmən qızı,  
Fəğan eyləyirdi o türkmən qızı.

Onun iztirabı nə ince idi,  
Sevdası, avazı könlümcə idi.

Ud tarımlanınca, qopuz dinirdi,  
Sanırdım əlliklə oğuz dinirdi.

İlahi sədalar pərdələnirdi,  
Ruhuma bir gözəl dərd ələnirdi.

Bir çocuq göründüm məlek qanadlı,  
Çöhrəsi gül kimi, ləhcəsi dadlı.

Aman, türkmən qızı, adına qurban,  
Dilinin düzuna, dadına qurban!

Dinlə, qardaşımı, ay bacım mənim,  
Sənin türkündədir əlacım mənim.

Nə qədər doğmadır mənə bu türkü,  
Yaşat mənliyinlə bu ulu türkü!

Türkündə yadlara qarışmazlığın,  
Yabançı səslerlə barışmazlığın.

Türkündə armır ulus tünlüyü,  
Torpaq bütünlüyü, yurd üstünlüyü.

Aman, türkmən qızı, adına qurban,  
Adına bağlanan andına qurban.

Aman, türkmən qızı, söylə türkünü  
Çağlayım eşqinlə mən bütün günü.

1984

\* \* \*

Durma darğın kimi, qurtul bu durumdan, oğlum,  
Zülməti yix, çəni yix, adla qurumdan, oğlum!  
Canlı bir ildirim ol, sıldırım ol, qartallaş,  
Qartalın qorxusu olmaz uçurumdan, oğlum!

\* \* \*

Bir odlu susuzluq – yuxusuzluq,  
İçdikcə, sovuşmaz bu susuzluq!

\* \* \*

Ulusu anlamayanlardan uzaqlaş, Xəndan,  
Yurd yasaq onlar üçün, sən də yasaqlaş, Xəndan!

## BÜLBÜL

Xezan geldi, düşdü yene soyuqlar,  
Deli külek bağçalarda sayıqlar,  
Xezəllikdə cələnən toyuqlar,  
Necə duyar amanını bülbüllün?!

Qarşı dağlar dumanlandı karşısında,  
Soldu yaşıl yamacların naxşı da,  
Şəhər-axşam eşidirəm qonşuda,  
İnildəyen kamanını bülbüllün.

Yaman gündə ər görünə, ər dine,  
Canım qurban ərənlərin merdinə,  
Dərdi çoxdur, dərman yoxdur dərdinə,  
Kim tapacaq dərmanım bülbüllün?!

Bir bülbüle nə su gərək, nə sünbül,  
Yarı canı qızılgıldı, qızılgül,  
Min könüldən aşiq olan bir könül,  
Bilməlidir loğmanını bülbüllün.

İnsaf nədir insan oğlu bilməli,  
Ağlayanın köməyinə gelməli,  
Rəfiq Zəka, xəcalətdən ölməli,  
Öldürənlər gümanını bülbüllün.

\* \* \*

Hor zaman şair yaranmışlar, cahandan  
ruhlanıb,  
Söyləyib dünyaya şeriyə, həyatın şerini.  
Ən böyük şair o şairdir ki, candan ruhlanıb,  
Göstərir kosmik fəzanın, kainatın şerini!

\* \* \*

Ulu gözəlliklə dolu varlığı  
Duymaqdır insanın bəxtiyarlığı.  
Bunca yerlər geniş, göylər genişdir,  
Könül darlığıdır gözün darlığı!

\* \* \*

Ulu ustadları duymaq, anmaq,  
Yapma şairleri atmaq, danmaq,  
Ulusun eşqinə candan yanmaq,  
Yurdı hər şeydən ilahi sanmaq,  
Sənət uğrunda şəhidlikdir bu,  
Qəhrəmanlıqdır, igidlirdir bu!

1985

\* \* \*

Gələcək eşqinə coşduqca hər il,  
Daha da incəlirik, yüksəlirik.  
Biz bugündə dünənə doğru deyil,  
Bugünə doğru dünəndən gəlirik!..

39

## OLUNCA

Yurda arxalanıb, ulusa uydum,  
Çocuqluq çağını keçmiş olunca.  
Soylu ozanların sazını duydum,  
Şeir bulağından içmiş olunca.

Yaxına qoymadım saxtakarları,  
Duyğusu korları, hissi karları,  
Səslədim ərdəmli sənətkarları,  
İncini kəsekdən seçmiş olunca.

Nəsillər döñecək bizim çäglara,  
Ağa ağ deyəcək, qaraya qara,  
Bugünkü ərlərə çatacaq sira,  
Bugünlər bir uzaq keçmiş olunca.

Yaracaq zülməti parlaq ağullar,  
Gündüzə çıxacaq güzel cığrlar,  
Sənet gülşənində köklü oğullar  
Köksüz alaqları biçmiş olunca.

Ey Zəka, yalanlar silinəcəkdir,  
Zaman xəlbir kimi əlonəcəkdir,  
Sənin də kimliyin bilinəcəkdir,  
Sən gidi dünyadan, köcmüş, olunca.

1985

## YARALI QUŞUN FƏRYADI

Mən nəgmeli bir quş idim,  
Bir gülə vurulmuş idim,  
Yay kimi qurulmuş idim,  
Qırıldı kamanım mənim.

Top qurub, aman, tutdular,  
Tutdular, yaman tutdular,  
Mənə bir divan tutdular,  
Kesildi gümanım mənim.

Yandı canım dar qəfəsde,  
Gözüm yolda, könlüm səsdə,  
Günəş doğarmı məhbəsde?  
Çökdü asimanım mənim.

Ayrıldım könüldəşimdan,  
İlditim çaxdı başımdan,  
Qasırğalı gözyaşımdan  
Dağıldı limanım mənim.

Səsim batdı hayım kimi,  
Dedim: vay yox, vayım kimi.  
Kimi haraylayım, kimi?  
Kim olar loğmanım mənim?!

Gəlib bağrumı yardımalar,  
Qanadlarını qardılar,  
Azadlığa çıxardılar,  
Yaxıldı imanım mənim.

Hayana vardım, olmadı,  
Ahıma yardım olmadı,  
Kime yalvardım, olmadı,  
Olmadı amanım mənim.

Qanadlarını qaralı,  
Yaralıyam mən, yarah,  
Yarı canımdan aralı  
Tapılmaz dərmanım monim.

Necə qanım qaralmasın,  
Oylağımı qar almasın,  
Qəlbimi qüber almasın,  
Çekilməz dumanım mənim?!

Yaralı quşun fəryadı,  
Titrədər doğmanı, yadi,  
Dünyadan gözüm doymadı,  
Pozuldu zamanım mənim.

\* \* \*

Bu el bulağıdır, əyil, Xəndanım,  
Dirilik suyu iç el bulağından.  
El ağızı, yel ağızı deyil, Xəndanım.  
El ağızı deyəni as qulağından.

\* \* \*

Sənətkar müjdeler gətirsin gərək,  
Səsini ellərə yetirsin gərək.  
Yurdunun eşqiylə ötmək istəyon  
Ulus məktəbini bitirsin gorək!

\* \* \*

Mənim hər şerimdə nə söz görsəniz,  
Ulusun sözüdür, bu yurdluyam mən,  
Ulus sözlərinə könül versəniz,  
Deyərəm, dünyada nə mutluyam mən!

\* \* \*

Mənə yabançıdır pasaq kəlmələr,  
Yurdun ovqatından uzaq gəlmələr.  
Ulusun yaşayan dilinə yaddır,  
Ömrünü bitirmiş yasaq kəlmələr.

\* \* \*

Böyüyə ağızını büzmək də ədəbsizlikdir,  
Gözünü boş yerə süzmək də ədəbsizlikdir,  
Sallana-sallana gezmək də ədəbsizlikdir.  
Bu ədəbsizliyə dözmək də ədəbsizlikdir!

\* \* \*

O şey ki insana gorək deyildir,  
İnsanın gözündə qəşəng deyildir.

\* \* \*

Xəndanım, ərdəmli ozanlarla ol,  
Heç nədən qorxmayan aslanlarla ol!  
Ulusa bağlanan, yurda bağlanan  
Günəşlo boy ölçən insanlarla ol!

### **UCA TANRIM**

Eşitdi səsimi o ulu Tanrı, Varlığı varlıqda nur dolu Tanrı.  
Açıdı yollarımı şəfəqləriyle, Qoymadı zillətdə bir qulu Tanrı!

### **DÜNYA DİNLƏYİR**

Cılızlar ölümü amb inləyir,  
Ərdəmli oğullar onu önləyir,  
Dözməyir ölməzler heyatda heç vaxt,  
Ölməzler ulusu, yurdu dinləyir.

### **ÖLÜMÜN ƏN GÖZƏLİ**

Öğulun borcu ulus qədrini bilməkdir, oğul,  
Ölümün ən gözəli yurd üçün ölməkdir, oğul!

### **GÜLƏCƏK**

Gerçöyin gül üzü güldükçə könüllər güləcək,  
Gerçek insanlığa güldükçə gülümser gələcək!

### **QURD**

Tülküdən hiyleger olan bir ovçu,  
Bir qurdu öldürüb, mükafat aldı.  
Bilmədi nə qədər böyükdür suçu,  
Beynimə qan vurdu, qanım qaraldı.

Qurdun nə qovğası, nə cəfəsi var?  
Fitnəyə, fəsada yad deyilmidir?  
Deyirlər, qurdarda it vəfəsi var,  
İtlərin əcdadı qurd deyilmidir?!

Çox da qoyun sevir çobanlar kimi,  
Saf-çürük etmirmi, bilənlər desin!  
Qurdun pulu varmı, insanlar kimi,  
Hər səhər bazardan et alıb yesin?

Ahildən ahıldır, ağırdan ağır,  
Çaqqallar adına qara yaxıbdır.  
Üzündən, gözündən igidlilik yağır,  
Kim durub diqqətlə ona baxıbdır?!

Məğrur, ezmətli, həssas, vüqarlı,  
Sevgi nə, yavru nə duyan canlıdır.  
Bütün canlılardan o, etibarlı,  
Bütün canlılardan istiqanlıdır.

Yetim körpelerin dadına yetmiş,  
Atalar, qurdarda var ağıl, deyir.  
İnsan balasına dayəlik etmiş,  
Məşhur "Mauqli"yə kim nağıl deyir?!

Aylar, pelənglər, fillər, ərinməz,  
Təlxəklik eyleyər hər gecə sirkdə.  
Yeganə qurddur ki, orda görünməz,  
Dolanar dərədə, dağda, gədikdə.

Yurdaşlar yaşadar yurdu, Xəndanım,  
Qurd ürokllilərin aləmi yurddur!  
Gözündən ayırma qurd, Xəndanım,  
Sonin ulusunun totemi qurddur!

## QOVAQ

Dastum Fazıl Məmmədoğluна

Göylər qaşını çatmasın,  
Gözlerini ağartmasın,  
Yarpaqların pas atmasın,  
Gözyaşımı çağlatmasın,  
Ürəyimi dağlatmasın,  
Qom dolmasın içərimə,  
Çürümə, qovaq, çürümə!

Varlığım iztirablanar,  
Sanma bu dərdo tablanar,  
Ömrüm, günüm əzablanar,  
Gülüstanım xarablanar,  
Quru budağın saplanar,  
Küt biçaq kimi böyrümə,  
Çürümə, qovaq, çürümə!

Düşmə, ey vüqarım mənim,  
Əhdim, etibarım monim,  
Nə oldu o yarım mənim,  
Getməz intizarım mənim,  
Pozular baharım mənim,  
Xəzana doğru yürümə,  
Çürümə, qovaq, çürümə!

Başım mozara yürüyər,  
Daşımı sitəm kürüyər,  
Ağac içindən çürüyər,  
Könlümü ölüm bürüyər,  
Gözümün nuru əriyər,  
Məni puçluğa sürümə,  
Çürümə, qovaq, çürümə!

1983

Istanbul, 1984

## NAĞIL

Ay şəfəq çiləyirdi  
Beyrutun üzərine,  
Nənə nağıl deyirdi  
Yetim nəvələrinə,

İsrail caniləri  
Quduza dönmüşdülər,  
Ananı diri-dirisi  
Torpağa gömmüşdülər.

Ata getdi cəbhəyo  
Şohidlər cərgosində,  
Öldü qəm yeyə-yeyə  
Ölüm düşərgəsində.

Nənə nağıl deyirdi  
Yetim nəvələrinə,  
Üzdən gülümseyirdi  
Göz yumub qəhərinə.

Ələddin öz sehirli  
Lampasını silirdi.  
Bir anda dilekləri  
Gerçəyo çevrilirdi.

Aləmi dolanırıdı  
Lampası Ələddinin.  
Çocuqlar inanırıdı  
Möcüzəsinə cinin.

Söykənib buxarıya  
Balaca qız yatırdı.  
Artıq gecə yarıya,  
Nağıl sona çatırdı.

Nənə: "Balalar, – dedi;  
Göydən üç alma düşdü..."  
Birdən bina titrədi,  
Göydən üç bomba düşdü...

Tunis, 1984

## "OCAQDAŞLARIM" KİTABI

Bu kitab toplusudur illətimin,  
Yurdumun ruhuna həpmüş yasıdır!  
Qara günlər yaşıyan millətimin,  
Gözyaşından qaralan aynasıdır!..

1990

## YADIRĞAMAYIN

Siz ey iki fidanım,  
Oğlum, atam Xəndanım,  
Qızım, anam Aydanım,  
Eli yadırğamayın!

Yurdaşın – el gücündür,  
Qəlb gücü, əl gücündür,  
El gücü, sel gücündür,  
Seli yadırğamayın!

Qoruyun gündoğanı,  
Duyun bu ərməğanı,  
Siz Şirvanı, Muğanı,  
Mili yadırğamayın!

Dönüklər uçarıdır,  
Uçarı qaçarıdır,  
Dil elin açarıdır,  
Dili yadırğamayın!

1984

## SARI SİM

Çağıldayan tarın sesi,  
Bilməm, nə tilsim eylədi.  
Sarı simin titrəmosi,  
Ureyimdə sim eylədi.

Sarı simin türküsündə,  
Sarı yarpaqlar ağlayar.  
Ayrılığın bürküsündə,  
Derdli bulaqlar ağlayar.

Ağlama, ey sarı simim,  
Ey sarı bülbülmə mənim.  
Xəzən olar gül mövsimim,  
Xezelləner gülüm mənim.

1980

## HƏYAT ÖLÜMSÜZ OLMAZ

Bu sevgi bağcasında,  
Mənim də bir gülüm var,  
Gülümə nəğmə deyən,  
Bir dərdli bülbülmə var.

Sevdalar aləmində,  
Sevinci var qəmin də,  
Sevgili sitəmində,  
Sevimli bir zülüm var.

Gülüm zülümsüz olmaz,  
Könlüm gülümsüz olmaz,  
Həyat ölüməsüz olmaz,  
Bu dünyada ölüm var.

1981

## GEDƏR

Bülbül ağlar gülşen üçün,  
Qərib ölü vətən üçün.  
Qurbət eldə vətən deyə,  
Köynəyini kəfən üçün  
Satıb gedər, satıb gedər.

Yaş axıdar gilə-gilə,  
Dağ dayanmaz bu nisgilə.  
Külə döner yana-yana,  
Son nəfəsə son menzilə  
Çatıb gedər, çatıb gedər.

Uçar, direyi olmayan,  
Elin gərəyi olmayan,  
Ürəyi olana sarıl.  
Səni, ürəyi olmayan  
Atıb gedər, atıb gedər.

Könül yaşar duyğularda,  
Arzularda, qayğılarda,  
Sevgisiz ömrə yelkəni  
Bu həyat dolu sularda  
Batıb gedər, batıb gedər.

Uy Refiqin nəğməsinə,  
İllahına, həvəsinə,  
Sağ ikən unudulsa da,  
Səsini yurdun səsine  
Qatıb gedər, qatıb gedər...

1985

## GÜL NƏFƏSLİ BÜLBÜLƏ

Nə söyləyir qızılğüle,  
Nədir düşündürən məni?  
Bu gül nəfəslə bülbüla,  
Kim öyrədib bu nəğməni?!

49

Qirovlanan könülmüdür?  
Könül tüter, ömür bitər,  
Alovlanan könülmüdür?  
Ötər, darılmadan ötər.

Bu bülbülə yaxın gəlin,  
Neçin budaqda saxlanıb?  
Qızılgüle baxın, gəlin,  
Nedən uzaqda saxlanıb?

O, bülbülü tikanlamaz,  
Tikanlamaz o, bülbülü.  
Vurulmayanlar anlamaz  
Bu odlanan qızılgülü.

Zavallı bülbül inləyir,  
Nə isteyir? Bilənmi var?  
Qızılgüle nələr deyir,  
Nələr deyir? Bilənmi var?!

Nələr deyir qızılgüle?  
Budur düşündürən məni.  
Bu gül nəfəsləi bülbülə,  
Kim öyrədib bu nəğməni?!

1985

\* \* \*

Ölü dillər var, oğul, dünyada,  
Ulusu, yurdunu ömürlük ölüdür.

Açı gerçek kimidir röyada,  
Qatı zülmətlə üzü örtülüdür.

Səsimiz dalğalanır hər ulusa,  
Türkümüzdən sahəq almış elimiz.

Ulu sevgiylə ərenlər qorusa,  
Ölü dil olmayacaqdır dilimiz!

1984

\* \* \*

Oğul, açan gerek bu ilmələri,  
Necə vurublarsa, buruq–buruqdur.  
Ərəb kəlmələri, fars kəlmələri,  
Ulusun böynündə boyunduruqdur.

### DADLI ÇİÇƏK

Sevgi! O könüllərdə açan dadlı çiçəkdir,  
Bir yol sevən, albəttə, ömürlük sevəcəkdir!

### ŞAIRİN ÖMRÜ

Şairin ömrü bahar ömrünə benzər, mənə,  
Şairin ruhu bahar!

Şairin şerinə güllər də gülümsər, mənə,  
Həsrəti qəlbi yaxar.

Şairin eşqi tükenməz, artar,  
Onun eşqiylə coşar irmaqlar.

Gönlü bir qonçədən ince,  
Şairin ömrü bahar ömrü qədərdir, mənə...

### YAŞIL GÖZLƏR

Bir alov dalğası parlar o yaşıl gözlərdə.  
O yaşıl gözlər ümid bəsler ümidsizlərdə.

51

## GÖZƏLİM HƏYAT

Hislərim olsayıdı şəfəqlər kimi,  
Gözəlim həyatı saçaqlayardım,  
Qollarım olsayıdı üfüqlər kimi,  
Bütün kainatı qucaqlayardım.

## DİNŁƏYİN

Seçkiler göstərdi ki, hələ yamandır halımız,  
Böylə getsə bitməyən zülmətdir istiqbalımız.

Məmləket qan ağlayır, bağında zillət, neylosin?!  
Millətin bir loğmanı yoxdursa, millət neylosin?!

Yurdumuz, aləm bilir ki, qəhrəmanlar yurdudur,  
Ordumuz yoxdursa da, türkdaşlarım bir ordudur.

Ordu milletdir bizim millət, ölümdən qorxmarız,  
Sevgili millət yolunda top-tüfəngə baxmarız.

Uymarız fitvasına iblislerin, casusların,  
Bir sürü satqın gedər ardınca binamusların.

Haqq deyən bir millətin imdadına haqq gəlməli,  
Ayla yıldızla gülən üçrəngli bayraq gəlməli!

Ey bugün öz nöfini candan güdənlər, dinləyin,  
Şöhrəti rüşvətlə almış boş gödənlər, dinləyin!

Tülkülərmi başçısı qurdularla dolmuş vadinin?  
Dinləyin şah bəytini ustad Məhəmməd Hadinin:

“Bir nişan almaqdən ötrü satmayın bu milləti,  
Millətin, milliyyətin heç yoxmu sizdə qeyrəti?!”

## AXIB GEDƏN GÜNLƏRİMİZ

### AXIB GEDƏN GÜNLƏRİMİZ

Ölüm sahili yox, dəniz,  
Sularını bölenmi var?!  
Axib gedən günlərimiz  
Hara gedir, bilənmi var?!

Başını qucaqlayanın,  
Bağrını ocaqlayanın,  
Ovuc-ovuc ağlayanın  
Göz yaşıni silənmi var?!

Güneş göylerin ilhamı,  
Yerlərin toyu, bayramı,  
Həyat üçün öltür hamı,  
Ölüm üçün ölenmi var?!

Bu sevgi macərasında,  
Məcnunların arasında,  
Ağlayanlar sırasında  
Ağlayana gülənmi var?!

Rəfiqim, bax bu dünyaya,  
Sualla dolu dünyaya,  
Bu dünyadan o dünyaya  
Gedən gedir, gələnmi var?!

1982

1990

## EL GÜCÜ – SEL GÜCÜ

Dünya bir günəşli ömür sərgisi,  
Çeşidli dillerdə könül şərqisi,  
Vetəndaş olana vətən sevgisi  
Sevgilər içində ən təmiz, oğlum!

Bil ki, zirvələrdən axan bulaqlar  
Dərələr içində sel kimi çäqlar,  
Sellər taleyini çaylara bağlar,  
Çaylardan yaranar bir dəniz, oğlum!

Bütün canlıların canı yeməkdir,  
Ancaq insanların şəni eməkdir,  
Mən demək nə demək, sən nə deməkdir?  
Ulusdan ayrılsaq heçik biz, oğlum!

Ölüdür sağ iken unudulanlar,  
Uludur yox iken yadda qalanlar,  
Yel kimi sovuşar yüngül olanlar,  
Ağırlar gedince qalar iz, oğlum!

Hər kəsin önündə iki yol durur,  
Birinci baharla qəlbə doldurur,  
İkinci xəzana salıb soldurur,  
Üçüncü yol yoxdur, ey əziz, oğlum!

1983

## DOST SEVGİSİ

Dostu dünyada Rəfiqin demə çoxdur, ey dost,  
Qələmi düşməninin bağın oxdur, ey dost,  
Gözü düşmən sarıdan daima toxdur, ey dost,  
Düşməni olmayanın dostu da yoxdur, ey dost!

Dost sarılmaz bir ağacdır ki verər bar gündə,  
Bir sərinlik gətirər kölgəsi qızmar gündə,

Dayanar dağ kimi arxanda sənin dar gündə,  
Gündə varsın sənə o, sən də ona var gündə!..

Dostların külfətidir doğma bilən külfətimi,  
Vermərem alemə dostlarla olan ülfətimi,  
Açaram sərvətə düşgənlərə dəst sərvətimi,  
Saçaram nifrətə layiqlərə öz nifrətimi!

Kəsilen duz-çörəyim düz çörək olmuş ancaq,  
Bayquşu andıran alçaq əbədi tək qalacaq,  
Üzünə, yüz yerə getsin, qapılar çırpılacaq,  
Kimsəsiz qalmış iki başdaşıdır dostsuz ocaq!

Alqış ömrün bağına dəstunu bağban edənə,  
Onu iller boyu karvanına sarban edənə,  
Dəst gələn yolları eşqiyle çırağban edənə,  
Bircə yol can deməyib, canını qurban edənə!

1983

## ƏRDƏMLİLƏR

Söz almayaq nə ərebən, nə farsdan,  
Yeter bizi aydan arı ditimiz.  
Xəzər kimi doğub Kürdən, Arazdan  
Şirvanımız, Muğanımız, Milimiz!

Qovulmalı yüz obadan, yüz eldən,  
Uydurmaya ağlabatan deyənlər.  
Xalqımıza yabançıdır əzəldən,  
Yurdumuza "Atrapatan" deyənlər.

Midiyanın nə dəxli var bizlərə!  
Gerçəkçilər aranılsın, bilinsin.  
O sözler ki örtü çəkir üzlərə  
Ürəklərdən, diləklərdən silinsin!

54

55

Dədə Qorqud, Dədə Oğuz andımız,  
Canımızda, qanımızda ürkü yox!  
Yağılara tük saldırıb adımız,  
Ruhumuzda bir yabançı türkü yox!

Öz dilini, öz elini duyanlar  
Öz dilinə, öz elinə uymalı!  
Ərdəmlilər soyu tutar, soy anlar,  
Soysuzların dərisini soymalı!..

1982

## MƏN QARA DƏNİZƏ AŞIQ OLMUŞAM

*Dostum Fəraməz Maqsuda*

Her kəs bir gözələ bağlıyor könül,  
Mən Qara dənizə aşiq olmuşam!  
Onun sularıyla çağlayır könül,  
Mən Qara dənizə aşiq olmuşam!

O, mənim ürəyim, o, mənim canım,  
Yanına goləndə gedər fəğanım,  
Ondan ayrılanqa qaralar qanım,  
Mən Qara dənizə aşiq olmuşam!

Könlümün onadır umudu, meyli,  
Məcnunun olmuşam, olurmu Leyli?!  
Görməsəm gileyli, görsəm gileyli,  
Mən Qara dənizə aşiq olmuşam!

Dumanım bir dəniz, cənim bir dəniz,  
Kəsilib ömrümə qənim bir dəniz,  
Bir dəniz qəmim var mənim, bir dəniz,  
Mən Qara dənizə aşiq olmuşam!

Dərdimi dənizlər bilməmi ola?  
Çaylar harayıma gələrmi ola?

İnsanlar bu eşqə gülərmi ola?  
Mən Qara dənizə aşiq oılmışam!

Böylə sitəm olmaz, böylə dağ olmaz,  
Dumanım dağılsa, dünya dağılmaz!  
Dənizi götürüb qaçırməq olmaz,  
Mən Qara dənizə aşiq olmuşam!

Bir dəniz həsrətə insanmı dözer?  
Həzər iztirabın üzündən, həzər!  
Kürü elçi göndər, ay anam Xezər,  
Mən Qara dənizə aşiq olmuşam!

1983

## MƏZAR DAŞIM ÜÇÜN

Türk millətinə Tanrı yar olsun,  
Türk yurdunu əşrlərco var olsun!..

## SABAH YELİ

Sabah yeli, sabah yeli,  
Nə əsərsən dəli-dəli?

Dalgalanır dan yerində,  
Günəşin uca məşəli.

Göydə cərgələnən quşlar,  
Öter nəşəli-nəşəli.

Yamaclar qızıl laləli,  
Çəmənlər mor bənövşəli.

Duman çekilir, açılır,  
Təbiətin dağ heykəli.

Serib gözölliklərini  
Bahar, gözəllər gözəli.

Sığal çekir təbietin,  
Öz camalma öz əli.

Mavi göyler bulud-bulud,  
Yerlər bulaqlı, meşəli.

Sabah yeli, sabah yeli,  
Nə əsərsən dəli-dəli?!

1983

## YARALI QURD

*Alparslan Türkeşə*

Bilə bilməm, nə götirdi məni heyvanxanaya,  
Bir də gəlsəm, gərək, ey dost, məni aləm qınaya.

Orda bir qanlı qəfəsden ulayan qurd gördüm,  
Gözlərindən saçılır şimşek, alov, od gördüm.

Öfkədən qan saçılırdı igidin çohrəsinə,  
Toplamışdı gelən insanları öz dövrosinə.

Düşünürdüm ki, səsi canlı qopuzdur, uddur,  
Bir yasaq səs eşidirdim: "Bu haman bozqurddur!.."

Ah, üzülmüşdü o, illərlə qalib zindanda,  
Üz çevirmişdi böyük Tanrı neçin ondan da?!

Tanrı türkü qorusun, söylədim, amin, qorusun!  
Tanrı qurd qorusun, rəmzi olubdur ulusun!

Tanrı türkü qorusun, nurunu salsın yurda,  
Bir də duyдум ki, sesim çatdı haman bozqurda!

Bir də baxdım ki o qurd dalğa kimi şaxlandı,  
Bir də gördüm ki, oğuzlar kimi qurşaxlandı.

Uluyarkən ulu Allaha varındı sanki,  
Çıxacaq yox, çıxacaqlar çıxarırdı sanki.

Çıxacaqdı ürəyim mərmi kimi köksümdən,  
Çaxacaqdı diləyim mərmi kimi köksümdən.

Atılırdım o canım qurd uşan dar qəfəsə,  
Şığışarmı ürəyi dağda vuranlar qəfəsə?!

Nerədənsə ucalan türkü dedi haydı mənə,  
O ığid qurd necə munis, necə doğmaydı mənə!

Zillədim gözlərimi, gözlərinə göz qoydum,  
Öz əlimlə yarılan bağrıma bir köz qoydum.

Nə günə qalmış idim orda, duyurdu bozqurd,  
Qurda dönmiş, uluyurdum, uluyurdu bozqurd!

Uluyurdum, ulu yurdum, uluyurdum, uluyur,  
Ulu yurdum, uluyurdum, ulu yurdum, uluyur!

Tanrı qurd qorusun, rəmzi olubdur ulusun,  
Tanrı türkü qorusun, söylədim, amin, qorusun!..

1984

## QIŞ GETDİ, BAHAR GƏLDİ

Rüzgarlar üfüqlərlə qovuşdu,  
Bir dadlı bahar türküsü qoşdu.  
Dağ selləri şimşek kimi coşdu,  
Donmuş suları dəldi, ay əller,  
Qiş getdi, bahar gəldi, ay əller!

Gün doğdu, qaranlıq qaçılınca,  
Şəfqətli şəfəqlər saçılınca,  
Bağlarda çiçeklər açılınca,  
Quşlar necə kövrəldi, ay əller,  
Qiş getdi, bahar gəldi, ay əller!

Qurtuldu qar altında qalanlar,  
Daim güneşe həsrət olanlar,  
Bir il darılanlar, yorulanlar  
Dincəldi, nə dincəldi, ay əller,  
Qiş getdi, bahar gəldi, ay əller!

Dağlar kimi bağlar da dumankı,  
Çaylıarda balıqlar həyəcanlı,  
Yollarda kəsekler belə canlı,  
Daşlar, sular incəldi, ay əller,  
Qiş getdi, bahar gəldi, ay əller!

Gerçeklədi röyalı könüllər,  
Dünya dolu xülyalı könüllər,  
Xülya dolu sevdalı könüllər  
Yüksəklərə yüksəldi, ay əller,  
Qiş getdi, bahar gəldi, ay əller!

Ankara, 1987

## BALIŞ NƏNƏM

Balış nənəm soyumayan bir ocaq idi,  
Nəfəsinə isinərdi damımız onun.

Dizi onun balışdan da yumuşaq idi,  
Nəvazişi bizim idi, tamımız onun.

Yerişile, gülüşüyle bir uşaq idi,  
Nağılında dil açardı kamımız onun,

Gözlərindən nur yağardı gözlərimizə,  
Kölgəsi bir günəş idi üzərimizə.

Neveləri onun üçün oyuncaq idi,  
Nurdan düşən gözlərirdi şamımız onun.

Balış nənə evimizdə bir çiraq idi,  
İşığına yiğışardıq hamımız onun.

## ULU USTADLAR

Ulu ustadların eşqiylə yanın,  
Heyat nə deməkdir onlar açıqlar.  
Gözəl duyğulara cəndan bağlanın.  
Gözəl sənətləri sevin, çocuqlar!

\* \* \*

Yoxdur mənə səndən uca, səndən böyük insan,  
Rəhmet sənə, rəhmet, Ata, insanlığa şansan!

Andımdır adın, eşqin ucaldıqca səsimdən,  
Ərlər duyacaqlar odunu son nefəsimdən!

Göz qoy o üfüqlerdə yanın nur dolu fəcəre,  
Hər gün açılar al günəşin qaldığı hücrə!

Dünyaya bəzəkdir o qızıl dalğalı saçlar,  
Eşqinlo gülümser çalılar, güllər, ağaclar.

Sənsiz nə bahar var, nə yaşılıq, nə gülüstan,  
Sənsiz ola bilməzdi əser yurddan, ulusdan!

Bir türkü qoşum, ruhuma candan yata türküm,  
Türkdaşlarının ninnisi olsun Atatürküm!..

## FÜZULİNİN ŞƏKLİ

Rəssamların çəkdiyi Füzulinin şəklimi?  
Füzulinin şəkli də yoxdur, bənzəri kimi...

## BAKİ – İSTANBUL

Bir dostum söylədi ki, keçib getdi çənlərin,  
Keçərkən Doğmabağça, Topqapı sarayından.

Konus, bülbüllərindən ordakı gülşənlerin,  
Konus, böyük ulusun ulduzundan, ayından!

Sevinci doğacaqmı bunca qəm yeyənlərin?  
Yoxsa ox geri dönmür fırlayınca yayından?!

Dedim: qoy, salıq verim könlündən orənlərin,  
Son də salıq alasan onların harayından.

Bakıda, İstanbullu görəydim deyənlərin,  
Salam apardım ora bir bölük alayından.

İstanbulda Bakını görmək istoyənlərin,  
Sayı çoxdur Bakıda olanların sayından.

*İstanbul, 1987*

## DÜŞMƏN

Düşmən mənə pis söz desə, əfv eyləyərəm mən,  
Əfv eyləyərəm, bəlkə də səhv eyləyərəm mən.  
Yurda, ulusa güldən ağır söz desə ancaq,  
Bir anda gəbərdər onu, məhv eyləyərəm mən!

## ANAMA

Mən “annə” deyirdim anama bir zaman, “anno”!  
Sənsiz, ürəyim bir teli qopmuş kaman, annə!

Solmuş atamın ətrini ətrindən alırdım,  
Ətrinlə onun ətri də getdi, aman, anno!

Dörd oğlu böyüdüñ, ata oldun bir ocaqda,  
Dərmanını dərd eylədin, ey qəhrəman, annə!

El yaxşı bilir, yaxşılığın rəmzi idin sən,  
Sən yaxşı ki, bilmirsən, üzüldüm yaman, annə.

Hesrətli sabahında günəş yox, gecəm aysız,  
Sanki qapanıbdır üzümə asiman annə.

Bəxt ulduzumun nuru qaraldı gedişinlə,  
Getmir neçə ildir ki, gözümüzdən duman, anne.

Mən indi nəyəm ki, nə atam var, nə anam var,  
Başdaşları üstündə görünməz güman, annə.

Sen bir yetimə ahını man bilmə deyirdin,  
Ah, mən yetimə ahı deyil indi man, anno.

Kimdir bu Rəfiqindən ömür, gün uman, annə,  
Ey gözlərini ömrə ömürlük yuman annə!

1985

## ÖLKƏMDƏ

Qurban elin seyrini men neylirəm,  
İstərəm ölkəmdə olan seyrimi.  
Özgələrin sırrını men neylirəm,  
Özgələrə açmaram, öz sırrımı.

## YIXILMAZ

Yurdı bir an unutma, ömründə,  
Yurdla çarpan ürek sıxılmaz, oğul!  
Ulusundan tut en ağır gündə,  
Ulusundan tutan yıxılmaz, oğul!

## YALLI YARANDI

Uluslararası el-elə verdiyi gündən,  
Yallı yarandı.  
Düşmənə köksünü gərdiyi gündən  
Yallı yarandı.

## ÇOCUQLARIM

Həsrətəm, mən size, ey çocuqlarım,  
Canımda qalmayıb hey, çocuqlarım!

Gecəli-gündüzlü haylaram sizi,  
Könlüm bir yanıqlı ney, çocuqlarım!

Günəş soyuyubdur mənim gözümde,  
Yerdən uzaqlaşış böy, çocuqlarım!

Gen dünya başıma dar gəlir mənim,  
Fikirdən olmuşam key, çocuqlarım!

Röyada, gerçekdə söyleməkdəyəm:  
Hey yavrusularım, hey çocuqlarım!

*Fransa, 1984*

## QƏFƏSDƏ

Bülbül gözlərini qırıp qorxudan,  
Özünü qəfəsə çırıp qorxudan.  
Bir çocuq qəlbindən kiçik bu canlı,  
Canlı bir qəlb kimi çarpir qorxudan.

## İNSANLAR, CANLILAR

Ördək ördəklə şənlənər göldə,  
Qarğa qarğayla leş sökər çöldə.

Sağsağan sağsağanla ülfət edər,  
Tülkürlər tülkürlə heccə gedər.

Sərçələr sərçələrlə birgə qosar,  
Durnalar durnalarla dağlar aşar.

Bir pələng oğlu bir pələnglə gəzər,  
Qartal oylaqlarında sar nə gəzər?!

Ayılarla ayaqlaşar ayılar,  
Arılarla soraqlaşar arılar.

Dalğalar dalgalardan ayrılmaz,  
Yorğalar yorğalardan ayrılmaz.

Çaqqalın oğlu caqqala yar olar,  
Qurdların çevrəsində qurdlar olar.

Düşünən canlılardır insanlar,  
Onların da içinde aslanlar...

Sərçələr, qarğalar, ilanlar var,  
Yorğalar, tülkürlər, qabanlar var.

Kim deyir, it kimi yalaqlar yox,  
Dəvələr, kəlçələr, ulaqlar yox?!

Keçilər, cöngelər, qoyunlar var,  
Goreşənlərlə qol-boyunlar var.

Kim deyir, bizdə gərgədanlar yox,  
Çalağanlar, oranqutanlar yox.

İki diplomlu köstəbeklər var,  
Kobralardan yaman bəbeklər var.

Hiylələr, fitnələr, kələkler çox,  
İblisi mat qoyan "mələklər" çox.

Baş keşən, diş sökən quduzlar var,  
Söz ilə söz çəkən donuzlar var.

Rüşvətə qul olan rəziller çox,  
Hələ milçək ürəkli fillər çox.

Vay o bədbəxtə, tapmasın tayıni,  
Al bu sözlərdən, ay oğul, payını...

### DOSTLARLA OLANDA

Dostlarsız olar sanki ölümcül kimi könlüm,  
Oxşar məni sevda dəmi, dostlarla olanda.

Bir türkü ötər bir dəli bülbül kimi könlüm,  
Neylər mənə dünya qəmi, dostlarla olanda?!

Dostlarla olanda açılar gül kimi könlüm,  
Candan duyaram aləmi, dostlarla olanda.

### KÖHNƏ DOSTLARIM

Gün aydın, ey mənim əski dostlarım,  
Uzun illər boyu uzaq düşmüşük.  
Sizinlə üzümə güldü baharım,  
Nə mutlu bizə ki, biz görüşmüşük.

Siz acı günlərdə bir loğman kimi,  
Azmı dayandırmız mənim önemdə?  
İnlerdi üreyim bir kaman kimi,  
Sizi, görməsəydim yaman gümündə.

Candan umutludur, içdən umutlu –  
O dost ki dörtlərə can dilər, sevor.  
O mutlu yaşayar, ona nə mutlu,  
Ürək dilərsə ver, can dilərsə, ver!

A dostlar, sizinlə necə doğmayıq!  
Gözlər o gözlərdir, sözər o sözər!  
Çox da ki çox sular adlayıb qayıq,  
Çox da ki dəyişib sevimli üzər.

Her dost bir alemə könül versə də,  
Kim deyir, dostluqda qədir bilmədik.  
İller üzden bizi dəyişdirse də,  
Dəyişdirilsək də, dəyişilmədik...

1986

### MƏHKUM XALQIMA

Boynunda duran zəngiri bir gün qıracaqsan,  
Azadlığın eşqiyle o gün hayqıracaqsan!

1980

### BİR ŞAIRİN ÖMRÜ

Bir şairin ömrü, alışan canlara candır,  
Bir şairin ömrü, bir ömürlük həyecandır!

1981

### QUCAĞINDADIR

Bu torpaq anamdır, ömrüm ondadır,  
Atam da, anam da qucağındadır.  
Mənim canım-gözüm bu torpaq ana,  
Bir sabah məni də basar qoynuna.

### ƏBƏDİ

Gedəcək zillət, əsəret bu gidi dünyada,  
Haqq, ədalət əbədidir, əbədi dünyada.

67

## DİLİMDƏN DÜŞMƏYƏN

Özgələr çoxdan görüb, sən gör ki, sən,  
Sən, dilimdən düşmeyən, bir türküsən,  
Könlümə nurdan yapılmış hörküsən,  
Sən dilimdən düşmeyən, bir türküsən.

Can de ki, canım səni hemdəm bilir,  
Dərdimə məlhəm bilir, məhərem bilir,  
Sən də bil ki, artıq el-aləm bilir,  
Sən dilimdən düşmeyən, bir türküsən.

## AĞ TUT AĞACI

Getdi, bu dünyaya gətirən səni,  
Bu ana torpaqda bitirən səni,  
Getdi boy-a-başa yetirən səni,  
Yaz gəlib, quruma, gözəlim Ağ tut,  
Ruhunu qüssədən, qəmdən uzaq tut!

Başına dolansın sevdalı quşlar,  
Könlünü oxşasın yağan yağışlar,  
Xəzanlar ömrünü sənə bağışlar,  
Özündən bələnt, dördi yasaq tut,  
Əzizim, sevimlim, gözəlim Ağ tut.

Yetər yaxıldıgün, qara bağlama,  
Bağrının başına yara bağlama,  
Edib ovqatını xarab, ağlama,  
Nə boran qəbul et, nə də sazaq tut,  
Canım, mehribanım, sevincim Ağ tut!

Qovuş aydınlığa, zülmət qaçılsın,  
Fidan varlığına şəfəq saçılsın,  
Tutqun könül kimi pasın açılsın,  
Nə məlala tutul, nə də pasaq tut,  
Qovuş ağ günlərə, ağlama, Ağ tut!

1961

## MÜŞFIQ KÜÇƏSİNDE

Gonclər, qocalar neşeli, Müşfiq küçəsində,  
Parlar bir ömür məşəli Müşfiq küçəsində.

Müşfiq küçəsində açılar nəğməli könlüm,  
Könlüm dəlidir, mən dəli, Müşfiq küçəsində.

Burda yaşamış, burda yaratmış iki ustad,  
Bir ev görürəm lövhəli, Müşfiq küçəsində.

İndi hanı Cəfər, hanı Müşfiq, hanı dağlar?  
Dağlar hanı, dağ cüssəli, Müşfiq küçəsində?!

Bir dadlı xəyal oldu, dumanlandı o illər,  
Bir xatirə var kölgəli, Müşfiq küçəsində.

Alqışlayır elliər ulu ustadları candan,  
Ellər nə qəder öfkəli, Müşfiq küçəsində.

Nakam Mikayıll Müşfiqin, əlbəttə ki bir gün  
Yüksəlməlidir heykəli Müşfiq küçəsində.

## OCAQ

Yunis Əmrə ocağına  
Gələnlərə salam olsun,  
Qaranlığı şimşək kimi  
Delənlərə salam olsun.

Salam olsun gələcəyə,  
İşiq tutan bir ürəyə,  
Haqq yaşasın deye-deye,  
Ölənlərə salam olsun.

İlham alıb gündüzündən,  
Doğmaların gül üzündən,  
Yasaqları yer üzündən  
Silənlərə salam olsun.

Sevincini ərənlərlə,  
Dərdə köküs gərenlərlə,  
Saza könül verənlərlə  
Bölnənlərə salam olsun.

Salam o çağlayanlara,  
Yurdu qucaqlayanlara,  
Ulusla ağlayanlara,  
Gülənlərə salam olsun.

Bu dünyada cənnət nədir,  
Ömür nədir, ziynət nədir,  
Şeir nədir, sənət nədir  
Bilənlərə salam olsun.

### İDBAR

Üzdən gözəl bir qızın  
Qəlbə idbar olanda,  
Deyirsən dərd yarıdır.

Üzü kimi içi də  
İdbardan idbar olan,  
İdbarlar idbarıdır!

### NEYLƏR

Hücum eyleyərmi pişik pələncə?  
Pələng başlayarmı pişiklə cəngə?!

Ağzından süd iyi gələn bir çocuq,  
Neylər boynu yoğun bir pəzəvəngə?!

### OVÇU

Yumdu bir gözünü bir ov oğrusu,  
Düşdü böyüyü üstə maral yavrusu.  
Nadan irişirdi, dingildəyirdi,  
Orman bir sükütlə inildəyirdi...

### YURD GÖZƏLLİKLƏRİ

Bu gözəlliklərə vardıqca, ürəklər vuracaq,  
Coşaraq şair olanlar qoşacaq dastanlar.  
Yurd, ulus sevgisi varlıqda durunca, duracaq –  
Bu gözəllikləri yoxdan yaradan insanlar!

### NƏ ÇIXAR

Söyləyən arif ola, dinləyən abdal, nə çıxar?  
Nə çıxar? Çıxsə ya bir hiylə, ya bir fitnə çıxar!

\* \* \*

Yerləri bürüyüb ağappaq cuna,  
Göyələr də bağlayıb buz, sular kimi  
Dalıb ağaclar da qış yuxusuna,  
Onlar da uyuyur ayılar kimi.

### KRİM

Mən yene qonağın oldum, ay Krım,  
Güldü gözlerimdə ulduz, Ay Krım!  
Qoy, sənə sevgimi, sənə haykirim.

Seyrinə qoyulsam ömrüm boyunca,  
Demərəm, mən sənə baxdım boyunca.

Adına bir zaman dastan yazmışam,  
Qohumdan, qardaşdan, dostdan yazmışam,  
Bayramdan yazmışam, yasdan yazmişam.

Deyirəm, nə olar bir daha yazsam,  
Ürəyim boşalmaz, yazsam, ha yazsam!

Yadların əliylə olub yağma sən,  
Qoynunda görmüsən sıxma-boğma sən,  
Sən bilsən nə qədər mənə doğmasan!

Sən mənim yarimsan, yarım, ay Krim,  
Sən yarı canımsan, Krim, ay Krim!

Görüb meyvələri şaşırır adam,  
Qarpız, alma, gilas, alça, tut, badam,  
Mənmi bu üzümlü bağlara yadam.

Mənimsən, hər bitkin, hər nemətinlə,  
Havanla, suyunla, təbiətinlə.

Sevimli ünvanlar, sevgili adlar,  
Mehriban soyadlar, əziz soyadlar,  
Ruhunu nə qanar ruhuna yadlar?!

Sən söylo, kiminsən, Krim, ay Krim,  
Necə bu tilsimi qırım, ay Krim!

Suların mərcandır, qumların almaz,  
Desəm, söz olacaq, deməsəm, olmaz,  
Kim sənin eşqinlə dərdə tutulmaz?!

Ölsün bu dünyada talançı kəslər,  
Ziyańçı, yabançı, yalançı kəslər!

Gəmilər yollanır hara dənizdən?  
Açıla bilərmi ara dənizdən?  
Hara boylanırsan Qara dənizdən?

Görürəm, nə qədər canında can var,  
İçində sürəkli bir həyəcan var.

Çəkilsin havanın ağır bürkübü,  
Dinir radioda könül türküsü,  
Könül türküsünün yoxdur ürküsü.

Səni mənim kimi duyanların var,  
Harayçıların var, hayanların var.

Yaşa gülerinle, çiçeklərinlə,  
Dalğalar adlayan küleklerinlə,  
Dağlarda qılinc çek şimşeklerinlə!

Alovlu qəlbində çarpsın ildirim,  
Sənə qurban olum, Krim, ay Krim!

1984

\* \* \*

Arazın ölümdən olmaz hürküsü,  
Həyat hörgüsündür onun hörgüsü.  
Ana dilimizdə dil açıb Araz,  
Bizim türkümüzdür, onun türküsü!

\* \* \*

Telefonla çox uzun konuşa bilmirəm mən,  
Ən əziz adam olsun, danışa bilmirəm mən.

Mənimlə konuşurkən məndən incimə, ey dost,  
Dostundan Rəfiq Zəka soyuyub demə, ey dost.

Baxmayınca gözlərim gözlerinin içində,  
Yasaq olur sözlərim könlümün sevincinə.

\* \* \*

Qəribin üstünə sanki dağ gelir,  
Qürbət alçaqlara oyuncan gelir.  
Yurd daşı qurbətdən gələn yurdaşa  
Qürbət yastiğından yumuşaq gelir!..

### BİR YURD KI...

Bir yurdu iki çapqın əli parçalayırsa,  
Yadlar ulusun dərdinə min dərd calayırsa,  
Yan, yan deyə köksündə ocaqlar qalayırsa,

73

Düşmənləri qan-qan deyə meydan sulayırsa,  
 Var-dövlətinə sahib olursa, talayırsa,  
 Yurdaşları quldurlara quyrıq bulayırsa,  
 Matəm gününü bayram edib, qutlu sayırsa,  
 Bülbüllörinin üstüne bayquş ulayırsa,  
 Soydaşları yad, özgələri doğma sayırsa,  
 Alçaqlar onu qurcalayırsa, dalayırsa,  
 Ölmiş kimidir yurd, nə bilən var, nə gələn var  
 Ölmez o ulus ki, onun uğrunda ölen var!..

1985

\* \* \*

Bir halda ki, ergəc ölücəkdir hamı, bilməm,  
 Dünyada yaşarkən nə demək qorxmaq ölümündən?!  
 Gülsün bütün insanlığa alem dolu alem,  
 Biz qorxmalıyıq daima bir sarsaq ölümündən.

\* \* \*

Köksündə açıb yara,  
 Ulu bir sənətkara,  
 Fitnəye vara-vara,  
 Daş atmağa nə var ki?!

Gizleyib cəvahiri,  
 Öldürüb diri-dirni  
 Ölümüsüz bir şairi  
 Yaşatmağa nə var ki?!

## ULULAR XƏZİNƏSİ

Şanlı ustadlarındır nə varsa yaddaşında,  
 Saysız incilərini saxlayıram başımda.  
 Bu incilərin ömrü işiq ömründən uzun,  
 Zaman-zaman parlayar duyğumda, təlaşında.

74

Dilimin əzberidir ərenlərin adları,  
 Bu gerçekdir söyləyər yarım da, yoldaşım da.

Yurd uğrunda can verən o ulu yurdaşların  
 Xoyalıdır titrəyən daima göz yaşımıda.

Onların sərvətidir ömür sərvətim mənim,  
 Onlardır ziyətəm də, incim də, daş-qasıım da

Bu tükənməz xəzinəm çocuqlarına keçəsə,  
 Gül açar diləklərim torpağında, daşında...

1984

## DÜŞMƏNİM VARMI DEDİN

Dost olan yerdə tikanlıq da gülüstanlıqdır,  
 Dostuna can verənin dostluğu dastanlıqdır.  
 Düşmənim varmı deyirsen qoca dünyada mənim?  
 Düşmənim çoxdur, oğul, bir qəbiristanlıqdır

## ATAMIZ

Könül size türküsünü açıqlar,  
 Sevginizlə etirənir butamız.  
 Atanız “Ata” deyin, çocuqlar,  
 Gecə-gündüz yada düşsün Atamız!..

## GÜNAHLAR

Anıb günahlarını bunca tutulma, oğlum,  
 Bunca xəcalət çəkib, pərişan olma, oğlum!  
 O bəd əməllərinin sən ki, xiffət çəkirsən,  
 Demək, dəcelliyinin üstündən xətt çəkirsən.

75

## DEYƏNDƏN

Hər yurdaş olandan yoldaş olarmı?!  
Hər yoldaş olandan sirdaş olarmı?!  
Hər oğlum deyəndən atamı olmuş?!  
Hər qardaş olandan türkdaş olarmı?!

## KİMLƏRDİR

Güneşsiz gündüzdən,  
Tufansız dənizdən,  
Ulduzsuz gecədən,  
Ətirsiz qonçədən,  
Sevdasız şeirdən,  
İlhamsız şairdən,  
Alovsuz kömürdən,  
Sevgisiz ömürdən,  
Nəğməsiz bulaqdan,  
Gülüssüz dodaqdan  
Kimlərdir xoşlanan?  
Duyğusu daşlanan  
Ürəksiz adamlar,  
Gərəksiz adamlar.

## QARA GÖZLÜM

*Natəma*

Gülüm, mən öləndə qara bağlama,  
Qara çərçivəyə alma şəklimi.  
Xəzana uğradım deyə ağlama.  
Xəzələ bürünən bir çiçək kimi.

Qara qəlbiləri qoyma sevinsin,  
Qaralma önündə qara üzlerin.  
Könlümün odunu duyub isinsin  
Gözümüzün işığı qara gözlərin.

Səsimi eşitmek istədiyin gün,  
Varaqla birini kitablarından.  
Görməmək, duymamaq məni nə mümkün  
Mənim sözlərimdən, xıtablarından?!

Könlümün dünyası şeirlərimdir,  
Ordadır çeşidli ovqatım mənim.  
Ömrümün aynası şeirlərimdir,  
Ordadır min dörlü sovqatım mənim.

Aydanım, Xəndanım qoyma sıxılsın,  
Qiyma ürekleri boyansın qana.  
Qoyma cocaqlarım yanıb yaxılsın.  
Atasız ocaqda atadır ana.

Ürəyim dursa da, mənliyim durar  
Çay kimi durmayan kəlmələrimdə,  
Qəmli durmasanız, şənliyim durar  
Efirdə durulan nəğmələrimdə.

Şairin həyatı bitməz qəbirlə,  
Dünyaya siğmayan qəbərə siğarmı?  
Mənsiz yer üzündə yaşa səbirlə,  
İtirib-axtaran gör məni varmı?

Ölər o şair ki, ondan əsər yox,  
Sən məni soraqla, ay qara gözlüm,  
Görsən ki, Zəkadan xəbər-ətər yox,  
Onda qara bağla, ay qara gözlüm!

1985

## SEVGİLİM, SEVGİM

Mən könüldən elimin aşiqiyəm,  
Min könüldən dilimin aşiqiyəm,  
Sevgilim, yurddur, ulusdur sevgim,  
Sevgimin, sevgilimin aşiqiyəm.

## ÖNCƏ VƏTƏN

### ANA YURD

Odum, közüm yurdum,  
Gülən üzüm yurdum,  
Görən gözüm yurdum,  
Ürək sözüm yurdum!  
Döyüşdə tək qalsa,  
Vuran ürek qalsa,  
Çekilməz arxandan  
Rəfiq Zəka Xəndan.

Ulus bir incindir,  
Sənin güvəncindir,  
Ömür sevincindir,  
Bir odlu gəncindir,  
Vurar, yaxar, dağlar,  
Alovlanar, çağlar.  
Qalib Oğuz xandan,  
Rəfiq Zəka Xəndan.

Sayıñ deyildir az,  
Qopuz, davul, ud, saz,  
Dinince parlar yaz,  
Ölünco ayrılmaz  
Koroğlundan qalmış,  
Qıratıla hay salmış  
Qılıncıla qalxandan,  
Rəfiq Zəka Xəndan.

Çağıldayan türkü  
Oğulların görkü.  
Başında yox börkü,

İçində yox türkü,  
İnanmasan, qorxud!  
Mənim dədəm Qorqud.  
Olubmu qorxandan,  
Rəfiq Zəka Xəndan?!

1985

### ULUSUM MƏNİM

Ey şair ürekli ulusum, mənim,  
Ey Ayım, Günsəim, ulduzum mənim!

Nurunla canlanır can gülüstanım!  
Sənin tarixindir ömür dastanım!

Məcnunun olmuşam, Leylim senindir,  
Qələmim, ilhamım, şerim sənindir!

Sənə min könüldən aşiq olmuşam,  
Min candan eşqino sadıq olmuşam.

Vicdanın ilahi, kamalın ülvi,  
Gözə görünməyən camalın ülvi.

Daima hüsnünü arar-gözlərim,  
Sənin sözlerindir menim sözlərim.

Mən ki, dil açmışam sənin dilində,  
Bir çocuq kimiyəm sənin əlində.

Laylan, sazin, türkün, ağın, bayatın  
Yaşamaq zövqüdür mənə həyatın.

Ey ezelî dahi, əbədi dahi,  
Gözümüzə hər şeydən sənsən ilahi!

Sən mənə öyrətdin bu dünya nədir,  
Varlığın nə qədər dahiyanədir!

Bu ucsuz-bucaqsız mavilik sənin,  
Ululuq sənindir, ülvilik sənin!

İldinim sənindir, şimşək sənindir,  
Alemə siğmayan istək sənindir.

Sorus, nə deməkdir ulus, özündən,  
Ulu sözündəndir, ulu sözündən!

Ömrümü, günümü sənə borcluyam,  
Canımı versəm də, yenə borcluyam!

Çiyimdə yükün var, şerəfdür bu yük,  
Nə var yer üzündə ulusdan böyük?!

Sənə xidmətimdir mənim xidmetim,  
Düşüncəm, xəyalım, eşqim, həsrətim.

Şəfəqin, şəfqətin, ayazın gözəl,  
Yazın, yayın gözəl, payızın gözəl!

Könül alovlanır iliq qışında,  
İçim qurbət olar, olsam dışında.

Mənim atam sondə, anam səndədir,  
Ruh səndə, güc səndə, inam səndədir.

Düşmənə tuşlanan silahım sənin,  
Dünənim, bu günüm, sabahım sənin!

Könüldə ovqatım sənin deyilm?  
Ovqatım, sovqatım sənin deyilm?

Sənliyin deyilm sənliyim mənim?  
Sənidir varlığım, mənliyim mənim!

Mənim ki, mənliyim sənsiz yetimdir,  
Yetimin qisməti ölüm-itimdir!

Qılincam, qınımdan çətin sıyrılam,  
Çətin bu dünyada səndən ayrılam!

Sənin oban qədim, elin qədimdir,  
Ruhunu yaşıdan dilin qədimdir.

Nə zaman doğmusan, söyləmək çətin,  
Bəlkə yaşıdsan əbədiyyətin!

Yaşını kim bilir dağın, ormanın,  
Torpağın, havanın, gölün, ümmanın?!

Yaşını kim bilir yerin, səmanın?  
Gelib rüzgar kimi keçən zamanın?!

Nə zaman doğmusan, söyləmək çətin,  
Kim bilir yaşını əzəliyyətin?!

Gündüzlər üzünə günəş gülümsər,  
Gecələr Ay, ulduz səni mənimser.

Sən Ayım, Günəşim, ulduzum mənim,  
Kainat ömürlü ulusum mənim!..

1984

## YELKƏN

Dənizdə tufan qopub,  
Hər dalğa bir dağ kimi.

Kiçik qayıq sularda  
Oynar oyuncaq kimi.

Təslim olmayınmı var  
Min başlı əjdahaya?!

Qayıq ağ yelkənini  
Açıb ağ bayraq kimi...

## ÜZEYİRBEY

Azorbaycan xalqının gözüdür Üzeyirbey,  
Musiqi aləminin sözüdür Üzeyirbey.  
O, ata türkümüzdür, o, ana laylamızdır,  
Əbədi ruhumuzun özüdür Üzeyirbey!

## FÜZULİ

Ey Füzuli, adınlı iftixar eylərik biz,  
Bir şair tutu bilməz senətin tutan yeri!  
Nurlu şeirlərini zülmətdə söylərik biz,  
Gözlərimiz önündə işıqlanar dan yeri!

\* \* \*

Ana yurda yasaq olar ömürlük  
Yad ellərdə, yad əllərdə qalanlar.  
Ulusundan uzaq olar ömürlük  
Ana dili yabançı dil olanlar.

\* \* \*

Bir sabah bir salıq yayılmalıdır,  
Dəyişir hər nə var, dönür hər şey.  
Duyuram mən ki, bir şey olmalıdır,  
Ola bilməz ki, olmasın bir şey.

1984

\* \* \*

Ana dili ana yurda bağlıdır,  
Ana dilin aynasıdır ana yurd.  
O yurdaş ki, ulusunun oğludur,  
Ölənədək yasaq olmaz ona yurd.

82

\* \* \*

Füzuli günəşini görməyənин gözü yox,  
Onun ruhu ulusa, ölkəyə can deyilmi?

Füzuli atəşinə uymayanın közü yox,  
Divanı alov-alov hiss, heyecan deyilmi?

Füzuli türküsündə Azərbaycan sözü yox,  
Füzuli başdan-başa Azerbaycan deyilmi?!

## SEVİRƏM

Sevirem mən sevən insanları, candan sevirem,  
Sevgi dünyasına könlüm göz açandan sevirem.

Onların mənliyi şəfqətlə gülümser sankı,  
Onlar insanlığı rəğbətlə mənimser sankı.

Onların ömrü şəfəq dalğalı bir mavi deniz,  
Onların könlü çocuq könlü qədər saf, ləkəsiz.

Sevirem mən sevən insanları, candan sevirem,  
Ruhuma sevgi həyat nuru saçandan sevirem.

Sevən insanlar ədavət nə deməkdir, bilməz,  
Onlar əlbəttə ki, nifrət nə deməkdir, bilməz.

Oyanıq duyğuları, hissələri qəfletdə deyil,  
Bəxtiyar olmasa da, heç biri bədbəxt də deyil!

Sevirem, sevgiyə layiq yaranıb onlar axı,  
Alemi sevməyə bilməz sevən insanlar axı.

Sevə bilsəydi ölüm, qan diloyen nadanlar,  
Yer üzündə açlılardı qapanan zindanlar.

Sevə bilsəydi bu dünyada bütün insanlar,  
Durulardı savaş uğrunda daşan vicdanlar!

1985

83

## **YURDUM**

Seyranım onun, seyrim onundur,  
Dünyada səfam, xeyrim onundur.

İlhamım onun, şerim onundur,  
Fəxr eylərəm aləmdə adıyla!

Yurdumda sevincim bu ulusdur,  
Ən şanlı güvəncim bu ulusdur!

Yurdaşlar ulussuz ucalarmı,  
Bir özgə ulusdan güc alarmı?

Gənclikdir o, gənclik qocalarmı?  
Sevgim bürünür nura oduyla?

Əfsaneli gəncim bu ulusdur!  
Ən şanlı güvəncim bu ulusdur!

Bir yol ki, bu yol, yolcu sapılmaz,  
Bir zirvə ki, əllərlə çapılmaz!

Ondan ulu bir inci tapılmaz,  
Parlar yaşamaq zövqü dadiyla!

Könlümdəki incim bu ulusdur,  
Ən şanlı güvəncim bu ulusdur!

1983

## **CAVİD XİYABANI KÖNLÜMDƏN KEÇİR**

Gözümü senetə açandan beri,  
Cavid prospekti könlümdən keçir!  
Keçir irmaq kimi ömrün illəri,  
Könlüm arzular ki, şəherimizdə,  
Bir aləm açıla nezərimizdə,

Sevgili ustadin adına layiq,  
Ruhuna, eşqinə, oduna layiq,  
Bir küçə görünə, geniş bir küçə,  
Könüller açıla seyr eylədikcə.  
Görələr yolcular necə şən keçir,  
Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,  
Keçirəm Bakının elvan, işıqlı,  
Saysız cil-çıraklı, yar-yaraşaklı,  
Bağçalı, çiçəkli küçələrindən.  
O bərli, bəzəkli küçələrindən,  
Keçir gözönümdən dörlü soyadlar,  
Çeşidli ünvanlar, çeşidli adlar.  
Birinin adına bir neçə ünvan,  
Tarixdə yer almış ixtiyar cavan.  
Burdan şəfəq doğur ordan şən keçir,  
Cavid prospekti könlümdən keçir!

Hünəri bəllidir hünərcilərin,  
Quba meydamında alverçilərin  
Gizlində, açıqda bazar açlığı,  
Milisgörəndə qoyub qaçıdı  
Kiçik bir küçəyə böyük şairin,  
Adını verəndən nə gözləyəsən?

Yeri olmalıdır her cavahırın,  
Axı cavahırı gərek duyanın,  
Gərek kafalara ağıl qoyasan,  
Gərek duyguları çözəleyəsən.

Sayıqlara alqış, kütłərə nifret!  
Adam var fikrindən vəzifə, söhret,  
Adam var fikrindən el, vətən keçir,  
Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,  
Yuxumda keçirəm ondan hər gecə,

Her sabah ovqatım pozulur neçə!  
Dostlara deyirəm, dostlar deyir ki,  
Gün o gün olsun ki, yuxun çin olsun!  
Bu yuxu yozula bilən şeir ki,  
Yozana dərd olur, dərd neçin olsun?!

Bu dərdi yozmağa ozan gerekdir,  
Yozulan yuxunu yayan gerekdir,  
Gözlərim yol çəkir qayğılarımla,  
Düşüncəlerimla, duyğularımla,  
Xəyalım xəyalı iqlimdən keçir,  
Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,  
Keçir göz önumdən olub-keçənler,  
Sənət dünyasından erkən köçənler,  
Keçir göz önumdən şanlı bir nəsil,  
Keçir göz önumdən keçməyən bir il!

Bir alem yaradıb öz əlleriyle,  
İldirim avazlı əməlliəriyle,  
Şimşək şeirlərlə göz qamaşdırın,  
Qartal oğullara dağlar aşdırın,  
Yaxıb quzğunları, yixıb leşleri,  
Eyninə almayıb keşməkeşləri,  
Ölüməndən adlayıb, yurda qayıdan,  
O dahi sənətkar, o dahi insan.  
Bir adı küçəyə layiq deyilmə?  
O, yurda, ulusa aşiq deyilmə?  
Ərənler incini kəsekəndən seçər,  
Ölümsüz diləklər həyata keçər,  
Dahilər həyatı ölüməndən keçir,  
Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,  
Könlümdə həyəcan qovğalanmadı,  
Qasırğalanmadı, dalğalanmadı,

Bu da bir sahilsiz ümid ümməni,  
Gəlsinlər, göstərim mən o ünvani!

O üvan dillərdən dillərə düşsün,  
Dağlara, daşlara, sellərə düşsün!

Düşsün o əllər ki, sədəsi yoxdur,  
Düşsün o başlar ki, sevdası yoxdur!

Ustadın eşqiylə aşıb-dاشanlar,  
Şeir söyleyenlər, nəğmə qoşanlar  
Adlasın onunla yüzillilikləri,  
Yaşatsın bədii gözəllikləri!

Ucalsın ustadın şöhrəti, şanı,  
Gəlsinlər, göstərim mən o ünvani!  
Ucalsın ulusun şair övladı,  
Jurnallar, qəzetlər o ezziz adı  
Yaysın müjdə kimi her nömrəsində.

Fehlənin, kendlinin, qoy süfrəsində  
Hər gün o ustadın adı görünən,  
Fərəhli çöhrələr nura bürünsün.

Başında bir Cavid prospekti var,  
Qarşısında bir Cavid prospekti var.

Fikrimdən sehirli bir yelkən keçir,  
Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,  
Çapıram şerimin köhlən atında,  
Qanadlı duyğular kainatında.

Səsimə səs verir Müşfiq küçəsi,  
Açıılır ümidi hissələr qonçəsi,  
Açıılır düyümlər üfüqlər kimi,  
Gülür baxışlarda şəfəqlər kimi,

Açılsır qarşında nurlu bir küçə,  
Nadir incilərlə dolu bir küçə!

Bir yanda Seyavuş, bir yanda Azər,  
Əlleri qoynunda durub gülümser.

Bir yanda Teymurləng, bir yanda Çingiz,  
Bir yanda Peyğəmber, bir yanda İblis.

Bir yanda Firdovsi, bir yanda Xəyyam,  
Canlanır qarşında bir neçə əyyam.

Canlanır qarşında insan dağları,  
Canlanır qarşında Sayan dağları.

Ozanlar ozan könlümdən keçir,  
Cavid xiyabani könlümdən keçir!

Cavid xiyabani könlümdən keçir,  
Ortada Cavidin nəhəng heykeli,  
Yanır gözlərində sevinc məşəli.

Keçir bu xiyaban paytaxtimizdan,  
Günəşli, cırağban paytaxtimizdan.

Qoynundan ərdəmli ərənlər keçir,  
Könlünü ustada verenlər kecir.

Keçir bir novraqı seyrə gələnlər,  
Qocalar, çocuqlar, qızlar, gəlinlər.

Dolur xiyabana mavi üfüqlər,  
Gülür xiyabana qızıl şəfəqlər.

Nə dumanlar keçir, nə çənələr keçir...  
Başından sevdalar keçənlər keçir.

Ulu ustadların küçələrindən  
Kecib nəfəs alır ellər dərindən.

Dilekler açılsır gül-çiçək kimi,  
Xəyalalı sığmayan bir gercək kimi,

Röyadan adlayır, xulyadan keçir,  
Cavid prospekti dünyadan keçir!..

1984

## BU VƏTƏN TORPAĞIDIR

Bu voton torpağıdır dövlətimiz, sərvətimiz!  
Ayla, ulduzla gülümser, bu ulus bayraqıdır!  
Bu vətən torpağıdır qüdrətimiz, qeyrətimiz!  
Bir ovuc töhfə verilməz, bu vətən torpağıdır!

## BİR ŞƏHİDİN DİLİNDE

Qollarımı qanırdılar burdular,  
Ömrüm-günüm, canım-gözüm, anam, oy!..  
Övladını yad ellərdə vurdular,  
Qara geydi Qarabağım, sonam oy!..

## ƏRƏNLƏR

Can verib şan alan erlər var Azərbaycanda,  
Düşmənə odlu siperlər var Azərbaycanda!

Varlığım yurda qul insanlara candan yardımır,  
Qurd ürəkli ulu qartallara göylər dardır!

Yağlılar bağlarını odla dəlir Odlar yurdu,  
Qəhrəmanlarla bugün yüksəlir Odlar yurdu!

Yüksəlir, qumbaralardandır ulus daşlarımız,  
Çəkinormi ulayanlardan ulusdaşlarımız?!

## **YOLDADIR**

Yoldadır insanın ömrünün yolu,  
Sevgili dünyamız her an yoldadır.  
Güney şəfəq dolu, quzey çən dolu,  
Yaylaq yol üstündə aran yoldadır.

Yollarda türkü var, saz var, aşiq var,  
Min aləm, min büsat, min yaraşq var,  
Yolçu yolda gərək, yolda işiq var,  
Zülmətin bağrını yaran yoldadır.

Dərdi yad ellərdə qərib bol çəkər,  
Bu sözə qürbətdə qalan qol çəkər,  
Bir aydır yollarda gözüm yol çəkər,  
Ürəyim vətənə varan yoldadır.

*İspaniya, 1984*

## **NUR İÇİNDƏ**

Deyirdin: yurd mənimçin  
Ömürlük ziynət olsun.

Ulus uğrunda ölsəm,  
Bu cana minnet olsun.

Dedirdin: yadigarım  
Ölümsüz sənət olsun.

Atam, yat nur içində  
Məzarın cənnət olsun.

## **AZƏRBAYCANI**

Eşqiyələ çırpinır ruhum hər zaman,  
Bu yerlər aləmdə başqa bir aləm.

Dağlardan-dağlara keçən bir duman,  
Çaylardan-çaylara düşən bir seləm.

Qarşısında canlanır gülüstan kimi,  
Könlümün odudur, şerimin canı!

Ulusun qoşduğu bir dastan kimi  
Mən əzbər bilirom Azərbaycanı!

*İtaliya, 1984*

## **QORXMA, OĞLUM**

Səni çox aldadacaqlar, oğlum,  
Çox yalanlar satacaqlar, oğlum!

Aldadıldıqca, özündən çıxma,  
Aldanılmaqdən ömürlük qorxma!

Qorx sən aləmdə yalan satmaqdən!  
Qorx sən insanları aldatmaqdən.

Kim yalan satdımi, alçalmalıdır,  
Bir ilandır bu yalan, çalmalıdır!

## **QARDAŞIM**

Nə qədər qəribdir bu beytin, qərib,  
İki bölünməkdən qorxan qardaşım!  
Dinlə, ey o taydan bu taya golib,  
Bu taydan o taya baxan qardaşım!

Ərlər dədəmizə Qorqud deyirdi,  
Qorxan oğullardan deyildi Qorqud,  
Adıyla, andıyla, “qorxud!” deyirdi.  
Qorxud yağıları! – deyirdi Qorqud.

Qorqud nəvəsinə qorxmaq yaraşmaz,  
Qorxduq ki, çatılıb iki bölündük.  
Qorxduq ki, sorhəddə çevrildi Araz,  
Qorxduq ki, quzeyə, güneyə döndük.

İşler bu ovqatla çetin düzəlsin,  
Ayniq az qala iki yüz ildir.  
Deyirsən: "Azadlıq dalmca gəlsin..."  
Azadlıq ardınca gələn deyildir!

Düşün Bağırxanı, an Səttarxanı,  
İki bölünməkdən qorxan qardaşım!  
Arxalı dağlara çevir arxanı,  
Görərsən dağlardır arxan, qardaşım!

Arazla başlayır, Kürle başlayır,  
Ulu qaynaqlıdır türkümüz bizim.  
Qılınc cəng edəndə, saz yavaşlayır,  
Yadlardan olmayıb türkümüz bizim.

Neyləyer meydana atılmayınca,  
Çöpü de ikiyə bölmərəm – deyən,  
Yaşasın, ulusu qurtulmayınca  
Yaşamaram deyən, ölmərəm deyən!

İnam, ümid yoxsa, inan, yurd da yox!  
Nə çıxar darıxb karıxmağından?!  
İki bölünməkdən qorxma osla! Qorx,  
Qorx, güney qardaşım, bu qorxmagından!..

Yasımız bayram edildi,  
Qəhrəmanlar ram edildi,  
Azerbaycana can verən  
Oğullar edam edildi.

Külə döndü minlərlə can,  
Türkülərində həyəcan  
Azerbaycan türkü dedi:  
Azerbaycan, Azerbaycan!

Bağlayardı güldəstəsi  
Uzeyirbəyin bestəsi,  
Yaxdı milli marşımızı  
İşgalçılığın xəstəsi.

Minüzlüler satıldılar,  
Min çirkaba qatıldılar,  
Ulusun düşmənlərinin  
Qucağına atıldılar!

Dağlar başı dumdan oldu,  
Nə yardım, nə aman oldu,  
Qəhrəmanlar gülələndi,  
Satqınlar qəhrəman oldu.

Düşmenlərə səs verdilər,  
Dostlara məhbəs verdilər,  
Cılız əqidələriylə  
Yurdaşlara dərs verdilər.

Yox idi mərdi onların,  
Nə idi dərdi onların?!  
Ağalarının əliyle  
Həpsi gəberdi onların.

Lənətlerik xainları,  
Düşündükcə o günleri,  
Nə məsləkləri bizimdi,  
Nə dilləri, nə dinleri.

## YAŞAYACAQ BU DÜNYADA

Azerbaycan hökuməti  
Yaşadırdı bu milleti,  
Alçaqlar yoxa çıxardı  
O yurda bağlı dövləti.

Getdi gözəl növraqımız,  
Qara geydi bayraqımız,  
Xıncaqlara, daşnaklara  
Ortaq oldu torpağımız.

O çağlar gelince yada,  
Ulusum gəlir fəryada,  
Yaşayacaq bu dünyada  
Məmməd Əmin Rəsulzadə!

1978

### NİZAMİNİN “XƏMSƏ”Sİ

Öz dilində oxudum Sədini də, Qövsini də,  
Oxudum zövq ilə Xəyyamı da, Firdovsini də,  
  
Oxudum Hafizi də, hər birinin öz yeri var,  
Fars dilində oxudum “Xəmsə”ni təkrar-təkrar  
  
Anladım, dahi Nizami kimi ustad yoxdur,  
Yer üzündə bu ada üstün olan ad yoxdur!  
  
Qavradım, dahi Nizami bize candan məhərəm,  
Söylədim hər əsərindən açılır bir aləm.  
  
Çırpinan ud kimi bir türkü qoşur, titrəyir o  
“Türkəm, ancaq bu həbəşlər məni qanmır” deyir o.  
  
O, bizimdir, biz onum, yadlar onu yad bildi,  
Necə yaddır ki, Füzüli onu ustad bildi?!  
  
Onu candan yaşıdan öz obası, öz elidir,  
Gəncəvi söyləməyək, Gəncəlidir, Gəncəlidir!

1985

### TÜRKÖBA

Masallıda bir oba var, Türkoba,  
Bu obaya ad qoyana mərhəba!

### İŞIQ

Günəşin, ulduzun, Ayın işığı  
Gecənin, gündüzün yar-yaraşığı

### ŞERİM

Şerim, ey varlıqda bir parçam mənim,  
Sənsən yer üzündə tanrıçam mənim!

### ƏN SEVDİYİ

Yurd dahi Nizaminin özüydü,  
Xalqın açıq almı, ağ üzüydü.  
Hər şerini farsca yazdı, doğru,  
Ən sevdiyi sözsə Türk sözüydü.

### DEYƏNƏ

Mən, yurddashımdır deyirəm,  
Yurduma anam deyənə.  
Qan qardaşımdır deyirəm,  
Mən oğuzdanam! – deyənə.

Susun, yabançılar susun,  
Yaman diliniz qurusun!  
Canım qurban bu ulusun  
Canına canım deyənə.

Qəlbim atır türkiüsündə,  
Gecəsində, gündüzündə,  
Nə mutlu bu yer üzündə  
Bu ulusdanam! – deyənə!..

\* \* \*

Sən güclüsən, ey dost, sənə yurdun inanırsa,  
Könlündə, gözündə ulusun eşqi yanırsa!

\* \* \*

Mutludur yurdunun eşqiyle dolan yurdaşlar,  
Qəhrəman bir ulusun oğlu olan yurdaşlar.

## QARABAĞDA

Əfsanə gözəlliklərə uydum Qarabağda,  
Bir kimse deməz ki, cana doydum Qarabağda,  
Ön neşeli hissələrlə doluydum Qarabağda,  
Candan vurulub, qəlbimi qoydum Qarabağda,  
Mən bir Üzeyir türküsü duydum Qarabağda.

Bir dadlı diyardır, ulu sevdalı diyardır,  
Aləmdə bir aləmle dolu aləmi vardır,  
Bir neğməli gülşəndir o, bir canlı bahardır,  
Başdan-başa əfsanə gözəlliklərə yardımır,  
Əfsanə gözəlliklərə uydum Qarabağda.

Bir sevgi ki, yazmaqla, deməklə başa çıxmaz,  
Şairlənən, əlbətə bu yerlərde darıxmaz,  
Bir zəlzələ bir gün bu mətin dağları yıxmaz,  
İlhəmə olan yolcuların ruhunu sıxmaz,  
Bir kimse deməz ki, cana doydum Qarabağda.

Bağlıarda uçan quşlar ətirlərlə tüterdi.  
Andıqca öten günləri bülbüller ötərdi,  
Daldıqca unutdum orada qüssəni, dərdi,  
Duyduqlarımın neşesi bir ömrə yetərdi,  
Ön neşeli hissələrlə doluydum Qarabağda.

Tarixi ərenlər yaşadırlar, aradırlar,  
Dünyanı quranlar, yaradanlar yaradırlar,  
Gördüm Qarabağ qızlarını ayparadırlar,  
Saçlar qara, qışalar qara, gözlər qaradırlar,  
Candan vurulub, qəlbimi qoydum Qarabağda.

Yadlardan əsər yox, ne qədər doğma seyirdir,  
Gördüklerim orda bərəkət, orda xeyirdir,  
Bir musiqi şəklində olan incə şeirdir,  
Orda hara getsən, hara baxsan, Üzeyirdir,  
Mən bir Üzeyir türküsü duydum Qarabağda.

1984

\* \* \*

Atasız, anasız qalsam da, oğlum,  
Qanımda qaynayan gerçek inamdır.  
Mənim atam da var, anam da, oğlum,  
Ulusum atamdır, yurdum anamdır!

## ULUSUN DİLİ

Mərmiyə çevrilib qələm elimdə,  
Efirdə səslənir ulusun dili.  
Mənim ulusuma mənim dilimdə  
Böhtanlar atanın qurusun dili...

## QƏZƏL

Sənsən eşqim, dinim, imanım mənim,  
Ön böyük, ən ülvi loğmanım mənim,  
  
Hər bələmin intizarı sənmisən,  
Sənmisən hər dərdə dərmanım mənim?!

Göstərerdim hüsünü hər ölkəyə,  
Ölkədə olsayıdı imkanım mənim.

Göy üzündə hər nə gördüm səndədir,  
Yer üzündə səndədir şanım mənim.

Kainatda Ay sənin, ulduz sənin,  
Sən günəşdən nurlu vicedanım mənim.

Qoynun olmuş sayrışanlar qaynağı,  
Sönməyən ruhu çıraqbanım mənim.

Bircə gün ömr eyləməz sənsiz Zəka,  
Ey Azərbaycanım, ey canım mənim!..

1989

## TƏBRİZ, GÖZƏLİM TƏBRİZ

Bir vaxt çocuğun oldum,  
Sevginlə sənin doldum,  
Sənsiz saralıb soldum,  
Sənsən öz elim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Can yandı xeyalınla,  
Eşqinlə, məlahnlə,  
Kaş, bir də vüsalınlə  
İlhama gəlim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Gendən baxaram, gendən,  
Çıxmaz Arazım çəndən,  
Dünya dağla, səndən  
Əl çəkmez əlim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Bir də seni görməzsəm,  
Hieranı bitirməzsəm,  
Bir müjdə getirməzsəm,  
Sanma düzəlim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Qalmış Savalan bax, tek,  
Düşmən gülür alçaqtək,  
Qoy, bağını mızraqtək  
Qoşqarla dəlim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Bitsin bu əzan bir gün,  
Coşsun bir ozan bir gün,  
Getməzsə xəzan bir gün,  
Getməzsə xəzelim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

Sən bir ulu niyyətsən  
Başdan-başa ziynətsən  
Sonsuz əbədiyyətsən,  
Sənsən ezəlim, Təbriz  
Təbriz, gözəlim Təbriz.

Cəlladlar eyilmezə,  
Matəm günü ölməzsə,  
Bayram günü gelməzsə,  
Gəlsin əcəlim, Təbriz,  
Təbriz, gözəlim Təbriz!

1985

## “FÜZULİ KANTATASI”

Səslənir Cahangirin “Füzuli kantatası”,  
Kükreyir qasırğası udun, qopuzun, tarın,  
Könüllərdə canlanır canlı əksi-sədəsi  
Bir bəstəkar şairin, bir şair bəstəkarın.

Oyadır ulusunu Füzulinin fəğanı,  
Məcnunun ahu-zarı dağı-daşı yandırır.  
İlahi bir sevginin umulmaz ərməğanı  
Oyaq düşüncələrde ulduzlar oyandırır.

Uzaq məsaflərdə ildirimlər aylanır,  
Gözləri qamaşdırır şimşəklərin məşəli.  
Qoşqarın zirvəsindən Savalana boylanır  
Peyğəmber sənətkarın kəhəkəşandan heykəli.

Qalxır bir günəş kimi şairlərin atası.  
Şəfəqlərmi süslənir, ümidiłrmi bəslənir?!  
Səslənir Cahangırın “Füzuli kantatası”,  
Füzuli qüdrətiylə gələcəyə səslənir!

Səslənir hər akkordda duyğuların nidası,  
Ürəyində oxuyur ellər müğənni kimi.  
Səslənir Cahangırın “Füzuli kantatası”,  
Üzeyir dünyasının Füzuli himni kimi.

Tarixin sinağından çıxan bir imtahandır,  
Bu musiqi şerimi, ya şeir musiqisi?!  
Füzuli şeriyəti cahanda bir cahandır.  
Cahanda bir cahandır Cahangır musiqisi.

*Istanbul, 1984*

## AZƏRBAYCAN TÜRKÜSÜ

Bir türkü var canım Odlar yurdunun  
Rüzgarında, dalğasında, selində.  
Men bu yurdun döne-döne olmuşam  
Şirvanında, Muğanında, Milində.

Şəhidləri güvəncidir sağların,  
Sayı yoxdur bağrındakı dağların,  
Bir məlhəm var bağçaların, bağların –  
Yarpağında, çiçəyində, gülündə.

Min mahala yetər onun sərvəti,  
Həsrətində soydaşlarla ülfəti,  
İllər boyu türkülənir xiffəti  
Xəyalında, ürəyində, dilində.

Sabahına hər gün umud bağlayar,  
Öz əliyle öz köksünü dağlayar,  
Ayrılıqdan gözyaşları çağlayar –  
Dənizində, irmağında, gölündə.

Yağlılara necə sinə gərməsin?!  
Doğmalara necə könül verməsin,  
O istər ki alçaqları görməsin –  
Şəhərində, obasında, elində.

## ANA YURDUM

Azərbaycan, işıqlısan, genişsən,  
Yerin, havan, suyun, odun uludur.  
Ulusunun varlığında günəşsən,  
Sevənlərin işıqlarla doludur.

Saya gəlməz dağın, gölün, ormanın,  
Sayrı olmaz torpağına bağlılar.  
Çiçeklərin dərmanıdır dərmanın,  
Qoxladıqca yoxa çıxar ağrlar.

Sənin ana qucağına varanlar  
Sevincindən irmaq kimi çağlayar,  
Dədə Qorqud ocağına varanlar  
İgidilərin oylağına uğrayar.

Azərbaycan, can vermişik adına,  
Canımızdır adındakı can sənin,  
Nə mutludur tutuşanlar oduna,  
Qayıçı sənin, saygı sənin, san sənin.

Geniş dilin güneş dili sayılmış,  
Ola bilməz qaranlığın, darlığın.  
Axınlarla yer üzüne yayılmış  
Dilin sənin varlığındır, varlığın.

Sevincimiz, güvəncimiz bəsindir,  
Könlümzdə ərənlerin türküsü,  
Səsimizdə dalgalanan səsindir,  
Sovuşarmı yağıların ürküsü?!

O ərlər ki, qopuz duyar, saz anlar  
Dalgalanar dalğa-dalğa selinlə.  
Dilə gələr dağ vuqarlı ozanlar  
Aydan arı, sudan duru dilinlə.

Öz dilinə yasaq dillər qurusun,  
Alçaqların ürekleri dönükdür.  
Sənin kimi ərdəmlidir ulusun,  
Sənin kimi ulusun da böyükdür!

Şairlərin qonuşmada sanından,  
Deyilməklə, yazılımaqla bilinməz.  
Ulu adın ulusların yanından  
Qazılmaqla, pozulmaqla silinməz!

Yalnız sənin adın olub andımız,  
Keçmişinlə güvenməyək neçin də?!  
Sıra-sıra dağlarından ardımız,  
Ulduzlar var o dağların içində!

Azerbaycan, ata ocaq, ana yurd,  
Uğurların ovqatına yar sənin.  
Ürekleri ovunduran odsan, od,  
Qurd ürekli oğulların var sənin.

Axıb keçər üzərindən zaman hey,  
Çaxıb keçər ildirimli çay kimi.  
Baxıb keçər dağlarından dumyan hey,  
Parlayarsan ulduz kimi, ay kimi.

## AĞLAYAR

Kişilər ağlamaz, deyirsən mənə,  
Qadınlar edəndə zülüm, ağlayar.

Ağlayar çəkəndə dağ sinəsinə,  
Həyatı olanda ölüm, ağlayar.

Kişilər ağlamaz deyirsən mənə,  
Ruhu ağrayanda, gülüm, ağlayar!

Gözümüzdə könlümü baxıb görsənə,  
Gözümüzdə yaşı var, könüm ağlayar.

1986

## SONSUZ

Sonsuzluğu olmuş arayanlar gələcəkdə,  
Keçmiş kimi sonsuzdur əzəldən gələcək də.

1970

## YAŞAYAR

Varlığın dərdini ərdəmlı ərənər daşıyar,  
Dərd nədir anlamayan cingənə yüz il yaşayar.

1964

## YOXDUR ƏZİZİM

Biri ac, o biri toxdur, əzizim,  
Çox da od çox yerdə çoxdur, əzizim,  
Hava hər yerdə var, su hər yerdə var,  
Çörəksə hər yerdə yoxdur, əzizim...

1986

## KÖTÜK

Azmidir yurdumda canlı kötüklər?!  
Satqınlar ulusu hər zaman satır.

Torpağın üstündə gezir düdüklor,  
Torpağın altında şəhidlər yatır,

1986

## QÜRBƏT ELDƏ

Könlümdə, gözümdə duman durubdur,  
Sanıram keçmeyir zaman, durubdur.

Bu qürbot aləmi dərdli bir alem,  
Ömrüm uzanmışmı, nədir də, bilməm!

Böylə uzanmasın ömrü heç kəsin,  
Otağım ceynidir soyuq məhbəsin.

Gündüz, qış günündə, necə uzanmış,  
Gündüzə qarışan gecə uzanmış.

Uzanmış anlar da, dəqiqlik də,  
Qardaşım, insanmı dözer bu dərdə?!

Ürek neyəsin ki, nə var ki əldə,  
Türbəti andıran bu qurbət əldə!

*Yunanistan, 1984*

## GÜLÜŞ

Gözel insan gözel insanlara gülsün candan,  
Gülüşü eybəcər insanlar uzaq vicedandan.

1967

Bir rəzalət var, oğul, daima nadanlıqdə,  
Qoyma nadanlığı vicedanına bir anlıq da!  
Mənəcə, məslək gərək insanlara, yalnız məslək,  
Məsləki olmayanın haqqı yox insanlıqdə!..

1982

## CANLILAR CANIMIZDIR

Canlılar insanın üstünə düşməz,  
Yaraqsız olanın üstünə düşməz.

Bir çocuq ağılıdır ağılı onların,  
Varlığı varlığı bağlı onların.

Kin nə, edavət nə, biləni yoxdur,  
Var üçün, pul üçün öleni yoxdur.

Utansın onlara böhtan atanlar,  
Yalaq şeirlərlə yalan satanlar.

Canlılar təkbətək vuruşur, oğlum,  
Tutuşur, təkbətək boğuşur, oğlum.

Onlar sürürlər vuruşmaz heç vaxt,  
Kənardan birisi qarışmaz heç vaxt.

İkisi birinin üstünə düşməz,  
Biri birisini görüb irişməz.

Canlılar hiylə nə, minnet nə bilməz,  
Aliş-veriş nədir, rüşvət nə, bilməz.

Gözel canlılara saygı gərəkdir,  
Nəvaziş gərəkdir, qayğı gərəkdir.

Birinin burnunu qanatma, Xəndan,  
Bir yol gülə nədir, daş atma, Xəndan!

Canlılar oylığı torpaq, asiman,  
Onların düşməni olma heç zaman.

Dostu ol, sözümüz başa düş mənim,  
Onların düşməni mənim düşmənim.

Onlara qəfəsdə baxa bilmirəm,  
O dəmir məhbəsdə baxa bilmirəm.

Canlılar ovqatı açıq-saçıqdır,  
Ən böyük canlı da böyük çəcəqdür.

Onlarsız qaralar qanımız bizim,  
Gözəlim canlılar canımız bizim.

Müşfiq bizim həyatda  
başqa həyatdı, getdi,  
Dahilərin pozulmaz  
səfinə çatdı, getdi.

Sesini ulduzların  
səsinə qatdı, getdi,  
Ay kimi kölgələndi,  
gün kimi batdı, getdi...

1985

### OLMALIDIR

Suçluluqdan qaça bilməz alçaq,  
Suçlunun rəngi qaçıq olmalıdır.  
Oğul, ərdəmli oğullar ancaq  
Üzü ağ, alnı açıq olmalıdır!

1984

### GETDİ

29 yaşında  
aləm yaratdı getdi,  
Daşqalaq edənlərin  
daşını atdı getdi.

Qanadlı köhleninin  
üstünə yatdı, getdi.  
Könüllərdə umulmaz  
hisslər oyadı, getdi.

1984

Ərenlər sanma hissə qapılacaq, şairim,  
Tarixdə sabah nolər yapılacaq, şairim!  
Bir gün yalan qurğular çapılacaq, şairim,  
Şerə dəyər verənlər tapılacaq, şairim!

### CIR ARILAR

Gültək arılar gülləri şəfqotlə gəzərlər,  
Gizlinə petək gözlərinə inci düzərlər.  
Gül etri gələr gül arısı yaptığı baldan,  
Cir zövqü olanlar da qaçar cir arılardan.

1985

### MƏNİM DƏDƏM

Dədəmi isteyərdim,  
Dədə Qorqud deyərdim –  
Mən dədəm Hüseyinə.

Soyu Oğuz soyuydu,  
Boyu Bayat boyuydu,  
Bağlıydı özeyinə.

Səsiydi ozanlarm,  
Baxmazdı insanların  
Süsüne, bəzeyinə.

Bir vətən var deyərdi,  
Ayınlar, deyərdi,  
Güneyi, quzeyi nə?!

Ulus imanı, dini,  
Döndərmişdi evini  
Babalar muzeyinə.

### NƏ GƏRƏK

Doğmaya yad nə gərək,  
Yad yasaq muradlıdır.

Çocuğa dad nə gərək,  
Çocuqdursa, dadlıdır.

İnsan qanadı neylər,  
Xəyalı qanadlıdır.

Yurd yolunda baş qoyan  
Yolunda inadlıdır.

Ustadə söyləməzlər  
Ustad istedadlıdır.

Şairə ad nə gərek?  
Şairdirse, adlıdır!

1985

### GƏTİRDİN

Ay oğul, yolunu çox gözləmişdik,  
Atana, anana şəfa gətirdin.  
Bilsəydin, nə qədər sənsizləmişdik,  
Sən bize xoş gəlib, səfa gətirdin!

1985

### DƏRMƏ BU ÇIÇƏYİ

Dərmə bu çiçəyi, dərmə, ay qızım,  
Çox da ki oxşayıb, qoxlayacaqsan.

Tutalım, aparıb güldana qoysun,  
Sən onu nə qədər saxlayacaqsan?!

Bir sabah qarşında solan çiçəyin  
Dərdiyle hər gecə yuxlayacaqsan.

Dərmə bu çiçəyi, dəymə, ay qızım,  
Sən özün özünü oxlayacaqsan...

### QIRAT

Canlılar içinde tarixə düşmüş  
Yeganə canlı var, o da Qıratdır.  
Qırat Koroğluyla qoşa döyüşmüş,  
O bu yer üzündə ən məşhur atdır!

### İÇDƏN SƏSLƏR

Yurdumun bağlarının gülleridir ilmələrim,  
Dədə Qorqud qopuzundan ucalır nəğmələrim.  
Ulusun ovqatına qatmışam öz sovqatımı,  
Duru qaynaqlarımızdan süzülüb kəlmələrim.

1985

Mən bu yurda ulu bir yük daşımacıqün gəldim,  
Gizlədilmiş yaralar var, qaşımaqçün gəldim.  
Ulular eşqinə alçaqlara dağ çəkməkçün  
Yaşadanlarla bir anlıq yaşamaqçün gəldim.

Bəxtimin ulduzuna yerdə qovuşdurdum Ayı,  
Ey Rəfiq, ey Zəka, ey Xəndanın övlad harayı,  
Gəlecek gün, görəcəklər ki sənin şerində  
Fars, ərəb sözləri yoxdur, üç adından savayı.

*İstanbul, 1984*

\* \* \*

Haraya getsəm, oğul, ünvanımızdır bu vətən,  
Bir ömür dastanımızdır bu vətən.

Adımızdır, şanımızdır bu vətən,  
Əzəli şöhrətimizdir, şanımızdır bu vətən!

İrzimiz, namusumuz, vicdanımızdır bu vətən!  
Duyğular ümmənimizdir bu vətən!

Yağılardan əbədi qorxusu yox, ürküsü yox,  
Kim deyir ki, ucalan türküsü yox?!

Bayraqı al qanımızdır, qanımızdır bu vətən,  
Dərdimiz, dərmanımızdır bu vətən!  
Dilinin zövqünü kimlər bilməz,  
Ruhunu, şövqünü kimlər bilməz?!

Atamızdır, anamızdır bu vətən,  
Ulusun eşqi olan loğmanımızdır bu vətən.

Canımızdır, canımızdır bu vətən,  
Can Azərbaycanımızdır bu vətən!

*1980*

## YURD UĞRUNDA

Yurddan ayrı iki gözüm görməsin,  
Tale məni yad ellərə surməsin,  
Tanrı mənə qurbət dərdi verməsin,  
Qurbət dərdi çəkiləsi dərd deyil.

Ulus eşqi duyğuları oxşayar,  
Yurdaş olan yurd adımı daşıyar,  
Malbaş olan öküz kimi yaşayar,  
Məncə, bu söz o qədər də sərt deyil.

Yurdsuzlara yurd yasaqdır həyatda,  
Öz yurdundan kim uzaqdır həyatdı?!  
Aını açıq, üzü ağdır həyatda  
O insan ki el yanında pərt deyil.

Yurd sevgisi başdan-başa ürəkdir,  
Böyüye də, kiçiyə də gərəkdir,  
Yurdaş olmaq ən şərəfli diləkdir,  
Şair olmaq, alim olmaq şərt deyil.

Ulu sevgi yurddur ulus oğluna,  
Torpaq ana basar onu bağırma,  
Rəfiq Zəka, öz yurdunun uğruna.  
Öz canını əsirgəyen mərd deyil.

*1988*

## SEİR BULAQLARI

Kaş ki, her gözəl şairin  
Adına bir bulaq olsun.

Bu yurdu seyrə gəlenlər  
Bulaqlara qonaq olsun.

Dodaqlardaki türküler  
Axıb-axıb irmaq olsun.

Şairleri duymayanlar  
Bulaqlardan uzaq olsun.

Bu torpağa yabançılar  
Bu diləyə yasaq olsun.

Könlüaçıq, alniaçıq  
Ərlərin üzü ağ olsun.

Şairlerini yaşadan  
Şair uluslar sağ olsun!

Bu qoçaqlar ki bugün canlı qopuzlardırlar,  
Yirmidörd boydan olan şanlı oğuzlardır!

Bu oğuzlar ululaşmışlar, uluslaşmışlar,  
Onların türküsünü duymaz uruslaşmışlar!..

1989

\* \* \*

Alçalar daima bağrında çekilməz acılar  
Dar gündənde ulusun daima şənlenmişler.  
Uca bayraq kimi gözlərdə ömürlük ucalar  
Yurd ucalsın deyə, bayraqla kəfənlənmişlər...

\* \* \*

Yurd eşqi insanların  
Əlində yaraq kimi.

Könüllərin sevinci  
Ulusdan soraq kimi.

Dünyada en böyük dərd  
Qurbətə düşənindir.

Qurbətdə keçən ömür  
Keçər bir çiraq kimi.

Fransa, 1984

## CƏFƏRİN EV MUZEYİNDƏ

Bu Xızı torpağı başqa bir aləm,  
Cəfərin evində sevincli bir qəm.  
Bu yoxsul daxmanı bu yer üzündə  
Ən varlı saraya dəyişdirmərəm.

Xızı, 1985

## BU OGULLAR

Bu oğullar ki bugün qurd kimi meydan sulayır,  
Ulu yurddashlara bir şanlı ömür arzulayı!

Bu ərenlər ki ulusdur odu, andı, əməli,  
Onların dalgalanan türküsünü dinləmeli!

Bu igidlər ki bugün meydana atlanmışlar,  
Yerdə qartalların eşqiyle qanatlanmışlar!

Bu şohidlər ki bugün qorxusu yox tanklardan,  
İntiqam almağa toplanmış o daşnaklardan!

Nə gərək bir oğul, gərək olmasa,  
Dünyada ərenlik çıxmaz hər əldən.  
Əldən nə gelecek ürək olmasa,  
Ürək olmayanda nə gələr əldən?!

1984

113

112

## **QARA BAYRAQLAR**

Qara günlər yaşayırkən Qarabağ  
Yurdumuzda qara bayraqlara bax!

Bakının dərdini duy, arkadaşım,  
Küçələrdən yol açan tanklara bax!

Ulusun bağırına bir-bir çəkilən  
Dağ kimi mərmilərə, daqlara bax.

Bu müsibətləri alqışlayaraq,  
Sevinən arxalı daşnaklara bax!

Mətbuat alemi böhtən saçıyor,  
Yazılan köhnə firildaqlara bax.

Dinləmə radio satqınlarını,  
Televizordakı yaltaqlara bax.

Qanlı ordu sarıb ətrafımızı,  
Ölkədə tapdalanan haqqılara bax!

Çıx şəhidlər gömülən parkımıza,  
Gül-çiçəklə qapanan bağlara bax.

Ölüler intiqam ister bizdən,  
Qisas eşqiyə yanan sağlara bax!

Ölümüzdən, dirimizdən çəkinən  
Əlləri qanlı qurumsaqlara bax.

Milletin sərt baxışından büzüşən,  
Gəzişən it kimi qorxaqlara bax!

Sos verir türklərə türk dünyası,  
Ayla ulduzla yanan daqlara bax!

Çağlayır sel kimi sərhədlərimiz,  
Bizlərə hay verən oylaqlara bax!

Bugünün qeyzi sabah çağlayacaq,  
Sen bugündən gələcək çağlara bax!

Bir daha alçalacaq alçaqlar,  
O zaman alçalan alçaqlara bax!

1990

## **CAN AZƏRBAYCANIMIZ**

Meydan sulayan qurd kimi oğlanlarımız var,  
Qaplan südü içmiş dəli ceyranlarımız var,  
Seyr etməyə cənnət kimi seyranlarımız var,  
Hər qitədə, hər ölkədə heyranlarımız var.

Ey şanlı vətən, şöhrətimizsən, şanımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Ayrılımq, alem bilir, öz torpağımızdan,  
Qartallarımız kövən edir oylagımızdan,  
Alçaqlara şimşek saçılır hər dağımızdan,  
Ay-yıldızə bax şölələnir bayraqımızdan!

Ey şanlı vətən, məsləyimiz, vicdanımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Bir türkü yayılmaqdadır eşsiz dilimizdən,  
Zövq almada dünya obamızdan, elimizdən,  
Bir öndərimiz var ki tutubdur əlimizdən,  
Düşmənələr ayırmaz bizi can sevgilimizdən.

Ey şanlı vətən, sevgilimizsən, canımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Biz ərseyə çatdıq, ucalıb ərşə çatandan,  
Minlərlə şəhid torpağın altında yatandan,  
Minlərlə igid bayraqa qan rengi qatandan,  
Varlıqda bize yox ulu bir nəsnə vatandan!

Ey şanlı vətən bayraqı, sönmez qanımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Biz yer üzünü dövə vurub, hər yeri gəzdik,  
Yüksəkləri alqışladıq, alçaqları əzdik,  
Qoynunda mələklər dolu cənnətləri sezdiq,  
Sənsiz, ulusun türküsünü bostələməzdik.

Ey şanlı vətən, sən əbədi ünvanımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Canlar sənə qurbanı, ömürler sənə vurğun,  
Neylər uca dağlardakı qartallara quzğun?!  
Qorxun, Dədə Qorqud deyir alçaqlara, qorxun!  
Tarixdə qalan abidəmiz var, adı Orxun!

Ey şanlı vətən, canlı şərəf dastanımızsan,  
Canlar sənə qurban, can Azərbaycanımızsan!

Ankara, 1989

Sevənlər sıniq taleli,  
Yarın sınbı mənə meyli,  
Mən sına-sına ağlayım.

Səfqətim var, saçılmayan,  
Zülmətim var, qaçılmayan,  
Zillətim var, puç olmayan,  
Həsrətimdən açılmayan,  
Dərdinə əlac olmayan  
Könül pasma ağlayım.

Yamandır hicran yarası,  
Aşıqlerin macərası,  
Sönüb baxtimın çarası,  
Gedib gözümün qarası,  
Ağlamağın yox çarası,  
Qoy, qarasına ağlayım.

Nə həmdəmin var, ay Zəka,  
Nə məlhəmin var, ay Zəka,  
Batan gəmin var, ay Zəka,  
Sənin kimin var, ay Zəka,  
Minbir qəmin var, ay Zəka  
Bilməm, hansına ağlayım?!

1984

## AĞLAYIM

Gözümüzde kamımdır bu gün,  
Mənim qiyamımdır bu gün,  
Xəyal əyyamımdır bu gün,  
Bir il tamamımdır bu gün,  
Qara bayramımdır bu gün,  
Eşqin yasına ağlayım.

O gündən gün keçib xeyli,  
Pərvanə Məcnun, şam Leyli  
Yanıb gileyli-gileyli,

## SƏNİN

Gecə-gündüz üreyim yurdum anarkən vurdum,  
Gecə-gündüz qopuzumdan duyulan dərd ulusum!  
Mən ne yazdimsa sənindir, sən ey Odlar yurdum,  
Sənin, ey sevgili yurdum, sənin, ey mərd ulusum!

1969

## O GÜN

Geləcək bir gün, əminəm, o gözəl gün geləcək,  
Yurdumun haqlı səsi haqqə qədər yüksələcək!  
Olacaq özgür olan milletim özgürlüyü eş,  
Doğacaqdır üfűqümünden o sabah şanlı günəş!  
O güneş nürunu yurdaşlara göydən saçacaq,  
Yash üzlər güləcək, paslı könüllər açacaq!  
Geləcəkdir, geləcəkdir o böyük gün, geləcək,  
Görəcək milletim alçaqları ölgün, geləcək!..

1964

\* \* \*

Dağların qurdalarıdır qartallar  
İlbəil müjde kimi artarlar.  
Dan yerindən güneşin görmək üçün  
Zülməti parçalayar, yırtarlar.

1984

\* \* \*

Qulaqları bir sos kimi dolduran  
Can xitabı olmalıdır şairin.  
Ciyərləri nəfəs kimi dolduran  
Bir rübabı olmalıdır şairin.

1984

Ruhları dalgalanan öfkəli bir ney sanki,  
Qudurub cövlən edirdi neçə min ley sanki,  
O gece mərmilərin yaptığı bir leysan ki,  
Hər şeyin bitdiyi gün başladı hər şey sanki!..

1990

\* \* \*

Ey oğul, zərrəcə qansızlaşma,  
Dostuna qarşı amansızlaşma,  
Dini dəstekle, imansızlaşma,  
Qara bir daş kimi cansızlaşma,  
Çağla, gurla, həycansızlaşma!

1987

\* \* \*

Tarixdə tufanlar, üsyənlər olmuş,  
Cahangirlər olmuş, aslanlar olmuş,  
Tarix insanları keçdiyi yoldur,  
Tarixi yaşıdan insanlar olmuş.

1987

## UMULMAZ ZƏFƏR

Yoxdu erdəmli oğullarda o gün hey sanki,  
Güllərdən gərilən duyğuları key sanki,  
Gülləbarana tutulmuşdu dəniz, göy sanki,  
Yüksəlirdi göye övladlarımız hey sanki,

Varlıqda açılma möcüzəler var,  
Dahilər yaşayıb, bundan haliyam,  
Dünyaya göz yumub milyon senətkar,  
Ey Zəka, mən neçin sağ olmalıyam?!

1986

## ARAZAM KÜRƏ BƏNDƏM

İçimdə bir bürkü var,  
Könlümdə bir türkü var,  
Gözümüzə, aləm bilir,  
Nə qorxu, nə hürkü var.

Çatılıb qaşım mənim,  
Ağırdır daşım mənim.  
Yolumu bağlayanla  
Bitməz savaşım mənim.

Bu yer mənim yerimdir,  
Demə, Allah kerimdir!..  
Bu savaş bir savaş ki,  
Sonu ölüm-dirimdir!

Arazam, Küre bəndəm,  
Qarabağam, Merəndəm,  
Təbrizimin qəmiyle  
Bakımda dərdməndəm.

Kürem, Araza bəndəm,  
Türkülü saza bəndəm,  
Qaraqış mənə neylər?  
Günəşli yaza bəndəm

Qar yağışdır dizəcən,  
Bakıdan Təbrizəcən,  
Yolumu gözleyən var,  
Dənizdən dənizəcən.

Aynılığa varalı  
Araz Kürdən aralı,  
Dindirmə, qan ağlaram,  
Yaralıyam, yaralı.

Bu çilə yaman çilə,  
Çilə, bülbülüm, çilə,  
Yurd ərmağan deyildir  
Ki ondan vaz keçilo...

Uhudları qırıldı,  
Qəlbəri sıyırıldı,  
Bir ulusu güneyə,  
Quzeyə ayırdılar.

Nə əcdadlar ayırdı,  
Nə övladlar ayırdı,  
Bize doğmalar bilir,  
Bizi yadlar ayırdı.

Arazam mən, Kürem men,  
Bəndimi sökürem mən,  
Vay o gündən ki burda  
Sevincdən hönkürəm men.

Araz Kürləşəcəkdir,  
Ulus birloşəcəkdir,  
O gün canım yurduma  
Cahan yerleşəcəkdir!..

1985

## NƏ ZAMAN OLSA

### ŞAİRİN YAZDIĞINI

Şair olan gerçeyi yalana yoza bilməz,  
Kədərə tutulunca sevincdən yaza bilməz,  
Şair olan yolunu heç zaman aza bilməz,  
Şairin yazdığını fələk də yoza bilməz...

1986

### ZALIM OVÇU

Zalim bir ovçunun zalim övladı  
Ceyran yavrusunu düzdə qovladı,  
Qovladı tüfənglə avtomobile,  
Ovladı mələyi iblis, ovladı...

1986

### ƏRZURUMUN GƏDİYİNƏ VARANDA

Ərzurumun gədiyinə varanda,  
Türkü deyib, Kərəm kimi alışdım,  
Göz yaşımı gizləməyə çalışdım,  
Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,  
Gördüm qartal oylagına varmışam,  
Quzğunların öfkəsini yarmışam,  
Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,  
Yoxa çıxdı içimdəki darlığım,  
Bu varlığa ayna oldu varlığım,  
Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda.  
Göy gurladı, şimşek çaxdı, sel axdı,  
Onda gördüm böyük-böyük el axdı,  
Ərzurumun gədiyinə varanda.

Ərzurumun gədiyinə varanda,  
Öz əlimlə öz yaramı saranda,  
Gözlərimdə yaylaq oldu aran da,  
Ərzurumun gədiyinə varanda.

*Istanbul, 1984*

### GƏLƏR

Yamanlıq eyləyen abdal olmalı,  
Yaxşılıq igidin əlindən gələr.  
Qartalın yavrusu qartal olmalı,  
Yarasa yarasa belindən gələr.

Günəşsiz, dünyaya şəfəq saçılmaz,  
Ulduzdan qaçılmaz, aydan qaçılmaz,  
Heyvanın ələmdə dili açılma,  
İnsana nə gəlsə dilindən gələr.

Yadlara yaranmaq qeyrətdən deyil,  
Bu illet sağalan illətdən deyil,  
Şairin şöhrəti qurbanətən deyil,  
Vətənidən gələr, elindən gələr.

## İGİD ƏRLƏR

İgid ərlər ölümdən qorxmayan ölməz ərenlərdir,  
İgid orlər döyüşdə ad alıb da can verənlərdir.  
İgid ərlər ölümle ömrünü üzləşdirənlərdir,  
Ulusla yurdu bağında ölümsüzləşdirənlərdir!..

## TƏBİƏT QARŞISINDA

Böyükler bir çocuqdur məhəbbət qarşısında,  
Cavahir qiymət almaz o sərvət qarşısında,  
Könül şairləirkən təbiət qarşısında,  
Xəyalım cövlən eylər həqiqət qarşısında!

Könüldən sevməyən yox gözüm, canım baharı,  
Umulmaz müjdələrdir baharın yadigarı,  
Gözel sənətlərin ki şeirdir tacidarı,  
Ərenlər səcda eylər o dövlət qarşısında.

Nə aləmdir bu aləm, nə cənnətdir bu cənnət,  
Gözəlliklərle parlar, gözəlliklərdə ziynət,  
Gözöl bir türkü ötmək səadətdir, səadət,  
Kimin ruhu açılmaz o hosrət qarşısında?!

Həyatda mutluluq yox, sevinc yox bir salıqsız,  
Umulmaz yaxşılıqdır, olursa qarşılıqsız,  
Sevilmez candan ancan gözəllər yaxşılıqsız,  
Nəzakət parlamazmı məlahət qarşısında?!

O şair ki tutulmuş dərin sevdaya az-maz,  
O, bir şimşek ki dibsiz qaranlıqda yol azmaz,  
Bir afət sevməyənlər bir ülvə şeir yazmaz,  
Gərək şair baş eysin bir afət qarşısında!

Saralmaz bir cələngdir mənim hissələrə hörgüm,  
Odur ki, dadlı-dadlı ötor dillərdə türküm,  
Cəhalət carşısından ömürlük yoxdur hürküm.  
Zəka aciz qalarımı cəhalət qarşısında?!

Udum Qorqud Atamdan qalan uddur, Rəfiqim,  
Bu ad şəfqətə çarpan yaşıl oddur, Rəfiqim,  
Neyim yurd, tanburum yurd, sazım yurddur, Rəfiqim,  
Xəcalət qalmaram mən bu millət qarşısında!..

1986

## GÖZƏLİM

Gözlərin könlümə biganə kəsilmiş gözelim,  
Yarışısan qara sevdalı bir şairləmi sən?!  
Dəli könlüm sənə divanə kəsilmiş, gözelim,  
Saçlarınıla onu Məcnun kimi zəngirləmisen.

1986

## AX, ANNƏ!..

Gözündə şanlı yurdun,  
Gözəlliye uyurdun,  
Sən oğluna duyurdun  
Ömür nə, can nə, annə,  
Ax, annə, annə, annə!

Könül olarmı cansız?  
Sevinci, dərdi sonsuz,  
Ulusdur annəm, onsuz  
Şərəf nə, şan nə, annə,  
Ax, annə, annə, annə!

Ölüm ki sildirintək,  
Nəcür onu qırımtək?!  
Bu canı yıldırımtək  
Vurub yaxan nə, annə?  
Ax, annə, annə, annə!

1986

## ULDUZLARA QARŞI

Bir yaz gecesinde uca bağlar üzerinden  
Ulduzlara dalmaq nə gözeldir!

Əfsanə gözəllikləri duyduqca dərindən  
Daldıqca ucalmaq nə gözeldir!

Dolğun Ayı köynekdən alıb kökdə qalınca  
Bir saz kimi çalmaq nə gözeldir!

Bir incə bulud duyğulara pərde, salınca  
Bir pərdədə qalmaq nə gözeldir!

Hisslərlə, emellerlə, diləklərlə coşub da,  
Ruhunca kam almaq nə gözeldir!

Könlümdəki özləmlərə bir şer qoşub da,  
Bir türküyə salmaq nə gözeldir!

1988

## SEVMƏK

Sevmək nə deməkdir?  
Cənnət deyilən nəşeli xülya kimi bir şey!  
Sevmək nə deməkdir?  
İksir dolu peymanə deməkdir,  
Sevmək! O bu dünyada o dünya kimi bir şey!

Sevmək nə deməkdir?  
Yelkənli qayıqlar dolu dərya kimi bir şey!  
Sevmək nə deməkdir?  
Varlıqda bir əfsanə deməkdir!  
Əfsanəli "Məcnun ilə Leyla" kimi bir şey!

Sevmək nə deməkdir?  
Parlaqlığı aydın qara sevda kimi bir şey!  
Sevmək nə deməkdir?  
Canbir iki divanə deməkdir,  
Sevmək yarı gerçek, yarı röya kimi bir şey!..

1988

## BİR DAŞ

Bir daşa rastladım Qobustanımda,  
O daşa çevrilən gülüstanımda.

Möcüzə yapmışdı zaman firçası,  
Yoxluğa varmışdı qaya parçası.

Sandım Müşfiqimin başdaşıdır o,  
Könlümün daşlanan gözyasıdır o.

O daş benzəmirdi adı daşlara,  
Sanki söyləyirdi ulusdaşlara:

"İçimdə bir sir var, gərək deyəm mən,  
Qalmışam bu yerdə, qoyun qalıb da!"

Çökmüş bir qalanın son bürcüyəm mən,  
Yenə də durmuşam əski halimda!.."

1987

\* \* \*

Ulayan bayquşu susdur ki, o bir kabusdur,  
Qara kabusdur o, susdur onu, qardaş, susdur!..

1987

## **GERÇƏK ARZU**

Araz mənim can sirdaşım,  
Könüldəşim, ömürdaşım,  
Ey yurdaşım, ey qardaşım,  
Sanma axan sudur Araz.

Ondadır ürəyin, canın,  
Dalğa-dalğa heyecanın,  
Ayrılmış Azərbaycanın  
Hissi, duyğusudur Araz.

Ulusa yasaq adların,  
Yabançıların, yadların,  
Əliqanlı cəlladların  
Bizdən qorxusudur Araz.

Neylər ona iri cırdan,  
Güç alır ulusdan, yurddan  
Aya çıxan ulu qurddan  
Süd əmmiş quzudur Araz.

Sahili yox diləyinin,  
Alovu var küləyinin,  
Yurdaların taleyinin  
Yurda sorğusudur Araz.

Dordi içün-için olan,  
Sevdası göyərçin olan,  
Sabah Xəzərdə çin olan  
Kürün yuxusudur Araz.

Alçaqların, dəyyusların,  
Satqınların, casusların,  
İşgalçi binamusların  
Sanma qurğusudur Araz.

Savalan viqarımızın,  
Əyilməz Qoşqarımızın,

Atar damarlarımızın  
Canlı vurğusu Araz.

Şəhidler böyüklerinin,  
İgidlər böyüklerinin,  
Azərbaycan türklərinin  
Gerçek arzusudur Araz!

1977

## **QURTULUŞ BAYRAMI**

Səsimi türkülerimlə yayıram,  
Adlayır duyğularımdan bu qoşun!  
Qurtuluş bayramını qutlayıram,  
Qutlu olsun, ulusum, qurtuluşun!..

Ankara, 1986

## **GÖZ YAŞLARIM**

Ey mənim yurdaşlarım, qardaşlarım,  
Zillətə düşmüş ömür sirdaşlarım!  
Ağlaram, yandıqca bağrim, ağlaram,  
Yanğımı söndürmeyir göz yaşlarım!

1990

## **VAY O GÜNDƏN**

Dostsuz insan qara bayquş, çünkü  
Gərək ülfətlə əzizlənsin dost.  
Vay o gündən o qədər dönsün ki,  
Görüb öz dostunu gizlənsin dost.

1987

## İNSAN SEVGİSİ

Yaşasın ölümə üsyən eyleyən,  
Həyatın canıdır cahan sevgisi.  
Dünyada insanı insan eyleyən  
İnsan sevgisidir, insan sevgisi.

1987

## GÖSTƏRİN

Gülə candan, könüldən aşiq olan bülbülə  
Başqa bir gül göstərin, aşiq olsun o güle...

1987

## BİR CAHİLƏ

Başına böylə fikir gelmiş ki,  
Bir ozan da sənə üstün gəlməz.

Anlamazsan ulu şair nə demək,  
Ulu şair ulu divanə demək!

Öyle bir zirvəyə yüksəlmış ki,  
Oraya hətta səsin yüksəlməz!..

1989

## CANIM İSTANBUL

Canım İstanbul'a candan vurulub, can bul da,  
Can desən, can eşidərsən canım İstanbulda.

1989



## QARASAQQALLAR

Qarasaqqallara bel bağlamada daşnaklara,  
Qara əller uzadır bizlərə çalçaqqallar.  
Qarabağ onları bir gün qarabaxt eyləyəcək,  
Bir daha alçalacaqdır o quduz alçaqlar!

1989

## NEÇƏ İNSAN SİFƏTLİ

Kimseyə yer üzündə bəsləmə kin,  
İnan insanlara, inan, lakin  
Yaxşı göz qoy ki, yaxşı var, pis var,  
Neçə insan sıfətlı iblis var!..


1986

## YAZMAYA BİLMƏZ

Bir şairə susmaq yaraşarmı?  
Duyduqlarını yozmaya bilməz.  
İnsan nəfəs almazsa, yaşarmı?  
Şair də şeir yazmaya bilməz!..

## BAĞDA

Dayanıb baxdı qoca,  
Hər kola, hər ağaca.  
Söylədi: göz qoyuram,  
Həvesin var, duyuram!  
Günde yanmış bədənin,  
Görürəm burda sənin  
Əməyin çoxdur, oğul,



Kömeyin yoxdur, oğul.  
Kömeyn olsa, o vaxt  
Cənnət olmazmı bu bağ?!

1986

### SONRA

Mən sənin haqda nə duydumsa, ürəkdən yazdım,  
Ruhunu, varlığını hiss edərəkdən yazdım!

Könül oxşar o şerlər ki, könüldən yazilar,  
İki qəlb birgə vururkən keder, illət azalar.

Bir sevinc dalgalanar, derdi böləndən sonra,  
Biri susmaz, biri ilhamə gələndən sonra.

Küle dönəməz alışib odlu əməllərlə yanın,  
Ellərin zövqünə olmaz yasaq ellərlə yanın.

Ey qələm yoldaşım, ərdəmli könüldaşsansa,  
Bir gönüldəş kimi candan mənə yoldaşsansa.

Sən mənim haqda yazarsan mən ölöndən sonra,  
Həsrətimlə mənim ilhamə gələndən sonra.

1983

### ÇIRPINMA

Bir günəşdir ucalıqlarda, yenilmez sevgi,  
Onun aləmdə vüsal bayramı, hicran yasıdır.

Birtərəfli qala bilməz, ola bilməz sevgi,  
Sevgi aşiq iki qəlbin qoşa çırpinmasıdır!..

1975

### GÖRÜNMƏZ

Dağların başını duman alıbdır,  
Dumanın üzündən dağlar görünməz.

Duman otəkləre kölgə salıbdır,  
Çağlayan bulaqlar çağlar, görünməz.

Dağların köksünü dağlamaq olmaz,  
Dağların köksündə dağlar görünməz.

Torpağa bağlıdır damarlarıyla,  
Özüllər görünməz, tağlar görünməz.

Dağları zəncirlə bağlamaq çətin,  
Dağların boynunda bağlar görünməz.

İldirim qoparar qartallarıyla,  
Dağlar heç bir zaman ağlar görünməz.

1985

\* \* \*

O, insan deyildir, iri böcekdir,  
Tapdanılmayınca, dəberəcəkdir.  
İşığa çıxmadan, zülmət içinde,  
Üfunət içinde gəbərəcəkdir.

### GÜNƏŞ

Günəş insanlığa xidmet eylər,  
Yapalaqlar ona nifret eylər.

Neçə milyon yaşı vardır, əcəba  
Nə zamandan o, seyahət eylər?!

İstəsə yoxluğa varlıq götürür,  
İstəsə varlığı zülmət eylər.

Onun eşqiyle yanar ulduzlar,  
Ay onunla nece ülfət eylər!

Mənçə, dünya bir emanətdir ona,  
Sanma dünyaya xeyanət eylər!

Ucalardan ucadır taxtı-tacı,  
Kainata o, nəzarət eylər.

Tanrıının nuru onun şəfqətidir,  
Onu riqqətlə ziyarət eylər.

Haqqa heyran olan insanları o,  
Haqqa, insanlığa dəvət eylər!..

\* \* \*

Kimlədir, bilsən, oğlum,  
Qaranlığı dələnlər.

Ulusa könül verib,  
Yurd uğrunda ölenlər.

Kimlədir, bilsən, oğlum,  
Yaşamağı bilənlər.

İnsanı sevmək üçün  
Bu dünyaya gələnlər.

Kimlədir, bilsən, oğlum  
Yamanlığı silənlər.

Sevincin, dərdini  
Yaxşılarla bölənlər.

Kimlədir, bilsən, oğlum,  
Çətin gündə gələnlər.

Kimlədir, bilsən, oğlum,  
Ərənlərdir, ərenlər!

### SONU OLMALI

Varlıq öz sərrini saxlar özündə,  
Yoxluq bir sınaqdır insan gözündə.  
Sonu olmalıdır ömürlərin ki,  
Hər şeyin sonu var bu yer üzündə.  
Sonun qorxusu yox zülüm olmasa,  
Həyat ola bilməz ölüm olmasa...

### QUCAQLAŞMALI

Dərddən uzaq insandan uzaqlaşmalı insan,  
Dərd anlayan insanla qucaqlaşmalı insan.

1979

### SEVMƏYƏN KİMSƏ

Sevməyən kimsə nədir qüssə, ne anlar, gözəlim,  
Qüssə nə anlamayan kimsə nə anlar, gözəlim?!  
Sevilənlərlə sevənlər bilər aləm nə demək,  
Sevgisiz bir ömür aləmdə bir efsanə demək.

1986

### GƏRƏKDİR

İdmançı deyil eldə oyuncaq,  
İdmançı cavan yaşda gərəkdir.  
Sağlam bədənin xeyri var, ancaq  
İdmançılara baş da gərəkdir.

1970

## ALÇAQLAR OLAN YERDƏ

Gözdən asılar pərdə,  
Alçaqlar olan yerdə,  
İnsan tutular dərdə,  
Alçaqlar olan yerdə.

Alçaqlar olan yerdə  
Gerçək sayılar şər də,  
Urvatsız olar ər də  
Alçaqlar olan yerdə.

Kim söz demək istər də  
Alçaqlar olan yerdə,  
Alçaqlığı get gör də  
Alçaqlar olan yerdə.

Alçaqlar olan yerdə  
Gözdən düşəcək nər də,  
Mən rastlamadım mərdə  
Alçaqlar olan yerdə.

1980

## YERƏ GİRMİŞLƏR ÜÇÜN

Borc almamış ömründə atan kimsədən, oğlum,  
Qaçmış tiyan altında yatan kimsədən, oğlum!

Moncə, ucalıqdır yaşıdan insanı ancaq,  
Əl açmağa ar eyləməz aləmdə bir alçaq!

Borc almağa adət edənin hörməti olmaz,  
Qaytarmayanın qeyrəti, şəxsiyyəti olmaz!

Vicdanı olan bir kişi minnət götürərmi?!  
Bir ömrü sülənmeklə, sürünməklə sürərmi?!

Vicdanına ömrün boyu minnət yasaq olsun,  
Alçaqların alçaqlığı səndən uzaq olsun!

Ərdəmli yaşa, ər kimi, ərdəmli xələf ol,  
Ya göylərə qartal kimi yüksəl, ya tələf ol!

Mərd oğlu əyilməz bir ovuc daş-qas ucundan,  
Vicdanını məşəltək ayırmaz başucundan!

Yoxdur yer üzündə yerə girmişlər üçün yer,  
Borc bil özünü yurda, nə borc al, nə də borc ver!

1984

\* \* \*

Özün öz köksünə qoydun bir daş,  
Uğrayıb tekliyə, qurdun bardaş,  
Olmadın kimseyə yoldaş, sirdaş,  
Ağlamaqdan nə qazandın, qardaş?!

1985

\* \* \*

Yurd ulus cövhəridir bir oğulun bağrında,  
Oğul olmaq ulu bir ad daşımaqdır, oğlum!

Bir igid ər kimi yurdun, ulusun uğrunda  
Şəhid olmaq yaşamaqdır, yaşamaqdır, oğlum!

1985

\* \* \*

Sökülən dan yeri qanla siləcək qan yerini,  
Tökülən qanmı sanırsan sökülən dan yerini?!

1985

\* \* \*

Döndərir bayrama sankı yasını  
Gecə açdıqca siyah çadrasını.

1985

## NİYƏ ÜRKÜRSƏN

Neçə şerimdə görüb türk sözünü,  
Vay dədə, vay deyə yumduñ gözünü.  
Yerə soxdun öz əlinlə özünü,  
Öz-özündən niyə ürkürsen sən,  
Türk sözündən niyə ürkürsen sən?!

Məgər olmuşmu yasaq ovqata türk?!  
Çıxmasa fitne, çıxarmaz xata türk!  
Yer üzündə yer alıbdır Atatürk,  
Yer üzündən niyə ürkürsen son,  
Türk sözündən niyə ürkürsen sən?!

A yaziq, at bu yaziqliq daşını,  
Sanma qan düşməni qan qardaşını,  
Türk demişkən, o dul arvad yaşıını  
Sil gözündən, niyə ürkürsen sən,  
Türk sözündən niyə ürkürsen sən?!

Sabirin hər sözü bir ibret olur,  
Ağlıdqca kişi biqeyrət olur!  
Neçin aləm gözünə zülmət olur?  
Gündüzündən niyə ürkürsen sən?  
Türk sözündən niyə ürkürsen sən?!

Bir canın var, o da er-gec gedəsi,  
Qalır “Orxon-Yenisey abidəsi!”  
Dədə Qorqud, o oğuzlar dədəsi  
Türküsündən niyə ürkürsen sən,  
Türk sözündən niyə ürkürsen sən?!

Daşlamı susdurulubdur ağızın?  
Quruyar, qurd deyən olsa, boğazın,  
Sürünən bir sürü insancıgazın  
Tülüksündün niyə ürkürsen sən,  
Türk sözündən niyə ürkürsen sən?!

1984

## ÖZ ARAMIZDA

Bir qoşma söyləyim, onu  
Kimse yozmaya, yozmaya,  
Redaktor bir bəndini də  
Kaş ki, pozmaya, pozmaya.

Bu ince bir istək kimi,  
Ariflərə örnek kimi,  
Qaranlıqda şimşək kimi  
Çaxıb azmaya, azmaya.

Söhbət açaq bir adamdan,  
Özünü çəkən avamdan.

Əsərlərində ilhamdan  
Yoxdur az maya, az maya...

Gizlidədir mərəzləri,  
Hiylələri, qərəzləri,  
Çətin ki hirsli gözleri  
Mənə qızmaya, qızmaya.

Onun oxu daşa keçib,  
Ömrü-günü boşə keçib,  
Necə olub, başa keçib,  
Heç ne yazmaya-yazmaya?!

1984

## BU ÜFÜQLƏR

Bu üfüqlər ucu yox ümman ki,  
O qədər boş, o qədər pünhan ki,  
Sildirilmişlərni sarıb çevrəsini,  
Uçurumdur bu üfüqlər sanki.

## YAVAŞ-YAVAŞ...

Andırır yarı gözlerimdəki yaş  
Oyanır sanki varlığında telaş,  
Ürküler titrəyir içimdə mənim,  
Türküler səslənir yavaş... yavaş...

## BU VARLIQDA

Sevgidir, məncə, bəxtiyarlıq da,  
Ulusa sevgidən əzəl şey yox.  
Sevgilərlə dolan bu varlıqda  
Yurdı sevmək qədər gözəl şey yox!

## BURA MÜSTƏMLƏKƏMİ?!

Dedi: müstəmləkədir yurdum, aman, ağlayaraq,  
Öz əliyle özü öz mənliyini dağlayaraq.

Bu dedi, xalqıma aləmdə böyük bir ləkədir,  
Yazılı olmuş o ulus ki, adı müstəmləkədir!

Özün öz bağına dağ çəkmə, qəhərlenmə, dedim,  
Açı müstəmləkə qəhriyle zəhərlenmə, dedim.

Bura müstəmləkəmi, yox, bu tamam başqa cəfa,  
Nə dəva var ona dünyada nə molhəm, nə şəfa!

Çünkü müstəmləkələr mənliyini əyməzlər,  
Ruhuna əsla toxunmaz, dilinə dəyməzlər.

Adəti, ənənesi, musiqisi, şəri durar,  
Tarixi, təntənəsi, mənzərəsi, seyri durar.

Yer üzündə var əsrlər boyu müstəmləkələr,  
Gündə üşyan edir eldə, çıxarıր mərəkələr!

Çox da müstəmləkədir, tehrif olunmur ki adı,  
Qondarılmış, dəyişilmir kökü, itmir soyadı.

Hankı müstəmləkə xalq sürgün edilmiş, nə zaman?  
Səsi, haqqı alınıb, ölgün edilmiş nə zaman?!?

Hankı müstəmləkə yurd doldurulub yadlarla,  
Şairi susdurulub ölkədə cəlladlarla?!

Hankı müstəmləkə xalq oxlanıb öz taxtında,  
Doğmalar tabe olub yadlara paytaxtında?!

Hankı müstəmləkə yurd əsnəbi adlarla dolub,  
Küçələr xalqa yasaq yapma soyadlarla dolub?

Hankı müstəmləkə xalq öz dilinə hesrət olub,  
Hankı müstəmləkə yurd parçalanıb, qarət olub?!

Ey zavallı, dedim, ey kaş, dediyin gerçək ola,  
Bura müstəmləkəmi, yox, bu tamam başqa bəla!

Bura müstəmləkəmi? Yox! Deme müstəmləkədir,  
Bu cəfanın adı yoxdur, bu böyük təhlükədir!..

1984

## GƏLƏN AĞLAR, GEDƏN AĞLAR

Bir gözlə ölüm hər kəsə baxmaqdə əzəldən,  
Yoxdur ona varlıqda gülün ferqi xəzəldən.

Yox bir cavanın bir qocadan ferqi onunçün,  
Olmuşmu məhəbbətlə öten şərqi onunçün?!

Bı yavruya, bir ifritə bir gözlə baxar o,  
Bir qonçəni şimşek kimi bir anda yaxar o.

Yox ferqi onunçün məlek olsun, ya da şeytan,  
Yox ferqi onunçün ola dahi, ola nadan.

Yox ferqi onunçün ya kasibdir, ya da zəngin,  
Yox ferqi onunçün ya gözəldir, ya da çirkin.

Həm yüksəyə, həm alçağa bir gözlə baxar o,  
Həm insana, həm daşnağa bir gözlə baxar o!

İnsanlığa böhtan ola, yox ferqi onunçün,  
İnsanlara qurban ola, yox ferqi onunçün.

Hər an öle bilməkdə hər insan bu həyatda,  
Varlıqda ölümündən nədir asan bu həyatda?!

Bir halda ki yüz əlli il ömr eyləyən olmuş,  
Bir halda ki bir yaşılı çocuq gül kimi solmuş.

Bir halda ki hakim kəsilib vəhşət, ədavət,  
Bir halda ki vardır nə həqiqət, nə ədalət!

Bir halda ki bar-bar bağırrı haq deyə haqsız,  
Bir halda ki qətl olmada minlərlə yaraqsız.

Sormaq nə gərəkdir ki könüller nədən ağlar?!

Dünya yaranandan gələn ağlar, gedən ağlar!..

## İNANC

Mən deyirdim ki mənim gözlədiyim gün gələcək,  
Bir sabah türkülerim Türkiyədən yüksələcək.

Mən yazirdum ki qaranlıq qala bilməz əbədi,  
Al Günəş zülməti çarpan şəfəqiyə siləcək.

Mən duyurdum ki mənim dərdlərimi soydaşlar  
Dinləyə-dinləyə birlikdə mənimlə böləcək.

Mən göründüm ki mənim ağlayan istəklilərim  
Höñküre-höñküre əlliklə sevincdən güləcək.

İnanırdım ki alovlarla tutuşmuş qələmim  
Yağlılar bağını bir ox kimi bir gün dələcək.

Söyləyirdim ki amansız acılar keçmiş olar,  
Gələcək gəlməlidir, gəlməyə bilməz gələcək.

Mən bilirdim ki, igid türklerin alqışlarını  
Eşidincə yapalaqlar həsəndən ölcək.

Can atırdım o canım Türkiyəye candan mən,  
Nə bilirdim ki, mənim qədrimi türkər biləcək?!

Ankara, 1988

## OTUZ YEDDİDƏ

Başsız olanlar başa çıxmışdı ki  
Başlılar odlandı otuzyeddiđə.

Qurdular, kaplanlara dağ çəkdilər,  
Tülkü'lər adlandı otuzyeddiđə.

Yal yalayanlar sevinib hər sabah,  
Hər gecə şadlandı otuzyeddiđə.

1987

Yadlara quyruq bulayan “doğmalar”  
Bizlərə yadlandı otuzyeddiə.

Kor yapalaqlar göz açıb zülmətə,  
Ərşə qanadlandı otuzyeddiə.

Yurdumuzun, xalqımızın çevresi  
Bir sürü xordandı otuzyeddiə.

Yer üzünün ən qatı cəlladları  
Bir yere toplandı otuzyeddiə.

Zorladılar, doğradılar, asdılar,  
Cövrlər əlvəndi otuzyeddiə.

Zırzəmilər canlı cəsədlər dolu  
Bir qəbiristəndi otuzyeddiə.

Ən böyük ustadları həbs etdilər,  
Dahilər oxlandı otuzyeddiə.

Cavidimiz, Müşfiqimiz var idi.  
Yoxluğa yollandı otuzyeddiə.

Uğradı əl yazmaları yellərə,  
Minbir əser yandı otuzyeddiə.

Bir sürü daşnak ulusu daşladı,  
Savçı Qalustyandı otuzyeddiə.

Vur dedi Qriqoryana, Melkumyana,  
Enkevede “yan”dı otuzyeddiə.

Çıxdı gözü gözde olan ərlərin,  
Göz dağı tügəndi otuzyeddiə.

Xalqın ər övladları “xalq düşməni”,  
Xalq neçə aldandı otuzyeddiə.

Çoxları mislərlə çıxbırtaya,  
İnciləri dandı otuzyeddiə.

Mənlüyü çirkab dolu dəyyusların,  
Ömrü firavandı otuzyeddiə.

Qeyrəti yox bir para “şair”lərin  
Ağzı dəyirmandı otuzyeddiə.

Başladılar satmağa, ustadların  
Adları hallandı otuzyeddiə.

Qusdu yalan dərgi, qəzet, radio,  
Mərəkə başlandı otuzyeddiə.

Mərdləri “ifşa edən” alçaqların,  
Beyni burulğandı otuzyeddiə.

Sağ-salamat qalmaq üçün çoxları,  
İt kimi yalmandı otuzyeddiə.

Qolladılar, yolladılar, satdilar,  
Satqına kövlandı otuzyeddiə.

Mehkəməciklərdə o fitvaları,  
Ərlərə tüşəndi otuzyeddiə.

Məmləkəti, milləti boğdurmağa  
Ən böyük imkandı otuzyeddiə.

Milletə yad, sənətə yad keslərin  
İşləri səhmandı otuzyeddiə.

Bağları, mənzilləri, ordenləri,  
Adları paylandı otuzyeddiə.

Atlar ölübdür deyə sümşüklenən  
İtlərə meydandı otuzyeddiə.

Kim kime idi ki durub söz desin,  
Ölkə biyabandı otuzyeddiðə.

Moskvanın şanlı Qızıl Meydanı,  
Qanlı xiyabandı otuzyeddiðə.

Məmləkətin taleyi bir alçağın,  
Əmrinə qurbanı otuzyeddiðə.

Görbagor oğlu köpəyin şöhrəti,  
Rüstəmi-dastandı otuzyeddiðə.

Tarixinə ayna tutan xalqların,  
Haqqları tapdandı otuzyeddiðə.

Ailelər getdi gedər-gelmezə,  
Kütłevi divandı otuzyeddiðə.

Odladılar, yaxdılar oylaqları,  
Ölkədə vulkandı otuzyeddiðə.

Ölkələrə bağlı dəmir perdənin  
Sırıları pünhandı otuzyeddiðə.

Bir quduz oğlu quduz, insanlığa,  
Varlığa düşmandı otuzyeddiðə.

Bayquşu alqışlayan alçaqların  
Məqsədi virandı otuzyeddiðə.

Fitnə, həsəd, məkr, riya, kin, yalan  
Bir ədəb-ərkandı otuzyeddiðə.

Zillətə düşmüş iri bir məmləket,  
Bir iri zindandı otuzyeddiðə.

Həbs edilənlər qara qullar kimi,  
Hər işə qatlandı otuzyeddiðə.

Töhfələr əfsanə, zəferlər yaðan,  
Qırmızı böhrandı otuzyeddiðə.

Əzrayıl olmuşdu elin darğası,  
Derd, ölüm ehsandı otuzyeddiðə,

Olmuş idi ölkədə hər şey baha,  
Ən ucuz insandı otuzyeddiðə.

Her yalanın qarşılığı “hə” idi,  
“Yox” demək üsyandı otuzyeddiðə.

Bir quruş idi şərəfin qiyməti,  
Fitnə-fəsad şəndi otuzyeddiðə.

Düşdü atından yerə ərdəmlilər,  
Canilər atlandı otuzyeddiðə.

Qan-qadaya bais olan kimdi, kim?  
Bir zırı nadandı otuzyeddiðə.

Hər emeli hiylə saçan alçağın  
Hər sözü fermandı otuzyeddiðə.

Qan içən alçaq, qanı milyonların,  
Yerde qalar sandı otuzyeddiðə.

Güzgüdə hər gün özünü dev görən,  
Kabus o cürtdandı otuzyeddiðə.

Dərd dolu, zillet dolu, zindan dolu,  
Qan dolu, dövrəndi otuzyeddiðə.

Olmadı imdad mələk insanlara,  
Tanrı da şeytəndi otuzyeddiðə.

## BİZİM ƏSRİN

Ey yer üzünün, göy üzünün nifreti alçaq,  
Alçaqlarının dadi sən oldun bizim əsrin!

Gülşenləri viranəye döndərin elində,  
Bayquş kimi fəryadı sən oldun bizim əsrin.

İblis sənə nisbətlə məlek oğlu məlekdir,  
Ən, ən rəzil övladı sən oldun bizim əsrin.

Her əsrde hər an seni lənətləyəcəklər,  
Hər məkrinin imdadı sən oldun bizim əsrin.

Vicdanlı olan ərlərə zindanları açdırın,  
Viranelər abadı sən oldun bizim əsrin.

Əmrinlə bütün ölkə hebsxanəyə döndü,  
Qəbri, evi bərbadı sən oldun bizim əsrin.

Bicsən deyə əcdadını aləmdə bilən yox,  
Biclər bici əcdadı sən oldun bizim əsrin.

Tarixdəki canilərə min rəhmət oxutdun,  
İşgəncələr "ustad"ı sən oldun bizim əsrin.

Bir gorbagor idin, nə dişiydin, nə də erkək,  
Çal biaklı dul arvadı sən oldun bizim əsrin.

Qan içdin, içinde qanın ən sonda gəbərdin,  
Bir nömrəli cəlladı sən oldun bizim əsrin!

1977

## VARDIR

Paytaxtını sorsan, deyər üç min yaşı vardır,  
Təsdiqləyən anbarda çopur bir daşı vardır.

Yurdunda olanlar hamısı boynu büükmüş,  
Xaricdəse üç milyon itən qardaşı vardır.

Bir milyonadək sanki gəbərmış iki gündə,  
Guya ki qırılmışları addımbaşı vardır.

Şairlərinin saçdığı kin, yazdığı böhtan,  
Alımlorının alveri var, daşbaşı vardır.

Göz aləmi, bunca yalana aşiq olan yox,  
Gör hansı diyarda bu qədər çox naşı vardır!

Dövlət kimi bir əsrde şöhrətli deyilkön,  
Millət kimi ardında duran dindaşı vardır.

Kimlər buyurub, qurdú basar arxalı itlər?  
Qurd oğlu basılmaz, nə qədər yurddası vardır?

Adlar da, soyadlar da bizim dildən almış,  
Hər türkümüzün orda bir ortaqlaşı vardır.

Torpaq da bizim, göl də bizim, çay da bizimdir,  
Adlar dəyişilmekdə, işin uğraşı vardır.

Bir tayfa ki, dünyani gəzir cingənələrtək,  
Haqımı, bağırarsa soyu var, soydaşı vardır?!

Hər millətin öz adəti, öz tarixi olmuş,  
Tarixə yamaq tayfaların boş başı vardır.

Olmuşmu meger milli xörək özgə dilində,  
Get gör, aşı var, dolması var, bozbaşı vardır.

Basdırma, kabab, küftə tələffüz edə bilməz,  
Əslində ayaqdan bişirilmiş xaşı vardır.

Cəllad kəsilən Andranik andıra qalsın,  
Alçaq olanın alçaq olan sirdası vardır.

Heykəl də yapılmış ona qansızlar əliylə,  
Qan içdiyinin şahidi min çağdaşı vardır.

Əlbette ki, bir gün çıxacaqdır üzə gerçək,  
Hər hiylənin, əlbette ki, bir gün faşı vardır.

Tarix! O heqiqət dolu bir məhkəmədir ki,  
Tarixdə əzəldən əbədi yaddaşı vardır!..

1970

### CASUS

Kim ki yurdunda gedib casus olur,  
Anadangelmə o, binamus olur!..

### BACARMAMIŞ

Kim yer üzündə yurdla, ulusla ucalmamış?!  
Yurddan, ulusdan alçaq adamlar güc almamış!  
Sözlərlə türkü yapmaq olur şirin işi,  
Sözlərlə türkü yapmayı hər kəs bacarmamış!..

### BİR TÜRKÜM OLAYDI

Bir türküm olaydı, ona ustadlar uyayıdı,  
Şairlənib, ilhamı gələydi eşidənlər.  
Bir şerim olaydı, onu aləm oxuyayıdı,  
Hər beytini şah beyt bileydi eşidənlər...

### MİRASIM

Gözümüzdə ulusa bağlı bir murad,  
Könlümü türkülər açıqlar size.  
Ata ocağında ləkəsiz bir ad  
Mirasim olacaq, çocuqlar, size...

### TÜRKÜLƏRİM

Yerdə şimşek kimi çaxsun dilerəm türkülərim,  
Düşmənin köksünü yaxsun dilerəm türkülərim.  
Çağlayıb sel kimi içdən alışan bağrmadan,  
Ulusun könlünə axsun dilerəm türkülərim.

### YAXŞIDIR, OĞLUM

Yaxşilar gözəllik nuru yayırlar,  
Yaxşılıq gözəlin naxşıdır, oğlum.  
Yaxşı adamları gözəl sayırlar,  
Gözəl o kəsdir ki, yaxşıdır, oğlum!

### OLMAZ

Ulus kimi yar olmaz,  
Yurd kimi diyar olmaz,  
Yurdsuz, ulussuz qalan  
Şair bəxtiyar olmaz!

### KİM GÖRÜB

Çirkinliyi pislemeyen olubmu?  
Gözəlliyi pisleyəni kim görüb?!  
Gözəl olmaq istəmeyen olubmu?  
Çirkin olmaq isteyəni kim görüb?!

\* \* \*

Ulu yurddan ulu ilhamını almış könlüm,  
Bir ulus yurda ömürlərcə nefəs verməzmi?!  
Mənim irqimdən olanlarla ucalmış könlüm,  
Mənim irqimdən olanlar mənə səs verməzmi?!

1985

## DAĞLAR NƏĞMƏSİ

Ulusum adlı-sanlı ordumdur,  
Ulu yurdumdan almışam ilham.  
Güneşim yer üzündə yurdumdur,  
Ulusumdur menim könül dünyam!

\* \* \*

Gözüm güler ana yurda baxınca,  
Doğma ulus türküləri səsimdir.  
Özgə dildə on kitabım çıxınca,  
Öz dilimdə bir kitabım bəsimdir!

1985

\* \* \*

Dilimin türküsdür dalgalanır dörd qütbə,  
Okeanlar kimi dörd üfqə uzanmış ulusum.  
Əbədiyyətdən alıbdır əbədi bir rütbə,  
Məmləkət sevgisini bayraqı sanmış ulusum!

1984

\* \* \*

Ulu Tanrımdır məmələkətim,  
Ulusun tilsimidir məmələkətim!  
Ciyerim rüzgarının yelkenidir,  
Könhümün iqlimidir məmələkətim!

\* \* \*

Anam nə dildə mənə layla söylemişə, o dil  
Könül sazımda dinir, bir sözüm yabançı deyil!

Alemi var dağların,  
O sönmez ocaqların,  
O nurlu oylaqların,  
Sevincli bulaqların  
Gözündəki yaş deyil,  
Rüzgarları titrədər,  
Köhlenləri büdrədər,  
Sürüler gəlib-gedər,  
Quşlar çobanlar qədər  
Dağlara sirdəş deyil.

Təhfədir mahallara,  
Zirvədir xoyallara,  
Müjdədir marallara,  
Kim deyir, qartallara  
Dağlar arxadaş deyil?

Gəmisi, Nuhu vardır,  
Dumanı, ahı vardır,  
İçində ahı vardır,  
Dağların ruhu vardır,  
Torpaq deyil, daş deyil.

1984

\* \* \*

Qızılğül gülümsər, bülbü'l qan ağalar,  
Zavalı perişan-perişan ağlar,  
Yanmayan nə bilsin nə yaman ağlar,  
Sanki dağ başında bir duman ağlar,  
İçində yaniqli bir kaman ağlar,  
Halına yer ağlar, asiman ağlar,  
Ayrılıq çəkənlər hər zaman ağlar.

1985

\* \* \*

## ANCAQ

Doymaram hüsnünün ülviliyindən,  
Ruhun yabançıdır yasaq şeylərə.  
Gözel gözlerinin maviliyindən  
Mavi yol görünür mavi göylərə.

Hünərdir yaşamın qədrini bilmək,  
Yaşamaq ərlərə deyil oyuncaq.  
Həyatda hər şeydən kolaydır ölmək,  
Yaşamaq hər şeydən çətindir ancaq.

## BİR ŞAİRƏ

Olmaz, bu gerçəyi ola bilmez yalan sanan,  
Şərə sənin qədər vurulan olmamış, inan!

Yoxdur sənin kimi gecə-gündüz coşan, yanan,  
İlhəmin, rübabını insanmıdır danan?!

## ƏRƏN

Ulusla yurdı sevdirən,  
Könüllərə inanc verən  
Gözel dilekli şairə  
Ərən deyər ulus, ərən.

1987

## UMUTSUZLUQ

Umutsuzluq çekilməz bir bəladır, uğrayandan sor,  
Nə möhnətdir bu möhnət, möhnətindən ağlayandan sor.  
Umutsuzlar nələr çəkməkdədir, bilmək dilərsənse,  
Mənimtək bağrını hər gün əliylə doğrayandan sor.

1987

Çağlayanlar kimi ruhum çağlar,  
Çağlayan ruha yasaq alçaqlar.

Dinlə avazımı yüksəklərdən,  
Anla üşyanımı şimşəklərdən.

Menim öz aləmim, öz seyrim var,  
Öz yolum, öz səsim, öz şerim var!

Məni sen özgəyə bənzətmə, canım,  
Varlığımdır can Azərbaycanım!

1986

## İLHAM

İlham o ilahi bir gelişdir,  
Ulduzlara doğru yüksəlişdir!

## YAŞAYAR

Bir könül duymalıdır yurd səsini,  
Yurd səsiyle yaşayar mahirlər.  
Yaşayar, yurdla ulus sevgisini  
Türküşüylə yaşadan şairlər!

Bəzi "şəirşünaslar" məni eşitsə, gözlə!  
Şerin sırrı açılar bəlkə azacıq ona!  
Filosof yazısında şairlik etsə, gözəl,  
Şair fəlsəfəçilik edirse, yazıq ona...

\*\*\*

Qaş incə bezekdir,  
Gözsüz qaşa bir kimse vurulmaz!  
Saç başda qəşəngdir,  
Başsız saçə heyran olan olmaz.

## İYİLİK

Kim yamanlıq diledi, mən iyilik etdim ona,  
İyilik etdim, iyi olmağı öyretdim ona.

\*\*\*

Arkadaş, dinlə könül sözlerimi,  
Qopsa tufan, qapamam gözlərimi,  
Görürəm gün kimi gündüzlerimi  
Mən nə xulya, nə masal şairiyəm!

Taleyi qurcalanan bir ulusun,  
Qoruna qor calanan bir ulusun,  
İkiyə parçalanan bir ulusun  
Birliyə bağlı vüsal şairiyəm!

Sanma bir zəlzələdən ürkəm mən,  
Qranitdən motinəm, bərkəm mən,  
Adı dillərdə gəzən Türkəm mən,  
Ulu yurdum ulusal şairiyəm!..

## ULUSUM

Mənə “sus” söylədinmi? Mənmə susum?!  
Qələmimlə dinir böyük ulusum!  
Ulusum yurdumun ki mənliyidir,  
Namusundur mənim o, namusum!

## SEVGİDİR ÖMÜR

Sevmeyən insana ömür yedəkdir,  
Sevənlər söyləməz ömür gödəkdir!  
Ömür nə deməkdir? Sevgidir ömür!  
Sevgi nə deməkdir? Qadın deməkdir!..

## DÜNYANIN LƏZZƏTİ

Qadınlar eşqinə dinər kaman, saz,  
Sevgi onlardadır, ruh onlardadır.  
Qadınlar olmasa şairlər olmaz,  
Dünyanın hikməti qadılardadır!..

## FƏRQİ YOXDUR

Fərqi yoxdur, az yaşa, ya çox yaşa,  
Çarpacaqdır yelkənin bir gün daşa.

## YAMAN OL DEMƏYİN

Mənə yaman olan, sənə yaxşıdır,  
Sənə yaxşı olan yamandır mənə.  
Yamana yaxşılıq yenə yaxşıdır,  
Yaman ol deməyin, amandır, mənə...

## UMDUĞUMUZ GÜN GƏLƏR

Umdağumuz gün gələr,  
Haqq yenə üstün gələr!

Dalğalanan ordumuz,  
Cənnet olar yurdumuz.

Qovğalanan Kür, Araz,  
Səbr gərekdir bir az.

Dağ çəkək alçaqlara,  
Bir sürü daşnaqlara.

Umdağumuz gün gələr,  
Bayraqımız yüksələr!

Türklerə batmaq çətin,  
Qeyrəti var millətin!

Dağ kimi yurdaşlarıq,  
Qurdrlara qurdaşlarıq.

Bilməlidir tülkü'lər,  
Umdağumuz gün gələr!

Bahar gəlmış, əziz dost,  
Bahar gəlmış, bahardır,  
Baharı varlığıyla  
Duyanlar bəxtiyardır!

### DEYƏSƏN...

Mənə çox görürər ölçümü, belə  
Deyəsən, hələ çox yaşayacağam.  
Həyatın yükünü daşıyacağam,  
Canım çox müsibət çəkəcək hələ.

Deyəsən, hələ çox yaşayacağam,  
Hələ gözləyəcək bu torpaq məni.  
Hələ çox iztirab yaxacaq məni,  
Yurdı ağıllarla oxşayacağam.

Deyəsən, hələ çox yaşayacağam,  
Həsrətim bağımı dələcək mənim.  
Nə bugün, nə də ki gələcək mənim,  
Ulu keçmişimdə qalan bir çağam.

Dərdimi özümlə bölcəyəm mən,  
Ulusun oduyla yanın ocağam,  
Deyəsən, hələ çox yaşayacağam,  
Deyəsən, hələ çox ölcəyəm mən...

## BAHAR GƏLMİŞ

Bahar gəlmış, əziz dost,  
Baharlanmış təbiət,  
Sanarsan, asimandan  
Enib dünyaya cənnət.

Bahar gəlmış, əziz dost,  
Gülür bağlar, yamaclar,  
Ətirlenmiş çəmənlər,  
Çiçəklənmiş ağaclar.

Bulaqlar nəğmələnmiş,  
Dodaqlar nəğməlonmış,  
Dumanlıqca dağlar,  
Sular riqqətlə çäqlər.

Bahar gəlmış, əziz dost,  
Gülür sevdalı ellər,

Məhəbbət türküsüylə  
Qanadlanmış könüllər.

1980

1989

## YARPAQLAR TÖKÜLÜR

Yenə sonbahar gəlib,  
Çiçeklər bükülür, ah,  
Ağaclar ne kövrəlib!  
Yarpaqlar tökülür, ah!

Kədərlidir baxışlar,  
Xəzəlliklər gülür, ah!  
Görür zavallı quşlar,  
Yarpaqlar tökülmür, ah!

Dan yeri sökülür, ah,  
Qaranlıq çökülməsin!  
Yarpaqlar tökülmür, ah,  
Ulduzlar tökülməsin...

1980

## QƏHRƏMANLIQLARIMIZ

Yaşıl, al, mavi, ay, ulduz parlar  
Milli bayraq, ona ziynət qandır.  
Yağlılar sünğümüze çarparlar,  
Qəhrəmanlıqlarımızlardandır!..

## ÖYLƏ BİR ŞEY...

Nə zaman eyleyəcək risk ərlər,  
Yapa bilməzmi silah misgərlər?!

Ordusuz bir ulusun yurdu batar,  
Nerdədir, nerde bizim esgərlər?!

Ölkemizdə pozulur abadlıq,  
Hər tərəfdə görünür bərbadlıq.

Hüseyn Cavidə rəhmet oxuyun:  
Burda təlim edilir cəlladlıq!

Sanki artıq nə quzey var, nə güney,  
Dəli könlüm havalanmış bir ney!..

Ey Zəka, bunca qaranlıq olmaz,  
Duyuram mən, olacaqdır bir şey!..

1980

## ÜRƏKDƏN, CANDAN

Azmi tufanlara üz çevirdiyim,  
Quduz dalgalara köküs gərdiyim,  
Şeir dünyasına könül verdiyim  
Dunyanı duyduğum andandır mənim.

Gözəllik önündə ruhum oynayıb,  
Parlaq incilərdən gözüm doymayıb,  
Ulu ustادlara qanım qaynayıb,  
Onlara uymağım qandandır mənim.

Yerim yer üzünde qürbet olanda,  
Bezməyin, səhbətim qeybet olanda,  
Neyləyim, yurduma həsrət olanda,  
Kainat başımda zindandır mənim.

Mənim gizlilik yox təbətimdə,  
Açıqdır kinim də, məhəbbətim də,  
Ürek xiffətim də, can möhnətim də  
Ürəkdəndir mənim, candandır mənim!

Varmı mənim qədər olan bağrı dağ,  
Bağrımın başında bitməz ağrı, dağ,  
Ulduzum Ağrıdağ, Ayım Ağrıdağ,  
Amansız dumanım ondandır mənim.

Qartallar ucalan yerde tülkü yox,  
Sazımıda, sözümüzde yasaq türkü yox,  
Könlümdə, gözümüzde qorxu-ürkü yox,  
Çünki ulu babam Vandandır mənim!

Olmaz yalan tarix, nəs il şöhrətim,  
Ulu Oğuzxandır nəsil şöhrətim,  
Uluslar bilir ki, əsil şöhrətim  
Şərəfdəndir mənim, şəndandır menim!

Özgürlik özlədim mən ömrüm boyu,  
Aradım havanı, torpağı, suyu,  
Köküm Türk köküdür, soyum Xan soyu,  
Adım Rəfiq Zəka Xəndandır mənim!

## BÖYÜK ÇOCUQLAR

Şairler dünyada yalan deməzlər,  
Qəlbi açıqlardır şairler, gülüm!  
Aldanmaq istərlər, heç böyümezlər,  
Böyük çocuqlardır şairler, gülüm!

## ZAVALLI BÜLBÜL

Yenə de gülşəndə zavallı bülbüл  
Bir gülə, bir xara baxıb ağlayır,  
Son de ağlayırsan yenə, ey könül,  
O, sənin bağınızı yaxıb ağlayır.

## EY RƏFIQ

Ey Rəfiq, mən atamın öfkəsiyəm,  
O günəşdir, mən onun kölgəsiyəm.

Ey Zəka, zülmətə benzər bu həyat,  
Yenə hicran, yenə hicran, heyhat!

Dilərəm indi ürəkdən, candan,  
Yox olam, var ola Cəfər Xəndan!

## YANDIRARAM

Yurduma xor baxanı yandıraram,  
Yaxaram, bağınızı odlandıraram!  
Kim olur-olsun, onu damgalayıb,  
Xalqımın düşməni adlandıraram!

## SƏRHƏDLƏR

Kimlər qoca dünyamızı sərhədlərə bölmüş?  
Həsrətlilərin arzusu könlündə gömülülmüş!

Ulduzlara yüksəlmək üçün yollar açıqdır,  
Qartallara yollarda buludlar alaçıqdır.

Bir millətə sərhəd yaradan səd nə deməkdir?  
Göy yerlərə söyler ki bu sərhəd nə deməkdir?!

1981

## SARI BÜLBÜL

Gülün eşqiyle nədəndir çağlar,  
Çağlamaqdan dərilibdir bülbüл.  
Könlüm ağlar kimi bülbüл ağlar,  
Ağlamaqdan saralıbdır bülbüл.

## ŞAIR

Torpağa bağlı qalmayan şair  
Sanki dibçəkdə kol kimi yaşayır.

## ÖMRƏ BƏDƏL

İlk sevginin ilk duyğusu ən dadlı əməldir,  
İlk sevginin ilk duyğusu bir ömrə bələddir.

## ULUSUMUN ÜRƏYİNÇƏ

### BAYRAĞIM

Dalgalanan dan yeridir bayrağım,  
Üfüqlərdən üfüqlərə boylanar.  
Zirvəsində saxlar onu hər dağım,  
Haydi desəm qartal olub haylanar.

İşıqlanar şimşeyiyle yer, səma,  
O bir canlı ildirimdir, ildirum.  
Gərək onu Güneş kimi daima  
Ulduzlardan ulduzlara qaldırıım.

Kim endirər ay-ulduzlu bayraqı,  
Şöle saçan üç alovlu rəngi var!  
Süngüsündə Oğuzxanın mızraqı,  
Türküsündə Koroğlunun cəngi var!

Ürəklərdə alovdur o, oddur o!  
Ocaq yoxsa alov da yox, od da yox!  
Yurdadaşlara ulusdur o, yurddur o,  
Bayraq yoxsa, ulus da yox, yurd da yox!

1987

### TƏKBASINA

Ağıaya bilməz igid, gözyası bilməz nə demək,  
Ulu yurdaşlar inanmaz igidin göz yaşına!  
Onun ömrü ulu gerçekdə bir əfsanə demək,  
Yurd yolunda ölümə doğru gedər təkbaşına!

### DƏDƏ QORQUD OCAĞI

Yurdumun dörd bucağı  
Dədə Qorqud ocağı!  
Cənnətin aynasıdır  
Ana yurdun qucağı.

### DAVRANSANA

Canlılar eşqiyle bir an yansana,  
Canlılarda suç bulunmaz, qansana!  
Canlılardan düşmən olmaz insana,  
Ovçu, sən insan kimi davransana!

### O YAR

Halımı özgələr duyarmı ola?  
Könlüme başqa gül uyarmı ola?  
Yar mənim bağımı oyarmı ola?  
Mənə düşmən olan o yarmı ola?

### İMDAD

Ey Zəka, bir şairin ki parlaq istedadı var,  
Neyləyir imdadı, istedadı var, imdadı var!

### DUYĞULAR

Duyğular var məndə,  
Uca dağları aşacaq.

Saxlanıbdır çəndə,  
Sabah aydınlaşacaq.

Sen ağıl versən də,  
Dəli könlüm şəşacaq.

Çayı salsan bəndə,  
Daşacaqdır, daşacaq!

## ÖLMƏZ

Yox, ölməz əserlər yazan ölməz,  
Varlıqda var olmuş ozan ölməz!  
Namərdər ölürlər, mərdə ölüm yox,  
İnsanlıq ölen yerdə ölüm yox.

## YABANÇIYA

Sən ey yabançı, konuşma, yabançisan bize, sus!  
Sənin başında nə türkү, nə saz, nə yurd, nə ulus!  
Səsində boş bir uğultu, yasaq, yabançı səsin,  
Gerek deyil bize yalıqlanan yalançı səsin!

## GÖY SÖYÜD

Həsrətimdən göyərmişəm göy söyüd,  
Umacağım göyün yeddi qatında.  
Burda mənim atam yatır, ey söyüd,  
Ölüm sənin ayağının altında.

## GETMƏZ, QARDAŞIM

Dərdli xalqın dərdi bitməz, qardaşım,  
Kimsə yetməz dada, yetməz, qardaşım!  
İntiqam ister Azerbaycan bugün,  
Böyle gəlmış, böylə getməz, qardaşım!

## QOCALAR

Kim deyir, qocalıq ucalıq deyil,  
Qocalıq ucaldar mərdi həyatda,  
Dərdi qocaların qocalıq deyil,  
Gənclikdir onların dərdi həyatda.

## SİR

Bir könüldə qala bilməz bir sırt,  
Heç kəsin bilmədiyi sırr yoxdur.  
Söyləyen kimsədə olmuş təqsir,  
Dinleyən kimsədə təqsir yoxdur...

## QEYRƏT

Qüdrəti illər getirir insana,  
Hörməti insan bəhərindən bulur.  
Şöhrəti ellər getirir insana,  
Qeyrəti ancaq hünerindən bulur.

## CANLI TÜRKÜ

Söyləməz türkü qartal, ancaq onun  
Dağların zirvəsində seyrinə dal,  
Duya bilməz həyatda alçaq onu,  
Yüksələn canlı türkündür qartal.

## TALE

Tale deyilən şey  
Zənginlər üçün mey,  
Yoxsullar üçün qəm,  
Aləm, gidi aləm!

## İBRƏT

Dünya olaylarıyla bir ibret verir bize,  
Dünya bugün mələlli, sabah qalmaqallıdır,  
Dünya həyatda nəşə verir, dərd verir bize,  
Dünyadan ibret almayan insan zavallıdır.

## YURD SEVGİSİ

Ağlayar yurd deyə qürbətdə qalan dərddaslar,  
Çağlayar yurd deyə yurddaslar ilə yurddaslar.

## AYNA

Kimsəni rədd eyləməz,  
Durmayan eyləməz,  
Gördüyünü göstərər,  
Ayna yalan söyləməz.

## ALOV, OD

Tükənər ömrü suda,  
Alov aşiqdir oda,  
Odu söndürməz alov,  
Alova aşiq o da.

## HƏYATIN

Sevginin dadıdır dadi həyatın,  
Sevgisiz, ölümdür adı həyatın.

## NEYLƏR

Bir sürü ulağı ər oğlu neylər?  
Bir sürü ulaqdan bir at yaxşıdır!  
Koroğlu nə söyler, Koroğlu söyler:  
Atların hepsindən Qırat yaxşıdır!

## SƏDƏF, İNCİ

Yanır şəfəqləri yer üzərində,  
Varlıqda hər şeydən odur birinci.  
Həyatın sevdalı denizlərində  
Gönül bir sədefdir, sevgi bir inci.

## DƏRD

Ən ağilsız olanın da olur az-maz dərdi,  
İnsanın ağılı çoxaldıqca azalmaz dərdi.  
Torpaq üstündə olan kimsəni dərdsiz bilmə,  
Torpaq altında qalan kimsənin olmaz dərdi.

## KİÇİK ULUSLAR

Kiçik ulusların derdi böyükdür,  
Böyük işgalçılar boynuna yükdür.

## QAYĞILI İNSAN

Qəm yeme, qəlbini möhnət sarsa,  
Hər qəmin dəfinə fərman vardır.  
Harada qayğılı insan varsa,  
Orada dəndlərə dərman vardır.

## İNSAN ALƏMİ

İnsan eşqiyle şadlanar alem,  
Aləmin zövqü insan alemdir.  
İnsan olmazsa, odlanar alem,  
O cəhənnəmlərin cəhənnəmidir.

## **SEVMƏZ**

Canan səni sevməz deyə öz qəlbini yaxma,  
Şeir aşiqisən, çox da ki canan səni sevməz.  
Sən şairi sev, şaire sən göz ucu baxma,  
Şair səni sevməzsə, bir insan səni sevməz.

## **YEMƏK-İÇMƏK**

Əyyaşın xəyalı içmək, yeməkdir,  
Yemək əyyaş üçün içmək deməkdir.

## **ƏZİZ DOST**

Dostsuz olan insanda vəfa olmaz, əziz dost,  
Dostun dileyi dosta cəfa olmaz, əziz dost!  
Yurddur qəribin zövqü, səfəsi gecə-gündüz,  
Qürbətdə ona zövqü səfa olmaz, əziz dost!

## **YERLƏŞMƏLİDİR**

Böyüküb yavrular ərləşməlidir,  
Yurdda yumruq kimi birləşməlidir!  
Yurd məlahi, ulus istiqlali  
Yurddaşın bağrına yerləşməlidir!

## **KİMSƏ BİLMƏZ**

İgid ərlər yenilməz ki!  
Nə sirdir, kimsə bilməz ki!  
İgidlik məktəbi yoxdur,  
İgidlik öyrənilməz ki!

## **DƏYMƏZ**

Röyama girirsən hər gecə, ey gül,  
Səninlə görürem gerçəkdə röya.  
Sevginlə dünyada yaşayır könül,  
Sənsiz, yaşamağa dəyməz bu dünya.

## **SUÇLU**

Borclu qalma, borclu qalmaq suçlu qalmaqdır, oğul,  
Ən böyük suç yer üzündə borclu qalmaqdır, oğul!

## **TƏSƏLLİ**

Ömür bəlli olmaz, gün bəlli olmaz,  
Hər kəsin ömründə yaş əlli olmaz!  
Əlliye çatdırımı, yaşadın demək,  
Məncə, bundan yaxşı təsəlli olmaz.

## **YAXŞI**

Yaxşılıqdır gözəl insanların ancaq naxışı,  
Yaxşı insan gözəl olmuş, gözəl insan yaxşı...

## **GEYƏCƏK**

Yemək-icməksiz olan can yoxdur,  
Geyimin aşığı heyvan yoxdur.  
Yeyəcək bulmayan olmuş, ancaq  
Geyəcək bulmayan insan yoxdur.

## **AĞRI**

Heyatda bitmeyir ölüm çağrısı,  
Çox zaman çox yerdə yarır o bağı.  
Məncə, ərlər üçün ən böyük ağrı  
Vicdan ağrısıdır, vicdan ağrısı!

## DÜNYANIN DƏRDİNDƏN

Dünyaya gələnlər nədən ağlayar?  
Dünyaya geləndə gülənmə olmuş?!  
Gələn ağlayar da, gedən ağlayar,  
Dünyanın dərdindən ölenmi olmuş?!

## DÜNYA

Azəm dünya deyə vəcdə gələnlər,  
Kim onu tamaşa etmək istəmir,  
Dünyada bağrını sitəm dələnlər  
Yenə də dünyadan getmek istəmir.

## İKİ QANAD

Dostun ikidirse iki möhkəm qanadındır,  
Çox dostu olan bir kişi çox üzü qadındır.

## DƏRDİ VAR

Yer üzündə qana düşən  
Qanlıların min dərdi var,  
Min dərdi var adlıların,  
Sanlıların, min dərdi var.  
Yalnız insanların deyil,  
Canlıların min dərdi var.

## SÖYLƏRƏM

Türkümü şəfqətlilərə söylərəm,  
Alqış o ərdəmli hesədsizlər!  
Dərdimi men dərdililərə söylərəm,  
Söyləmə dərdimi derdsizlər!

## OLDU

Vəfasız olduğun ki bəlli oldu.  
Bir idi dərdim, indi elli oldu.

## YAĞSIN

Yağmur niyə dəryalara yağşın?!  
Dəryalara yağmur nə gərekdir?!  
Ya nur niyə səhralara yağşın?!  
Səhralara ya nur nə gərekdir?!  
Dəryalara yağşın, dilərəm, nur,  
Səhralara yağşın dəli yağmur.

## ÇOCUQLAR

Milyonlardır varlıkların dövləti,  
Çocuqlardır yoxsulların sərvəti.

## VİRANƏ

Yıxdın, demə ki püç oldu könlüm,  
Virane olub, uçuldı könlüm,  
Virane xəzinesiz olarmı?  
Viranədə incilər solarmı?

## OLMASAYDI

Şairlər könülləri bunca yaz eyləmezdi  
Gül kimi gözəllərin gözləri olmasaydı.  
Gözəller şairlərə bunca naz eyləmezdi  
Şairlərin gül kimi sözleri olmasaydı.

## CANIM ULUSUM

Ulusundur gözümün nuru olan nurlu yazım,  
Yurdumun eşqi ile çağlayar aləmdə sazım,  
Ulusa göz yumanın gözləri şəfqətdən uzaq,  
Ulusu görmək üçün gözləri yummaq lazıim.

## KÖNÜL

Gündüz olduqda şəfəqlər gülər aləmdə, könül,  
Açılar gözlər önünde neler aləmdə, könül!  
Gecənin zövqünü hər kəs bilməz, ancaq  
Gecənin zövqünü şair bilər aləmdə, könül!

## GƏNCLİK

İnsan çocuqluğundan  
Gəncliyini gözləyər,  
Ömrünün sonunacaq  
Gəncliyi əzizləyər.

## GERÇƏYİN ÖMRÜ

Gerçeyi duymuş ərənlər candan,  
Gerçeyin səltənəti düzlükdür.  
Gerçeyin sırrını öyrən, Xəndan,  
Gerçeyin ömrü ölümüzlükdür.

## HƏQİQƏT

Həqiqət öyle şəfali, dəvalı dərman ki,  
Zəher qədər acı olsun da, hər gün içmeliyik.  
O, ömrümüzdə dəyanetli körpüdür sanki,  
Gəlib onun üzərindən inamlı keçmeliyik.

## PİS ADAM

Pis adam pis günde düşməz heç vaxt,  
Yaxşılardan ancaq olurlar bədbəxt.

## SEVİNDİRƏN

Ey dostlarına sitəm verən dost,  
Ey dostu ədayla dindirən dost,  
Ey dostlarına açıq verib də,  
Düşmənlərini sevindirən dost!  
Qəlbin alışır ikən qisasla  
Səndon adam olmaz, olmaz esla!

## OLMAZ

Qızılgül tikənsiz olmaz,  
Əsil dost düşmənsiz olmaz.

## KEÇƏR

Hər kəsin ömrü bir aləmdə keçər,  
Şairin gözleri şəbnəmdə keçər,  
İnsanın qəm yediyi dəm də keçər,  
Neşənin keçdiyitək qəm də keçər.

## RÜTBƏ

Ərənlər rütbəni vecinə almaz,  
Ərlər vəzifədən güc almaz, canım!  
Rütbəsi qalxmaqla insan ucalmaz,  
Toz göye qalxmaqla ucalmaz, canım!

## GÖZÜMƏ İNANDIM

İkiüzlülərə üz çevirmədim,  
Arxamı çevirdim üz-üzə durcaq.  
Qulaq doldurana qulaq vermədim,  
Gözümə inandım, gözümə ancaq.

## YOX CAHANDA

Çoxdur cahanda nadan,  
Ağılıçox cahanda.  
İnsan qədər yüksəlen,  
İnsan qədər alçalan  
Bir canlı yox cahanda.

## QOCALAR

Qocaların qəlbini zədələyen ölümdür,  
Əzrayıl barmağıyla hədələyən ölümdür.

## SÖYLƏNƏ-SÖYLƏNƏ

İnsan oğlu bu dünyaya  
Geler aylənə-aylənə,  
Heyatın türlü sırtını  
Biler, öyrənə-öyrənə  
Yaşa dolub, əldən düşər,  
Mələr, keylənə-keylənə  
Əzrayılmış caynağında  
Ölər, söylənə-söylənə.

## XOŞBƏXTLƏR, BƏDBƏXTLƏR

Xoşbəxtlər ezelən ömrə düsgün,  
Xoşbəxtlər ömrə demir uzundur.  
Xoşbəxtlər üçün yüz il də beş gün,  
Bədbəxtlər üçün ömrə uzundur.

## ALQIŞLANMALI

Alçaq quruluşa tərif yazarlar  
Ölməli, nəinki bağışlanmalı.  
Onun iç üzünü açmış ozanlar  
Alqışlanmalıdır, alqışlanmalı!

## GÖZLƏRİN, SÖZLƏRİN

Nə şeirlər deyərsən  
Mənalı gözlerinla,  
Onları bestələrsən  
Ahəngli sözlerinle.

## GÖRƏN YOX

Çoxlarının gözlerindən yayınar  
Çox hikmətli bu varlıqda görən yox.  
Çırkin üzər gözyaşıyla yuyunar.  
Gözəllərin gözyaşını görən yox.

## SEVGİ SƏRXOŞLUĞU

Bir gözəl əsir olur öz könülxoşluğuya,  
Hansı qadın bayılmaz sevgi sərxoşluğuya?!

## ƏLİNDƏDİR

Hər qadının gözəlliyi könlündədir, dilindədir,  
Hər kişinin mutluluğu bir gözəlin əlindədir.

## AZĞINLAR

Uğrama leş sökən abdalılarla,  
Yüksəl ənginlərə qartallarla!  
Özünü gözə o quzğunlardan,  
Yaxşılıq etdiyin azğınlardan.

## ÇAĞLAYA BİLMƏZ

İlhamı olmayan ruha yasaqdır,  
Sənet vadisində çağlaya bilməz.  
İstedad dağlardan gələn bulaqdır,  
Bir kimse gözünü bağlaya bilməz.

## ALÇAQDIR

Alçaqdır o çalsaqqal, baxma qocadır çaldır,  
Alçaqları yükseldir, yüksəkləri alçaldır...

## İGİD

Varlı insan o deyil ki malı, mülkü, pulu var,  
İgidin yoxsulu yoxdur, yazığın yoxsulu var.

\* \* \*

Kükreyən dalğa deməzler köpürən bir ləpəyə,  
Ucalan zirvə deməzler ağaran bir təpəyə.  
Dağları andırır üst-üstə duran buzlar da,  
Uca dağlar ucalır ən uca ulduzlarda.

## AÇILMADI

Alçaqlar ordularla, silahlarla gəldilər,  
Yaxdıcıca yaxdalar bizi, böldükcə böldülər,  
Qan ağlayan çocuqları vurduqca guldülər,  
Namərdərin əliyle nə övladlar öldülər,  
Vəhşətli hemlələrlə nə qanlar saçılmadı!  
Toplar açıldı, tanklar öündən qaçılmadı!

Düşdük bəlaya, gəlmədi bir kimse yardımına,  
Düşmən qoşun-qoşun qoşaraq düşdü ardımıza,  
Yoxdur umud sabah da, qovuşmazsam orduma,  
Qan ağlayan çağında bahar gəldi yurduma,  
Güller açıldı, yaslı könüllər açılmadı!  
Vəhşətli hemlələrlə nə qanlar saçılmadı!

## XANKƏNDİM

Bir gülüstdəndi, soldu Xankəndim,  
Ulayanlarla doldu Xankəndim,  
Xan qızı Natəvan ucaltmış ikən,  
İstəpan kəndi oldu Xankəndim.

## GÖZƏL İNSAN

Bir gözəl qız yaramaz bir dəli ceyran kimidir,  
Çırpinan odlu könüllər ona heyran kimidir.  
Şəri dadsız bir ozan ruhsuz olan can kimidir,  
Ən gözəl türkү deyən ən gözəl insan kimidir.

## DƏDƏM

Zeynalabdin bəy ezel şöhrətidir əqrəbamın,  
Üzü ağ, alnı açıq oğlu olub el-obamın.  
Yeri vardır atasıyla atamın fexr etsəm,  
Ulu yurdalar içində ycri vardır babamın...

## DOSTLARLA

Dostların həsrətinə dözməye yox məndə dözüm,  
Dalaram gözlərə dostlar görünən məclisdə.  
Dostlar olmazsa, mənim toyda belə gülmez üzüm,  
Gülerəm üzlərə dostlar görünən məclisdə.

## İNCƏ QADIN

Mənim ən incə sözüm incə adındır, gözəlim,  
Bir qadınsan ki, adın incə qadındır, gözəlim!  
Duyğusuz bir qadına incə qadın söyləyəməm,  
Duyğusuz bir qadının qəlbini odundur, gözəlim!  
Mənim ən incə sözüm incə adındır, gözəlim!

\* \* \*

Buludlar toqquşunca cengə başlar sivri şimşeklər,  
 Guruldar yıldırımlar, sıldırımlar, nurlanar alem.  
 Buludlar toqquşunca uğrayar xülyaya gerçəklər,  
 Üfüqlər aylanar, sellər coşar, yaqmurlanar alem.

\* \* \*

Yar mənimlə üz-göz oldu,  
 Aramızda bir söz oldu.

Dileklərim yaralandı,  
 Yaralarım köz-köz oldu.

Yar mənimlə üz-göz oldu,  
 Getdi yar, görünməz oldu.

\* \* \*

Hüsnündə həyat var, sesində dad var,  
 Siz onu ən canlı bir əməl sayın.  
 İnce bir məlekdir, onda qanad var,  
 Cennətdə yaşayır hür Əməl Sayın.

*İstanbul, 1984*

\* \* \*

Her mərdin könlündə bir imanı var,  
 İmanı olmayan mərd ola bilmez.  
 Dünyada hər dərdin bir dərmanı var,  
 Dərmanı olmayan dərd ola bilmez.  
 Ölüm haqq işidir, ölüm dərd deyil,  
 Həyatda ölümündən qaçan mərd deyil.

\* \* \*

Könlümün həsrətini duymazsan,  
 Könlümün həsrəti ömrümüzdən uzun.  
 Dərdimin söhbetine uymazsan,  
 Dərdimin söhbəti ömrümüzdən uzun.

\* \* \*

Oğullar ucalır ellər içində,  
 Çör-cöpü kim görür sellər içində,  
 Şair güle aşiq bir büləbül kimi,  
 Tikan gəzenəmə var gülər içində?!

\* \* \*

Qalan aləmdə bizimcən nə sevincdir, nə kədər,  
 Dərdə uymaq da hədər, nəşəye uymaq da hədər!  
 Ey Zəka, qəm yemə ki, yoxluq olan varlıqda  
 Bir həyat var, bir ölüm, böylə gəlib, böylə gedər!..

### ARAMIZA

Könlümə o çağlar düşüb,  
 Gözümüzden o bağlar düşüb,  
 Neçə yol yarpaqlar düşüb,  
 Çaylar girib, dağlar düşüb,  
 Göllər keçib aramıza.

Yar yara həsrət olmasın,  
 Sevinc baharı solmasın,  
 Baxışlar qəmlə dolmasın,  
 Keçənlər unudulmasın,  
 Sellər keçib aramıza.

Umudumu qar bağlayıb,  
 Ürəyim qubar bağlayıb,  
 Qolumu o yar bağlayıb,  
 Yolumu yollar bağlayıb,  
 Illər keçib aramıza.

Nədir içimdəki sancı?!  
 Neçin röyalər yalançı?!  
 Sözləri yasaq, yabançı,  
 Sevgi düşməni, yalançı  
 Diller keçib aramıza.

Ölsün hisləri qabalar,  
Yeri olsun xarabalar,  
Çabalar canım, çabalar,  
Çıraqım keçib obalar,  
Ellər keçib, aramıza.

### DOYMAMAQ

Olamı ulusu, yurdu duymamaq,  
Bu iki sevgiyə candan uymamaq?!  
Dünyadan doymamaq deməkdir, qızım,  
Ulusdan doymamaq, yurddan doymamaq!

### YADIRĞAMAQ

Bir eloğlu dedi ki, yurdum olub Fransa,  
Dili yadırğamışam, bunu bilmə asan sən.  
Yadırğamaq sözünü yadırğamamışansa,  
Dedim, ana dilini yadırğamamışan sən...

### YARANMİŞ

Varlıqda bizdən önce  
Aylar, illər yox idi.

Bu varlıqda var olan  
Varlıq yoxdan yaranmış.

Günəşli dünyamızın  
Yaşı azdır, çox deyil.

Çoxları düşünür ki,  
Dünya çoxdan yaranmış.

İnsanların içinde  
Biri ac, biri toxdur.

Toxmu acdan yaranmış,  
Acını toxdan yaranmış.

Ən qədim yarağımız,  
Bilirik, yayla oxdur.

Sazımız, kamanımız  
Yayla oxdan yaranmış.

### YURDDAŞLARIN SESİ

Biz şöhrəti dillərdə gəzən yurdda doğulduq,  
Mərd bir ulusun sevgili övladları olduq.

Ən mutlu göründük onun ən parlaq adıyla,  
Göylerde qanad çaldıq, ucaldıq qanadıyla!

Alçaqları qovduq içimizdən, dışımızdan,  
Quzğunlara kuy düşdü könül çağrımızdan.

Sərhədlərimiz bərkidi qurbanlarımıza,  
Aslan südү içmiş igid oğlanlarımıza!

Yoxdur içimizdə nə çəkinmək, nə də ürkü,  
Dağlarda gəzir qoşduğumuz sel kimi türkü.

Tənburla gülər saz, davulun sirdasıdır ud,  
Ölməz, öle bilməz Atamızdır Dədə Qorqud!

Biz mütluyuq, ərdəmli olanlar bize eşdir,  
Odalarla ucaldıq, odumuz canlı günəşdir.

Torpaqda ulus dağları, yurd daşlayırıq biz,  
Dağ cüssəli yurdun ulu yurddاشlarıyıq biz!

İstanbul, 1986

## XƏNDANIMA

Bu sənin ulusun, bu vətənindir,  
Sən onların olsan, onlar sənindir!  
Hər gün gələcəyi düşünmək gərək,  
Bu gün gələcəyi düşünənindir.

## BU DÜNYA, GİDİ DÜNYA

Bu dünya, gidi dünya,  
İlləri yaman keçər.

Öyle bir körpüdür ki,  
Üstündən zaman keçər.

Minlərlə insan gəlib,  
Minlərlə insan keçər.

Göz açıb, qapayınca,  
Gün keçər, dövran keçər.

Dünyadan çıxın, gözəl,  
Qorxaq, qəhreman keçər.

Bu yandan şəfəq sökər,  
O yandan duman keçər.

Dərd keçər, dərman keçər,  
Ah keçər, aman keçər.

Dünya yalan dünyadır  
Deyənlərdən yan keçər.

Atalar gözəl demiş:  
İt hürər, karvan keçər...

## ƏN YAZIQ İNSAN

Başa sal, "mən yazığam" söyləyəni, qandır, oğul,  
Ən yazıq "mən yazığam" söyləyən insandır, oğul!

## BƏXTİYAR ŞAIR

Bəxtiyar şair odur ki, yaşayır yurdyyla,  
Ulu yurddə ucalan bir oğul olmaz bədbəxt!  
Ona bir kəs bata bilməz ki, gedər orduyla,  
Ulusundan güc alan bir oğul olmaz bədbəxt!

## İNSANLIQ

Ən böyük rütbəsi, məncə, atalıqdır kişinin,  
Anahıq sevgisidir bər-bəzəyi bir qadının.  
Şərəfi, şöhrəti, şanı ucahqdır kişinin,  
Bir çiçəkdən də zərifdir üreyi bir qadının.

## BEŞİKDƏN EŞİYƏ

Aləmə göz açdıgı gün hər çocuq  
Ağlayar, aləm gələ, ay-ay deyər.

Öz atası səslər onu hər sabah,  
Öz anası hər gecə laylay deyər.

Ay dolanar türlü rəqəm öyrəner,  
Kimsə ona gel onacan say, deyər.

Sonra bu minvalla keçər qış, payız,  
Bir də görərsən özü yaz, yay deyər.

İştahası günbegün artar onun,  
Qaqqa deyər, şirni deyər, çay deyər.

Pay verilən yerdə özü dillənər,  
Kim verəcəkdir mənə də pay, deyər.

Bir də duyar ki, böyüüb, gənclösib,  
Nəşələnər, hallanar, oxqay deyər.

Başqa bir aləmlə dalar aləmə,  
Bulmaliyam mən özümə tay, deyər.

Ağlı kəsər hay deyənə hay verər,  
Berkə düşən yerdə mənə hay, deyər.

Yaxşı qanar yaxşı nədir, pis nədir,  
Olmalıdır arxada dayday deyər.

Baş ağrar, üz qırışar, yaş keçər,  
Bitdi işim, vay dədə, vay, vay deyər...

## DÜNYAYA MİN İL SONRA GƏLƏNLƏR

Dünyaya min il sonra gələnlər  
Min möcüze icad edəcəkdir.

Ulduzları gəzdikcə gülənlər  
Çağdaşlarını şad edəcəkdir.

Bir milləti bir sədlə bölənlər  
Öz yurdunu bərbad edəcəkdir.

İşgəncəni əyləncə bilənlər  
Bayquş kimi fəryad edəcəkdir.

Zülmün kökünü yerdə silənlər  
Məzлumları azad edəcəkdir.

İnsanlığın uğrunda ölenlər  
Viranlığı abad edəcəkdir.

Keçmişləri andıqca ərənlər  
Bir gün bizi də yad edəcəkdir!

## UĞRAMA

Şiltaq olan insanlığa yasaqdır,  
Aman, oğul şiltaqlığa uğrama!  
Yaltaqların vicdanları pasaqdır,  
Ərdəmli ol, yaltaqlığa uğrama!

Gülşənlərə yabançıdır alaqlar,  
Qeyrətləri, ismetləri calaqlar,  
Qoltuqlara ağac olur yalaqlar,  
Yalquzaq ol, yalaqlığa uğrama!

Bu dünyada min ciğir var, min iz var,  
İkiüzlü adamlarda min üz var,  
Yer üzündə bataqlıq var, dəniz var,  
Dənizdə bat, bataqlığa uğrama!

## QAR YAĞIR

Qaranlıqda qar yağır,  
Qar yağır ağır-agır.

Üfüqlər ağ, göylər ağ,  
Quzeylər, güneylər ağ.

Şaxta, sazaq, toranlıq,  
Yaxın, uzaq qaranlıq.

Qar üstündə qaraltı,  
Qaranlıqdır qaraltı.

Qar yağır çiçək-ciçək,  
Nur yağır ləçək-ləçək.

Bir gün bu ağ çiçəklər  
Bağlarda güləcəklər.

Qaranlıqda qar yağır,  
Sanki ilk bahar yağır.

Qiş buxarlanacaqdır,  
Yer baharlanacaqdır.

Qaranlıqda qar yağır,  
Qar yağır fağır-fağır.

Qaranlıq, ağ qaranlıq,  
Qəmdən iraq qaranlıq.

Sanki bir duman ağlar,  
Saz ağlar, kaman ağlar.

Qaranlıqdır, qaranlıq,  
Qərib bir nigaranlıq.

Qaranlıqda qar yağır,  
Qar yağır ağır-agır.

*Istanbul, 1984*

Bu dünya ulu dünya,  
Hikmətlə dolu dünya, —  
Sorus, öyrən min eldən,  
Kim deyir ki, bu dünya  
Devriləsi dünyadır?

Bağlıdır məhəbbətə,  
Peymana, sədaqətə, —  
Qiyma, sovuşsun əldən,  
Röyası həqiqətə  
Çevriləsi dünyadır.

Dünya evi bir ev ki,  
Odu, işığı sevgi, —  
Oğul, candan, könüldən  
Onu duy, onu sev ki,  
Seviləsi dünyadır.

*Budapest, 1982*

### OLMAZ, OĞUL

Atanın sözlerini doğru bil, aç gözlerini,  
Quruyubdursa, su tökmekle quyu dolmaz, oğul!  
Sən qulaq ardına vermə atanın sözlerini,  
Atana düşmən olandan sənə dost olmaz, oğul!

### SAYILMAZ

Çox da ki, nə yemsiz, nə də susuzdur,  
Aslan zooparkda aslan sayılmaz.  
İnsanın varlığı yurddur, ulusdur,  
Ulussuz bir insan sayılmaz!

\* \* \*

## KÖNÜLDƏN KÖNÜLƏ

### BAYRAĞIMIZ

Övladlarımız duymalıdır ki,  
Bayraq o qırubun alıdır ki,  
Rengində şəhidlər qanı vardır,  
Cəngində ulus dastarı vardır.  
Düşmən dilimizdən, əlimizdən,  
Ayrılmaz ömür məşəlimizdən!

### UNUTMA

Dilini isteyən istər elini,  
Eli olmaq dili olmaqdır, oğul!  
El alınmaz qala eylər dilini,  
Dili almaq eli almaqdır, oğul!

### VER

Yoxdur yer üzündə yerə girmişlər üçün yer,  
Alçaqlara əl vermə, salam vermə, acıq ver!

### KİŞİLƏR DÖZƏR

Kişilər candan ağrışa,  
Ağrıdan bezər, ağlamaz.

Durub yaralı-yaralı  
Aləmi gəzər, ağlamaz.

Canını yaxan həsreti  
Canını üzər, ağlamaz.

Ağlamaq yasaq onlara,  
Kişilər dözer, ağlamaz.

\* \* \*

Zirvə dumansız olmaz,  
Körpə gümansız olmaz,  
Qüssə zamansız olmaz,  
İnsan amansız olmaz...

### QƏLBİMİN BAĞLARI

Mənim könlüm çocuq kimi sənə sarılar, ey Vətən,  
Məni səndən ayırsalar, bağım yarılar, ey Vətən.

Ömrüm qurbətə sürülsə, canım darılar, ey Vətən,  
Qəlbimi sənə bağlayan bağlar qırılar ey Vətən!

### NƏLƏR GÖRMÜŞƏM

Bu dünyaya göz açandan, ey Rəfiq, nələr  
görmüşəm,  
Söz gülletək adamların bağını dələr,  
görmüşəm.  
Canım, gözüm canlıları yıxan qəlpələr  
görmüşəm,  
Anasız yavrucuqları quzutək mələr görmüşəm,  
Atası varken, atasız qalan körpələr görmüşəm.

### İNSANLIĞIN TARİXİYLƏ

Yurdaşlarım qonaqları xoşlayır,  
İnsanlığa yasaqları daşlayır.  
Mənim böyük ulusumun keşmişİ  
İnsanlığın tarixiyle başlayır...

## YORULMAZ

Şairlər yazmaqdan dərilməz, qızım,  
Çağlayan irmaqlar durulmaz, qızım!  
Qılınc tutan qollar yorular, ancaq  
Qələm tutan qollar yorulmaz, qızım!

## İŞLƏMƏZ

Xəndan, candan işleyənin  
Canına qorxu işləməz,  
İşləmədən dişleyənin  
Meydanda oxu işləməz.

## ARXALI

Bir güllə yaz olmaz bu yer üzündə,  
Bir ele dağ çeker bir yasaq, oğlum.  
Mərdimazar oğlu göze dəyməsə,  
Neyləyər meyvəli bağ hasar, oğlum?!

Aslan qəhərlənər, əlbət, düşəndə...  
Tülkü bəyə dənər, xəlvət düşəndə,  
Nadanın əlinə fürsət düşəndə,  
Hey vurər, hey kəsər, hey asar, oğlum!

Düşmenin bal sözü dosta çor gelir,  
Qurbanın günüşi göze tor gelir,  
Namerdlər görmüşəm mərdə zor gelir,  
Arxalı qoduqlar qurd basar, oğlum!

## SEV ŞAIRLƏRİ

Ulu şairlər ülfət eyle, sev!  
Oğul, atan kimi sev şairləri!  
Cılız şairləre nifrat eylə! Sev –  
Nəhəng şairləri, dev şairləri!

## ANAMIN SÜDÜDÜR

Sevgili dilimdir mənim sevgilim,  
Dilimdə anamın südüdür dilim.

## ÇOCUQLARIMA

Böyükün, çocuqlarım, açılın çiçək kimi,  
Gülün mənim ömrümə gözəl gələcek kimi.

İki fidanımsınız siz bu gün, çocuqlarım,  
Ucalın, çocuqlarım, böyükün, çocuqlarım!

Böyükün, çocuqlarım, böyükün, məlekərim,  
Böyükün ki, sizinlə böyüsün dилəklərim.

Yurd böyük ata olsun könlünüzün gözündə,  
Sizin böyük anamız ulusdur yer üzündə.

Böyükün, ömənizdə işıqlansın bu alem,  
Men sizi ulus üçün, yurd üçün böyüdürem!

## ŞƏHİD ƏSGƏR

Döyüş meydanında arxası üstə  
Yixılıb gözleri açıq bir ığid.  
Uğrayıb bir sürü qanlı faşistə  
Köksündən vurulub o məğrur şəhid.

Baxır səmalara səmavi gözlər,  
Səmalar gözünü onlara dikmiş.

Mavi şimşek kimi o mavi gözler  
Mavi səmaların şəklini çekmiş.

Şəhidin üzü ağ, alını açıqdır,  
Yanında bənövşə büküb boynunu.  
Ulus həsrətiyle rəngi qaçıqdır,  
Vətən torpağına açıb qoynunu.

\* \* \*

İnsanlar ağacdan neler düzeldir,  
Ağac dor ağacı olur, gözeldir!  
Ağac dar ağacı olan zamanda,  
Onun gözelliyi iter dumanda.

\* \* \*

Təbiət bu qeder gözəl olmasa,  
İnsanlıq ömürlük tutular yasa,  
Könlünü bu dünya oxşaya bilməz,  
İnsan gözəlliksiz yaşaya bilmez!

## UZAQLAR

O uzaqlardakı dağlar nə gözəl!  
O gözəllik dolu bağlar nə gözəl!  
Sular ilqim kimi çağlar nə gözəl!  
Nə gözəldir o uzaqlar, nə gözəl!

Nə olur gizli uzaqlarda yozaq,  
O gözəllikləri duyduqca yazaq,  
Ruhları oxşar uzaqlar, ancaq  
Vay o gündən ki vətən olsun uzaq.

*Afina, 1984*

## GÖZƏLLİYİ DUYAN GÖZƏL

Mənim gözəl çocuqlarım,  
Sevimli yavrucuqlarım.

Bilin, gözəl düşüncələr  
Açar könüldə qönçələr.

194

Qapılmayın deçəlliyyə,  
Könül verin gözelliyyə.

Bu yer gözəl, bu göy gözəl,  
Quzey gözəl, güney gözəl.

Gözəl kitabla əylənen,  
Gözəl şeirlər öyrənen.

Aşib-dاشınca duyğular  
Oyansın incə qayğılar.

Gözəlliyyə uyan gözəl,  
Gözəlliyyi duyan gözəl.

## OLMAQ

Mənim fəğanımı dinləyər könül,  
Dərdimden yer ağlar, asiman ağlar.  
Gecəli gündüzlü inləyər könül,  
Sanki dağ başında bir duman ağlar.

Yetimtek ağlaram mən sənin için,  
Hər gün ah çekerəm, ah, iç-in-için,  
Neçin duymayırsan, daşlanıb için,  
İçimdə yaniqli bir kaman ağlar.

Necə amansızmış bu dünya, aman,  
Bir yanda günəş var, bir yanda duman,  
Kimi sənin kimi güler hər zaman,  
Kimi mənim kimi hər zaman ağlar...

## BİR PARÇA ŞEİR

Quşlar ki qonar, nəğmə deyər dilsiz ağac da,  
Bülbüller uçan, güller açan bağça şeirdir.  
İlham oyadır, titrəse bir parça yamac da,  
Bir parça yamac şaire bir parça şeirdir.

195

## **NEYLƏRƏM MƏN**

Qalın-qalın meşələrdə  
Nə çeşidli heyvanlar var,  
Çaqqallar var, qabanlar var,  
Marallar var, ceyranlar var.

Maralları, ceyranları  
Dayanıb seyr eylərəm mən,  
Çaqqalları, qabanları  
Bu dünyada neylərəm mən?!

Yaxın, uzaq ölkələrdə  
Nə çeşidli insanlar var,  
Yaxşılardır var, yamanlılar var,  
Mələklər var, şeytanlar var.

Mələk kimi insanları  
Könlümdə şer eylərəm mən,  
Şeytanları, yamanlıları  
Bu dünyada neylərəm mən?!

## **DURSA**

Vurulmayıñ bir ürək  
Vursa da, kime gerək?!  
Qurulmayıñ bir saat  
Boş-boşuna dursa, at...

## **BİR QƏM ÜÇÜN**

Bir qəm üçün qəm eylemə,  
Uğrayarsan iki qəmə.  
Bir qəmi unutmaq üçün  
Bax aləm dolu aləmə!

## **QONŞULAR**

Aralıq dənizinin çeşidli sahilində  
Konuşurlar dünyanın yetmiş iki dilində...

## **AMANSIZ OVÇU**

Atdı bir gülle amansız ovçu,  
Bir maral yavrusunu vurdı qoçu.  
Beynimə sanki mənim qan sizdi,  
Gördüm alçaq nə qədər qansızdı...

## **DUYMASA**

Yurdunda ulus eşqinə insanlaşar insan,  
Yurdu, ulusu duymasa, heyvanlaşar insan.

## **DOLAQLAR**

Budağa kök deyən calaqlar var,  
Kökə bağlanmayan yalaqlar var.

Bu gülüstanda saf bulaqlar var,  
Orda qanqallaşan alaqlar var.

Alağı gül bilən ulaqlar var,  
Bülbülü duymayan qulaqlar var.

Ürəyi, varlığı dalaqlar var,  
Bizi çəşbaş qoyan dolaqlar var.

## VİCDANSIZ OLAN

Hər bir ulusun mərdi də, namərdi də vardır,  
Hər ölkədə nadan da var, alim də var, oğlum!

Hər bir ulusun nəşesi də, dərdi də vardır,  
Viçdansız olan bir ulusa xor baxar, oğlum!

## YARANIR

Yazda coşan dağ selləri  
Qişın qarından yaranır.

İncə gülər təbiətin  
İllə baharından yaranır.

Şeir şair könüllerin  
İntizarından yaranır.

Bağçalar əməkçilərin  
Əl qabarından yaranır.

İnsanların yamanlığı  
Dünya varından yaranır.

Azadlıq ulusdaşların  
İxtiyarından yaranır.

Tarix şanlı ərenlərin  
Yadigarından yaranır.

Qəhrəmanlar ulusların  
Etibarından yaranır.

Yurd xeritesi ərlərin  
Şah damarından yaranır.

Bayraq ölməz oğulların  
Dağ vüqarından yaranır!

1984

## UNUDULMAZ

Dünyada bir fransız yox  
Ki fransızca bilməsin,  
Parisdə bir viçdansız yox  
Dilində vəcdə gelməsin.

Mon bir italyan görmədim  
Öz dilinə yasaq olsun,  
Madriddə ispan görmədim  
Öz kökündən uzaq olsun.

Yunanlar doğma elində  
Can deyib, can eşitmədə,  
Çocuqlar ana dilində  
Orada dil-dil ötmədə.

Mən bir ərəb görmədim ki,  
Ərəb dilini bilməsin,  
Ərebistanda dedim ki,  
Yadlar, səsinizi kəsin.

Öz dilində oxumayan  
Bircə rus göstərin mənə,  
Hər kəs öz dilinə heyən,  
İndi de söz verin mənə.

Ana dilini bilmeyen  
Azmı yekəbaşımız var?!  
Xəcalətindən ölməyən  
Neçə-neçə naşımız var!..

1986

## VARDIR

Sülbün yer üzündə ulu sirdaşları vardır,  
Hərbdaştlara meydan oxuyan marşları vardır!

199

Hərb başçıları çox da ki çox baş aparırlar,  
Sülh arzulayan başçıların başları vardır.

Dünyada silahlar çoxalır günbegün, ancaq  
İnsanlığın ərdəmli silahdaşları vardır.

Bir bayraqın altında yiğmiş gözel əller,  
Ardında duran sevgili qardaşları vardır.

Yurd eşqinə çağlar bu uluslar gecə-gündüz,  
Can verməyə hazır neçə yurdaşları vardır.

Yoldan çıxa bilməz bu yola yolcu olanlar,  
Yoldaşların aslan kimi yoldaşları vardır.

Aşıb-daşıb sevincə,  
Könülləri güvəncə  
Dolu babalarımız.

Ərənləri duyubdur,  
Dilə candan uyubdur,  
Göz kimi qoruyubdur –

Uzun illərdən bəri  
Şərəflə keçdikləri  
Yolu babalarımız.

Məsləki pul olmayıb,  
Özgəyə çıl olmayıb,  
Kimsəyə qıl olmayıb.

Öz əqidələrinin,  
Kişi müjdələrinin  
Qulu babalarımız.

Hər birisi er oğlu,  
Dədə Qorqud, Koroğlu,  
Hər gün onlara doğru –

*Can atan canımızdır,*  
Azerbaijanımızdır  
Ulu babalarımız.

## MƏNLİYİ GÜNƏŞLƏ DOLU

Mənə sual verdi köhne bir müdər,  
Füzuli şədir, yoxsa sünbüdür?

Dedim: xeyri nədir boş söhbətlərin,  
Çürük ehkamların, təriqətlərin?!

Hər dindən ucadır ulu Füzuli,  
Mənliyi günəşlə dolu Füzuli!

1985

## ULU BABALARIMIZ

Bize yurd miras qoyub,  
Ulus qoyub, saz qoyub,  
Kür qoyub, Araz qoyub.

200

## GÖZƏL BƏRDƏ

Ulu Nizamının sevdiyi Bərdə,  
Uyuyur ulduzlu düşüncələrdə.

Gəzdim bu oylağı mən oymaq-oymaq,  
Canlı gözəllikdən olarmı doymaq?!

201

1985

Keçdim keçidleri, aşdim bəndləri,  
Bərdənin Bayandur, Boyat kendləri! –

Canlı boyalarıdır “Dədə Qorqud” un,  
Ruhadur tənburun, qopuzun, udun.

Sular dadlı-dadlı çağlar bu yerde,  
Bağçalar bu yerde, bağlar bu yerde!

Şairlər seyr etsin bu gülüstəni,  
Ömür dastanıdır, ömür dastanı!

Görünməz üzlerde, gözlərdə pərədə,  
Günəş bəldəsidir sevgili Bərdə!

\* \* \*

Oğul o kəsdir ki, ömrü boyunca  
Tutduğu əməldən peşman olmasın,  
Gidi düşmanına bir gün dost olub,  
Dostu bildiyinə düşman olmasın.

\* \* \*

Arzulardır büsatı dünyanın,  
Arzular olmasa, büsat da bitər.  
Arzulardır heyati insanın,  
Arzular bitdimi, heyat da bitər.

## ÖLÜMDƏN ADLAYANLAR

Ucalan heykəllər kimlər üçündür,  
Əbədi məşəllər kimlər üçündür?!

Ölənlər üçünmü yapılmış onlar,  
Yandırılmış onlar, çapılmış onlar?

202

Hamımız bilirik yoxdur o dünya,  
Ölülər dünyası sürekli röya!

Gedənlər bir daha gələn deyildir,  
Gələnlər neylərir, bilən deyildir.

Qalanlar üçündür heykəller, oğlum,  
Ucalan əbədi məşəllər, oğlum!

Qalanlar üçündür, qalanlar üçün,  
Ulu sevdałara dalanlar üçün!

Bunlardan təsəlli alır gedənlər,  
Qalanlar könlündə qalır gedənlər.

Qalanlar yaşayır ölenlər üçün,  
Ölüməndən adlayan ərenlər üçün!

Roma, 1984

## DEMƏRƏM

Yurda, yurdaş demərəm, uymayana,  
Ulusun türküsünü duymayana.

## MƏNİM AYDANIM VAR, MƏNİM XƏNDANIM VAR!..

Günüm ki nes gelir,  
Qanım qaralınca,  
Canım darılınca,  
İçimdən səs gelir:

Sənin Aydanın var,  
Sənin Xəndanın var,  
İki gözün olan  
İki fidanın var!

203

Açılır ovqatım,  
Ucalıır sovqatım,  
Deyirəm, könlümə  
Nurlu alov qatım:

Mənim Aydanım var,  
Mənim Xəndanım var,  
İki canım olan  
İki imanım var!

Sən ey ömürdaşım,  
Ağarsın, qoy başım,  
Sevincdən titrəsin  
Gözümüzde göz yaşıım:

Mənim Aydanım var,  
Mənim Xəndanım var,  
İki gözüm olan  
İki ümmanım var

Yaş ötsün, neyleyək,  
Neçin qəm eyleyək?!  
Hər gün bu türkünü  
Birlikdə söyləyək:

Mənim Aydanım var,  
Mənim Xəndanım var,  
İki canım olan  
İki cahanım var!

### YAŞAR YER ÜZÜNDƏ

Yaşar yer üzündə minlərlə alçaq,  
İgidler onların ağlına batmir.

İnsanı alçaldan insandır ancaq,  
Təbiət heç kəsi alçaq yaratmir.

İnsanda nə çirkin adət var isə  
Kimdən aldığıni demək çətindir.

İnsanda nə gözəl cehət var isə  
Gözəllik tanrısı təbiətindir.

1985

\* \* \*

Kim deyir insan kimi ömr eyləmək asan deyil,  
Kim deyir insanlara insan şərəf, ad, san deyil?!  
Ər odur insanlığın uğrunda meşəl qaldıra,  
İnsana əl qaldıran insan, oğul, insan deyil!

1984

\* \* \*

Oğul, bu kainat bir okeandır,  
Onun en deyərli incisi insan!  
Günəşli, ulduzlu, aylı cahandır,  
Cahanda insanlıq eşqinə yansan,  
Cahanın içində sən də cahansan!

1984

\* \* \*

Füzuli bu ulu yurdun ulusu,  
Kim ondan konuşmaz könül dolusu?  
Onun dünyasını duya bilməyən  
Duya bilməyəcək yurdu, ulusu!

1984

\* \* \*

Gərək oğul olan qorusun dili,  
Dilə xor baxanın qurusun dili!  
Yurdunda yurdaşı insan cılyəyen  
Ulusun dilidir, ulusun dili!

1984

## İNAN, XƏNDAN

İnan insanlara, Xəndan inanmaq başqa  
nemətdir.  
İnan insanlara, Xəndan, inanmaq bir  
məhəbbətdir.  
İnamsız arız-arsız ömr ədib bədbəxt olur  
insan,  
İnanmaq yer üzündə ən umulmaz bir səadətdir,  
İnan insanlara, Xəndan, inamlı qurtulur  
insan!  
İnan insanlara, Xəndan inanmaq başqa  
nemətdir!

1985

## YAYLAQDA

İldırım qopur, şimşek çaxırdı,  
Göy yamaclarla yağış yağırı.

Çaylara doğru sellər axırdı,  
Bu tamaşaaya Aydan baxırdı.

1985

## GÖRÜNMƏZ

Qartal yaranan yerde sürünmez,  
Şimşek kimi yüksəkdə o parlar.  
Bayquş yaranan göydə görünməz,  
Qartal onu bir anda qamarlar!

1985

## YELKƏN

Yelkənin varlığı rüzgardır, oğul,  
Ona rüzgar əbədi yardımır, oğul!

1985

## OZAN

Durmadan oxuyan, durmadan yazan  
İlhama gəlincə olacaq ozan.

1985

## YURDUNDA

Adı yox yurduna qovuşmayanın,  
Oğul başqa yolda simanmir, oğlum!

Öz ana dilində konuşmayanın  
Atan bir sözünə inanmir, oğlum!

Yoldaş ol çeşidli çağdaşlarınınla,  
Rusun, bəlorusun dilində konuş!

Ancaq ömrün boyu yurdaşlarınınla  
Yurdunda ulusun dilində konuş!

1984

## ALQIŞLAYIN

Çocuqlarım, bağışlayın alışmadan sənənləri,  
Çocuqlarım, alqışlayın alçaqlığı yenənləri!

207

Bağışlayın, çocuqlarım, əyti yoldan dönenləri,  
Alqışlayın, çocuqlarım, zəfər dolu dünənləri!

Çocuqlarım, bağışlayın, qocalıb deyinənləri,  
Alqışlayın, çocuqlarım, müjdələrlə dinənləri!

Alqışlayın, çocuqlarım, ulusla öyünənləri,  
Alqışlayın ürəkləri yurd üçün döyünənləri!

1984

Yanlardır, yörenəldir,  
Türlü menzərlərdir,  
Dərələr dərələrdir,  
Dağlar dağlara həsrət.

Şəfa verər ellərə,  
Çiçeklərə, gullərə,  
Könüllər könüllərə,  
Dağlar dağlara həsrət.

Varlığında ağrı, dağ,  
Nə isteyir Ağrıdağı?!  
Ağrıdağın bağırı dağ,  
Dağlar dağlara həsrət.

Quzeydən sav alandım,  
Güneydə Savalandım,  
Qoşqarda havalandım,  
Dağlar dağlara həsrət.

Çare youuşan deyil,  
Hicran sovuşan deyil,  
Vəslə qovuşan deyil,  
Dağlar dağlara həsrət.

## DAĞLAR DAĞLARA HƏSRƏT

*Ustad İrfan Ünver Nasreddinoğluна*

Dağların dərdi vardır,  
Dağlar dağlara həsrət,  
Dağların başı qardır,  
Dağlar dağlara həsrət.

Ürkək-ürkək baxarlar,  
Şimşek olub çaxarlar,  
Özlərini yaxarlar,  
Dağlar dağlara həsrət.

İldirim vura bilmez,  
Sildirim qıra bilmez,  
Dağlarsız dura bilmez  
Dağlar dağlara həsrət.

Gündüzlər dumanlıdır,  
Gecələr gümanlıdır.  
Ahlıdır, amanlıdır,  
Dağlar dağlara həsrət.

Zilletinə uyan yox,  
Möhnetinə hayan yox,  
Həsrətinə duyan yox,  
Dağlar dağlara həsrət.

## UMACAĞIM

Bu dünyada mənim kimseməm olmadı,  
Sanma, oğul, qəmim, qüssəm olmadı.

Yazılıq atam köç eylədi cavanken,  
Şairliyim, adamlığım yavankən.

Nə bir kiçik kitabımı gördü o,  
Nə çağlayan rübabımı gördü o.

Bilməz idim bayram nədir, yas nədir,  
Duymaz idim düşmən nədir, dost nədir.

Men ayrıldım dağ vüqarlı atamdan,  
Dostlarına etibarlı atamdan.

Düşmənleri miras qaldı mənimçin,  
Alınmalı qisas qaldı mənimçin.

Bu qisasın sevdasına düşüncə,  
Gecə-gündüz yaxdı məni düşüncə.

Gecələri uyumadım yataqda,  
Gündüzləri qirovlandım otaqda.

Atam getdi, bir ad qaldı mənimçin,  
Gözlerimde murad qaldı mənimçin.

Qayıq kimi dalgalara atıldım,  
Tufanlara, boranlara qatıldım.

Dürlü-dürlü dilekleri dilimdə,  
Qəlemini yaraq etdi əlimdə.

Şimşek çaxdı, alov yaxdı, sönmədim,  
Addımladım, inadımdan dönmədim.

Qiymadım ki, ümidi püç olsun,  
Ucaldığı yapıları uçulsun.

Mən illərlə gözlərimi yummadım,  
Bir kimsədən bir təselli ummadım.

Üzə çıxdı neçə-neçə kitabı,  
Vetoninə, ulusuna xitabi.

Soruşmadım özgələrin fikri nə,  
Gəlib baxdım divardıkı şəklinə.

Dedim: senin təbəssümün bəsimdir,  
Guruldayan səsin mənim səsimdir.

Cəfər Xəndən ocağıdır bu ocaq,  
Ürəyimin atəsiylə yanacaq.

Qaralmasın bu ocağım, ay oğlum,  
Budur ata umacağım, ay oğlum!

1983

\* \* \*

Sənsiz eyləremmi aləmə rəğbət?  
Olub həsrətinlə qəlbim bir qırıq.

Baxışında qurbət, içimdə qurbət,  
Qurbətə sərmüşdü məni ayrılıq.

Yene bir umudla yurda dönmüşəm,  
Dərdliyə qurbətdə nə dərman olur?!

Eşindən ayrılan qurda dönmüşəm,  
Eşindən ayrılan qurd yaman olur.

1983

\* \* \*

Her kesin bir ebədi sırrı olar dünyada,  
Könlüğün sırrını, ey sevgili, təqsiri demə.  
İnsanancaq öz əliyle yaxılar dünyada,  
Kimseyə sırrını açınsa, ona sırr demə!

1984

\* \* \*

Neçin ürəyimi yar oyar mənim,  
Bu gün bir aydır ki, ondan ayrıyam,

Neler çekdiyimi kim duyar, mənim,  
Kim gəlib loğmanım olar, sayriyam.

1984

\* \* \*

Bu insanlı həyatda  
Bir insanla aran yox.

Odur ki, yer üzündə  
Səninçin nigaran yox.

Ovqatını yoxlayıb,  
Hüzuruna varan yox.

Bir dərdə düşmüsən ki,  
Dərmanın yox, çaran yox.

Neçin yaşarsan, səni  
İtirib-axtaran yox?!

Yurdunda yaşar daima yurddalar içinde  
Alqışlanaraq, candan, ürekdən sevilənlər!

1985

\* \* \*

Həyat bahardır, gülüm,  
Ölüm qışdır, soyuqdur.  
Həyatın sonu ölüm,  
Ölümün sonu yoxdur.

1985

\* \* \*

Hər kəs bilir yaxşı insan neçə olur;  
Həlim olur, həssas olur, ince olur.  
Bu gerçeyi bilir qoca, bilir cavan.  
Yamanların artıı sayı, neçə olur?!

1985

1985

\* \* \*

Bayram olmaz bəşər övladlarına gündə, oğul!  
Bax bu dünyada fikirlərlə tutulmuş yiğina.  
Uğrasan ən qatı bir zülmətə ömründə, oğul,  
İçin aydinsa, könüldən dal iç aydınligına!

1984

\* \* \*

Var olsun ərenlərle dövrlər devirənlər,  
Vicdanlarını millətə doğru çevirənlər.

## OLMALI

Tek çırpıdan qığılçımlar saçılmaz,  
Tek olanın könlü heç vaxt açılmaz,  
Bülbül olan bayquş kimi puç olmaz,  
Hər canının yan-yörəsi olmalı.

Üzü gülmez buludlanan üzərlərin,  
Kimse yoxsa, xeyri nədir sözərin?  
Qızıl nuru olmalıdır gözlerin,  
Könüllərin pencerəsi olmalı.

Şeytan olan arzulayar şeytanı,  
Mələkləri bir baxışdan duy, tam!  
Cavanların cəng eyleyən meydani,  
Qocaların xatirəsi olmalı.

213

212

Sonu olmaz yalan dolu mədhlerin,  
Səmimilik canı olsun cəhdlerin,  
Sevgilerin, sevdaların, əhdlerin,  
Peymanların bünövrəsi olmalı.

Ey dost, çıxar gözlərindən gözlüyü,  
Bir üzlülər üzə taxmaz üzlüyü,  
İnsanların insanlığı, düzüyü,  
Heyvanların şəcəresi olmalı.

Al günəşdir insanlığın gözəli,  
Gəzib dolaş oymaq-oymaq yüz eli,  
Hər yurdaşın ürəyində öz eli,  
Xəyalında yer küresi olmalı.

Hər adamla oturulmaz, durulmaz,  
Hər məclisə, hər görüşə varılmaz.  
Mənim könlüm dostlarından darılmaz,  
Arxadaşlıq gözgörəsi olmalı.

Çoban yaşar çobanların içinde,  
Ozan coşar ozanların içinde,  
Rəfiq Zəka, insanların içinde  
Hər insanın öz çevresi olmalı.

## TANRı TÜRKÜ QORUSUN

### SƏRHƏDLƏRİMİZ

Canla, başla qorudu yurdumuzu cedlərimiz,  
Ayla, yıldızla ucaldı ulu məbədlerimiz,  
Bence, şimşek kimi yüksəklərə yol açmaq üçün  
Önce bağlanmalı alçaqlara sərhədlərimiz!..

1989

### BİR SANIYƏDƏN SONRA

Tanım quruyan gözlərimə yaşı verəcəkdir,  
Yurdaşlarımı bir Ata türkdaş verəcəkdir!..  
Yox söylemə, varlıqda bir insan bilə bilməz  
Bir saniyədən sonra nələr baş verəcəkdir!..

1977

### SÖNƏN DEYİLDİR

Kim deyir, bir sabah sönər bu dünya,  
Günəş sönməyince sönən deyildir!  
Gecəli gündüzlü döner bu dünya,  
Dönse də, yolundan dönen deyildir.

1981

## **ANA YURDUM, AMAN OY!..**

*Dostum Vəsim Məmmədəliyə*

Adımızı qonaqsevər qoydular,  
Xalqımızın saflığını duydular  
Yurdumuzu taladılar, soydular,  
Halımızı eylədilər yaman, oy!

Gülüstanda çalağanlar göründü,  
Azərbaycan iki yere bölündü,  
Dağlarımız tüstülərə büründü,  
Üstümüzü aldı qara duman, oy!

Bir gün bize güldü ömür novrağı,  
Bayram etdik ay-ulduzlu bayrağı,  
Günəşləndi Azərbaycan torpağı,  
Güldü dəniz, zirvə, dərə, orman, oy!

İkicə il atdı ömür danımız,  
İkicə il rahat oldu canımız,  
Sonra axdı su yerinə qanımız,  
Üreyimiz oldu qırıq kaman, oy!

Oylaqları yixib viran etdilər,  
Yaylaqları yaxib aran etdilər,  
Yurdumuzu güllebaran etdilər,  
Yaralandı şəhər, dəniz, liman, oy!

Düşündük ki, bu nə kabus, bu nə sir?  
Torpaq əsir, vətən əsir, xalq əsir,  
O vəhşəti çəkmiş idik bir əsr,  
Yenə gəldi o dəhşətli zaman, oy!

O gerçəkdən qorxunc olan nağıl yox,  
Yurdumuzda delinmeyən çağıl yox,  
Başçıların başlarında ağıl yox,  
Haman dərddir, haman dərddir, haman, oy!

Qurşunlanır könüllerde ümidler,  
Susdurulur qurd ürekli igidər,  
Şəhidlərin üzərindən şəhidlər,  
Alçaqlara yabançıdır iman, oy!

Bolşeviklər daşnaklara qatıldı,  
Bazar oldu satılanlar satıldı,  
Ərdəmlilər zindanlara atıldı,  
Bulunmadı dərdimizə dərman, oy!

Divan oldu, dağıdıldı ordumuz,  
Tükkülərle çevreleindi qurdumuz,  
Qara geydi qara baxlı yurdumuz,  
Aman yoxdur bugünkü bizi aman, oy!..

*Ankara, 1990*

## **MAVİ XƏZƏR**

Xəzər, ey mavi Xəzər!  
Suların dalgalanan türküye bənzər!

Çağlayan dalgaların  
Bitməyen qovğaların!

Sənə oxşar, sənə oxşar əsərim olsayıdı,  
O gözəl duyğularıla üreyim dolsayıdı!

Nə qəder mutlu olardım, bilsən,  
Eşi yox şairsən!

Ah, nələr var səndə,  
Əbədi saniyeler var səndə.

Yer üzündə əbədidir cəngin,  
Uludur ahəngin.

Sonu yox dadlı gözəlliklərinin,  
Sırları sendə yüzilliliklərinin!

Mavi bir güzgüyə bənzər kimisən,  
Yerə enmiş göye bənzər kimisən.

Güneşi ruhuna uydurmadasan,  
Mənə sonsuzluğu duydurmadasan.

Səni candan dirlər  
Gözləri yolda qalan bədbinlər.

Sende bir məna var,  
Dadlı bir röya var.

İmrənirsən niyə yıldızla Aya,  
Başqa bir dünyaya.

Ucal, ey mavi Xəzər,  
Suların maviləşən türkүyə bənzər!

Sən ucaldıqca ucalmaqdə bizim türklər də,  
Mat qalıbdır bu dərin hikmətə müdrikələr də!

Ucal, ey Türk dənizi, sirlı dəniz!  
Türklüyün aynası bildik səni biz!

Ulu türkdaşlarına sırrını aç! Nurunu saç!  
Mavi türkünlə dənizdən-dənizə mavi yol aç!..

## GÜLLƏR

Gül bağçası görçək nədən insan arasın da,  
Bitmiş o tikanlar niyə güllər sırasında?  
Daldıqca açan güllərə könlüm açılr ki,  
Güller açılıbdır o tikanlar arasında!..

1972

## SANMA

Türkülerlə ucalır  
Mənim Odlar yurdum.

Yağilar silkələdi,  
Qayalartek durdum.

Oxu tarixləri, gör  
Neçə dövlət qurdum.

Baş ucumda dayanıb  
Totemim-bozqurdum.

Düşməni bayraqımın  
Süngüsüyle vurdum.

Müstəbidlər nə bilir  
Nə büsətlər qurdum.

Qara bayquşları mən  
Öz əlimlə burdum.

Qeyrətimdir siperim,  
Ulusundur ordum!

1985

## İMZA

Türkülerlə söylərəm gerçəkdəki röyamı mən,  
Duyğularla eylərəm dastan könül dünyamı mən,  
Birçə beytimdən biler yurdumda yurdaşlar məni.  
Qoymasam da şerimin altında öz imzamı mən.

## NEYLƏR

Quzğunlar sürüsü dağları yıxmaz,  
Çirkablar çırpinan odlara neylər?!

219

Bir ulus öönüne bir tayfa çıxmaz,  
Tülkülər alayı qurdırlara neylər?!

1981

### NƏ UMAR

Olamı ulussuz yurd yer üzündə?  
O bir boş sahədir çölün düzündə!  
Nə umar ərenlər yurdsuz ulusdan?  
Bir nehəng dibçəkdə bitən gülüstan!

1977

### GÜZGÜLƏR

Güzgüler, güzgüler, əski güzgüler,  
Nə göz şəfəqlənər, nə də üz gülər,  
Nədir üzümədəki dərin cizgilər,  
Neçin mənə baxar sizden özgəler?

1987

### YOX

Revamı bu derdə tutulsun ürək?  
Səndə insaf da yox, mürüvvət də yox!  
Səndəki ildirim, səndəki şimşek,  
Səndəki qasırğa təbiətdə yox!

1975

### BİZ

Anadan olmaya bilərdik biz,  
Nə yaşardıq, nə də ölürdik biz,  
Anadan olmuşuqsa ölməliyik,  
Torpağa üz tutub gömülməliyik.

1982

### ŞEİRDƏ HÜNƏR

Şairin hisleri nura bürünər,  
Hər şeir bir bağlı qonçə deməkdir.  
Ustadlar bilir ki, şeirdə hünər  
Nə demək deyildir, necə deməkdir.

1961

### BU ÜZDƏN

Ay kimi gülən də qaranlıqlara,  
Qaşın, saçın qara, gözün qaradır,  
Mənimse günümü etmişən qara,  
Bu üzdən yanında üzün qaradır.

1964

### UCALAR

Bayquş xarabada ular,  
Quzğun leşə meyil salar.  
Qartal göydə qanad çalar,  
Bülbül gülüstanda qalar,  
Ceyran düzdən ilham alar,  
Qurd ucalıqlara dalar,  
İnsan eliyə ucalar.

1963

### DİRİLƏR, ÖLÜLƏR

Nə yaşam zövqünü anlar, nə ölüm dərdi bilər,  
Kim görünməzsə məzarlıqda bu varlıqda, oğul!  
Yoxluğun sırrını anlar ölüldən dirilər,  
Dirilər də ölüdür sanki məzarlıqda, oğul!

1984

## GÜLÜSTANLAR

Ayıran çoxmudur arifləri nadanlardan?  
Uzaq olmaq dilerəm maskəh insanlardan,  
Çıxarın nəgməli bülbülləri zindanlardan,  
Oxşasın türkləri bir türkü gülüstanlardan!

1981

## EDƏRSƏN

Sən məni könüldən, candan edərsən,  
Dünyanı başıma zindan edərsən!  
Sənin həsrətinlə ağlayır Rəfiq,  
Zəkanı nə zaman xəndan edərsən?!

1966

## QIRILMAZ

Sazın çağlayışı könül selləri,  
Onu alqışlayan əller qırılmaz,  
  
Yurd, ulus söyləyir sazin telləri,  
Yurd, ulus söyləyən tellər qırılmaz.

1964

## ÜZÜNTÜ

Nə qədər canlıydı o səmavi tül,  
Duydum o şəfəqli üzün tülüymüş.  
Nə qədər ağlasın çağlayan könül,  
Ayrılıq o qədər üzüntülüymüş.

1982

## AHƏNG

Varlıqda hər şeyin öz ahəngi var,  
Nəgmə ahəngi var, söz ahəngi var.

Rəssamin ahəngi rəngidir onun,  
Fırçası əlində cəngidir onun.

Ahəngi daşdır heykeltəraşın,  
Ahəngli çizgidir rəngi nəqqəşin.

Şairin ahəngi rübabındadır,  
İncə duygularla xitabındadır.

Yamaclar, ormanlar ahəngə bağlı,  
İrmaqlar, ümmanlar ahəngə bağlı.

Dağların ahəngi bulaqlardadır,  
Bağların ahəngi budaqlardadır.

Quşların ahəngi güllərə bağlı,  
Daşların ahəngi sellərə bağlı.

Bütün canlıların ahəngi vardır,  
Heyecanlılarının ahəngi vardır.

Günəşin ahəngi nur çələnglidir,  
Ulduzlar ahəngli, Ay ahənglidir.

Yaşadan ahəngdir dadlı hayatı,  
Saxlayan ahəngdir bu kainatı,

1981

## İNANC

Kim deyir ki bu varlıqda  
Bir gün varam, bir gün yoxam,  
Yox olsam da, yoxluğumla  
Yağılıra doğru oxam.

223

Dəyse de bir xəter mənə,  
Dostlar ağrı öter mənə,  
Öz ulusum yetər mənə,  
Könlü geniş, gözü toxam.

Sevdim türkü qoşanları,  
Yurd eşqiyələ coşanları,  
Dilimdə konuşanları  
Sesləyərəm, sayı çoxam.

Heyraniyam qoçaqların,  
Kərəm kimi qaçaqların,  
Gərək bütün xıncaqların  
Bağrını yandırıb yaxam.

Bax könlümün həvəsinə,  
Dileyimin cilvəsinə,  
Savalanın zirvəsinə  
Sancağımı gərək taxam.

1977

## GÖZƏLİM AY

Gözəlim Ay, bu gecə solğunsan,  
Üreyin yaşa dolub, dolğunsan.

Sarı bir gül kimi çox seksekeli,  
Duru bir göl kimi çox durğunsan.

Uyuyur yer, uyuyur göy, uyuyur,  
Bir qədər sən də uyu, yorğunsan.

Ey Füzuli, günəşin Leylisi,  
Şərə Məcnun kimi sən vurğunsan.

1985

## ZÜLMƏT GECƏ

Bu gecə bir qərib qaranlıq var,  
Bu qaranlıqda min toranlıq var.  
Çox davam eylemez bu səhnə, Rəfiq.  
Görəcəksən ki, perde-perde üfüq  
Açacaq, danyeri gülümsəyəcək,  
Yer, səma bir şəfəqli don geyəcək.  
Güləcək sevdiyin güneşli səhər,  
Gələcək sevgiliin, gedincə qəher.  
Zülmətin zilləti çəkildikcə,  
Nur dolu bir sabah olur bu gecə.

1981

## BİR QOCA KİŞİ VAR MƏNİM EVİMDƏ

Mənə mənim kimi pərişan gərək,  
Bir qoca kişi var mənim evimdə,  
Hər işə qarışar, soruşan gərək,  
Onun ne işi var mənim evimdə?!

Söz açar doğmadan, özgədən mənə,  
Ağarıb saqqalı, tökülüb dişi,  
Güzgüye baxaram, güzgündən mənə  
Baxar hirsli-hirsli o qoca kişi.

Bir qoca kişi var mənim evimdə,  
Göz qoyar əvvəlki şəkillərimə,  
Sanki keçmişə var mənim evimdə,  
Qaranlıq getirər fikirlərimə.

Ona güldən ağır söz demək olmur,  
Heçnədən inciyər, heç nədən küsər.  
Bir şey istəyəndə, döz demək olmur,  
Üzünü turşudar, sözümüz kəsər.

Adama yovuşmaz, niyə, bilmirəm,  
Onun təşvişi var mənim evimdə.  
Qohuma-qardaşa deyə bilmirəm,  
Bir qoca kişi var mənim evimdə...

1990

### İZMİR FESTİVALINDA

İzmir, dalğalanır əski bir saray,  
Nerəyə baxırsam, gülür ulduz, Ay,  
Aman, no cənnətə uğradım bu yay,  
Nə türkü söyləyir Müşərrəf Akay:  
“Olmayıb kimsədən minnətim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!”

Türkiyə böyükdür, Türk böyük deyir,  
Onun Atasıdır Atatürk deyir,  
Ey gidi düşmənim, mendən ürk deyir!  
Çünki bu yer üzü mənə Türk deyir!  
Yaxar, yixar səni nifrətim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Salon dəniz kimi yırgalanmada,  
Qasırğalanmada, qovğalanmada,  
Əllərdə çəlengler halqalanmada,  
Umulmaz türküler dalğalanmada,  
Budur şərim mənim, sənətim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Saz, davul dillənir, qopuz dillənir,  
Sanki mızraq dinir, topuz dillənir,  
Türkə ömrü verən oğuz dillənir,  
Altıyüz milyonluq nüfuz dillənir,  
İçimdə şaxlanır, heyrətim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Siz ey yabançılar, yasaqlar, susun!  
Bu yerde yeri yox türlü casusun,  
Bu yurd örnəyidir uca namusun,  
Bu gerçek səsdir yurdun, ulusun,  
Durur bu torpaqda qüdrətim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!

Coşur türkülərdə ürek sözərim,  
Sevinc yaşlarıyla dolub gözlərim,  
Silinməz tarixdə qalan izlərim,  
Ey könüldaşlarım, ey əzizlərim,  
Ey vətənim mənim, milletim mənim,  
Türkiyəm, Türkiyəm, cənnətim mənim!

*Izmir, 1987*

\* \* \*

Dilimi doğma bilən bir ulusa can verərəm,  
Dilimin türküsünə canımı qurban verərəm.

1980

\* \* \*

Türkü məşq edən insanlığa türkün dilidir,  
Bu dili sevməmək olmaz. Atatürkün dilidir.

1989

### ZÜMRÜD BOĞAZ

*Dostum Canan Anadola*

Zümrüd Boğazın seyrinə dalmaq nə gözəldir,  
Türk cənnətinin zövqünü almaq nə gözəldir,  
Duyduqlarını türküye salmaq nə gözəldir,  
Soydaşlar ilə baş-başa qalmaq nə gözəldir,  
İstanbulun eşqiyələ ucalmaq nə gözəldir!

Sevdalara, xülyalara sığmaz bu şeirlər,  
Əfsanə gözəlliklərə bir ayna bu yerlər,  
Keçməz bu ömür nəşəsi keçsin də əslər,  
İstanbulun üstündə mələklərmi əsirlər,  
Ceyran kimi qızlar sevər aslan kimi ərlər.

Burda daha yoxdur ağalar, yox qara qullar,  
Yurdun öz ulusdaşları neylər qaravullar,  
Sazlarla kamanlar qoşa, udlarla davullar,  
Şənlənmedə yurdun bozoyı qızlar, oğullar,  
Gerçəkləşir artıq bu ulu yurda nağıllar.

Coşduqca bu günlər, həyəcanlanmadə dünər,  
Söylər ulu bir türkü bu toylar, bu düyünlər,  
Sənki bütün ələm konuşan ruhumu dirlər:  
“Canlanmadə hala o cahanlar dolu ünlər,  
Bir bayraqın üç qitəyə hökm etdiyi günler!”

1987

### BİR QƏLƏM DOSTUMLA ƏRUZ SÖHBƏTİ

Dedim: oxuyuram yazdıqlarını,  
Eyni ölçülərdir, əlvənləq hanı?

Dedi: no əlvənləq, bili bilmədim!  
Yeni biçimlərlə aran yox, dedim.

Dedim: danırmışan əruz vəznini?  
Söylö, qanırmışan əruz vəznini?

Dedi: əruz vəzni bizimki deyil!  
Dedim: Hamid necə, Füzuli necə

Başına qaynar su tökdüm, elə bil,  
Sabirdən, Cavidən şeir deyincə!

228

Dedim: Nizaminin “Xəmsə”si əruz,  
Divan şerimizin cüssəsi əruz.

Dedi: sözlərini yoza bilmirem,  
Demədi əruzda yaza bilmirəm...

1966

### SƏNƏT İNCİLƏRİ

Ey Zəka, Mahir ozanlarla dayandın üz-üzə,  
Onların sözlərini qatdın ömür türkümüzo,  
O gözəl incilərin üstünü kül örtmiş idi,  
Əllerinlə o alovdan butalar çıxdı üzə.

1986

### O TAYDA

Könlümdən hər gün keçir gözel Təbrizim monim,  
Gözəllikdə, sevgidə əzəl Təbrizim menim!

Kim deyir ki atəsi ocağında keçibdir?  
İki il çocuqluğum qucağında keçibdir.

Dostlarım deməsin ki, nə işim var o tayda,  
Sabahım ona bağlı, keçmişim var o tayda.

1961

### ŞƏHİD GƏLİNİ

Qəlbində sənin dursa da bir daş,  
Qaplan südű içmişdi o yurdaş.  
Sarsılma bizi ağlamaqla,  
Gözyaşlarını sil duvaqla!

229

Ölməz ulus uğrunda ölenlər,  
Söyler səni yurdunda görənlər:  
Ölməz şəhidin sevgisidir bu,  
Yurd Məcnununun Leylisidir bu!

1963

## DƏLİSİYƏM

Ulu ozanların dəlisiyəm mən,  
Tanburun, qopuzun ölüsüyəm mən,  
Ayrısam kamandan, sazdan, davuldan.  
Bilənlər bilir ki, ölesiyyəm mən.

1964

## BİLSƏM

Varlıqda yox olmuşdu mənim qayğılı dərdim,  
Gözlərdə könül meşəlini yandırı bilsəm.  
Yurdaşlarımın mutlusuyam mən də deyordim,  
Şerimdə ulus ruhunu canlandırma bilsəm.

1969

## DUYMAZ

Kim türkiyə uymazsa sözün cəngini duymaz,  
Gülşəndə açan qonçelərin rəngini duymaz,  
Kim tanbura uymazsa yeri, əngini duymaz,  
Şerin duzunu, ruhunu, ahəngini duymaz!

1965

## ŞERİN GÖZƏLLİYİ

Ozanlar yurda bağlı insanlar, ey dost,  
Gözel konuşmalıdır ozanlar, ey dost!  
Konuşma sənətini anlamayanlar  
Şerin gözəlliyindən nə anlar, ey dost?!

1963

## NƏ GÖZƏL KONUŞUR TÜRK GÖZƏLLƏRİ

Gözel Türkiyənin gözəl qızları,  
Yer uldazlarıdır, yer ulduzları.

Gecələr Ay olar onlara heyran,  
Gündüzler onlardır günəşə seyran.

Duyğuları incə, sözləri incə,  
Əməlliəri incə, özləri incə.

Könüller oxşayar dadlı dilləri,  
Ne güzel konuşur türk gözəlləri.

Gözel İstanbulun gözəlliyindən,  
Əbədiliyindən, əzəlliyindən.

## ANA DİLİNDE

Yavruna öz dilini nədən öyretməyirsən?  
İnsan gərək odlana, gərək yana dilində!  
Ana dilində dilin topuq çalır, görünür,  
Anam layla çalmayıb sənə ana dilində!

1962

İlhama gələrlər, şairlənərlər,  
Göye ucalarlar, yere enerler.

Ürəklər alovlu, üzlər mehriban,  
Baxışlar mehriban, gözlər mehriban.

O gözlər andırar gözəl gölləri,  
Nə gözəl konuşur türk gözəlləri.

Onların səsino uymamaq olmaz,  
Canlı inciləri duymamaq olmaz.

Türlü xarüqədir, türlü sehrdir,  
Musiqi şöklində olan şeirdir.

Sədəflə süslənən qönçə dodaqlar,  
İçində yaşamaq zövqünü saxlar.

Sanki sədalənir qönçə gülləri,  
Nə gözəl konuşur türk gözəlləri.

Gezdim başdanbaşa sevgili yurdu,  
Hər yerde bir gözəl önmədə durdu.

Görüb də sevməmək mümkün deyildir,  
Onlar bər-bəzəyə düşgün deyildir.

Candan sevdikləri yurddur, ulusdur,  
Ruhları tanburdur, sazdır, qopuzdur.

Bir türkü söyləyir könül telleri,  
Nə gözəl konuşur türk gözəlləri.

Səslər dalğa-dalğa nəvalanmada,  
İçimdə dərdlərim dəvalanmada.

Sanki insan deyil, məlek sesidir,  
Dünyanın ən ülvü musiqisidir.

Bu nə möcüzədir, ah, nə bilim də,  
Mənim üreyimcə, mənim dilimdə.

Səsler gözəlliye saysız elləri,  
Nə gözəl konuşur türk gözəlləri!..

Ankara, 1988

## ŞAİRLƏR UÇUŞDADIR

Bəzən bir dağ başında  
Dursalar da lal kimi,  
Şairlər uçuşdadır  
Daima, qartal kimi.

Mələli sevinc kimi,  
Sevinci mələl kimi,  
Onların gözlərində  
Hicran da vüsəl kimi.

Onlar üçün dəyərli  
Bir şey yox xəyal kimi,  
Şairlər uçuşdadır  
Daima qartal kimi.

1961

## OLA BİLMƏZ

Yaxşılar pislər ilə yar ola bilməz, məncə,  
Pis adam yaxşı sənetkar ola bilməz, məncə.

1966

## SƏNSİZ DURAMIYORUM

Sənsən bu yer üzündə  
Gecəm də, gündüzüm də,  
Həyatımsan gözümüzdə,  
Sənsiz duramıyorum.

Yollarım duman-duman,  
Ağlaram zaman-zaman,  
Durma, gəl, aman-amam,  
Sənsiz duramıyorum.

Sənə qovuşmaq üçün  
Ağlaram için-için,  
Neçin duymazsan, neçin,  
Sənsiz duramıyorum.

Gel ki canbir olayım,  
İki can bir olayım.  
Sonacan bir olayım,  
Sənsiz duramıyorum.

Axıb-gedər günlərim,  
İnim-inim inlərim,  
İstanbulu dinlərim,  
Sənsiz duramıyorum.

Üreyimdə simim var,  
Keçilməz keçimim var,  
Sondən başqa kimim var?  
Sənsiz duramıyorum.

Sovuşmaz sənə meylim,  
Məcnunam istə, neylim?  
Durmuş uzaqda Leylim,  
Sənsiz duramıyorum.

Bunca ki qəm yiyorum,  
Var səsimlə diyorum:  
Mən səni istiyorum,  
Sənsiz duramıyorum.

Bunca ki qəm yiyorum,  
Var səsimlə diyorum:  
Mən səni istiyorum,  
Sənsiz duramıyorum.

Yaşam dolu meyimsən,  
Röyada gerçeyimsən,  
Sən mənim hər şeyimsən,  
Sənsiz duramıyorum.

Eşqim aşib daşıyor,  
Göylərə yaxlaşıyor,  
Deme mənsiz yaşıyor,  
Sənsiz duramıyorum.

Bu çilə nasıl çilə?  
Çilə, bülbülü, çilə,  
İlet o gözəl gülə;  
Sənsiz duramıyorum.

Sənsizliyim yamandır,  
Üreyim bir kamandır,  
Amanım ol, amandır,  
Sənsiz duramıyorum.

Məni xəzan vuruyor,  
Ömür bağçam quruyor,  
İnan, qəlbim duruyor,  
Sənsiz duramıyorum.

Könül bir imkan bula  
Getməyə İstanbulla,

Orda güüstən bula,  
Sənsiz duramıyorum.

Bana səsləmədənə,  
Susuyorsun, nədənə,  
Bilməzsən məni, mənse  
Sənsiz duramıyorum.

Susmaz nəvalı bir ney,  
Aləmi inlətir hey,  
Durumum öylə bir şey...  
Sənsiz duramıyorum.

Yaralarım dərində,  
Bağrımın üzərində,  
Durur dünya yerində,  
Sənsiz duramıyorum.

Sevgi tütər canımda,  
Ürəyimdə, qanımda,  
Sən olaydın yanında,  
Sənsiz duramıyorum.

Xeyalını oxşaram,  
Ruhuna yaxlaşaram,  
Sənsiz, səni yaşaram,  
Sənsiz duramıyorum.

Suç, bunu bil ki, sən də,  
Nə məndədir, nə səndə,  
Sən məni bilməsən də,  
Sənsiz duramıyorum.

Bir durayıq üz-üzə,  
Yakışaydı söz-sözo,  
Söyləyəydim göz-gözə:  
Sənsiz duramıyorum.

Nə gərəkdir gizləmək?  
Nə deməkdir gözləmək?  
Nə əməkdir özləmək?  
Sənsiz duramıyorum.

Əllərinin ver mənə,  
Ver qəlbində yer mənə,  
Üzünü göstər mənə,  
Sənsiz duramıyorum.

Könlünü mənə qesr et,  
Ömrünü mənə həsr et,  
Varlığım sənə hesrət,  
Sənsiz duramıyorum.

Can səni ahı sanmış,  
Gerçəkdən ahusanmış,  
Demə ki, ah, usanmış,  
Sənsiz duramıyorum.

Diləklərin nə kutlu,  
Nə içli, nə umutlu,  
Eylo boni do mutlu,  
Sənsiz duramıyorum.

Taleyim oyanırmı?  
Şəfəqə boyanırmı?  
Buna can dayanırmı?  
Sənsiz duramıyorum.

Gözyaşım durulmuyor,  
Könül səni bulmuyor,  
Olmuyor, ah, olmuyor,  
Sənsiz duramıyorum.

Gözlərində gözlerim,  
Sözlərində sözlerim,

Səni nasıl özlerim,  
Sənsiz duramıyorum.

Bir fidan boylu çamsan,  
Gözəllikdə xocamsan,  
Biricik tanrıcamsan,  
Sənsiz duramıyorum!

Qoyma qalım tək məni,  
Zülmət üzəcək məni,  
Işıq kimi çək məni,  
Sənsiz duramıyorum.

Əskilməsin şənliyin,  
Şənliyin, esenliyin,  
Mənliyimdir sənliyin,  
Sənsiz duramıyorum.

Duramıyorum, canım,  
Durmuyor həyəcanım.  
Duymuş Azerbaycanım,  
Sənsiz duramıyorum.

Rəfiqi səsləyəydin,  
Onunla qəm yeyəydin,  
Bir gün sən də deyəydin:  
Sənsiz duramıyorum.

Ay üzlü xəyalıyla parıldardı xəyalum,  
Hicran, yene hicran, yene məhv oldu vüsalım.

Dəhşət gətirən son görüşüm son umudumdu,  
Getdi, gedisiylə sənən ilhamım, odumdu.

Zülmət sarıb oträfimi, sonsuz gecədir bu,  
Onsuz yaşaya bilmirəm, onsuz gecədir bu.

1987

## NƏ BAYRAMDIR BU BAYRAM

Nə bayramdır bu bayram,  
Mənim könlüm açılmaz,  
Şəfəq yox, nur saçılmaz,  
Nə oldu keçmiş əyyam?!

Nə bayramdır bu bayram,  
Nə bir türkü, nə bir saz,  
Xəzan şeklinde bir yaz,  
Bu foryada yox encam.

Nə bayramdır bu bayram,  
Uzaq Kürdən, Arazdan,  
Onun yox forqi yasdan,  
Kim almış yasdan ilham?!

## ONSUZ GECƏ

Sonsuz gecələr cənnətə uğradıım onunla,  
Dağlardakı sellər kimi çağlardıım onunla.

Ulduzların altında dalardıq ulu zövqə,  
Bir türkü ötərdik o səadət dolu zövqə.

## DİL BİRLİYİ

Nerədə türk var isə ordakı nisgil birdir,  
Ayıranlar ayıribdir ulusu, dil birdir,  
Özgə dil yox, adımız türk, oba bir, el birdir,  
Özgə bir fikrə düşən özgə ilə əlbirdir.

1987

## HƏR SABAH

Hər sabah artır yaşı yurdaşların,  
Türkü deyən sevgili qurdaşların.  
Bağrına min ləzə düşür hər sabah  
Beyni fəsadla dolu yoldaşların.

1987

## QORXMAZ

Ölümdden qorxmayanlar  
Zülümdden qorxmaz, oğlum!  
Zülümdden qorxmayanlar  
Ölümdden qorxmaz, oğlum!

1987

## HƏR YERDƏ

Yaxşıya yaxşı, pisə pis demişəm hər yerde,  
İblisin oğluna iblis demişəm hər yerde.  
Məlek insanları gördükdə qanadlanmadayam,  
Öldü var, döndü yox andımda, inanlanmadayam!

1987

## OCAĞIM MƏNİM

Haraya yollansam, haraya getsəm,  
Könlümü, canımı nurla isitsəm,  
Dostlardan çeşidli salıq eşitsəm.

240

Uzaqdan gəlsə də sorağım mənim,  
Hər səfər olsa da bir ülfət kimi,  
Yaxır varlığını bir həsrət kimi  
Doğma evim mənim, ocağım mənim!

Mən öz ocağıma candan bağlıyam,  
Burda duyguları çılcıraqlıyam,  
Onsuz çətin coşam, çotin çağlayam,  
Buradır ən uca oylağım mənim.  
Onu dəyişmərəm bu yer üzünə,  
Məni şəfqətiylə çəkir özünə  
Doğma evim mənim, ocağım mənim.

Bu ocaq atamdır mənim, anamdır,  
Alovu ilhamdır, nuru inamdır,  
Sərvəti dəyərli kitabxanamdır,  
Odur tükenməyən marağım mənim.  
Qızıldan bahalı gövherlərim var,  
Cəşidli dillərdə əsərlərim var,  
Doğma evim mənim, ocağım mənim.

Burdadır küsmeyim, barışmağım da.  
Alovlanmağım da, alışmağım da.  
İstirahətim də, çalışmağım da,  
Burda yazı masam, yatağım mənim.  
Burda bir səfali ömür sürmüşəm,  
Nələr düşünmüşəm, nələr görmüşəm,  
Doğma evim mənim, ocağım mənim!

Bu ev aynasıdır Cəfər Xəndanın.  
Canlı muzeyidir şanlı vicedanın,  
Eyvanı eynidir ağaran danın,  
Günəşlə doludur otağım mənim.  
Qönçələr açılan zərəfşanıdır,  
Bəxtimin saçilan kəhkəşanıdır  
Doğma evim mənim, ocağım mənim!

241

Mən öz ocağıma candan mailəm,  
Bu ocaq sevgilim, yavrum, ailəm,  
Mənimlə ömr edir mənim Nailəm,  
Gülümsər dostlara çıraqım mənim.  
Aydanım, Xəndanım ürəyim, canım,  
Can gülüstanımdır, can gülüstanı  
Doğma evim mənim, ocağım mənim!

Bu canım ocaqda ucalıb başım,  
Buraya bağlıdır neçə sirdaşım,  
Dostum, könüldəşim, yarıım, yoldaşım,  
Onlardır pozulmaz novrağım mənim.  
Dostlar müqəddəsdir, dostlar ülvidir,  
Dostlar ocağıdır, dostlar evidir  
Doğma evim mənim, ocağım mənim.

Fikirli günümüzdə, qəmli günümüzdə  
Xəyalalı qərq olur Xəzər önumdə,  
Dar gündə ilhamım hər şeydən ümdə,  
Bəyaz buludlardır varağım mənim.  
Sular qələmimlə çağlayıb daşar,  
Anamın əliylə ruhumu oxşar  
Doğma evim mənim, ocağım mənim.

Ulusa bağlıyam mən bu həyatda,  
Dünyada görmüşəm yas da, büsət da,  
Yaşıl həyətim var üçüncü qatda,  
Burdadır aranım, yaylağım mənim.  
Bütün fəsillərdə bağça-bağlıdır,  
Ulusa bağlıdır, yurda bağlıdır  
Doğma evim mənim, ocağım mənim!

Bu ev ocağıdır Dədə Qorqudun,  
Davulun, tanburun, qopuzun, udun,  
Könlümü kamanla, sazla ovudun,

Onlara açıqdır qucağım mənim.  
Ömrümə yasaqdır bize ögeylər,  
Gecəli gündüzlü bir türkү söylər  
Doğma evim mənim, ocağım mənim!

1987

## MİKAYIL MÜŞFİQ ÜÇÜN

29 il yaşadın,  
Cavan şairlər yaşadın,  
Söyle, kim unudar seni?!  
Gələcəkdə Koroğlular,  
Qurd ürəkli er oğlular  
Dünyaya tanıdar seni!

Keçir dövran, keçir zaman,  
Aman Allah, aman-amam,  
29 il yaşadın.  
Bizim soylu şairlərin,  
Cavidlərin, Sabirlərin  
Adlarına soydaş adın!

29 il yaşadın,  
Yurdu, ulusu oxşadın,  
Adın uca, başın uca,  
Ölündən keçər dahilər,  
Sənin kimi ilahilər  
Duracaq dünya durunca!

Ömrün bitdi ad gündündə,  
Daşnaklar durdu önungdə,  
29 il yaşadın.  
Göylərdən yere enməyən,  
Odlar içinde sönməyən  
Bir səməndərə oxşadın!

29 il yaşadın,  
Yarım il də dərd daşdırın.  
Türklüye aşiqim mənim,  
Daşnaklar öldürdü səni,  
Alçaqlar öldürdü səni,  
Türk oğlu Müşfiqim mənim!

Ulusunun düşmanları,  
Nadanların nadanları  
Gözündə qoydu kamını.  
İnan mənə, yurdaşların,  
Qandaşların, qurdaşların  
Alacaq intiqamını!..

1989

## GƏLƏCƏKDƏŞLƏRİMİZ

### YENİ DEYİM

Yeni deyim yolu yeni biçimdir,  
Yeni türkülerde göstəricimdir.

1987

### DUYĞULARIMLA

Yurduma bağlıdır bütün varlığım,  
Mutluluğum – xalqıma oxşarlığım.

Ən ulu qanunum onun əmridir,  
Ömrüm ulusdaşlarının ömrüdür.

Qüdrətim, aləm bilir, odlardadır,  
Odlu qopuzlardadır, udlardadır.

Eşqimi odlarla yoğmuş anam,  
Ruhumu olmazmı səməndər sanam.

Mən ulus uğrunda yanmış bir canam,  
Duyğularımla can Azərbaycanam!

1987

## XALQLAR

Yer üzündə nə qədər tapdanacaqdır haqqılar?!  
Nə qədər alçalacaqdır qan içən alçaqlar?!  
Nə zamanдан bəri həsrətdir əziz yurdlarına  
Bir quduz əmri ilə sürgün olunmuş xalqlar.

1987

## DEYƏN BULUNMAYIB

Üfüqləri, səmaları  
Biz eylədik ələk-vələk.  
  
Nə şeytan orda var, nə cin,  
Nə bir xoxan, nə bir mələk.  
  
Kim aldadır, kim ürkür?  
Kələkmidir bu, bir kələk?  
  
Fələk arar bu yer üzü,  
Könüldə çırpinır dilek.  
  
Ürək yararmı, ya bilek?..  
Bu sırrı öyronək, bilek!  
  
Deyən bulunmayıb, Zəka,  
Hayanda gizlənib fələk?!

1986

## ACGÖZLƏR

Atılar şanlı söz ustadına böhtan sözlər  
Daş atar meyvəsi bol bir ağaca acgözlər.

1985

## AYIN HALƏSİ

Bahar gecəsində Ayın halesi  
Şəfəq şəlaləsi, nur şəlaləsi.

1985

## BİR TÜRKÜM OLAYDI

Bir türküm olaydı  
Yurdun ürəyince,  
Yurdun ürəyince,  
Xalqın dileyince.

Bir türkü qoşaydım  
Türklük eməliyə,  
Türklük eməliyə,  
Türklük toməliyə.

Bir türküm olaydı  
Gözyaşlarımızdan,  
Gözyaşlarımızdan,  
Türkdaşlarımızdan.

Bir türküm olaydı  
Türklər kimi ince,  
Türklər kimi ince,  
Türklər ürəyince.

Bir türkü qoşaydım  
Türklər oxuyayıd,  
Türklər oxuyayıd,  
Hər ölkə duyayıd.

Bir türküm olaydı  
Türkün üroyince,  
Yurdun ürəyince,  
Qurdun dileyince.

1986

## İKİ YAVRUMA

Bu Aydanımdır mənim,  
Canı canımdır mənim,  
Qızıma qurban olum,  
Qızıl danımdır mənim!

Bu Xəndanımdır mənim,  
Adı sanımdır mənim,  
Onun damarlarında  
Axan qanımdır mənim.

Bu Aydanımdır mənim,  
Mehribanımdır mənim,  
Duyğum, hissim, təlaşım,  
Həyəcanımdır mənim.

Bu Xəndanımdır mənim,  
Kəhkeşanımdır mənim,  
Bəxtimə ayna tutan  
Çıraqbanımdır mənim.

Bu Aydanımdır mənim,  
Bu Xəndanımdır mənim,  
Onlar iki ürəyim,  
İki canımdır mənim!

## ƏRLƏR

Ey can verib ad almış olan adsız ığidlər!  
Daldıqça sizin qəbrinize parlar ümidlər!  
And içmişik artıq adınız andımız olmuş,  
Ey andına sadiq qalan ərdəmli şəhidlər!

Varlıqda yaşar varlığınız torpağımızla,  
Yüksekliyiniz yüksələcək bayraqımızla,  
Sazlar da, kamanlar da, davullar da sizindir,  
Alqışlayırıq sizləri can novrağımızla.

Ey qurdlara dağlar, dərələr aşdırın ərlər,  
Sellər yaradan duyğuları daşdırın ərlər!  
Yurd daşları yurdaşların eşqiyle ucalmış,  
Ey qanla yuyub torpağı yurdlaşdırın ərlər!

1986

## TÜRKÜ

Könlüm inlər zaman-zaman, inlə,  
Sən neçin küsmüsən Rəfiqinlə?  
Məni dindir, mənim gülüm, dinlə,  
Sən neçin küsmüsən Rəfiqinlə?!

Taqətim yox mənim daha artıq,  
Dərman artıq, əlac, dəva artıq,  
Bu həyatdan küsüb Zəka artıq,  
Sən neçin küsmüsən Refiqinlə?!

1986

1988

## SEVMƏYƏNLƏRİ

Gün üzünü görünco yoxa çıxar nisgilim,  
Mən sevirməm dumani, çəni sevmeyənləri,  
Mən səni sevənləri sevərəmmi, sevgilim,  
Sevmərəm ömrüm boyu səni sevmeyənləri!

1977

## VAXTINDAN ÖNCƏ

Bir eldə yox deyil yaman insan, Zəka, evet!  
Hər ölkə yaxşı insanı roğbatlı qarşılardır.  
Ölmək qədərdədir, ölecek hər gələn, fəqət  
Vaxtindan öncə ölməsin aləmdə yaxşılardır.

1986

Ərənler savaşda idi,  
Dağda, düzdə, daşda idi,  
Mələklər təlaşda idi,  
İblislər “qəhrəman” oldu.

Dünya qarışdı onda,  
İşlər dolaşdı onda,  
Fitnə üzə çıxdı onda,  
Bir sürəkli fəğan oldu.

Ərzurumda, Ərzincanda,  
Qarsda, Zongezurda, Vanda,  
Qarabağda, Naxçıvanda  
Bağlar solub viran oldu.

Qudurdu bir sürü yasar,  
Ölümden çekildi hasar,  
Arxalı itlər qurd basar,  
Na obalar talan oldu!

Meydanda ərlər yox idi,  
Odlu sıpərlər yox idi,  
Yenilmez nərlər yox idi,  
Basıb-kəsmək asan oldu.

Canilər ne canlar yaxdı,  
Qanlar su yerine axdı,  
Dərələrdə şimşek çaxdı,  
Dağlar başı duman oldu.

Göz dikdilər yüz oylağa,  
Dolaşdılardı lovğa-lovğa,  
Hiyləgərlikdi o qovğa,  
Böhtan oldu, yalan oldu.

Qara bağladı aynalar,  
Yandı körpələr, analar,

## ÖYLƏ BİR ŞEİR Kİ

Mavi şimşek kimi zülmətdə azaydın ki, Zəka,  
Dar günümədə o mənim zillətimin şeri ola.  
Öylə bir şeir bu dünyada yazaydın ki, Zəka,  
O monim yox, o mənim millətimin şeri ola!

1989

## OLDU

*Bu nə yoldu, Daşnak yolu,  
Hər dərəsi qanla dolu,  
Nə acıdır bunun adı!  
O dənizdən bu dənizə  
Deyib, çıxdı sinəmizə,  
Bir tapdadı, bir doğradı,  
Orta dəhşət, burda vəhşət,  
Əlinde baş, dişində et,  
Tanırsınız o Cəlladı!..*

*M.Müşfiq*

Taniyırıq o Cəlladi,  
Qoy, andıra qalsın adı!  
Bilirik doğmanı, yadı,  
O zamanlar tüğyan oldu!

Türkü söyləyən sonalar  
Quzğunlara qurban oldu.

Hələ də irmaqlar inlər,  
Gorbagor olsa da cinlər,  
Keçən deyil, deməsinlər  
Keçən keçdi, olan oldu.

Nə istordi yabanilər,  
O məsləkləri fanilər?!  
Qanda boğuldı canilər,  
Qana qan oldu, qan oldu!..

Döyüşdən ərlər döndülər,  
Aslan kimi göründlər,  
Kinli tülkülər söndülər,  
Bu intiqam yaman oldu!

Toy tutdular daşnaklara,  
Dağ çəkdilər alçaqlara,  
O qorxaq yapalaqlara,  
Qartallara meydan oldu.

Zorbalar döndü qullara,  
Başlar soxuldu çullara,  
Qurd ürəkli oğullara  
Yerlər, göylər heyran oldu.

Qovuldu gönü qalınlar,  
O namusları yalınlar,  
Qara ləkeli alınlar  
Qurşunlara nişan oldu.

Yaş tökdülər, diz çökdülər,  
Yaxalarını sökdülər,  
Ha yalan-palan tökdülər,  
Nə dava, nə dərman oldu.

Ha baş yardımçı, olmadı,  
Ha yalvardılar, olmadı,  
Ha yaxardılar, olmadı,  
Tarixi bir divan oldu!

1986

## HEÇ KƏSİN

Verdiyim sözdən uzaq qaçmamışam,  
Böhtan, uydurma, yalan saçmamışam.  
Qadın olsun, kişi olsun, ya çocuq,  
Heç kəsin sırrını mən açmamışam.

1986

## UNUDULMUŞ UNUDULMAZ SÖZLƏR

Mənim gözəl dilimin, hər gözəl, hər ince sözü  
Dilimdə türkülənir, könlümün gülünçə gözü.

Mənim şeir dilimə bir yabançı söz girməz,  
Rəfiq Zəka o yasaq sözlərə könül verməz.

Ərəb yabançı mənə, fars yabançıdır, ancaq  
Dolub yabançı, yasaq çırpılarla doğma ocaq.

Mən istərem ki soyumdan qopub gələn sözər  
Oğuz dədəmlə bu varlıqda yüksələn sözər.

Bugün dodaqlara qonsun, zaman-zaman dinsin,  
Duyub o sözləri coşduqca saz, kaman dinsin.

Çocuq, yabançı, yasaq, iştə, pək, ovat, mutlu,  
Yedək, diləkçə, güvənc, yavru, soy, ərən, kutlu.

Soyad, açıqlamaq, örpək, uçaq, ulus, türkü,  
Quzey, güney, doğu, özləm, durum, özək, türkü.

Əruz yabançı deyildir, deyildir, işte, görün:  
Məfailün foilatün məfailün fəilün.

Əruzda türkü desin çağlayınca yurdaşlar.  
Bu gül kimi dilimizlə çiçəklənər daşlar.

1970

\* \* \*

Uğradım çox ölkəye, şairləri çox dinlədim,  
Şeir dünyasındaki mahirləri çox dinlədim.  
Görmədəm bir yerde bir şair ki, olsun bəxtiyar,  
Hadilərlə ağladım, Sabirləri çox dinlədim.

1972

## BU DÜNYADA ÖLÜM VAR

Bu dünya gidi röye,  
Nə cəfa, nə zülüm var!  
Ölümsüzdür bu dünya,  
Bu dünyada ölüm var.

Uyuma, oyan, könül,  
Yaralı bir gülüm var,  
Aliş, könül yan könül,  
Bu dünyada ölüm var.

Yaxılsam da, yanma çox,  
Qirovlanan külüm var,  
O dünyada həyat yox,  
Bu dünyada ölüm var...

1971

\* \* \*

Görəsən, gəlhageli aşib-daşan gündündə  
Varkılar utanırımö yoxsulların önündə?!

1972

\* \* \*

Cazla yaşayınlar nə qanar saz nə deməkdir?  
Yurd eşqi ilə titrəyen avaz nə deməkdir!

1972

\* \* \*

Yaşamaz tülkülər aslanlarla,  
Tülkünün oğlu deməz aslan olum.  
Güler aləm gözəl insanlarla,  
Gözəl insanlara mən qurban olum.

1974

## BİLƏNMİ VAR

Dünyaya gələnde gülən olmayıb,  
Gedənin dadına gələn olmayıb,  
Həyat nə demekdir, biler çocuq da,  
Ölüm nə demekdir, bilən olmayıb.

1971

\* \* \*

Kim zülmətə aşiq, ona gündüz nə gerəkdir,  
Min üzlüyə üz vermə, ona üz nə gerəkdir?!

1980

\*\*\*

Yurdun gülleriyle sayışsa ömrün.  
Ulusun ömrünə qarışsa ömrün  
Yurdaşlar eşqinə alışsa ömrün  
Yaşarsan, görərsən ölüm yox sənə,  
Sonra rəhmət deyən olar çox sənə.

1977

## ODLANAR

Bülbüller ah çəksə bağlar odlanar,  
Qönçələr, budaqlar, taqlar odlanar.

Sağları görünce inlər xəstələr,  
Xəstələr görünce sağlar odlanar.

Könüllər yanınca irmaqlar kimi,  
Gözlərdə gözyası çağlılar, odlanar.

Gülüm, bir ah çəksə Zəka dərindən,  
Dərələr tutuşar, dağlar odlanar!..

1976

## AZƏRBAYCAN TÜRKLƏRİNİN TÜRKÜSÜ

*Dostum Yusif Gədikliyə*

Çürük bir imperatorluq çökürkən,  
Zarıldar baş kəsirkən, qan tökürkən,  
Bugün türk ellərində dan sökürkən,  
Umulmaz bir umud parlar fezadan.

Əzəldən türkə məskəndir bu yerlər,  
Gülümser Ayla, yıldızla şəhərlər,  
Yenilməz can verib, şan almış ərlər,  
Azərbaycan çıxıb minbir boladan.

Könül türküm böyük Türk milletimdir,  
Gücumdür, vəhdətimdir, hümmətimdir,  
Müqəddəs müslümanlar ümmətimdir,  
Bu ümmət yadigarı Mustafadan.

Bizim yurdu, bizim xalqı çalanlar  
Zəhərlenmiş ilanlardır, ilanlar,  
Gəbərsin zövq alanlar, şövq alanlar  
Cinayətdən, yalandan, iftiradan.

Qızıl Ordu qızıl qurğuydu, məncə,  
Nə divan tutdular minlərle gəncə,  
Bu vəhşət başladı yetmiş il önce,  
Bu dövlət, haqq bilir, puçdur binadan.

Könüllər titrodən tellər qırıldı,  
Bileklər qanlılib, qollar qarıldı,  
Amansız güllebaran yağıdırıldı,  
Əcal fişqirdi torpaqdan, səmadan.

Yasaqdır türkə qatillər, yasaqdır,  
Soyuq vicdanları buzdan sazaqdır,  
O namusuzların qəlbə uzaqdır  
Aburdan, ardən, izzətdən, həyadan.

Qızıl Ordu qızıl tanklarla gəldi,  
Əzazillərlə, daşnaklarla gəldi,  
Bu qorxaqlar o alçaqlarla gəldi,  
Şəhidlər doğdu qorxunc istiladan.

Rəzillər yurdumun boynunda yükdür.  
Nahaq qan yerde qalmaz, haqq böyük dür,  
İgid yurdaşlarım Türk oğlu Türkdür,  
Sorun tarixini Türkün Zəkadan.

O daşnaklar ki nifret var gözündə,  
O yaltaqlar ki mürvət yox üzündə,  
O qorxaqlar yaranmış yer üzündə  
Qərəzdən, fitnədən, kindən, riyadan.

Köpəklər tek görüb də qurdum yoxsa?!  
Ulus yoxdur onun öz yurdu yoxsa!..  
Umud yox, qurtuluş yox, ordu yoxsa,  
Nicat vox Tanrıdan. dindən. duadan.

Axan gözyaşları tufan qurutmaz,  
Bu dərt bir dərt ki, bir dərman ovutmaz,  
Unutmaz millətim bir gün unutmaz,  
Unutmaz emri gəlsin də xudadan.

Qisas eşqiyle çağlarken igidlər,  
Könüllərdən uzaq düşməz ümidişlər,  
Şəhidlər var bu torpaqda, şəhidlər,  
Bu yurdun fərqə yoxdur Kərbəladan.

Ehey, ey canidən imdad umanlar,  
Seçilmiş namizədlər, "qohrəmanlar",  
Yetişməzmi sizə ahlər, amanlar?  
Size yardım olarmı Moskovadan?!

Ehey, ey qan içəniər, qan için də,  
Boğulmuş qan içonlər qan içinde!  
Sizi qərq eylərik vulkan içinde,  
Əsər qalmaz saralmış əjdahadan.

Ankara, 1990

## YIXILDİN

Yelkənim daşa toxundu,  
Taleym durdu qəsdimə.

Yanar dağlar kimi yandım,  
Yanmadı kimse tüstüme.

Dərdin yaxıb-yıxdı məni,  
Bu qəsdə adı qəsd demə!

Məni yerdən qaldır dedim,  
Sənən yixıldın üstümə.

## ŞEİRİMİN RUHU

Ey Zəka, son ulusa, yurda könül bağlamışan,  
Səni xatırlar ulus, yurd sən ölündən sonra.  
Qurdum yurdaşlarının rəmzi bilib, çağlamışan,  
Şerinin ruhu olaq qurd, sən ölündən sonra...

1980

## İNSANLARI SEVƏNLƏR

Açıq gözlü ərənlər  
Könülləri mənim sər.  
İnsanları sevənlər  
İnsanlara gülümşər.

## HİSSLƏR

Şerdir hissələrə tutan ayna,  
Şairin hissələrindədir məna.

## ARKADAŞLAR

Ey duyğulu, hissli arkadaşlar,  
Mən sizlərə turkū söylədikcə,  
Sizlər məni mutlu eylədikcə,

Könlümde sevinc, gözümde yaşlar,  
Ruhum yenə də fəğana başlar,  
Ey ruhumu məhrəm arkadaşlar!

1989

Olar zavallı sanmayın,  
Ölür desə, inanmayın,  
Alovlanınca yanmayın,  
Düşünmeyin hədər sever.

## KÖRPƏ

Ər kişinin şərəfidir er qadın,  
Bifar qadın ər kişiye zərbedir.  
Körpəsinin əsiridir hər qadın,  
Hər qadını ana edən körpədir.

## FƏLƏK

Sevdalı könüllərdə dilek var,  
Varlıqda no şeytan, ne məlek var!  
Göylərdə nə var, bilmirik, ancaq  
Yerlərdə bəşər adlı fələk var!

## CAN-CİYƏR

Mənce, varlıqda həyatdır ölümün can-ciyəri,  
Olmasayı ölüm, olmazdı həyatın dəyəri.

## ŞAİR SEVGİSİ

O şairin ki varlığı  
Olunca dərbedər, sevər,  
Sevinci, bəxtiyarlığı  
Kədərdədir, kədər sevər.

Axınca dondurulmaz o,  
Aşılı-daşar, durulmaz o,  
Uçar, uçundurulmaz o,  
Sönüncəyo qədər sevər.

1983

## GƏLSİN

Kim cənnətə örnək dilər, İstanbulla gəlsin,  
Kim aləmi görmək dilər, İstanbulla gəlsin!

1985

## AYRILDIQ

Ayrılıq oduyla solanlar oldu,  
Əlleri qoynunda qalanlar oldu,  
Qəlbə gözyaşıyla dolanlar oldu,  
Mənim də ömrümüzde talanlar oldu,  
Əlimdən nə gəlir, olanlar oldu.

1981

## BOĞAZ İÇİNDƏ

İstanbulla uğradım bu yaz da,  
Cənnət kimi nazənin Boğazda  
Gördüm yenə nazlanır meloklər.

Könlüm kimi qönçələr açılmış,  
Sahillərə yıldırıム saçılmış,  
Şimşək kimi parlıyar çiçəklər.

Bir Türk darıları Türk elində?  
Hər kəs konuşunca Türk dilində,  
Bir türkü ötər coşan ürəklər.

Yalnız deyiləm bu yurddə yalnız,  
Sancaqları süsler Ayla yıldız,  
Ruhumda alovlanan diləklər.

*Istanbul, 1988*

## AZƏRBAYCAN TURKLƏRİNİN BAYRAĞI

Eşqi ulusla yurddur,  
Yaşıl alovlu oddur,  
Mavi qanadlı qurddur  
Aylı, ulduzlu bayraq!

Türkə yəminimizdir,  
Yenilməz dinimizdir,  
Məhmet Əminimizdir  
Aylı, ulduzlu bayraq!

Günəşdir, sənə bilməz,  
Yolundan dənə bilməz,  
Yüksəldi, enə bilməz  
Aylı, ulduzlu bayraq!

Sanma düşmanı yoxdur,  
Onun bədxahı çoxdur,  
Yaman gözlərə oxdur  
Aylı, ulduzlu bayraq.

Darılmaz hörgüsündün,  
Ayrılmaz türküsündün,  
Siyrlısz sünğüsündən  
Aylı, ulduzlu bayraq.

Bağındır irqdaşıara  
Ordəmli yurdədəşlərə,  
Aylanar türkdəşlərə  
Aylı, ulduzlu bayraq

Öyüdlər qaynağıdır,  
İgidlər oylağıdır,  
Şəhidlər bayraqıdır  
Aylı, ulduzlu bayraq.

Onu türklər ivimsər,  
Atatürkə bənimser,  
Ozgurluğə gülümser  
Aylı, ulduzlu bayraq.

Duyğumuz, qanımızdır,  
Qəlbimiz, canımızdır,  
Azərbaycanımızdır  
Aylı, ulduzlu bayraq!

*Istanbul, 1990*

## YURD ŞAIRLƏRİ

Ulusu deyilsə şeri, ilhamı,  
O şair ulusa ögeydir, ey dost!  
Ulus sairinin, vurd sairinin  
Gözündə yurd, ulus hər şeydir, ey dost!

Şairin varlığı yurdla dolmalı,  
Yurddan uzaq düşse, düşüb solmalı.  
Bağımsız bir ölkə bütöv olmalı,  
Ah, bu nə quzeydir, güneydir, ey dost?!

Uluslararası şairleri ulusun şanı,  
İnancla kükreyər çağlayan qanı,  
Torpaqdan ayrılsa üzüler canı,  
Onların hamısı Anteydir, ey dost!

Yurdaşlar səsidiş şair xitabı,  
Min qəlbə çırpınar hər iztirabı,  
Göyləri titrodon könül rübabı,  
Neyləri titrədən bir neydir, ey dost!

Şairdir ulusun yalvacı bəlko,  
Umuddur nurunun saldığı kölgə,  
Yadların əliyle bəzenən ölkə  
Yadların əlində muzeydir, ey dost!

Sən sevilmək dileyirsən ancaq,  
Sevmeyirsən, sənə nöqsandır bu.

Köksümü parçalayıb, bağımı yar,  
Can de, candan sənə qurbanıdır bu.

Canı canana verib can bulmaq,  
Eyle zənn eyləmə asandır bu.

Sən mələksən, səni istərsə Zəka  
Neyləsin, adı bir insandır bu.

1963

1989

### ALLAHIM!..

#### SƏN Kİ YOXSAN

Sən ki yoxsan bu geniş dünyada,  
Mənə dünya görünür röyada.

Qəmə batmış dəli könlüm sənsiz,  
Neylər ümməndə qayıq yekənsiz?!

#### NEYLƏSİN

Canımı odlara yandırmadasan,  
Bir deməzsən yaxılar, candır bu!

Sevginin sanma ki dövrəni keçib.  
Aynılıqla dolu dövrandır bu.

Yenə bülbül şəhid olmuş gül üçün,  
Yenə həsrətli gülüstəndir bu.

Tankla mərmiyələ, topla doğrındı,  
Parçalandı silahsız insanlar!  
Yandırıldı, yaxıldı, odlandı,  
Öldürüldü pənahsız insanlar!

Orduşuz yurda ordular doldu,  
Bağçalar yandı, qızışalar soldı,  
Bakının bağrı tarimar oldu,  
Güllələndi günahsız insanlar!

Verdi fərman quduzların quduzu,  
Qırdı alçaq böyük-böyük oğuzu,  
Tapdadı pəncələrlə yurdumuzu  
Tapdadı o ilahsız insanlar.

Ruhumuz oldu neydən, Allahım,  
Xalqımız düşdü heydən, Allahım!  
Görməyirdinmi göydən, Allahım,  
Necə qalmışdı absız insanlar?!

Zorbalar oylənib də gülsünmü?  
Yavrular torpağa gömüsünmü?  
Qan içenlər elində ölsünmü  
Bu zavallı sabahsız insanlar?!

1990

## TÜRKDAŞLARA

Qardaşlarım, ırqdaşlarım,  
Soydaşlarım, türkdaşlarım,  
Sizlərsiniz ərkdaşlarım,  
Türk Türkə ögey olmasın.

Ulduza eş Ay olsun da,  
İsiniz kolay olsun da.  
Olarmı haflay olsun da,  
Tanbur, qopuz, ney olmasın?!

Türklük çocuğun düyüünü,  
Duyan günü türklüyüünü,  
Duyacaq böyüklüyüünü,  
Ayıq olsun, key olmasın.

Adımız ərzi dolaşır,  
Əi bayrağımız arişir,  
Düşmanlarımız çalışır  
Türkümüzdə hey olmasın.

Gülüstanımız soldu, ah,  
Çalağanlarla doldu, ah,  
Bizlərə olan oldu, ah,  
Sizlərə bir şey olmasın.

1989

## VAR OLSUN

Yurda xor baxanlar xar olsun, qızım,  
Ar olsun onlara, ar olsun, qızım!

Yer üzü üzünə açıq olmasın,  
Gen dünya gözünə dar olsun, qızım!

Çıxmasın ölüncə xarabaliqdan,  
Bextinə bayquşlar yar olsun, qızım!

Yabançı menliyi, yasaq varlığı  
Ölkədən-ölkəyə car olsun, qızım!

Dərmanı olmayan bir dərdə düşün,  
Gecəli gündüzlü zar olsun, qızım!

Qaralsın çıraqı bahar çağında  
Yolları qor olsun, qar olsun, qızım!

Dili bilmeyənin tutulsun dili,  
Gözü kor, qulağı kar olsun, qızım!

Ata ocagında, ana dilində  
Konuşan oğullar var olsun, qızım!

1987

## MƏHƏBBƏT

Məhəbbətdən doğub dünya ki dünyadır məhəbbət də,  
Məhəbbətsiz nə varlıq var, nə yoxluq var bu xilqətdə.

## QADINLAR OLMASA

Qadınlar eşqinə şairləner üreklerimiz,  
Qadınlar olmasa olmuşdu puç dileklərimiz.

267

## YAZIQ MİLLƏT

Yaziq millət, nələr gördün, nələr çəkdiñ bu dünyada,  
Quduz işgalçılara odlamb yandın, yaziq millet!

Yaziq millət, gülüstanında gül əkdiñ bu dünyada,  
Gül əkdiñ, vay dərib illərlə vaylandın, yaziq millet!

Zaman vardı hünərverlikdə sən təkdiñ bu dünyada,  
O saf qəlbini kimi hər qəlbə saf sandın, yaziq millet!

Otuzxanla igidlikdə bir örnəkdiñ bu dünyada,  
Nə vaxt türk birliyiyle birləşər andın, yaziq millet?!

1980

## DİLİM

Bilmeyenlər bunu bilsin ki elim Türk elidir,  
Dilimin türküsü Türk andı, dilim Türk dilidir!  
Türk adı, bəncə, on ülvi, on uca bir addır,  
Sayısı türklərin alomdə yarım milyarddır.

1978

## ZİNDANDA

Şair, vətənin bağıri yanılmış,  
Düşmənlərinin bağrını dağla!  
Qurdalar çalağanlarla sarılmış,  
Vulkan kimi, tufan kimi çağla!

Oldun can Azorbaycana qurban,  
Qurd əzmini, türk əzmini bildir!  
Bildir ki alovlar kimi çarpan  
Zindanda Rza oğlu Xəlildir!

268

Vicdanlı igid, şanlı igidsən,  
Duy eşqini yurdaşlar içində!  
Sən ölməyəcək canlı şəhidsən,  
Türk öfkəli türkdaşlar içində.

Andınla, inancınla, adınla  
Hər türküsü şimşek dolu Türksən,  
Yüksək sənə layiq soyadınla,  
Eşqin Atatürkür, Ulutürksən!

Etsin yağılar, qoy, səni sürgün,  
Qurdalar dolu dağlar duman olsun!  
Türk millətinin şairi bir gün  
Türk dastanına qəhrəman olsun!

İstanbul, 1990

## SEVGİLİ YURDDAŞLARIMA

Alovlanar dəli könlümidə duyğular dənizi,  
Şeirlərimdə sizin ən kiçik dilekleriniz  
Qanadlanarsa, demək, mən sizin düşüncənizi  
Duyan, anan, yaşadan insanam, nə mutlu mənə!  
Ulus oduyla yanar çırpinan üzəkleriniz,  
Sevən baxışlarınız nəşəli, umutlu, mənə –  
Heyatda ummadığım orməğan məhəbbətiniz,  
Mənim səadətim olmuş sizin səadətiniz.  
Sizin təravətinizlə çiçəklənər daşlar,  
Mənimsiniz, sizinəm, ey sevimli yurdaşlar!

1970

## GÜLMƏK, AĞLAMAQ

Gülmək yaşamaqdır, gözəlim, ağlamaq – ölmək,  
Mən dərdimi bölmək dilərom, dərdimi bölmək,  
Gülmək dilərem veslə erənlər kimi, gülmək,

269

Yaddaşdan olurmu əbədi anları silmək!?  
İnsafa golib, yarının imdadına gəlmək,  
Bir sevgiliyə, məncə, gerəkdir bunu bilmək,  
Sevməkməni gözəldir, gözəlim, yoxsa sevilmək!

1989

### KÖNÜLMÜ VAR

Bülbülə açmaq istəməyen qonçə gülmü var?  
Dünyada sevgisiz yaşayan bir könülmü var?!

### DİDƏRGİN

İşgənce olarmı hər gün olsun,  
Yurd buncu rəvamı gərgin olsun?!  
Bağrım nə qəder yarısın, Allah!  
Millət nə qəder didərgin olsun?!

1990

### QARADAŞ

Təbiət bir yaşıl nura bürünər,  
Üfüqlər açılar, günəş görünor,

Dərələr oyanar, dağlar oyanar,  
Bağçalar oyanar, bağlar oyanar.

Oyanar yarpaqlar, güllər, çiçəklər,  
İnsanlar, canlılar, quşlar, böcəklər.

Oyanar yer, səma, su, hava, torpaq,  
Qaradaş oyanmaz, oyanmaz heç vaxt.

### ZAMAN

Zaman nə deməkdir, düşündüm bugün,  
Alovlandım bugün, üzündüm bugün.

Zaman axıb – gedən günlərimizmi?  
Diləklerimizmi, ünlərimizmi?

Zaman keçmişmidir, gələcəkmidir?  
Zaman bugünmüdür, o gerçəkmidir?

Könülmü duydurən hər gözəl günü?  
Ağılımı uyduran bu üç bölgünü?

Keçmiş nə deməkdir, göləcək nədir?  
Kim cavab verəcək, biləcək, nədir!

Bugün günümüzdə, bugün bugündür,  
Hər kəsin gördüyü, duyduğu gündür.

Dünən bugün idi dünən, deyilmi?  
Sabah da dünənə dönən deyilmi?

Bugün keçmiş olur sabah olurkən,  
Sabahlar açmırkı keçmişə yelken?!

Sabah bugün olur sabah gelincə,  
Zülmətin bağını sabah dəlinçə.

Zaman ulduzların sırasındamı?  
Bugünlə sabahın arasındamı?

Zamanı uyduran biz deyilmiyik?  
Qələblərə duydurən biz deyilmiyik?

Zaman bir sürəkli aradır, ara,  
Ömrü sürükləyir sonsuzluqlara.

1987

## ÇIXMAQ İSTƏRƏM

Yoxluğun sonu yox, varlıq sonludur,  
Bir yanı torpaqdır, bir yanı sudur.

Torpağın sonu var, suyun sahili,  
Sahilsiz könlümün budur nisgili.

Qanadlı bir atın üstə atlınib,  
Coşub, genişlənib, kainatlanib.

Sağ elimdə Günsə, sol elimdə Ay,  
Qarşında uldazlar açıla lay-lay.

Göyde şimşek kimi çaxmaq isterəm,  
Zamandan dışarı çıxmaq istorəm...

1985

## ƏMANƏT

Eşqin, həvəsin qalmasa canda,  
Bezsən yaşamaqdan bu cahanda.

Duysan ki vücudunda mərəz var,  
Görən ki xəyalında qərəz var.

Sansan ki ölüm vaxtı gəlibdir,  
Bilsən ki ecəl ömrü dəlibdir.

Aləm yixılır üstüno sanki,  
Bir an bunu xatırlayasan ki:

“Haqqdan sənə can olmuş əmanət,  
Etmək ona layiqmi xəyanət?!.”

1970

## OĞLUM ÜCÜN

Ruhumda bir üsyan duyaram hər zaman, oğlum!  
Könlümdə qalan həsrətimi duy, aman, oğlum!  
Men qəhrəman olmaq diledim, olmadım ancaq!  
Ancaq səni görmək dilerəm qəhrəman, oğlum!  
Ah, qəhrəman olmaq, iğid olmaq nə gözəl şey,  
Yurd eşqinə bir gün şəhid olmaq nə gözəl şey!

## DÜNYA TÜRKÜSÜ

*Həsən Əzizoglu*

Tanrıının müridi dünya,  
Quşların ümidi dünya,  
Kim deyir ki gidi dünya  
Dərddən aralı dünyadır?!

Bulaqları ağlar kimi,  
Gecə-gündüz çağlar kimi,  
Bağrındakı dağlar kimi  
Dərdi sıralı dünyadır.

Bir dərd bilən həmdəmi yox,  
Yaxını yox, məhrəmi yox,  
Yarasının məlhəmi yox,  
Qəlbə yaralı dünyadır.

Onunla qəm yeyən biler,  
Sevib, sevilmeyən biler,  
Yaşaya bilmeyən biler  
Nə macəralı dünyadır!

Suları gözyaşım kimi,  
Daşları sirdaşım kimi,  
Dünya menim başım kimi  
Ağlı-qaralı dünyadır.

*İzmir, 1990*

## GÖYLƏRİN ALTDA

Güneş Tanrıçadır bu kainatda,  
Varlıqda nə varsa onsuz deyildir.  
Nə varsa bu sonsuz göylərin altda  
Ölümüsüz deyildir, sonsuz deyildir.

1627

## ULUS TORPAĞI

Qoynunda olanlar bilər qürbəti,  
Yurddaşa zehərdir onun şerbəti,  
Qürbətin yayı da soyuqdur, oğlum!

Qartal uzaq düşməz öz oylağından,  
Könül oylağından, göz oylağından!  
Hər yerde kürt düşən toyuqdur, oğlum

Ərdəmli oğullar yurdda uyuyar,  
Ulusu ərdəmli oğullar duyar,  
Ərdəmli oğullar duyuqdur, oğlum.

Vətən daşlarıyla ucalsın başın,  
Vetəndən ayrılan bir vətəndaşın  
Bağının başında oyuqdur, oğlum.

Ulus torpağıdır ömür novrağı,  
Hər şeydən ucadır ulus torpağı,  
Ulus torpağında nə yoxdur, oğlum!

1628

## YUNUS DEYƏ-DEYƏ

Yazda gözləri yol çəkər  
Dağlar Yunus deyə-deyə,  
Güzdə yaprağını tökər  
Bağlar Yunus deyə-deyə.

274

Dumanlanar başım kimi,  
Darlar sirdəşim kimi,  
Bulaqlar gözyaşım kimi  
Çağlar Yunus deyə-deyə.

Quşiar öpər çiçəkleri,  
Sazlar ötər diləkləri,  
Başlamalar ürekleri  
Dağlar Yunus deyə-deyə.

Həyatı röyadan keçər,  
Xeyaldan, xülyadan keçər,  
Ölümündən dünyadan keçər  
Sağlar Yunus deyə-deyə.

Qələmi qırar yazanlar,  
Qaranlıqlarda azanlar,  
Yunus eşqinə ozanlar  
Ağlar Yunus deyə-deyə.

Bursa, 1990

## SULAR

Sular var, arası buz bağlayıbdır,  
Sular var, yarası duz bağlayıbdır.

Sular var yerlərin gizli qatında,  
Sular var göylərin yeddi qatında.

Sular var, nəfəsi alınmış sular,  
Derman qablarma salınmış sular.

İçilməz sular var bu yer üzündə,  
Keçilməz sular var bu yer üzündə.

Sular var yaşıdır, sular var, dolu,  
Sular var işıqlı arzular dolu!

275

Sular var güllerin üstə saxlanar,  
Sular var altında yurd bataqlanar.

Sular var damcidir, sular var bulaq,  
Sular var dalgadir, sular var irmaq!

Sular var dağlardan axib sellenər,  
Sular var dərəyə dolub, göllənər.

Sular var titrəyər fəvvarelərdə,  
Sular var kükrəyər şəlalələrdə.

Sular var göz yaşı, sular var səfa,  
Sular var zəhərli, sular var şəfa.

Sular var aranı sərhəd eyləyər,  
Qardaşı qardaşa həsrət eyləyər.

Sular var çay olur, sular var dəniz,  
Dənizlər arzudur, arzular – dəniz.

Sular var birlikde bir okeandır,  
Ruhunu okean eşqinə yandır!

1971

## İNSANDAN İLHAM AL

Gerçek bir efsanə var  
İnsan adda, Aydanım,  
İnsandan gözəl nə var  
Bu həyatda, Aydanım?!

İnsandan ilham al da,  
Daim səni ucalda,  
Odur imperial da,  
Brilyant da, Aydanım!

İnsana uyar insan,  
İnsanı duyar insan,  
İnsan arayar insan  
Kainatda, Aydanım!

1981

## QƏRƏZ

Bu dünyada en murdar, en pis mərəz  
Qərəzdür, qərəzdir, qərəzdir, qərəz!

1977

## OD ODUN

Od odunla yaşar, gülüm,  
Odun üçün oddur ölüm.  
Tutuşdum sənin oduna,  
Küle döndüm yana-yana.

1978

## QARABAĞ UĞRUNDА

Vətənin min yara var bağında,  
Bu ömürlüq qalan izlərdəndir.  
Bu şəhidlər Qarabağ uğrunda  
Öldürülmüşlərimizlərdəndir...

1989

## YAXIN, UZAQ ÖLKƏLƏRDE

### TÜRKÜLƏR

Sular büründü fosfora,  
Baxın, ilahi vəsf ora!  
Səmavi, mavi Bosfora  
Yaxınlaşınca ürkülər,  
Bu türkülər nə türkülər!

Bu sahilin külekleri  
Oyandırı diləkleri,  
Güləndə türk mələkəleri,  
Könül gülər, ömür gülər,  
Bu türkülər nə türkülər!

Efirdədir Könül Yazar,  
Səsində titrər intizar,  
Açar sularda laləzar,  
Gedər yabançı bürkülər,  
Bu türkülər nə türkülər!

Çağıldayıq qopuzla ud,  
Qopuzla ud – ulusla yurd.  
Ularsa dağ başında qurd,  
Donar gedikdə tülüklər,  
Bu türkülər nə türkülər!

Bu yol ərenlərin yolu,  
Həyat dolu, işiq dolu,  
Bu yerdə duyğular ulu,  
Düşünmeyin ki, türk ölər,  
Bu türkülər nə türkülər!

Boğaz, 1984

### ULU FATEH CAMESİ

Tağlarına süslənib naxışların naməsi,  
Dikilmiş bir şeirdir, uzundur həngaməsi

Əzan səsleri altda içine varan kimi  
Dışında türk tarixi canlanır ekran kimi.

Beşyüzillik zəfər var torpatında, daşında,  
Ulus durub Fatehin türbəsinin başında.

Səmavi bir abidə, ulduzlardan qopubdur,  
Bütün gözəl sənətlər varlığına hopubdur.

Daşlaşmış musiqidir ulu Fateh camesi,  
İstanbullu seyr edər başında əmmaməsi...

İstanbul, 1987

### OLMAZ

Bəy ola, kürkü olmaya, olmaz,  
Yay ola, bürkü olmaya, olmaz,  
Hay ola, tülükü olmaya, olmaz,  
Vay ola, türkü olmaya, olmaz,  
Toy ola, türkü olmaya, olmaz!

Ankara, 1987

### QASIRĞALAR

Qanadlıanan bu dalğalar  
Gümüş qanadlı yorğalar.

Bu dalğalar qayıqları  
Ha çalxalar, ha yırğalar.

Nədir bu çırpınış, nedir,  
Bu qovğalar nə qovğalar?!

Bu çağlayışda qorxudan  
Durur kənarda qarğalar.

Bu vurhavurda üzməyi  
Balınlara yadırğalar.

Balıqlarınmı ahıdır  
Suyun üzündə halqalar?!

Bu halqalar zaman-zaman  
Olur qulaqda sırgalar.

Qasırğalar açılmasa  
Dənizdə bir qüsür qalar.

Dənizlərin büsatıdır  
Aşıl-dاشan qasırğalar!..

*İstanbul, 1984*

## İSTANBULA DOĞRU

Dağ kimi dalğaları aşdı “Azərbaycan”ımız,  
Səkkiz ölkəyle vidalaşdı “Azərbaycan”ımız.

Neçə iqlim, neçə dövlət, neçə millət gördük,  
Nə əziyyət, nə müsibət, nə fəlakət gördük.

Bu uzun yolculuğumdan da uzundur bu gecə,  
Bu gecə gündüzə oxşar, bu gecə nurlu gecə.

Ağ dəniz sanki alıb qoynuna yüz məmlekəti,  
Kəhkəşənlar kimi parlar bu dəniz səltənəti.

Bu üfüqlər, bu şəfəqlər bu işıqlar yoludur,  
Sırlı aləmdə bir aləmdə ki, aləm doludur.

Yol boyu qüvvət alır bizdən “Azərbaycan”ımız  
Varacaq Türkiyəyə tezden “Azərbaycan”ımız.

Dən yerindən doğacaqdır bu sabah İstanbul,  
Dəniz altında, göy üstündə, üfüqlər məchul.

Hamı yatmış, mən oyaq, dalğalar, ulduzlar oyaq,  
Bir dəniz türküsü şəklində əsən ruzgar oyaq.

Bu gecə başqa gecə, seksəkeli, mərəkəli,  
Gəmimiz daima getməkdə inamla irəli.

Bu nə boşluq, sonu yox, yox duya bilməm onu, yox,  
Dənizin də, üfüqün də, gecənin də sonu yox.

Ağ dəniz sırrı qaranlıq gidi bir ümman ki,  
Çırpmır varlığı sonsuzluğa doğru sanki.

Boşluğa, yoxluğa daldıqca xəyalım dariılır,  
Varlığım yoxluğa varmış kimi bağrim yarıılır.

Çırpinışlarla qoşan dalğaların ahəngi,  
Hayqırışlarla coşub dalgalanan bir cəngi.

Kim deyir dalğalar ümmənda axan adı sudur,  
Bəlkə onlar ulu sancaqlı zəfər ordusudur.

Duyuram çınlayan at nallarının səslerini,  
Kişneyir parçalayıbmış kimi məhbəslərini.

Söyləyir arş, irəli! Dalğaların odlu səsi,  
Uçurur könlümü İstanbulu görmək həvəsi.

Sən ey əfsanə Bizansın gözü Konstantinopol,  
Qucağından açılır Asyadan Avropaya yol!

Seni bir-bir talayanlar sovuşub tərk etdi,  
Sarılib boynuna türk oğlu səni türk etdi.

Həsrətindir dəli könlümde, bu çırpıntı nodır?  
Yaşadır eşqini türk beş yüz otuz bir sənədir.

Musiqin dadlı, dilin doğma, adın qüdrətli,  
Atatürkün yer üzündə əbədi şöhrətli!

Sən bu dünyada bu dünyaya bədəl bir dünya,  
Sabah ömrüm görəcək gerçek olan bir röya!

Duyğular dalgalı sellərtək aşib-daşmaqda,  
Dalğa-dalğa həyəcanlarla axınlaşmaqda.

Yol uzanmış, ən uzun gündən uzundur bu gecə,  
Sənə həsrətlərin ömründən uzundur bu gecə.

*Boğaz, 1984*

## BOĞAZ KÖRPÜSÜ

Bu gün İstanbulda açdıq səhəri,  
Umulmaz incilər yerləşir onda.

İstanbul dünyanın gözəl şəhəri,  
Asiya, Avropa birləşir onda.

Görəsen bu yerdə boş avazların  
Köpürə-köpürə köpü yatarmı!?

Boğazı qurusun boşboğazların,  
Boğaz körpüsünə köpü çatarmı?!

Dayandım körpünün ortasında mən,  
Açdım qollarımı iki qitəyə.

Göründüm türklərin arasında mən,  
Göz qoyub xeyali bir xeritəyə.

282

Zaman qarşısında üfüqlənmədə,  
Canlı muzey kimi Boğaz körpüsü,

Boğaz üzərində şəfəqlənmədə  
Qövsü-qüzey kimi Boğaz körpüsü.

*İstanbul, 1984*

## HEYKƏLİ ÖNÜNDƏ

Türk qeyrətinin rəmzi bu heykəl  
Məşəldir ömürlük bizə, məşəl!  
Zor zirvəsinə ol çata Türkün,  
Vicdanı günəşdir Atatürkün!  
Türk milleti eylər ona səcdə,  
Bir vəcdə gəlir ruhuma vəcdə!  
Ey Türk, ulu görkün Atatürkür,  
Peyğəmbəri Türkün Atatürkür!

*İstanbul, 1984*

## RUMELİ HİSARINDA

Şairlər uyumaqda Rumeli hisarında,  
İstanbul bir şeirdir Hamid intzarında.

## TÜRK ÇOCUĞU

İstanbulda bir çocuqla konuşдум,  
Elə bildim, Xəndamma qovuşдум,  
Adım, soyun, soyadın nə, soruşдум.  
Mən Ərol Ərkəm dedi,  
Soyadım Ötkəm dedi,  
Babam türkdür, anam türk,  
Türk oğlu türkəm dedi.

283

Yeddi-sökkiz yaşı vardi Ötkəmin,  
O sözleri şimşek kimi ötkəmin,  
Dedim: igid görkəmidir görkəmin!  
Bu milli görkəm dedi,  
Ərlərə görkəm dedi,  
Arxadan vurulmayan  
Türk oğlu türkəm dedi.

Dedim: oldum obaların məhrəmi,  
Bir aləmdir İstanbulun aləmi,  
Topqapını top dağıtmaz, öyləmi?!  
Topqapı möhkəm dedi,  
Çətin mən ürkəm dedi,  
Qorxu yoxdur gözümüzə,  
Türk oğlu türkəm dedi.

Dedim: neçin ay-ulduzu yurdunun,  
Bayrağına ayna tutub ordunun,  
Nə deməkdir tarixində qurd onun?!  
Tarixdə ilkəm dedi,  
Uludur ölkəm dedi,  
Atatürkün oğluyam,  
Türk oğlu türkəm dedi.

1984

## AZƏRBAYCANDAN AYRI

Dünyanın üç qitəsində olmuşam,  
Afrikada, Avropada, Asyada,  
İtaliyada, İspaniyada qalmışam,  
Dolaşmışam Fransada, Maltada.

Tunis güzel, Yunanistan gözəldir,  
Türkiye də yaraşıqlı, bozəkli,  
Vatikanın əzəməti ezelidir,  
Manako da bir ölkədir özəkli!

Hər səforim, bir röyadır mənimçin,  
Yurddan ayrı gerçəkmidir o röya?!  
Azərbaycan bir dünyadır mənimçin,  
Azərbaycan dünyasıdır bu dünya!

\* \* \*

Qaranlıq çəkilərkən üstüne yorğan kimi,  
Bir də baxdim dan yeri söküldü yarğan kimi.

Minbaşlı əjdahatək saxlandı Qara dəniz,  
Sesləndi kainata noheng bir orğan kimi.

Dedim, gəzir doğmalar doğma sahillerində,  
Yabançılar çıxmasın qarşına darğan kimi.

Hər səninle olanda könül pərişan olmur,  
Hər dalğan cilovlanır qanadlı yorğan kimi.

Efirdə dalğalanır Qara dəniz türküsü,  
Radionun dalğası açıqdır dalğan kimi.

Ruhuna yasaqları sənə baxan görünçə,  
Hisslərim içərimdə coşur burulğan kimi.

Sürekli qovğam mənim sənin qovğana bənzər,  
Mənim qovğam da bitməz sürəkli qovğan kimi.

Çağlayan qanım sonin sularına qaynayıır,  
Deli könül çırpinır dəli qasırğan kimi!

*İstanbul, 1984*

## İSTANBUL

Səni görməkçin, inan ki, bir ömür yol gəldim,  
Yaşadım daima sevginlə, gözəl İstanbul!

Səni gördükde çocuqtək nə qədər kövrəldim,  
Gel basım bağrıma candan səni gel, İstanbul!

Min ömür, məncə, bu aləm dolu sevdaya dəyər,  
Uğradım qoynuna könlüm kimi xoş vaxtında.

Bir şehersən ki, gözəllikləri dünyaya dəyər,  
Yaradan sanki yaratmış səni boş vaxtında!

Səni türk eylədi türkün qulu Mehmet Fateh,  
Qovuşubsan duru bir ovqata, türkün şəhəri!

Söyləyim, incimesin, qoy, ulu Mehmet Fateh,  
Atatürkün gözüsən, ey Atatürkün şəhəri!

Türklərin varlığısan, mənliyisen dünyada,  
Türkülərdir yaşadan ruhumu beş yüz sənədir!

Olmamışdım hələ gerçəkdə olan röyada,  
Bu nə əfsanələşən əmənədir, təntənədir?!

Sən hara, mon hara? Eşqinlə şaşırılmış kimiyəm,  
Adladım yeddi təpendən, böyük aləmsən son!

Göylərin yeddi qatında dolaşırılmış kimiyəm,  
Necə doğma, necə munis, necə məhrəmsən son!

Mavi camelərin üstündə işıldar fosfor,  
Şəfqətiylə ulusun daima ruhun çağları.

Çırpinan dalğalarıyla səni səslər Bosfor,  
Bir daha basmaz ayaq torpağına alçaqlar!

Bir gözəlsən ki, yabançı əli yox boynunda,  
Qüllələr düşməninin bağrını dəlmış oxdur.

Varlığın sırlarıdır saxlanılan qoynunda,  
Səndə yox söylənilən, yox denilən şey yoxdur!..

İstanbul, 1984

## ÇƏKMƏÇİ ÇOCUQ

Istanbulda bir çocuq  
Çəkməçiyo rastladım,  
– De, adın nədir çocuq?  
– Türkay Örendir adım.

– Bir türkü söyləmişən?  
– Bilmədiyim türkü yox!  
Söylesəm biləmişən?  
Gördüm onda ürkü yox.

Bu zaman bir yabançı  
Çəkməsini uzatdı,  
Çökdü qəlibinə sancı,  
Çocuq ona söz atdı:

Türk çocuğu yadların  
Çəkmələrini silməz,  
Yabançı övladların  
Qarşısında əyilməz!

1984

## QÜRBƏTDƏ

Qurbətdə uzun yolculuğun zövqünə daldıq,  
Bir ömrə dəyən günləri bir-bir yola saldıq.

Avropa gözəl, Asya əziz, Afrika dadlı,  
Sevdalı könüller nə qanadlı!

Bir başqa səfərdi o səfər, mutlu səfərdi.  
Ünvan nə qədərdi!..

Saymaqla bitərmi o limanlar,  
Anlar, əbədiyyət kimi anlar!

Ellər, gözəl ellər,  
Ellerde axıb dalğalanın nəğməli diller.

Hər ölkəyə insan kimi getdik,  
Aləmlərə meyl eylədik, aləmlər eşitdik.

İnsan kimi ömr eyləyən insan nə gözəldir,  
İnsanlara insan kimi baxsan nə gözəldir!

Bir axşam Azərbaycana döndük gəmimizlə,  
Güldük yenə aləmlə dolu aləmimizlə!

Elliklə ucaldıqca ucaldıq,  
Aləm dolu yurdun, ulusun zövqünə daldıq!

1984

## ULUSUM BÖYÜKDÜR, YURDUM BÖYÜKDÜR

Güneş görünse də bir damla suda,  
Ən dərin, ən böyük dəryaya sızmaz.

Yurd, ulus sevgisi qəlbə sıgsa da,  
Dünyadan genişdir, dünyaya sızmaz.

Dünya parça-parça, böyük-böyükdür,  
Ulusum böyük, yurdum böyük!

Böyük o yurd ki, Odlar yurdudur,  
Yaşayır, parlayır, neçə min ildir.

Bu yurdı ucaldan ulus ordudur,  
Hər böyük görünən böyük deyildir.

Böyük var kiçiklər boynuna yükdür,  
Ulusum böyük, yurdum böyük!

İrilər dem vurur böyüklüyündən,  
İrilər yanında mən neçin susum?!

Könül böyüklüyü duydugu gündən,  
Duyub ki, böyük, yurdum, ulusum.

Ərənler yolundan dənən dönükdür,  
Ulusum böyük, yurdum böyük!

Ey mənim yurdaşım, ey ulusdaşım!  
Ulus türküsüyle titrəyir ocaq.

Göylərə ucalır torpağım, daşım,  
Alçalar ulusu duymayan alçaq.

Yurdu qanmayanın beyni çürükdür,  
Ulusum böyük, yurdum böyük!

Nizami, Füzuli, Cavid, Üzeyir  
Böyükler gözündə böyük deyilmi?!

O kəs ki, qanmayır musiqi, şeir  
Mənliyi qurmuş kötük deyilmi?!

Kötük, duygusu, hissi kötük,  
Ulusum böyük, yurdum böyük!

Harda dilim varsa, orda elim var,  
Sancılıb sancağım ora əlimlə.

Geniş ürəyim var, günəş dilim var,  
Milyonlar aylanır günəş dilimlə.

Sənər o ulduz ki, nuru sönükdür,  
Ulusum böyük, yurdum böyük!

İstanbul, 1984

## AYIRMASIN

Ey yurdum, ey canım, gözüm, ey mənliyim mənim,  
Ey yer üzündə mutluluğum, şənliyim mənim!

Seyr eylədim bu aləmi, gəzdim diyar-diyar,  
Avropa, Asya, Afrika, sezdim diyar-diyar.

Gördüm ki, bir diyarda sənin yox bərabərin,  
Duydum ki, könlümun gözüdür maviliklərin.

Ömrüm, günüm sənilə güller, sən həyat dolu,  
Bəxt ulduzumsan, aynası bir kainat dolu.

Sən bir coşan dəniz kimi, bir damlanam sənin,  
Sevgim, özüm, qızım, atam, oğlum, anam sənin.

Eşqinlə çırpanan ulusum varlığındadır,  
Her ziynetin şanı sənə oxşarlığındadır.

Kürle Araz coşar sənin eşqinlə daima,  
Bir türkү söyleyir sonə od, yer, hava, səma.

Parlar güneşlə, ayla Xəzər, ay canım mənim,  
Aləmdir aləmin, ay Azərbaycanım mənim!

Sənsiz, nə bayram olsa, olar eyni bir yasın,  
Tale zaman-zaman məni səndən ayırmasın!..

*İtaliya, 1984*

## AZƏRBAYCAN CAHANDIR

Cahana bələdəm mən, mən cahanı gəzmişəm,  
Doğmalarla olmuşam yadlar ölkəsində mən.

Asyanı, Avropamı, Afrikanı gəzmişəm,  
Röyada dolaşmışam Odlar ölkəsində mən.

Monim cahanda gözüm, canım bu kohkoşandır,  
Oymaç-oymaç gəzmişəm mən bu kəhkəşanımı.

Azərbaycan gözümde, könlümdə bir cahandır,  
Cahana dəyişmərəm bu nurlu cahanımı.

*İstanbul – Bakı, 1984*

## QARA DƏNİZ TÜRKÜSÜ

Soraqlar axınlaşar,  
Sənin dalğalarınıla,  
Uzaqlar yaxınlaşar  
Sənin dalğalarınıla.

Əzəlim Qara dəniz,  
Gözəlim Qara dəniz,  
Üzelim, Qara dəniz,  
Sənin dalğalarınıla.

Sənin dalğalarınıla  
Könüllər vəcdə gələr,  
Ellərə müjdə gələr.  
Sənin dalğalarınıla.

Kim səni candan istər  
Ona ruhunu göstər,  
Dağılsın qara sislər  
Sənin dalğalarınıla.

Sənin dalğalarınıla  
Sənin kimi dolmuşam,  
Sənli-mənli olmuşam  
Sənin dalğalarınıla.

Dərdi unutmaq olar,  
Qəlbi ovutmaq olar,  
Dünyanı tutmaq olar  
Sənin dalğalarınıla.

*Afina, 1984*

## CƏFƏR XƏNDAN

Türklərlə can deyib, can eşidərdi,  
Hər sözü candandı Cəfər Xəndanın.

Türklüyü soslərdi könül türküsü,  
Türklüyü qandandı Cəfər Xəndanın.

İnanc bayrağının ulduzu, Ayı  
Sökülən dandandı Cəfər Xəndanın.

Türk oğlu türk idi, bütün varlığı  
Dindən, imandandı Cəfər Xəndanın.

Soyu xan soyuydu, dədəsi xandı,  
Soyadı "Xandandı" Cəfər Xəndanın.

Mənliyi, ilhamı, üreyi, canı  
Azərbaycandandı Cəfər Xəndanın!

1971

## YARPAQLARI DÜŞƏN SÖYÜD

Yaman düşüb, nə düşünür  
Yarpaqları düşən söyüd!?  
Bir ürək kimi üzünür  
Budaqları şışən söyüd.

Son kan bahar gələndən bəri,  
Açılmaz könül dəftəri,  
Bir sümük olub, bir dəri  
Yapışıqlı, qəşəng söyüd.

İçindəki duyguları  
Sudan duru, aydan arı,  
Unudub gümüş suları  
Sularla öpüşən söyüd.

Bağının başında yara,  
Qəlbini çekirlər dara,  
Uğrayıb bir intizara,  
Nə qəmlidir o şən söyüd.

Quşlar uçub gəlməz oldu,  
Ovqatını bilməz oldu,  
Dinməz oldu, gəlməz oldu  
Soyuqdan büzüşən söyüd.

*Istanbul, 1984*

## ÇAĞLAYA-ÇAĞLAYA

İnsan oğlu bu dünyaya  
Gələr ağlaya-ağlaya,  
Yaşayar Günəşə, Aya  
Umud bağlaya-bağlaya.

Açıb-solar güllər kimi,  
Nəğmələnər tellər kimi,  
Qayğıları sellər kimi  
Axar çağlaya-çağlaya.

Dilekləri, duyguları  
Sudan duru, Aydan arı,  
Fesillər keçər, baharı  
Soraqlaya-soraqlaya.

Bilən yox biləcəyini,  
Gözləyər göləcəyini,  
Düşünər oləcəyini  
Köküs dağlaya-dağlaya.

Bir gün solar ömür bağı,  
Saralar gülü, yarpağı,  
Torpağa dönər, torpağı  
Qucaqlaya-qucaqlaya.

*Sofiya, 1987*

## İÇDƏN GƏLƏN SƏSLƏR

Könül sözlüyümdə ulus sözləri,  
Oxşayır yurdumla gülən gözləri,  
Açıq alınları, ağ benizləri  
Türklüyə səsləyir sözlüyüüm mənim.

Türkü çağıraram ana dilimdə,  
Dinləsin doğmalar doğma elimdə,  
Şimşəkdən qələmdir mənim elimdə  
Gerçeksevorliyim, düzlüyüm mənim.

Burax, yabançılar qınasın məni,  
Ərdəmli oğullar tanışın məni,  
Sınaqdan çıxanlar sınasın məni.  
Üzümdə olmayıb üzlüyüm mənim.

Çocuqkən duymuşam yurd, ulus nədir,  
Dədə Qorqud nədir, ud, qopuz nədir,  
Saz nədir, türkü nə, ay-ulduz nədir,  
Günəşdir gözümde gözlüyüm mənim.

Kim bugün ağlayır o, bir gün güler,  
Alçaqlar bağrını dələr süngülər,  
Bilir öz yurdumda özümükülər,  
Bir özgə alemdir özlüyüm mənim.

*Buxarest, 1989*

## AĞ DƏNİZDƏ

Oldum bir ay Ağ dənizdə, Xəndan,  
Qaldım gidi dalğalarla dalğın.  
İnsan kimidir dəniz də, Xəndan  
Gah mutlu olur o, gah da darğın.

## SARI GƏLIN TÜRKÜSÜ

Sarı gelin türküsü  
Bir gözelle bir küsü...

Sarı gelin türküsü  
Sarı simin ürküsü.

Seslənincə sovuşur  
Ayrlığın bürkü.

Bu türkü bir sevginin  
Duyğularla hörgüsü...

Sarı gelin türküsü  
Çiçəklərin mürgüsü.

“Bizim türkündür” deyir  
Bir dərənin tülüksü...

*Istanbul, 1984*

## QÜRBƏT ELLƏRDƏ

Azerbaycan dünyada olan dünyadır mənə,  
Dünyanın səfasını mən bu dünyadan aldım.

Bu səfəni, dolaşdım dünyamı döne-döne,  
Nə İtaliyada gördüm, nə İspaniyadan aldım.

Bu sefa nə Avropa, nə Asya, nə Afrika  
Ölkələrində olar, bu yurdun səfasıdır!

Bu yurdun səfasıdır, yurdun, ey Rəfiq Zoka,  
Qurbət ellərdə qalmaq cəfalar cəfasıdır!

*Malta, 1984*

## TÜRK GÖZƏLİ

Qaplan dərisindən geyinib kürk,  
Ceyran kimi qızdır o gözəl türk.

Heyranmı olub qaplana ceyran?  
Qaplanmı olub ceyrana heyran?!

Bir nəşə saçan qəmdir o gözlər,  
Aləmdə bir aləmdir o gözlər.

Ceyranmı o qız, qızmı o ceyran?!

Qaplan kimi qansızmı o ceyran?!

Ceyran kimi qaplanmı o, bilməm,  
Qaplan kimi ceyranmı o, bilməm!

Ceyran kimi qızdır o gözəl türk,  
Qaplan dərisindən geyinib kürk.

Bir qaplanı soymuşımı o ceyran?  
Ah, olmamaq olmaz ona heyran!

Ceyran kimi baxmaqda o qaplan,  
Qaplan kimi yaxmaqda o ceyran.

Qaplan dərisindən geyinib kürk,  
Ceyran kimi qızdır o gözəl türk!

Ankara, 1987

## BU MƏMLƏKƏT

*Ustad Şamil Güvəna*

Ərdəmlidir bu məmləkət,  
Hər bucağında bərəkət.

Gördüm.igid ərenləri,  
Yurda kənəl verənləri.

Tanıdım böyük ulusu,  
Ölen deyil Türk ulusu!

Qorxusu yox alçaqlardan,  
Quduqlardan, daşnaqlardan.

Qüdrətlidir Türk oğlu Türk,  
Qeyrətlidir Türk oğlu Türk!

Davulu duy, qopuza bax,  
Aya boylan, ulduza bax!

Ulu türkün bayrağıdır,  
Ulu türkün torpağıdır!

Ulu Türkün varlığıdır,  
Atatürkün varlığıdır!

Bu məmələket Türkiyədir,  
Türkiyəyə Türk yiyyədir!..

*Istanbul, 1984*

## FATEHLƏR

Ayla ulduzla ucaldıb göyə Türk bayrağını,  
Türkü üç qitəyə hakim yaradan kimlərdi?!

Qoruyub yırtıcılardan ulu Türk torpağını,  
Adlayan türflü dənizdən, qaradan kimlərdi?!

Dağları, daşları şimşekli qılınclarla biçən,  
Qəlbi İstanbulun eşqiyle dolan fatehler!

Ömrü canglərlə yürüşlərlə savaşlarla keçən,  
At belində, çadır altında olan fatehler!

Yağılara ebedi üz-üzədir Türk oğlu,  
Yerüzündə özəli möcüzədir Türk oğlu!

Türklerin ölkəsində ölkədir o,  
Ondan üstün olan bir ölkəmi var?!

*İstanbul, 1989*

1989

## SAHİBİYİK

Aylı, ulduzlu ulus bayrağının  
Nuruna göz dikənin qalibiyik!  
Biz bu varlıqda bu Türk torpağının  
Əzəli ve ebedi sahibiyik!

## TÜRKLƏR

Türküyüdir ruhumuzu dindirən,  
Dilimizdə bir yabançı şərqi yox!  
Bü türklərdir o türklərə səs verən,  
O türklərin bu türklərdən fərqi yox!

*İstanbul, 1989*

1989

## ÖLKƏMİ VAR?!

Gözəl İstanbulun güzel qəmi var,  
Öylə bir qəm ki türlü məhərəmi var.

Her zaman üz tutar sevənlər ona,  
Hər kəsin sanki onda həmdəmi var.

Dərdinə məlhəm isteyən gəlsin,  
Güllərində şəfəqli məlhəmi var.

Seyr edənlər bilər ki, aləmdə  
Bir şəhərdir ki minbir aləmi var.

Ona heyran olan dənizlərinin  
Sularında böyük-böyük gəmi var.

O, bir əfsanədir bu gercəkdə,  
Bir mələkdir, ilahi görkəmi var.

## DÜŞMANLARIMIZ

Düşmanlarımız bizlər Türk söylemiş ancaq,  
Türkəm deməyən yurdaşımız düşmanımızdır!  
Düşməz yərə Türkün göye yüksəltdiyi sancaq,  
Türkün göye yüksəltdiyi sancaq şanımızdır!

\* \* \*

Türk sözündə niyə ürkürsən adın Türkdür, Türk!  
Türkə ürmək yaramaz, arkadaş, ürməkdən ürk!  
Türkün imamı böyük yurdu böyük, andı böyük,  
Kəbəmiz Türkiyədir, yalvacımızdır Atatürk!..

*Ankara, 1986*

## GÖZƏL İSTANBULDA

Gördüm güzel İstanbulu, cennətdir o cənnət,  
Cənnətdə də olmaz sanıram ondakı ziynət.

Gəzdim gözəl İstanbulu, başdan-başa gəzdim,  
Üç ay sarılıb boynuna, hər səmtini sezdim.

Dünya geniş, elbəttə, gözəl bəldəsi çoxdur,  
Bundan gözəli yerdə də yox, göydə də yoxdur.

Duydum canım İstanbulu, həp varlığı Türkdür,  
Bir ölkə siğar qoynuna, olduqca böyükür!

İstanbula daldım, Bakıma bənzəri çoxdur,  
Orda Bakımın sözleri çox, izləri çoxdur.

Sandım Bakım İstanbula köçmüş, nə səadət!  
Üzlerdə o şəfqət, o nəzakət, o məhəbbət!

Baxdım adımız bir, soyumuz bir, dilimiz bir,  
Gördüm odumuz bir, suyumuz bir, elimiz bir.

İstanbulun övladları yurdaşlarımızdır,  
Bir türkү deyən sevgili türkdaşlarımızdır!

Var ol dedim İstanbula həsrət canımızdan,  
Candan ona bağlı can Azərbaycanımızdan!

## SEVMƏK Mİ GÖZƏL, YOXSA SEVİL MƏK Mİ GÖZƏLDİR?

### QURBAN VERƏRDİM

Mənə birçə kəlmə can söylesəydim,  
O birçə kəlmənə min can verərdim,  
Ömrümü, günümü dərd eylesəydim,  
Ömrümü, günümü dərman verərdim.

Bezdirdim qəlbini sədaqətimlə,  
Qaldım həsrətimlə, müsibətimlə,  
Könlümü alsayıdın, bu zülmətimlə  
Sənə bir işıqlı cahan verərdim.

O günlər necə də mənə haydılardı,  
Könlümə, gözüme şəfəq yaydılar,  
Gedən günlərimi qaytarayıdlardı,  
Gələn günlərimi qurban verərdim.

### DƏNİZ ŞAI'Rİ

Kimdir o igid yolcu ki şimşek kimi çaxmış,  
Al yelkəninin üstünə Ay-yıldızı taxmış?!  
Türk duyğulu türkdaşlarımızdan biridir o,  
Türkün dəniz ilhamlı dəniz şairidir o!

*İstanbul, 1984*

### AYRILDIQ

Öyle ayrıldıq ki, səninlə, ey gül,  
Bir də ayrılıqdan ayrı düşmərik!  
Ah, bu son hicranın vüsah müşkül,  
Dağ dağa rast gələr, biz görüşmərik!..

1975

*İstanbul, 1989*

## KÖNLÜMÜN TÜRKÜSÜ

Könlümün türküsü sənsiz olmaz,  
Gülşənimsən, çəmənimsən, gözəlim!

Gözlerin nur dolu nərgizlərdir,  
Əlli ri yasəmənimsən, gözəlim!

Yasaq olmuş sənə dərdsiz nəşə,  
Nəşəsiz dərdə qənimisən, gözəlim!

Ruhum ömrüm boyu səndən bezməz,  
Sən ki mərmərbədənimsən gözəlim!

Qəlbimiz bir vurur aləmdə bizim,  
Mən sənin, sənsə mənimisən, gözəlim!

## UZAQLARDA

Uçar uçar uca qartal dumanolu dağlarda,  
Görən o qartalı olmaz çiçəkli bağlıarda,  
Şəfəqli pəncərələrdə, yaşıl budaqlarda,  
Qanad çalar dəli könlüm kimi uzaqlarda.

1987

## NƏ BİR TƏSƏLLİ

Könlümdə, gözümde bir iztirab var,  
Nə məndə dözüm var, nə canda tab var,  
Fikirdən qamətim suala dönmüş,  
Nə bir təsəlli var, nə bir cavab var.

1985

1986

## CEYRAN

Ey gözəl ceyran gözəl şairlərin seyranısan,  
Sən ki ceyran gözlərinlə qızların ceyranısan,  
Kim görüb candan könül verməz sənə, mümkün deyil,  
El sənin heyranın olmuş, sən kimin heyranısan?!

1973

## AÇILDI

Bahar geldi, aləmo nur saçıldı,  
Dağın-daşın rəngi-ruhu açıldı

1966

## UZAQ DÜŞDÜ

Məndən, ah, sevgilim uzaq düşdü,  
Bağrıma qar, qirov, sazaq düşdü.

Köksümə dağ çekildi, dağ düşdü,  
Ayrılıqdan könül qaçaq düşdü.

Başına sırmə-sırmə ağ düşdü,  
Yaşamaq ömrümə yasaq düşdü.

1987

## GÖZƏL XATIRƏLƏR

Bir günəşdir o gözəl xatirələr dunyama,  
Ah, nələr söyləyərəm, hissərimi dindirələr.  
O gözəl xatirələr indi girir röyama,  
Dadlı röyalara benzər o gözəl xatirələr.

1980

## BAHARLA GƏL

Qoyub xəzəldə alemi,  
Baharda getdin, eyləmi?  
Sovuşsun ömrümün qəmi  
Doğan güneşlə parla, gel.  
Bahar gelir, baharla gel!

Bahar gelir, canım-gözüm,  
Rəvamı gülmesin üzüm?  
Dolub gecəyle gündüzüm,  
Şən onları ayarla, gel,  
Bahar gelir, baharla gel.

Baharla göl, bahar kimi,  
Bahar səninlə yar kimi,  
Ətir qübarı qar kimi,  
Alovlu laləzarla gel,  
Bahar gelir, baharla gel.

Könül vüsəli özleyir,  
Gözümsə yollar izləyir,  
Gel, ey məlek ki, gözleyir  
Rəfiqin intizarla, gel,  
Bahar gelir, baharla gel!

1970

## GÖZƏLSƏN

Canım, söz yox, gözəlsən,  
Gözəlsən, çox gözəlsən!

Unutma, ey gözəl qız,  
Gözəl olmaz Zəkasız.

Gözəl bir üz gözeldir,  
Əvət, sözsüz, gözeldir.

Xoşum gelmez əzəldən  
Zəkasız bir gözəldən.

Gözəlsən, ox, gözəlsən,  
Gözəlsən, çox gözəlsən!

Zəka olsa gözəldə,  
Yaxın durmaz xəzəl də.

Bu çarpan qəlbə dinlə,  
Zəka olsa səninlə.

Xəzana uğramazsan,  
Ətirli, güllü yazsan.

Yaz olmurmu xəzəlsiz?  
Zəka olmaz gözəlsiz...

1986

## SEVGİLİMIN

Diləyimdir, diləyimdən keçir o,  
Üreyimdir, üreyimdən keçir o,  
Orada izləri var sevgilimin.

O baxışlar, o yanaqlar nə gözəl,  
Qönçədən incə dodaqlar nə gözəl,  
Nə gözəl gözləri var sevgilimin.

Ah, o saçlar nə gözəl dalgalanar,  
Gözəl üzdə nə gözəl halqalanar,  
Aylı gündüzləri var sevgilimin.

Hissləri, duyguları, qayğıları  
Türkülərdir ucalar, aydan arı,  
Gül kimi sözləri var sevgilimin.

1975

## DEMƏ, EY GÜL

Deyirsən: "Səndən öncə  
Mən ölüm..." Demə, ey gül!

Ölərəm, sən ölüncə,  
"Mən ölüm" demə, ey gül!

Heyatın gömülüncə  
Mən ölüm!... Demə, ey gül!

Bu arzum səntək ince,  
Mən ölüm, demə, ey gül!

## BU SABAH

Bu gece irmaqlar çağlar qanımda,  
Canımı görürəm sanki yanımda,  
Sənin ürəyindir mənim canımda,  
Mənə səndən özgə pənah olmasın.

Bu gece kainat gülür gözümde,  
İnanı bilmirəm, inan, özüm də,  
Başın çıynımdədir, əlin üzümdə,  
Əlini öpməyim günah olmasın.

Aypara göylərdə duran bir qayıq,  
Duyğular oyaniq, ulduzlar ayıq,  
Bu sabah sənilə ayrılmalyıq,  
Bu gece istərəm sabah olmasın...

1983

## GETMƏ, GÖZƏLİM, GETMƏ

Gəldin, nə gözəl oldu,  
Gül açdı, tikan soldu,  
Güldükcə, gözüm doldu,

306

Getmə, məni tərk etmə,  
Getmə, gözəlim, getmə!

Sənsiz yiğilər bağlar,  
Sənsiz dağlıar dağlar,  
Sənsiz ağıllar çağlar...

Getmə, məni tərk etmə,  
Sensizləmişəm, getmə!

Getsən, görərəm yay, qış  
Gülşəndə ular qurt-quş,  
Bülbüller olar bayquş.

Getmə, məni tərk etmə,  
Getmə, gözəlim, getmə!

Getsən, darilar ağlm,  
Bağrim yarıllar, bağrim,  
Köksündə qopar ağrim.

Sensizləmişəm, getmə,  
Getmə, məni tərk etmə!

Sanma gəzərəm sənsiz,  
Candan bezerəm sənsiz,  
Mənmi dözərəm sənsiz?

Getmə, məni tərk etmə,  
Getmə, gözəlim, getmə!

1985

## BAHAR GƏLİBDİR

Yenə də bahar gəlibdir,  
Necə bextiyar gəlibdir!

Yamaca çəmən, dağa gül,  
Düzə laləzər gəlibdir.

307

Bəzənib gəlin təkin çöl,  
Neçə nəğməkar gəlibdir.

Dumanım gedib başımdan,  
O gözəl nigar gəlibdir.

O gözəl nigar ki gəlmış,  
Gözel intizar gəlibdir.

Bu baharda bir bahar var,  
O baharlı yar gəlibdir.

O baharlı yar ki gəlmış,  
İkiqat bahar gəlibdir!..

1985

## OLARAM

Sən açañ bir qönçə olsan,  
Mən sənin bağçan olaram,  
Mənim dileyimcə olsan,  
Səninlə bir can olaram.

Dadlı bir nəğməsen mənə,  
Bunu çox görme sən mənə,  
İşgəncə vermesen mənə,  
Mutlu bir ozan olaram.

Əhdü-peyman bir yol olar,  
Derdə dərman bir yol olar,  
İldə qurban bir yol olar,  
Mən hər gün qurban olaram.

1985

## SƏNİN KİMİ

Gülüm, sənin kimi sevimli gül yox,  
Sevincli bir qönçə yox sənin kimi.  
Sənin könlün kimi incə könül yox,  
Çox da ki dadlı qız çox sənin kimi.

Gözəllik aləmi güler üzündə,  
Gül üzün ömrümcə seyrim olaydı.  
Nəlaydi ömrümcə bu yer üzündə  
Mənim sənin kimi şerim olaydı.

Başqa bir gözəldə mənim gözüm yox,  
Olsan da en əziz düşmənim kimi.  
Mənim sənin kimi gülə sözüm yox,  
Sən sevə bileydin, kaş, mənim kimi.

1986

\* \* \*

Can var ikən qismət oldu candan ayrılmak mənə,  
Candan ayrılmak demək canandan ayrılmak mənə...

1976

## ÇAĞLAMA

Gülüm soldu, baharımı aldı qış,  
Çağlama, ey dərdli könül, çağlama!  
Ağlamaqdan kimse mutlu olmamış,  
Ağlama, ey dərdli könül, ağlama!

Tarımlaşış rübabının tek simi,  
Görə bilməm göz yaşından əksimi,  
Dağlama gəl öz elinə köksümü,  
Dağlama, ey dərdli könül, dağlama!

309

Bu dünyada nə çəkibsə, mərd çəkib,  
Aşıq olan həsrət çəkib, dərd çəkib.  
Burax gedim, yollarıma səd çəkib,  
Bağlama, ey derdli könül, bağlama!

1985

## İNANDIM

Getdin, günlerime gün doğmur kimi,  
Axır gozyaşlarımın tır yağmur kimi.

Baharım da getdi, gülüm də getdi,  
Gözümden həyat da, ölüm də getdi.

Qalmadı ömrüm də, heçnə qalmadı,  
Kimse mənim kimi dərdə dalmadı.

Özüm də bilmədim nə xəbər oldu,  
Gecəylə gündüzüm bərabər oldu.

Baharda gəlmışdin, baharda getdin,  
Getdin, gül də getdi, bahar da, getdin.

Getdi dadlı günlər, dadlı seyirlər,  
Baharda bərabər olur, deyirlər.

Gecəylə gündüz,  
Düz imiş bu, düz...

1977

## GƏL, SEVDİCİYİM

Səndən sen ayırdın məni, can qaşmadı canda,  
Sənsiz yaşamaq ölməyə benzər bu cahanda.

Qəlbimde olun ağrılar artar bu bələdan,  
Qurbanın olum, gel, məni qurtar bu bələdan!

Gəl, qönçələr açsıñ yenə, uçsun xəzəlim, gel,  
Gəl, sevdiciyim, gel, məleyim, gel, gözəlim, gel!

Gəlsən, geləcək yaz, gülcək gül, gedəcək qəm,  
Cənnət gələcəkdir, gedəcəkdir bu cəhənnəm!

İllham gələcəkdir mənə gəlsən yenə, gəlsən,  
Sənsizləmişəm, ah, bunu bilsən, yenə gəlsən!

Gəl, gülməsin aləm mənə, gel, yalvarıram, gel,  
Gəl, gel ki ölüm səmtinə hər gün varıram gel!

Çarpar deyə gülşənlərə bir qəhqəhə səndən,  
Gülşənlərə dalmaqda könül, nuru gedəndən.

Gülşənləri nurlu bərabər gezəlim, gel,  
Gəl, sevdiciyim, gel, məleyim, gel, gözəlim, gel!

1977

\* \* \*

Sənin dadlı öpüşün gözəllikdir bir udum,  
İçincə yerimdəcə qovaq kimi qurudum.  
Bir udum daha ver ki, unudulsun bu yanğı,  
Bir udum gözəlliyi, söylə, nə cür unudum?!

1984

\* \* \*

Bir zaman öz əliyle yaxdı, qovurdu məni,  
Bir gülşənə döndərib, göye sovurdu məni,  
Düşdüm ayaqlarına, mənim üstümə düşdü,  
Vurdı ildirim kimi vurdı, o, vurdı məni!

1984

## AMANSIZCASINA

Sən mənim mənliyimi asdın amansızcasına,  
Yarılan bağrıma daş basdırın amansızcasına.

Qəlbini qısmı deyib, qısdın amansızcasına,  
Yarılan bağrıma daş basdırın amansızcasına.

Bir zamanlar necə də bəxtimə yardım, gözəlim,  
Nə dilərdimse, duyardımsa, duyardın, gözəlim.

Köksümü parçalayıb, bağımı yardım, gözəlim,  
Yarılan bağrıma daş basdırın amansızcasına!

1984

## YAD ET

Bilməm, haraya üz tutum əfqanın elindən,  
Ayrıldı əlim sən kimi cananın elindən,  
Dad eyleyərəm daima hicranın elindən.

Hicranın elindən deli könlüm kimi dad et,  
Yad et o görüşlərlə keçən günləri, yad et!

Sən ki, alışan ruhum idin, ruhumu şad et,  
Şad et məni, bir an yenə ruhumca murad et.  
Bir an ezabında, nə zülmündə inad et!

Yad bilmə Zəkanı, nə qiyam et, nə fəsad et,  
Yad et o gülüşlərlə keçən günləri, yad et!

1984

\* \* \*

Bəzək-düzək istəməz binadan gözəl üzər,  
Sürmə nedir nə bilsin güneşlə dolu gözlər.

Senin təbii ətrin təbiətdə tapılmaz,  
Bahar tanrıçasısan deyən hissə qəşilməz.

1980

## OXŞAMA

Gelişin ürəksiz oldu,  
Görüşün sürəksiz oldu,  
Sevginlə odlanan könül  
Ömrüne gəreksiz oldu.

Düşdüm qaranlıq axşama,  
Ox, məni daha oxşama!

Güneş batdı, ayım getdi,  
Ulduzlar alayıım getdi,  
Nelər çəkdi yanın könül,  
Vayım geldi, hayım getdi.

Düşdüm qaranlıq axşama,  
Ox, məni daha oxşama!

Uğradım əzaba yalnız,  
Mən yalnızam, yapə yalnız,  
Yalnızlığın üzü qara,  
Hardan işiq tapa yalnız.

Düşdüm qaranlıq axşama,  
Ox, məni daha oxşama!

1984

## BU AXŞAM

Bu axşam mutlu axşam,  
Sahildəyik baş-başa,  
Deli könlümədə ilham.

Ulduzlar bir tamaşa,  
Hər birisi bir ağ şam,  
Bu axşam mutlu axşam.

313

Üfűqlerdə aypara  
Durub bir yelkən kimi,  
Kaş, o bizi apara.

Sən də düşün mən kimi,  
Mən sənə vurulmuşam,  
Bu axşam mutlu axşam.

1984

### UNUTMADIMI?

Eşitdim, çəkincə mənim adımı,  
Demisen: könlünü ovutmadımı?  
Gülüm, qırmadınmı qol-qanadımı,  
Səni Rəfiq Zəka unutmadımı!?

1984

### SANARAM

Yaralı ney kimi coşar, inlərəm,  
Dolu gözlerimə çən qovuşanda,  
Sanaram bir ince türkü dinlərəm,  
Göz-gözə mənimlə sən konuşanda.

1984

### GÖRÜNCƏ

Dünyamı qaranlıq saran zamanda,  
Sən doğdun ömründə bir günəş kimi.  
  
Varlığım yoxluğa varan zamanda,  
İçimdə oyatdım bir gün eşqimi.  
  
Ağlayan könlümü kırıtmək üçün,  
Canlandır gözümüzde hər gün eşqimi.

314

Soyuq həsrətini eritmək üçün  
Sənsiz otağıma gir günəş kimi.

Qolumda qandalım pas tutar, gülüm,  
Bir sabah eylesən sürgün eşqimi.

Rəfiqin büsəti yas tutar, gülüm,  
Yas tutar, görünce ölgün eşqimi...

1984

\* \* \*

Ayrıldığ, yolları qar, sazaq oldu,  
Könlüm həsrətinə yalquzaq oldu.  
Deyirdin: yaxında görüşəcəyik,  
Nə oldu? Bu yaxın nə uzaq oldu?!.

1984

### SEVGİ

Sevgidir uzadan ömrü, heyif ki,  
Ömürdən qıсадır dünyada sevgi.

### GECƏNİN O TAYINDA...

Gülüm, yaştıdin məni,  
Gecənin o tayında.

Göye ucaltdın məni  
Gecənin o tayında.

Odlu bilməcələr var,  
Dadlı düşüncələr var.

315

Gündüzlü geceler var  
Gecenin o tayında.

Gecenin o tayında  
Könül arzumu gördüm.

Bəxt ulduzumu gördüm  
Gecenin o tayında.

Bu dünyadan ne anlar  
Eşqə tutulmayanlar?!

Yaşar əbədi anlar  
Gecenin o tayında.

Boşluğa atdin məni,  
Derdə uğratdin məni.

Zülmətə qatdin məni  
Gecenin o tayında.

No gərek xəzelleşməyin,  
Çocuqtək dəcəlləşməyin,  
Sənin bu gözəlləşməyin  
Sən məndən küsəndənmidir?

Rəfiq bilməz biganəlik,  
Biganəlik – viranəlik,  
Gülüm, bunca divanəlik  
Məndənmidir, səndənmidir?

1984

1985

### SEVGİ OLUB

Deli könlüm zaman-zaman vurulub,  
Ucalardan axıb-axıb durulub,  
Məni candan yaxan nədir? Sevgi!  
Məni şair edən də sevgi olub!

1985

### SƏNDƏNMİDİR

İlhəmisan bülbüllerin,  
Şerisən qızılğullerin,  
O gözlerin, o əllərin  
Nərgizdən, süsəndənmidir?

Yanında könlüm quş olur,  
Ayrılıq bir bayquş olur,  
Rəfiqin ki, bihuş olur,  
Ətirlili busəndənmidir?

Gül nəfəsindir nəfəsim,  
Bəsimdir mənim bu, bəsim,  
Rüzgar əsər əsim-əsim,  
Tellərin əsəndənmidir?

### QOCALMAZ

Kim deyir bu həyatda ucalmaz sevən insan?!  
Sevən könül qocalmaz, qocalmaz sevən insan!

1985

### MƏNİMSƏN

Bu dünyada yazımsan, gülsənimsən,  
Mənimsən, ey mənim yarım, mənimsən!

Rəfiqə olma ömründə qənim sən,  
Mənimsən, ey mənim yarım, mənimsən!

316

317

Bu dəryada gəmim sən, yelkənim sən,  
Çənimdə şolo, şöлемdə çənim sən.

Gözümüzdən düşmə, olma düşmənəm sən,  
Mənim sən, ey mənim yarım, mənim sən!

1985

## OLDUM

Ayrılığın üzündən bir sarı yarpaq oldum,  
Gülüm, sənin sözündən rəngi ağappaq oldum.  
Rüzgar öünü qatdı, qar vurdu, şaxta yıxdı,  
Mən yaxıla-yaxıla sonunda torpaq oldum.

1985

## QALMADI

Qal dedim, ey sevgilim, getmə, aman, qalmadı,  
Məndə o gündən bəri tabu-tavan qalmadı.

Daldı gözüm yollara, qaldı könül kimsəsiz,  
Aldı o canım mənim canımı, can qalmadı.

Əlləri qoynunda mən qaldım, olub dorbədər,  
Dərdimi ərz etməyə dağda duman qalmadı.

Yıxdı o zalım məni, bir daha qaldırmadı,  
Məndə güman qalmadı, onda iman qalmadı.

Qalmadı əsla ümid, qaldı xalından əsər,  
Qəlbime xal saldı, xal, başqa nişan qalmadı.

Əlde kaman hicqiran, oxlarını daş qıran  
Hansı yaniq aşiqin qəddi kaman qalmadı?!

Yox, dedilər, dərdinə çarə yox aşıqlərin,  
Çox sinədəftər tapıb sordum, ozan qalmadı.

Sevgimi heç eyledi, heçnə kimi heçnədən,  
Heç kəsi yoxdur deyə, heç nigaran qalmadı.

Qalmadı sevdan sənin, qaldımı sevgin, Zəka,  
Bir daha ah etməyə məndə güman qalmadı.

1984

\* \* \*

Gözlərim olmaq üçün  
Güzgün, ah eyləmişəm.

Görmüşəm gözlərini  
Süzgün, ah eyləmişəm.

Gülüm, əfv eyla məni,  
Yüz günah eyləmişəm.

Yüz günahımla qalıb,  
Yüz gün ah eyləmişəm.

1984

## HİCRAN

Tutuldum bir qərib eşqə,  
Nə gördüm cövrdən başqa,  
Gedeydi həsrətim keşkə,  
Nə zalımmış, aman, hicran!

Bu qorxu odlu bir qorxu,  
Ölümdən fərqi yox uyqu,  
Keçilməz bir dənizdir bu,  
Açılmaz bir duman hicran.

Mürüvvet yox, folakət çox,  
Ədalət yox, ədavət çox,  
Şikayət çox, müsibət çox,  
Hər illətdən yaman hicran.

1965

## ÖLÜNCƏ

Sənsiz yaşaya bilməm, dinlə könlürmə, dinlə,  
Gündüzlərim səninlə, gecələrim səninlə!  
Səninlə bir kəfənə bürünəydim ölüncə,  
Olmazdı iztirabım torpağa gömülüncə.

1965

## DÜŞMƏK

Aynı düşmək kimə düşmüşdü ki, düşsün mənə də?  
Ayrılıq düşdü mənim bəxtimə, erkən düşdü.

Düşdü zülmət, düşəli üstümə şimşek çaxdı,  
Yıldırıım düşdü, aman vermədi, birdən düşdü.

Qara sevdaya düşəndən bəri düşdüm ruhdan,  
Mən düşən dərdə nə dost düşdü, nə düşmən düşdü.

Sənə dərman, mənə dərd düşdü, düşündüm, gözəlim,  
Tanrıının mərhəməti, qeyzi bizə tən düşdü.

Düşməsin kimse mənimtək ki, yaman düşdüm mən,  
Mənə ayrıldı tikənləq, sənə gülşən düşdü.

Oda düşsem də, adın əsla dilimdən düşməz,  
Necə dildən-dilə düşdüm, başıma dən düşdü.

Nə günə düdü Zəka səndən uzaq düşmeklə,  
Tilsimə düdü ki, səndən əbədi gen düşdü.

1990

## BU BAHAR

Bir yaşıl ulduza bənzər bu bahar,  
Qəmlidir, yalqıza bənzər bu bahar.

Alişan qonçələri nisgilidir,  
Gözləri yolda olan sevgilidir.

Bir gözeldir ki, gözəllər heyran,  
Bir gözəllik ki, umulmaz seyran.

Gözlərindən əzəli nur süzülər,  
Titreyən pənbə şəfəqlərə gülər.

Gülləri, qonçələriyle bəzənib,  
Xılqətin inciləriyle bəzənib.

Qəmlidir, yalqıza bənzər bu bahar,  
Bir gəlinlik qızə bənzər bu bahar.

1986

## BİR GÖZƏL ÜZ

Bu gözəllik gedəcək, incə məsəldir, gözəlim,  
Hər gözəl ən gözəl, ən dadlı qəzəldir, gözəlim!  
Gözəl, əlbəttə ki, çox şeydan əzəldir, gözəlim!  
Gül üzün bir üzə gülmürsə, xəzəldir, gözəlim!  
Bir gözəl qız üzə güldükdə gözəldir, gözəlim!

1986

## YADIGAR KİMİ

Geldin xəzanlı ömrümə bir gün bahar kimi  
Canlandı laləzar kimi ruhumda şəfqətin.

Gördüm ki, ülfetində görünmür sedaqtın,  
Yaşlandı gözlərimdə sevincin qübar kimi.

Getdin, xeyala döndü xeyalında surətin,  
Ulduzlar odlanıb başıma yağıdı qar kimi.

Mən oldum ixtiyar kimi, sən bəxtiyar kimi,  
Çağlar, atar damar kimi qəlbimdə həsrətin.

Bağrım məzar kimi, nəfəsim ahu-zar kimi,  
Şimşəklenib gömülü qaranlıqda vüsletin.

Sənsiz davam edən o davamsız məhəbbətin  
Çıxmaz, canım çıxınca canımdan azar kimi.

1984

## NƏ DEYİRSƏN?

Son sevgiye gerçəkdə bir əfsanə deyirsən,  
Sənsiz yaşamaq ölməyə benzər, nə deyirsən?!  
Candan keçən aşıqlarə divanə deyirsən,  
Sənsiz yaşamaq ölməyə benzər, no deyirsən?!

Gerçək də, gülüm, sevgidir, əfsanə də sevgi,  
Güller açılar, parlasa viranədə sevgi,  
Sənsiz nə könül var, nə ömür var, nə də sevgi,  
Sənsiz yaşamaq ölməyə benzər, nə deyirsən?!

## YAĞMUR GÖZLÜM

Sənə gülmək yaraşır gülşəndə,  
Güller eşqinlə gülür, gül sən də!  
Gül məlekələr kimi, ey gül üzlüm,  
Ağlama, ağlama, yağmur gözlüm!

Ağlama, ağlama, udlar ağlar,  
Dolu könlümədə umudlar ağlar,  
Sənə daldıqca buludlar ağlar,  
Ağlama, ağlama, yağmur gözlüm..

1978

## MƏLƏK YAVRUSU

Gözlerin ilahi ulduzlar kimi,  
Saçın qızıl günəş, üzün bəyaz Ay,  
Gelişin sevimli ilk bahar kimi,  
Haray gözəlliyyin əlindən, haray!

İstəsen gözümüzden bulaq çekərsən,  
Qasırğa səndədir, ümman səndədir,  
İstəsen köksümə min dağ çekərsən,  
Dağ səndə, sel səndə, duman səndədir.

Qarşımı səd kimi çıxar hər divar,  
Çıksa da ömrümün fərمانı birdir.  
Zavalı könlümün minbir dərdi var,  
Minbir dərdiminə dərməni birdir...

Canlı qonçələrmi gül dodaqların?  
Qızılgül etri var gül nefəsində.  
Gülən dan yeridir al yanaqların,  
Ruhumun səsi var sənin səsində.

Bilmirəm, olubmu mələk yavrusu?  
Mələk yavrusunu dansan da, sənsən!

Sənsən yer üzündə sevgi tanrısi,  
Tanrı da, məlek də, insan da sənsən,

Əbədiliyinlə, ezeliliyinlə  
Zaman da səndədir, məkan da səndə!  
Sən bir kainatsan gözəliyinlə,  
Rəfiqin də səndə, Zəkan da səndə.

1984

### NİYƏ GÖLMƏDİ

Getdi yar, niyə gəlmədi,  
Ölmədim deye, gəlmədi.

Yaralandı bağım mənim,  
Paralandı bağım mənim.

Tutuldu nəşəli könlüm,  
Məcnun oldu dəli könlüm...

Döndü Leyliyə, gelmedi,  
Bilmədim, niyə gəlmədi.

Getdi yar, mendən incidi,  
Neylədim, nədən incidi?!

Birdən-birə üzü döndü,  
Gözü döndü, sözü döndü.

Özü dönmedi, dönmedi.  
İçimde odu sönmədi.

Bu ayrılıq əcəldi ki,  
Yarına öylə geldi ki...

Bilmədim niyə gəlmədi,  
Ölmədim deye, gəlmədi...

1985

### DÜŞÜNMƏ, SEVGİLİM

Düşünmə, sevgilim, bugün  
Gülümseyən çiçəkləri,  
Bugün-sabah solar demə  
Baharının bəzəkləri.

Tebiətin çiçəkləri  
Gələn bahar aşar yenə,  
Bahar gələn zaman Günəş  
Doğub şəfəq saçar yenə.

Düşünmə, sevgilim, bugün  
Bir az solan çəmənləri,  
Ləçəklərində çən duran  
Zavallı yasəmənləri.

Payızda qovrulan çəmən  
Baharda dirçələr yenə,  
Zavallı, çənli yasəmən  
Açıncı nur cılər yenə.

Düşünmə, sevgilim, aman,  
Düşün bizim məhəbbəti,  
Düşün mənim zaman-zaman  
Düşündüyüm müsibəti...

1986

### UMUDSUZ MƏHƏBBƏT

Umudsuz məhəbbət bağımın dağı,  
Məni içün-için yandırır, gülüm.  
Umudsuz məhəbbət odsuz ocağı,  
İşıqsız zülməti andırır, gülüm.

1986

## GÖZLƏMƏK

Gözlərim yollarında, gözləyirəm,  
Gözləməkdən gözəl nə var, gözəlim?!

Seni axşam-səhər əzizləyirəm,  
Qəlbimi həsrətin yaxar, gözəlim!

Qara qışdır bu ayrılıq, vallah!  
Gözləməkdən gözəl nə var, gözəlim?!

Gözləməkdən gözəl nə var, eyvah,  
Qişın arasında var bahar, gözəlim...

1986

## KÜSDÜN

Neçin getdin, neçin küsdün Refiqdən,  
Alovlar adladı üstümdən, ey gül!

Könül ağlar ki dağlar bircə-bircə  
Dumanlanmış mənim tüstümdən, ey gül!

Neçin küsdün Zəkadan ki sonunda  
Həyatdan, sevgidən küsdüm mən, ey gül!

1986

## ŞAİR KİMİ

Divanə eyledin məni,  
Sevgin içimdə sırr kimi,  
Əlinlə hörüklerini  
Sal boynuma zəncir kimi.

Ha inildəyim, ha yanım,  
Kimsə olmasın hayanım,  
Qolları bağlı dayanım  
Qarşında bir esir kimi.

Dişlerin gövhər kimidir,  
Qaşların xəncər kimidir,  
Gözlərin səhər kimidir,  
Saçların bir fəcir kimi.

Göz qoyma heyranlarına,  
Can yandırma canlarına,  
Oduna yananañlarına  
Yanma yetim-yesir kimi.

Başına dünya darmıdır,  
Saçıma yağan qarmıdır?  
Gülüm, zavallı varmıdır  
Aşıq olan şair kimi?!

1983

## YARALANDIM

Ay üzlüm, yenə de sənin üzündən  
İçimdə dərdlərim sıralındı, oy!  
Kəskin qılinc kimi kəsən sözündən  
Yaralı ciyərim paralandı, oy!

Dondu qönçələrim sazaq düşəndən,  
Mən sənin gözündə yasaq düşəndən.  
Sən mənim gözümüzden uzaq düşəndən  
Üroyim canımdan aralındı, oy!

Tərlən oylağımı sar alan kimi,  
Ömür gülşənimi qar alan kimi,  
Dünya gözlerimdə qaralan kimi  
Bəxtimin ulduzu qaralandı, oy!

Sənsən bu dünyada sözümün başı,  
Aramam bir özgə könlü sırdaşı,  
Senin həsrətinlə gözümüzün yaşı  
Bağrımın başında qoralandı, oy!

Duydum ayrılığın zülümdür, zülüm,  
Bildim nə deməkdir ölmədən ölüm,  
O gül ollerinlə Rəfiqin, gülüm,  
Sağalmaz yarayla yaralandı, oy!..

1988

### GƏZİRƏM ONU

Nur girməz məzara, deyirlər, ancaq  
Nur endi məzara bir axşam çağı,  
Gözlərim önündə söndü bir ocaq  
Uğradım azara bir axşam çağı.

Günəş batıb getdi, itdi bir anda,  
Gözümde yer üzü zülmətə döndü,  
Bir yolluq batırımı günəş batanda?  
Bəxtimin ulduzu söndü, nə söndü.

Köyrək hissələrlə bir ağı hördüm,  
Dedim ki, bu imiş sevginin sonu.  
Qəbrə girdiyini gözümle gördüm,  
Yenə bu dünyada gəzirəm onu.

O nurlu məlekədən əsər nə gezir?  
Nə gəzir? Dünyada mən nə gəzirəm?!  
Xəyalım gerçəkdə efsanə gəzir.  
Dünyada mən onu yenə gəzirəm...

1984

### MƏNİM ÜÇÜN

Getdi o aypara mənim,  
Bulunarmı çaram mənim?  
Dərdim olmur aram mənim,  
Sim eyləyib yaram mənim,  
Ürəyimdə sim ağlayar.

Nə ömür, nə gün bilerəm,  
Hər gün fəğana gələrəm,  
Gözyaşlarımı silərəm,  
Kim nə bilər nə dilərəm,  
Mən ölmək üçün ölərəm,  
Hər zaman içim ağlayar.

Gözlərimdə çən ağlaram,  
Ürəyimdə sən ağlaram,  
Sormazsan, nədən ağlaram,  
Saçlarımda dən ağlaram,  
Sənin üçün mən ağlaram,  
Mənim üçün kim ağlayar?!

1975

### QISQANCLIQ

*Faruq Nafiz Çamlıbelə*

Kim səninlə üz-üzə, göz-gözə olmaq diler,  
Qoy, üzü qara olsun, gözünə qara gəlsin.

Kim ömründə bircə gün könlünü almaq diler,  
Gecə-gündüz ömürdən, gündən, qoy, zara gəlsin.

Canından olsun səni candan əzizləyənlər,  
Uğrunda can verənlər ərənlər sayılmasın.

Yol azsın səni gündüz yolunda gözləyənlər.  
Səni gecə yuxuda görənlər ayılmاسın!..

1975

## OLAYDI

Varmadım yarıma, aləm məni bədbəxt saydı,  
Bəxtiyardım, o, mənim bəxtimə yar olsaydı.

1989

Enişdə qar, duman, yağış,  
Yoxuşda yoxmu bir çıxış?  
Yaxır qirovlu bir çaxış,  
Vüsalə uğrasan bu qış  
Dönüb bahar olar, Rəfiq!

1976

## TANRI

Tanrı mondən üz dönderib,  
Baharıma güz göndərib,  
Bu gecə röyada gördüm  
Gecəmə gündüz göndərib.

1989

## YETƏR

Yarımından ayrı düşmüşəm,  
Bu ölümündən betər mənə,  
Bunca ki sayrı düşmüşəm,  
Dəyməli bir xəter mənə

Nə ah qalır, nə de kedər,  
Böylə golmiş, böylə gedər.  
Bayquşlar sabaha qədər  
Nə ağilar ötər mənə.

Ruhumu çağlatmasınlar,  
Köksümü dağlatmasınlar,  
Dərdimə dərd qatmasınlar,  
Mənim dərdim yetər mənə.

1980

## SƏNSİZLİK

Sənintək ağlayanların,  
Bələya uğrayanların,  
Cəfəsi çağlayanların,  
Könüldən ağrıyanların  
Gözündə yar olar, Rəfiq.

Baxışların sazaqlaşıb,  
Umüdların yasaqlaşıb,  
Yaxınların uzaqlaşıb,  
Diləklərin pasaqlaşıb,  
Sonunda xar olar, Rəfiq!

Sələr çiçəkli bağların,  
Susar axan bulaqların,  
Nədir saçında ağların,  
Neçin dumanlı dağların  
Başında qar olar, Rəfiq?!

## GÜLÜM

Bitdi o görüşlər, getdi o çağlar,  
Yarımın həsrəti ruhumu dağlar,  
Dağlar dumanlanan, dərələr ağlar,  
Sel olub dağlardan tökülsəm, gülüm!

Bağımın başına zülmət çöküldü,  
Baharlı bağçamda gülər töküldü,  
Ömrümün kitabı dördqat büküldü,  
Yeridir ikiqat bükülsəm, gülüm.

Dərdimi bir kimse bilmez, ağlaram,  
Hayıma hayanım gelməz, ağlaram,  
Əhdimə gülmə ki, gülməz, ağlaram,  
Bəxtimə gülərəm mən gülsəm, gülüm...

1980

## SƏNLİ BAHAR

Gəldin bahar gələn günü gəldin bahar kimi,  
Hüsnün açıldı ömrümə bir laləzar kimi.

Sevdim sevimli tellərinin nurlu çətrini,  
Duydum zərif gözəlliyyini, incə ətrini.

Mən menliyimlə eşqini candan mənimsemədim,  
Dünyaya bir çocuq kimi candan gülümsemədim.

Getdin bahar gedən günü, getdin bahar kimi,  
Könlümde qoydun özlərimi yadigar kimi.

Qış keçmək üzrədir yenə, artıq bahar gəlir,  
Ruhum diyor ki, işte bahar gəldi yar gəlir.

Sənsiz gülüstanımdakı güller də gülməsin,  
Sənsiz bu il bahar gələcəkdirsə, gelməsin...

1971

\*\*\*

Qəlbim evi bir məzarə benzər,  
Nəşəm də mənim qübare benzər.

Sinəmdə ne çoxdu qanlı yare,  
Zənn eyle ki, laləzarə benzər.

Abad olan ne var cahanda  
Fikrimdə xarabazara benzər.

Dərmanı, dəvəni neylirəm mən,  
Dərmanı dəvə azarə benzər.

Bu şəri ələmzədə Zəkanın  
Başdan-başa nalezare benzər.

1961

## ŞƏRQİ

Gülşəndə gəzir sevgilim erkən,  
Rənglərlə şəfəqlər öpüşərkən.  
Könlüm açır ənginlərə yelkən,  
Rənglərlə şəfəqlər öpüşərkən.

Həsrətə baxar dağlara dağlar,  
Bir türkü deyər içli bulaqlar,  
Qarşısında gülər qönçə dodaqlar,  
Rənglərlə şəfəqlər öpüşərkən.

1970

## TÜRKÜ

Ömrümə, günümə şəfəq saçıldı,  
Gül üzün gülünçə könlüm açıldı.  
İçimde saxlanan zülmət qaçıldı,  
Gül üzün gülünçə könlüm açıldı.

Sevincli bir türkü ötdü kamanım,  
O gözəl gözlerin oldu gümanım,  
Ayrılıq sovuşdu, getdi dumamım,  
Gül üzün gülünçə könlüm açıldı.

1987

## SİMŞƏKLƏR YILDIRIMLAR

### YAŞAMAQ İNDİ GƏRƏK

Baxma ki, yerdə eləm, göydə bulud var, qardaş,  
Bir foğan beslənilir, çünki sükut var, qardaş!  
Qorx ölümündən ki, bugün ölməyə imkan çoxdur,  
Yaşamaq indi gərəkdir ki umud var, qardaş!

Yaşamaq indi gərəkdir ki heyat qurcalanır,  
Gündə düşmənlerinin dərdinə mİN dərd calanır,  
Göz öndən yixılır qosqocaman bir dövlət,  
Çatlayıb imperatorluq, sökülür, parçalanır.

Yaşamaq indi gərəkdir ki, dəyişməkdə heyat,  
Gece-gündüz dəyişiklikləri duyduqca ürək,  
Çırpinır quş kimi, ənginlərə açdıqca qanat,  
Bir inancla alışır ruh, yaşamaq indi gərək!

1990

### MİNNƏTİM YOXDUR MƏNİM

Hər zaman, hər yerdə yüksəklər dəyəm,  
Hər sözüm bir alçağa oxdur mənim.

Çox da ki azdır yaşım, çox görmüşəm,  
Ruhum acdır da, gözüm toxdur mənim.

Az deyil dünyada dostum, düşmənim,  
Dostum azdır, düşmənim çoxdur mənim.

Doğmalardan almışam ilhamımı,  
Özgələrdən minnətim yoxdur mənim!

1962

### KİŞİNİ

Kişini eyləməz bərbad  
Kişi arvad, kişi övlad...

1963

### EŞİT

Eşit, oğlum, atan nə söylər, eşit,  
İgidin köksünü qılınc çatmaz.  
Alçağın qulluğunda durmaz igid,  
Tülkünen kölgəsində qurd yatmaz.

1970

### BƏXTİMİN ULDUZU

O gözəl qız uca bir ulduzdur,  
Bəxtimin ulduzuna güzgü tutub,  
Eyləməz eşqimin üfqündə qürub,  
Onsuz aləmdə qəmim sonsuzdur.

1986

### İBLİSLƏR

Dəberirkən gəbərsin iblislər,  
Özünü yaxşı göstərən pislər,  
Maskalanmış mİN üzlü artistlər,  
Aləmi zindan cyləmək istər,  
Ey Zəka, onları tanıt, göstər.

1962

## MEHRİBANLAR

Mehribanlar mehribanlar yanındadır,  
Mehribanlıq yaxşıların qanındadır,  
Mehribanlıq gələr ancaq əllərindən,  
Bu onların ürəyində, canındadır.

1961

## YAPALAQLAR

Ərlər vuran arxadan o alçaqlardır,  
Onlar yapalaqlar kimi qorxaqlardır!  
Təyyarə qaçırdanmı çıxar onlardan?  
Terrorçuların murdarı daşnaqlardır!

1985

## NƏRDƏDİR, NƏRDƏ

Yer üzündə yox yeri daşnaqların,  
Dərsini vermək gərək alçaqların!  
  
Naxçıvanda Zəngəzur birləşməli,  
Türk olan Türk yurduna yerleşməli!  
  
Dolmuş iblislərə cənnət yurdumuz,  
Nərdədir, nərdə basılmaz ordumuz?!

1990

## TALANÇIYA

Köpekler yançağın olmuş, sağın daşna, solun xıncaq,  
Bu varlıqda varıb varlanmaq ister varlığın ancaq!  
Yuvan, yurdun yixılsın, ey ölümündən zövq alan alçaq,  
Saçar od süngüsündün Ayla, yıldızla yanın sancaq!

1990

## ÇAĞIMIZDA

Xalqımız, yurdumuzun haqq səsine  
Yer üzü səs verecəkdir umdu.  
Xaçperəst ölkələrin başçıları  
Türklərin matəminə göz yumdu,  
Türkiyə eylədi fəryad ancaq,  
Türkə turkdən gəlir imdad ancaq!..

## İLLƏTİM

Hankı illətdir o illət ki, bizim yurda qoşar!  
Birisi məşvərət eylər birisiyle rusca!  
Hankı millətdir o millet ki, qürurla konuşar  
Ölüsüylə ərəbiyə, dirisiyle rusca?!

## TÜRKLÜK

Mən çocuqkən düşünüb türklüyüüm dərk etdim,  
Ruhumu, varlığını, mənliyimi Türk etdim.

## QARA DƏNİZ

Sənin üstündə buludlar çağlar,  
Yıldırımlar qopar altında sənin!  
Sana düşmən kəsilən alçaqlar  
Gömülər kuytu qaraltında sənin!

## DOST

Könlüm ömrüm boyu dostlarla deleydi deyirəm,  
Dost olan dostunu dar gündə bulaydı, deyirəm,

Ey Zəka, sən kimi dost qədri bilən dost azdır,  
Kaş, mənim sən kimi bir dostum olaydı deyirəm.

## 20 YANVAR

Haqq deyib, haq dilədi haqqı tapan yurdaşlar,  
Haqq deyən milleti susdurmaq olarını tankla?!

Ulusun congı şəhid verdiyi gündən başlar,  
O şəhidlər əbədi yüksələcək bayraqla!

Bu qəder vəhşilik olmaz, bu qəder qansızlıq!  
Quduz alçaqların ortaqlığı qorxaqlıqdır!

İndi durmaq, deyirəm, ən azı vicdansızlıq,  
İndi susmaq, deyirəm, ən azı alçaqlıqdır!

## ULUTÜRK

Sanma tərk oldu Rıza oğlu Xəlil,  
Bize görk oldu Rıza oğlu Xəlil!  
Ulutürk ismini mən verdim ona,  
Uluturk oldu Rıza oğlu Xəlil!

## SEVİRƏM MƏN SƏNİ CANDAN

Bir oğulsan, ulusa aşiqsən,  
Ən gözəl sözlərə sən layiqsən.  
Adına qoşmalyam bir dastan,  
Səni üstün tuturam min dostdan,  
Dostluğa sən nə qədər sadıqsən!

Tutduğun şanlı yolu kim sevməz?  
Yurda can başla qulu kim sevməz?  
Sevirom mən səni, candan sevirem,  
Bu cahana göz açandan sevirəm,  
Sən kimi bir-oğlu kim sevməz?

Mənə ən ince gülü sən derdin,  
Könlümü ilk bahara döndərdin.  
Sən kimi bir igidə can qurban,  
Səni heç vaxt unutmam, Qurban,  
Məni sən Türkiyoye göndərdin!

1990

Ankara, 1987

## MÜNDƏRİCAT

Ön söz .....	4
SİZDƏNƏM MƏN	
Türkdaşlara .....	9
Həyatda .....	10
Adı gün bilmeyin .....	10
Şairə nə gerek .....	11
“Menim şeirlərimdən...” .....	12
Dünya ulu dünyadır .....	12
Gözəl İzmir, gözəl Bakı .....	13
Qardaş, olmaz .....	14
Merdlər, namərdələr .....	15
“Könül qurban elə...” .....	15
“Sevda bulağından...” .....	15
“Oğulları ölen...” .....	15
“Son ey Odlar yurdur...” .....	15
“Bu yurddan çağlayardı...” .....	16
“Yurddasım, könlümün sesini...” .....	16
“Yaşayır şair olanlar...” .....	16
“Sen, Rəfiq, ən ulu sevdaya...” .....	17
“Ocaq bir odlu bulaqdır...” .....	17
“Çağlayan hissələrimin...” .....	18
“Gərək insan olan...” .....	18
“Ulusuyla öyünenlər...” .....	18
“Ulusundur insanlığın...” .....	18
“Ey Xəzer, dalğalarınla...” .....	18
“Anadan iblis olan...” .....	18
“Su ilə canlanır...” .....	18
“Dünya gözəlləri...” .....	19
“İnsanın qüdreti...” .....	19
“Könlümə doldu ayrılıq...” .....	19
“Dənizin ruhu var...” .....	19
“Ulu dağlarda...” .....	19
“Bu körpe dadlı...” .....	19
“Ölümtek zamansız...” .....	20
Bir şey olmasın .....	20
“Kədər geləndə...” .....	21
“Azadlıq ilə zəfər...” .....	21
Zaman .....	21

“Ölümü dərd edənin...” .....	21
“Bu dünya bir nağıl...” .....	22
“Neçə yere haçalanıb...” .....	22
“Həyati gözden salan...” .....	22
Öləndən sonra .....	22
Günəş kimi .....	23
Gündəlik yazılar .....	23
Göyələr .....	24
Yaşıl .....	24
Rüzgarlar, dalğalar .....	25
Bu dağlar .....	25
Sonsuzlaşmaq .....	25
Milyonların dileyi .....	26
Öyün .....	26
Şairin .....	26
Dərslər .....	27
Vətən sevgisi .....	27
Dalğalar .....	27
Ulu sevgi .....	27
Dadmaq lazım .....	28
Deyib .....	28
Bayquşu susdur .....	28
Dənizdir .....	28
Bir ömür .....	30

## GÖZƏLİM DÜNYA

Bir ulusun .....	32
Şair olmanın .....	32
Əl çalan .....	32
“Heyat dolu...” .....	32
Ulu şairlər .....	33
Ey şairlər .....	33
“Ağ günlər eşqinə...” .....	33
“Her kesin dünyada...” .....	33
“Günəş görünərmə...” .....	34
“Ulusun var, elin var...” .....	34
Şəkillər albomu .....	34
Aynlılıq, Atam .....	35
Türkmen qızı .....	36
“Durma dərgin kimi...” .....	38
“Bir odlu susuzluq...” .....	38

“Ulusu anlamayanlardan...”	38
Bülbül	38
“Hər zaman şair...”	39
“Ulu gözelliklə dolu...”	39
“Ulu ustadları duymaq...”	39
“Gələcək eşqinə...”	39
Olunca	40
Yaralı quşun fəryadı	40
“Bu el bulağıdır...”	42
“Sənətkar müjdələr...”	42
“Mənim hər serimde...”	42
“Mənə yabançıdır...”	42
“Böyükə ağzını büzmək...”	42
“O şey ki insana...”	42
“Xəndanım, ərdəmli...”	43
Uca Tanrı	43
Dünya diniñyir	43
Ölümün en gözəli	43
Gülçök	43
Qovaq	45
Nağlı	46
“Ocaqdaşlarım” kitabı	47
Yadırğamayın	47
Sarı sim	48
Heyat ölümsüz olar	48
Gedər	49
Gül nəfəslə bülbüllər	49
“Ölü dillər var...”	50
“Oğul, açan gərək...”	51
Dadlı çiçək	51
Şairin ömrü	51
Yaşıl gözler	51
Gözəlim həyat	52
Dinleyin	52

#### AXIB GEDƏN GÜNLƏRİMİZ

Axib gedən günlərimiz	53
El gücü – sel gücü	54
Dost sevgisi	54
Ərdəmlilər	55
Mən Qara dənizə aşiq olmuşam	56

Mezar daşım üçün	57
Sabah yeli	57
Yaralı qurd	58
Qiş getdi, bahar geldi	60
Balış nənəm	61
Ulu ustadlar	61
“Yoxdur mənə səndən uca...”	61
Füzulinin şəkli	62
Bakı – İstanbul	62
Düşmen	62
Anama	63
Ölkəmdə	63
Yixılmaz	64
Yallı yarandı	64
Çocuqlarım	64
Qəfəsədə	64
İnsanlar, canlılar	65
Dostlarla olanda	66
Köhə dostlarım	66
Məhkum xalqına	67
Bir şairin ömrü	67
Qucağındadır	67
Əbədi	67
Dilimden düşmeyen	68
Ağ tut ağacı	68
Müşfiq küçəsində	69
Ocaq	69
İdbar	70
Neylər	70
Ovçu	70
Yurd gözəllikleri	71
Nə çıxar	71
“Yerləri bürüyüb...”	71
Krim	71
“Arazın ölümündən...”	73
“Telefonla çox uzun...”	73
“Qəribin üstüne...”	73
Bir yurd ki...	73
“Bir halda ki...”	74
“Köksündə açıb yara...”	74
Ulular xəzinesi	74

Düşmənim varmı dedin .....	75
Atamız .....	75
Günahlar .....	75
Deyəndən .....	76
Kimlərdir .....	76
Qara gözlüm .....	76
Sevgilim, sevgim .....	77

### ÖNCƏ VƏTƏN

Ana yurd .....	78
Ulusum mənim .....	79
Yelken .....	81
Üzeyirbay .....	82
Füzuli .....	82
"Ana yurda yasaq..." .....	82
"Bir sabah..." .....	82
"Ana dili" .....	82
"Füzuli günəşini görmeyenin..." .....	83
Sevirem .....	83
Yurdum .....	84
Cavid xiyabani könlükündən keçir .....	84
Bu vətən torpağıdır .....	89
Bir şəhidin dilindən .....	89
Ərənler .....	89
Yoldadır .....	90
Nur içinde .....	90
Azərbaycanı .....	90
Qorxma, oğlum .....	91
Qardaşım .....	91
Yaşayacaq bu dünyada .....	92
Nizamının "Xəmsə"si .....	94
Türkoba .....	94
İşıq .....	95
Şerim .....	95
Ən sevdiyi .....	95
Deyanə .....	95
"Sen güclüsən..." .....	96
"Mutludur yurdunun..." .....	96
Qarabağda .....	96
"Atasız, anasız qalsam da..." .....	97
Ulusun dili .....	97

Qezəl .....	97
Təbriz, gözolim Təbriz .....	98
"Füzuli kantatası" .....	99
Azərbaycan türküsü .....	100
Ana yurdum .....	101
Ağlayar .....	103
Sonsuz .....	103
Yaşar .....	103
Yoxdur eñizim .....	103
Kötük .....	104
Qurbət eldə .....	104
Gülüş .....	104
"Bir rəzalet var..." .....	105
Canlılar canımızdır .....	105
Olmalıdır .....	106
Getdi .....	106
Şairim .....	107
Cir artalar .....	107
Mənim dedem .....	107
Nə gerek .....	108
Getirdin .....	109
Derme bu çiçəyi .....	109
Qırat .....	109
İçden seslər .....	109
"Haraya getsəm..." .....	110
Yurd uğrunda .....	111
Şeir bulaqları .....	111
Cəfərin ev muzeyində .....	112
Bu oğullar .....	112
"Alçaqlar daima..." .....	113
"Yurd eşqi..." .....	113
"Nə gerek bir oğul..." .....	113
Qara bayraqlar .....	114
Can Azərbaycanımız .....	115
Ağlayım .....	116
Sənin .....	117
O gün .....	118
"Dağların qurdularındır..." .....	118
"Qulaqları bir səs kimi..." .....	118
Umulmaz zəfər .....	118
"Ey oğul, zəttəcə..." .....	119

"Tarixde tufanlar..."	119
"Varlıqda açılmaz..."	119
Arazam, Kûre bəndəm	120

NƏ ZAMAN OLSA.

Şairin yazdığını	122
Zalim ovçu	122
Ərzurum gədiyinə varanda	122
Gələr	123
İgid ərlər	124
Təbiət qarşışıqda	124
Gözəlim	125
Ax, anne	125
Ulduzlara qarşı	126
Sevmək	126
Bir daş	127
"Ulayan bayquşu..."	127
Gerçək arzu	128
Qurtuluş bayramı	129
Göz yaşlarım	129
Vay o gündən	129
İnsan sevgisi	130
Gösterin	130
Bir cahile	130
Canım İstanbul	130
Qarasaqqlar	131
Neço insan sıfetli	131
Yazzmaya bilməz	131
Bağda	131
Sonra	132
Çırpmına	132
Görünməz	133
"O, insan deyildir..."	133
Günəş	133
"Kımlıdır, bilsən..."	134
Sonu olmalı	135
Qucaqlaşmah	135
Sevmeyən kimse	135
Gerekdir	135
Alçaqlar olan yerde	136
Yerə girmişlər üçün	136

"Özün öz köksüne..."	137
"Yurd ulus cövhəridir..."	137
"Sökülən dan yeri..."	137
"Dönderir bayrama..."	138
Niye türküşən	138
Öz aramızda	139
Bu üfüqler	140
Yavaş-yavaş	140
Bu varlıqda	140
Bura müstəmləkəmi?	140
Golən ağlar, gedən ağlar	142
İnanc	143
Otuz yeddidə	143
Bizim əsrin	148
Vardır	148
Casus	150
Bacarmamış	150
Bir türküm olaydı	150
Mirasım	150
Türkülerim	151
Yaxşıdır, oğlum	151
Ölməz	151
Kim görüb	151
"Ulu yurddan ulu..."	151
"Ulusum adh-sanlı..."	152
"Gözüm gülər..."	152
"Dilimin türküsüdür..."	152
"Ulu tanrıım kimidir..."	152
"Anam nə dilde..."	152
Dağlar neğməsi	153
"Qızılıgül gülümsər..."	153
"Doymaram hüsünün..."	154
Bir şaire	154
Umutsuzluq	154
İlham	154
Yaşayar	154
Ancaq	155
Əren	155
"Çağlayanlar kimi..."	155
"Bəzi şeirşunaslar..."	155
"Qaş ince bəzəkdir..."	156

İyilik	156
"Arkadaş, dinle..."	156
Ulusum	156
Sevgidir ömür	157
Dünyanın lezzeti	157
Ferqi yoxdur	157
Yaman ol deməyin	157
Umdağımız gün gelər	157
Bahar gelmiş	158
Deyəsen	159
Yarpaqlar tökülfür	159
Qehrəmanlıqlarımız	160
Öyle bir şey	160
Ürekdən, candan	161
Böyük çocuqlar	162
Zavallı bülbül	162
Ey Refiq	162
Yandıraram	162
Sərhədler	162
Sarı bülbül	163
Şair	163
Ömre bədəl	163

#### ULUSUMUN ÜRƏYİNÇƏ

Bayraqım	164
Təkbaşına	164
Dede Qorqud ocağı	165
Davransana	165
O yar	165
İmdad	165
Duyğular	165
Ölməz	166
Yabançıya	166
Göy söyüd	166
Getməz, qardaşım	166
Qocalar	167
Sırr	167
Qeyrat	167
Canlı türkü	167
Tale	167
İbret	168

Yurd sevgisi	168
Ayna	168
Alov, od	168
Heyatın	168
Neylor	168
Sədəf, inci	169
Dərd	169
Kiçik ulustar	169
Qayğılı insan	169
İnsan alemi	169
Sevməz	170
Yemek-içmək	170
Əziz dost	170
Yerləşməlidir	170
Kimsə bilməz	170
Dəyməz	171
Suçlu	171
Təselli	171
Yaxşı	171
Geyəcək	171
Ağrı	171
Dünyanın dərdindən	172
Dünya	172
İki qanad	172
Dərdi var	172
Söylerəm	172
Oldu	173
Yağsin	173
Çocuqlar	173
Virane	173
Olmasayıdı	173
Canım ulusum	174
Könlü	174
Gənclik	174
Gerçeyin ömrü	174
Həqiqət	174
Pis adam	175
Sevindirən	175
Olmaz	175
Keçər	175
Rütbe	175

Gözüme inandım	176
Yox cahanda	176
Qocalar	176
Söyləne-söyləne	176
Xoşbəxtlər, bedbəxtlər	176
Alqışlanmali	177
Gözlerin, sözlerin	177
Görən yox	177
Sevgi sərəxəşləğü	177
Əlindədir	177
Azğınlar	177
Çağlaya bilməz	178
Alçaqdır	178
İgid	178
“Kükreyən dalğa...”	178
Açılmadı	178
Xankəndim	179
Gözel insan	179
Dədəm	179
Dostlarla	179
İncə qadın	179
“Buludlar toqquşunca...”	180
“Yar menimlə...”	180
“Hüsündə həyat var...”	180
“Hər mərdin könlündə...”	180
“Könlümün hösrətini...”	180
“Oğullar ucalır...”	181
“Qalan alemdə...”	181
Aramuza	181
Doymamaq	182
Yadırğamaq	182
Yaranmış	182
Yurdəşlərin səsi	183
Xəndanıma	184
Bu dünya, gidi dünya	184
Ən yazılıq insan	184
Bəxtiyar şair	185
İnsanlıq	185
Beşikdən eşiyə	185
Dünyaya min il sonra gələnlər	186
Uğrama	187

Qar yağır	187
“Bu dünya ulu dünya...”	188
Olmaz, oğul	189
Sayılmaz	189

#### KÖNÜLDƏN KÖNÜLƏ

Bayraqımız	190
Unutma	190
Ver	190
Kişilər dözor	190
“Zirvə dumansız olmaz...”	191
Qəlbimin bağları	191
Nələr görmüşəm	191
İnsanhıqın tarixiyle	191
Yorulmaz	192
İşləmez	192
Arxalı	192
Sev şairleri	192
Anamın südüdür	193
Cocuqlarına	193
Şəhid əsgər	193
“İnsanlar ağacdən...”	194
“Təbiet bu qədər...”	194
Uzaqlar	194
Gözəlliyi duyan gözel	194
Olmaq	195
Bir parça şeir	195
Neylərem mən	196
Dursa	196
Bir qəm üçün	196
Qonşular	197
Amansız ovçu	197
Duymasa	197
Dolaqlar	197
Vicdansız olan	198
Yaranır	198
Unudulmaz	199
Vardır	199
Mənliyi günəşlə dolu	200
Ulu babalarımız	200
Gözel Bərde	201

“Oğul o kəsler ki...”	202
“Arzulardır büsatı...”	202
Ölümden adlayanlar	202
Demerəm	203
Mənim Aydanım var, mənim Xəndanım var!	203
Yaşar yer üzündə	204
“Kim deyir...”	205
“Oğul, bu kainat...”	205
“Füzuli bu ulu yurdun...”	205
“Gərək oğul olan...”	205
İnan, Xəndan	206
Yaylaqda	206
Görünməz	206
Yelken	207
Ozan	207
Yurdunda	207
Alqışlayım	207
Dağlar dağlara həsrət	208
Umacağım	209
“Sənsiz eylərəmmi...”	211
“Her kesin bir əbədi...”	211
“Neçin üreyim...”	211
“Bu insanlı həyatda...”	212
“Bayram olmaz...”	212
“Var olsun ərənlərlə...”	212
“Həyat bahardır...”	213
“Hər kəs bilir...”	213
Olmalı	213

#### TANRI TÜRKÜ QORUSUN

Sərhədlərimiz	215
Bir saniyəden sonra	215
Sənən deyildir	215
Ana yurdum aman, oy	216
Mavi Xəzər	217
Güllər	218
Şanma	219
İmza	219
Neyler	219
Nə umar	220

Güzgülər	220
Yox	220
Biz	220
Şeirdə hünər	221
Bu üzdən	221
Ucalar	221
Dirilər, ölüler	221
Gülüstanlar	222
Edərsən	222
Qırılmaz	222
Üzüntü	222
Ahəng	223
İnanc	223
Gözelim Ay	224
Zülmet gece	225
Bir qoca kişi var məməm evimde	225
İzmir festivalında	226
“Dilimi doğma bilən...”	227
“Türkü məşqə edən...”	227
Zümrüt Boğaz	227
Bir qələm dostumla oruz səhbəti	228
Sənet inciləri	229
O tayda	229
Şəhid gəlini	229
Bilsom	230
Şerin gözəlliyi	230
Ana dilində	230
Delisiyem	231
Duymaz	231
Nə gözəl qonuşur türk gözəlləri	231
Şairlər ucuşdadır	233
Ola bilməz	233
Sənsiz duramıyorum	234
Onsuz gece	238
Nə bayramdır bu bayram	239
Dil birliyi	239
Hər sabah	240
Qorxmaz	240
Hər yerdə	240
Ocağım mənim	240
Mikayı Müşfiq üçün	243

## GƏLƏCOKDAŞLARIMIZ

Yeni deyim .....	245
Duyğularımla .....	245
Xalqlar .....	246
Deyən bulunmayıb .....	246
Açgözlər .....	246
Ayın halosi .....	246
Bir türküm olaydı .....	247
İki yavruma .....	247
Ərler .....	248
Türkü .....	249
Sevmeyənləri .....	249
Vaxtından öncə .....	250
Öylə bir şeir ki .....	250
Oldu .....	250
Heç kəsin .....	253
Unudulmuş unudulmaz sözlər .....	253
Bu dünyada ölüm var .....	254
Bilənmi var .....	254
"Uğradım çox ölkəye..." .....	255
"Göresen..." .....	255
"Cazla yaşayanlar..." .....	255
"Yaşamaz tülkülər..." .....	255
"Kim zülmətə aşiq..." .....	255
"Yurdun güllörüyle..." .....	256
Odlanar .....	256
Azerbaycan türklerinin türküsü .....	256
Yixıldın .....	258
Sərimin ruhu .....	259
İnsanları sevonlər .....	259
Hisslər .....	259
Arkadaşlar .....	259
Körpe .....	260
Felak .....	260
Can-ciyər .....	260
Şair sevgisi .....	260
Golsin .....	261
Ayrıldıq .....	261
Boğaz içinde .....	261
Azerbaycan türklerinin bayrağı .....	262
Yurd şairləri .....	263

Sən ki yoxsan .....	264
Neyloşin .....	264
Allahım .....	266
Türkdaşlara .....	267
Var olsun .....	267
Məhəbbət .....	267
Qadınlar olmasa .....	268
Yaziq millət .....	268
Dilim .....	268
Zindanda .....	269
Sevgili yurddaslatıma .....	269
Gülmək, ağlamaq .....	270
Könlümü var .....	270
Didərgin .....	270
Qaradaş .....	271
Zaman .....	272
Çıxmaq isterom .....	272
Əmanat .....	272
Oğlum üçün .....	273
Dünya türküsü .....	274
Göylerim altda .....	274
Ulus torpağı .....	274
Yunus deyə-deyə .....	275
Sular .....	275
İnsandan ilham al .....	276
Qerez .....	277
Od, odun .....	277
Qarabağ uğrunda .....	277

## YAXIN, UZAQ ÖLKƏLƏRDƏ

Türkülər .....	278
Ulu Fateh camesi .....	279
Olmaz .....	279
Qasırğalar .....	279
İstanbulla doğru .....	280
Boğaz körpüsü .....	282
Heykəli önündə .....	283
Rumeli hisarında .....	283
Türk çocuğu .....	284
Azerbaycandan ayrı .....	284
"Qaranlıq çökilirkən..." .....	285

İstanbul .....	285
Çekməçi çocuq .....	287
Qürbotdo .....	287
Ulusum böyükdür, yurdum böyükdür .....	288
Ayırmasın .....	290
Azrbaycan cahandır .....	290
Qara dəniz türküsü .....	291
Cəfər Xəndan .....	292
Yarpaqları düşən söyüd .....	292
Çağlaya-çağlaya .....	293
İçden gələn seslər .....	294
Ağ denizdə .....	294
Sarı gelin türküsü .....	295
Qürbot ellordə .....	295
Türk gözeli .....	296
Bu memlekət .....	296
Fatehlar .....	297
Sahibiyik .....	298
Ölkəmi var?! .....	298
Türkler .....	299
Düşmanlarımız .....	299
“Türk sözündən...” .....	299
Gözel İstanbulda .....	299
Dəniz şairi .....	300

**SEVMƏKMI GÖZƏL, YOXSA  
SEVİLƏKMI GÖZƏLDİR**

Qurban verirdim .....	301
Ayrıldığ .....	301
Könlümün türküsü .....	302
Uzaqlarda .....	302
Nə bir təselli .....	302
Ceyran .....	303
Açıldı .....	303
Uzaq düşdü .....	303
Gözel xatirələr .....	303
Baharla gəl .....	304
Gözəlsən .....	304
Sevgilimin .....	305
Demə, ey gül .....	306
Bu sabah .....	306

Getmo, gözəlim, getmə .....	306
Bahar gəlibdir .....	307
Olaram .....	308
Sənin kimি .....	309
“Cam var ikən...” .....	309
Çağlama .....	309
İnandım .....	310
Gel, sevdiciyim .....	310
“Sənin dadlı öpüşün...” .....	311
“Bir zaman...” .....	311
Amansızcasına .....	312
Yad et .....	312
“Bəzek-düzək istəməz...” .....	312
Oxşama .....	313
Bu axşam .....	313
Unutmadımı .....	314
Sanaram .....	314
Görünce .....	314
“Ayrıldığ...” .....	315
Sevgi .....	315
Gecənin o təyində .....	315
Səndənmədir .....	316
Sevgi olub .....	317
Qocalmaz .....	317
Mənimsen .....	317
Oldum .....	318
Qalmadı .....	318
“Gözlərim olmaq üçün...” .....	319
Hicran .....	319
Ölünce .....	320
Düşmək .....	320
Bu bahar .....	321
Bir güzel üz .....	321
Yadigar kimি .....	322
Nə deyirsən .....	322
Yağmur gözlüm .....	323
Məlek yavrusu .....	323
Niye gelmedi .....	324
Düşünme, sevgilim .....	324
Umulmaz məhəbbət .....	325
Gözlemek .....	326

Küsdün .....	.326
Şair kimi .....	.326
Yaralandım .....	.327
Gezirem onu .....	.328
Mənim üçün .....	.329
Qısqanlıq .....	.329
Olaydı .....	.330
Tanrı .....	.330
Sənsizlik .....	.330
Yeter .....	.331
Gülüm .....	.331
Sənli bahar .....	.332
“Qəlbim evi..” .....	.332
Şərqi .....	.333
Türkü .....	.333

#### ŞİMŞƏKLƏR VƏ YILDIRIMLAR

Yaşamaq indi gerok .....	.334
Minnətim yoxdur mənim .....	.334
Kişini .....	.335
Eşit .....	.335
Bəxtimin ulduzu .....	.335
Iblislər .....	.335
Mehribanlar .....	.336
Yapalaqlar .....	.336
Nərdodır, nərdə .....	.336
Talançıya .....	.336
Çağımızda .....	.337
İllətim .....	.337
Türklük .....	.337
Qara dəniz .....	.337
Dost .....	.337
Ulutürk .....	.338
Sevirəm mən seni candan .....	.338
20 Yanvar .....	.339

#### RƏFIQ ZƏKA XƏNDAN

#### SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Gülaçiyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Elmira Teymurova</i>

Yığılmışa vərilmüşdür 11.06.2004. Çapa imzalanmışdır 17.12.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 22,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 242.

Kitab “Şərq-Qərb” mötbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.